

**MƏHƏMMƏD ƏSƏD BƏY
VOLFQANQ FON VAYSL**

ALLAHU ƏKBƏR

İslam dünyasının Əbdülhəmiddən
İbn Səuda qədər çöküşü və qalxışı

Almancadan çevirəni:

Çərkəz Qurbanlı

Bakı – 2005

Nəşrin məsul redaktoru:

ELDAR İSMAYILOV

Almancadan çevirəni və önsözün yazarı:

ÇƏRKƏZ QURBANLI

Orijinalda: **ESSAD BEY / WOLFGANG VON WEİSL
ALLAH IST GROSS**

Redaktorları:

**SƏRXAN ABDULLAYEV
GÜLƏNBƏR PİRΝƏΖƏROVA**

**MƏHƏMMƏD ƏSƏD BƏY/VOLFQANQ FON VAYSL
ALLAHU ƏKBƏR.** İslam dünyasının Əbdülhəmməd İbn Səuda qədər çöküşü və qalxışı.
Tarixi-publisistik roman, Bakı, «Nurlan» nəşriyyatı, 2005, səh.

Kitabda XIX əsrin ortalarından 1936-cı ilə qədər islam dünyasının siyasi tarixinə nəzər salınır. Müəlliflər zəngin qaynaqlardan yararlanaraq Avropa dövlətlərinin islama, özəlliklə də Osmanlı imperiyasına və onun aparıcı xalqı türklərə qarşı apardığı hərbi-siyasi mübarizəni, XIX əsrin sonunda və XX yüzilin başlangıcında islamın çöküşünü, Birinci Cahan Savaşından sonra onun qalxışını maraqlı fakt və dəlillərlə şirin və yatımlı bir üslubda şərh edirlər.

«Nurlan» nəşriyyatı, Bakı – 2005

ÖNSÖZ

SON SƏLİB YÜRÜŞÜNÜN SALNAMƏSİ

İslam ölkələrinin dərd və iztirablarından həli olmaq istəsən, bu kitabla yatıb-dur!

İslam dünyası var olduqca azərbaycanlı Əsəd Bəyin və alman zadəgan soyundan olan Volfqanq fon Vayslin «Allahu Əkbər» romanı öz yaşarlığını saxlayacaqdır, zira bu kitab təkcə ötən əsrlərdə islam dünyasının başına gətirilən bələləri deyil, həm də XXI yüzildə onun görəcəyi məşəqqətlərin səbəbini açıb göstərən bir əsərdir. Səmavi kitab olan Tövratda Allah Hacərə buyurmuşdur: «Hacər, ey Sareyin qaravaşı ... *Sənin törəmələrini o qədər artıracam ki, miqdarının çoxluğuna görə onları saymaq mümkün olmasın* (kursiv bizimkidir – Ç. Q.) ... Budur, sən hamiləsən və bir oğul doğacaqsan, adını İsmail¹ qoyarsan. O, çılgın insan olacaq; onun əli hər kəsə qarşı və hər kəsin əli ona qarşı və o, bütün qardaşlarının acığına yaşıyacaq»².

Bu hökmü islamdan öncəki hər iki təkallahlıq dininin hazırlı və gələcək təbliğatçıları, təmsilçiləri, hökm üləmaları və nəhayət xristian missionerləri heç vaxt unutmayıblar və, çox güman ki, bundan sonra da unutmayacaqlar. Biz müsəlmənlər çox şeylərə fikir verməsək də, onlar “*Sənin törəmələrini o qədər artıracam ki, miqdarının çoxluğuna görə onları saymaq mümkün olmasın*” buyruğunun nə demək olduğunu gözəl bilirlər, zira İbrahim peygəmbərin böyük oğlu İsmail pey-

¹ Anlamı «Allah eşidir» deməkdir.

² Musa peygəmbərin I kitabı (16;8,10,12) – Die Bibel. Deutsche Bibelgesellschaft, Stuttgart, 1987, səh. 16.

ğəmbərdən törəyənlər məhz müsəlmanlardır və iudizmlə xristianlıq müsəlmanların bu artımı qarşısında daimi xof keçirərək əl-ələ verib birgə fəaliyyət göstərirlər.

Sadəcə XX yüzilin demoqrafik inkişafına nəzər salaq: Düz bir əsr ərzində Avropa ölkələrinin əhali sayı, demək olar, artmamışdır və Avropa sosioloqlarının hesablamalarına görə XXI əsrin ortalarına qədər bu ölkələrin aborogen əhalisinin təxminən 25-30% arasında azalması, müsəlman ölkələrində isə 50%-ə qədər artım gözlənilir. Deməli, xristian dünyası müsəlmanların artımından bərk narahatdır və bunu özünün dini kitabından bilir. Odur ki, İkinci dünya müharibəsindən sonra bütün ixtilaf və müharibələrin müstəvisi müsəlman ölkələrinə keçirilmişdir.

Məqsədimiz İkinci Cahan Savaşından sonrakı və hazırkı dövrü araşdırmaq deyil, sadəcə olaraq Qərbin islam dünyasına münəsibətini Məhəmməd Əsəd Bəy və Volfqanq fon Vayslın baxışında Azərbaycan oxucusuna çatdırmaqdır.

Heç təsadüfi deyil ki, “demoqrafik tarazlığın pozulmasından ciddi narahat olan xristian dünyası müsəlman artımı qorxusunun təsiri altında düz səkkiz əsr islama qarşı onbir iri xaç yürüşü keçirmişdir, arada edilən xırda yürüşləri isə çoxları dilə gətirmir. Adıgedən həmin xaç yürüşləri yenə Bibliyada təsbit olunmuş amansızlıqla aparılmışdır. Tanrının dönük İsrail evladlarına yönəltdiyi cəza amansızlıqla islam dünyasına tətbiq edilmişdir, beləki İsrail evladları Allahın hökmündən çıxdığına görə Ulu Tanrı Qüdsə bəla göndərməyə qərar verir və Öz mələklərini belə bir tapşırıqla oraya yollayır: **“Gedin şəhərə və qırıb-tökün; gözlərinizdə yanımıllıq nişanəsi olmasın və heç kimə rəhminiz gəlməsin. Qocaları, gənclə-**

ri, bakırə qızları, uşaqları və qadınları qırın, hamını öldürün”¹ (Qabartma bizimkidir – Ç. Q.), yaxud Samuel peyğəmbər Tanrıının buyruğu ilə Zaulu Əmalikin üstünə göndərəndə ona aşağıdakı Allah kəlamını söyləyir: “**İndi isə get ora və Əmaliki əz, ona və nəyi varsa, hamısına öz gücünü göstər; onlara rəhmin gəlməsin, əksinə, kişi və qadınlarını, uşaqlarını və südəmərlərinə, mal-qaralarını və qoyun-keçilərini, dəvələrini və ulaqlarını qır**”² (Qabartma bizimkidir – Ç. Q.).

Allahın bu buyruqları haqq yolundan çıxmış qövmlər barəsində olsa da, xristian dünyası rəhm bilmədən onları nöqtə vergülünə qədər islam aləminə tətbiq etmişdir.

Tarixi, xüsusilə də Şərq tarixini gözəl bilən Məhəmməd Əsəd Bəy “Allahu Əkbər romanını tanınmış tarixçi Volfqanq fon Vayslin³ yazardaşlığı ilə qələmə alarkən bu tarixi gerçekliyi həmişə diqqət mərkəzində saxlamış, onu əsərinin aparıcı motivinə çevirmişdir.

Müəlliflər sanki əllərində fənər tutaraq türk-islam tarixinin bütün qaranlıq nöqtələrinə, Avropanın Türkiyəni dizə gətirməsi yolunda qurduğu gizlin və məkrli torların üstünə işiq salmışlar.

Beləki Osmanlı imperiyasından tük salan, kilsələrində ibadətlərini **“Türklərin bəlasından özün qoru bizi sən, ya Rəb və qadir Allah”** duası ilə açıb-bağlayan Avropa XIX yüzildə tə-

¹ Ezexil peyğəmbər (9,5-6) – Die Bibel. Deutsche Bibelgesellschaft, Stuttgart, 1987, səh. 792.

² Samuelin birinci kitabı (15,3) – Die Bibel. səh 299.

³ Bax: Wolfgang fon Weisl. Kampf ums Heilige Land (Müqəddəs Torpaq uğrunda mübarizə), Berlin, 1925; Zwischen dem Teufel und dem Roten Meer (Şeytanla Qırmızı Dəniz arasında), Leipzig, 1928.

nəzzülə üz qoyan Türkiyəni Bosforun xəstə kişisi adı ilə rişxənd obyektinə çevirir: “Əsən başda fəs, hər qoltuğun altında bir çəlik.

Türkiyəni bir dövlət kimi yer üzündən silməyi, türklərin Qoca Qitədən qazılıb atılmasını, onları buraya yaxın buraxmamağı qarşısına məqsəd qoymuş Avropa dünya imperiyası sayılan Osmanlı səltənətini içəridən və çöldən dağıtmağa başlayır. İçəridən xristian və qeyri-türk müsəlman millətlərini qızışdırmaq, onlarda türklərə qarşı nifrət oyatmaqla qocaman türk dövlətinin özülünü laxlatmaq, çöldən isə həmin millətlərin “himayədarı rolunu oynayaraq özünün arxadan xəncər zərbələrini endirməklə məşğul olur. İslamın milli mədəniyyət abidələrini çağdaş Türkiyənin sınırlarından çox-çox uzaqlarda, hazırkı ərəb dövlətlərinin ərazilərində (Bağdadda “İmam Hüseyn və “Əbülfəzül Abbas məscidləri, Nəcəfdə “Həzrət Əli Məscidi, Qüdsdə “Həzrəti Ömər Məscidi, Misirdə islamın ən möhtəşəm məscidlərindən biri və Əl-Əzhar universiteti və s.) ucaldan türklərə qarşı ərəbləri, türklərin zadəganlıq meylləri ucbatından və mömin müsəlman kimi sələm və pul təsərrüfatı ilə məşğul olmaq istəmədiklərindən bütün maliyyə işlərini səmimi qəlbə tapşırıqları yunanları və erməniləri türklərin üstünə qışqırırlar.

Həmn qışqırtmanın nəticəsidir ki, ərəb başçılardan biri Cənubi Ərəbistandakı kiçik liman qəsəbəsi Hüdeydadən Suriyadakı qardaşına yazırıldı:

“Əziz qardaş! Buz istehsal etmək üçün türklər bura kondensator göndəriblər. Türkərin necə bacarıqsız heyvan olduğunu biz gözəl bilirik. Maşınla davranışlığı onlar heç vaxt öyrənməyəcəklər. Tezliklə dünya görəcək ki, ərəblərin əksəriyyəti türklərin murdarlığından və işgəncələrindən tən-

gə gəlib"¹.

Müəlliflər qardaşın 23 iyun 1913-cü il tarixli məktubunu iqtibas etməklə kifayətlənmirlər. Məktubdan sonra öz münasibətlərini söyləyirlər və bununla da tarixi obyektivliyə nə qədər yaxın olduqlarını bir daha önə çəkirlər:

"Süni buz fabrikinin qurulması ilə türk murdarlığının arasındaki bağlılığı o dəqiqə başa düşməyən oxucuya ətraflı izah etməyə ehtiyac varmı ki, "türk işgəncələri" dövründə adı çəkilən Hüseyidən 40 min əhalisi vardi, türk "zülmündən" azad olduqdan sonra isə cəmi 8 min sakin qalmışdı?!"²

Oxuculardan "türk işgəncələri" söz birləşməsinin müəlliflər tərəfindən dırnağa alınmasına diqqət yetirmələrini məsləhət görərdik!

Türklərlə eyni dövlətdə birləşmiş xalqların Avropa dövlətləri ilə gizli danışqları, onların vahid cəbhədə birləşərək Osmanlı imperiyasını dağlımları əsərdə rəsmi sənəd və faktlarla təsdiq olunur:

*"Druz Yahya Bəy Əl-Atraş 1.06.1913-cü ildə Dəməşqdə fransız baş konsuluna bəyan etdi: Fransa Suriyani tutarsa, druzlar türklərə arxadan zərbə endirəcək"*³.

Həmin gizli sövdələşmələrin nəticəsi kimi, müəlliflərin fikrincə, Avropa Birinci Cahan Savaşını başlatmışdı və burada Osmanlı imperiyasının bölünməsi başlıca məqsədlərdən biri olmuşdu:

"1914-cü il girmişdi. Həllədici il. Türkiyənin bölünməsində üç böyük dövlətin marağı vardi. Üç

¹ Bax: Məhəmməd Əsəd Bəy / Volfqanq fon Vaysl. Allahu Əkbər (İslam dünyasının Əbdül Həmidədən İbn Səuda qədər çöküşü və qalxışı). Bakı, 1998, səh. 91.

² M. Əsəd Bəy / V. f. Vaysl. Allahu Əkbər, səh. 91.

³ Yenə orada, səh. 92.

böyük dövlət bu bölgüdə öz rəqibi hesabına xeyir götürməyə hazır idi. Bu üç dövlət – Rusiya, İngiltərə, Fransa – qəflətən ziddiyətləri qıraqa qoyub həmçinin Türkiyədə marağı olduğunu bildirən dördüncü böyük dövləti, Almaniyani öncə məhv etmək qərarına gəldi. Əslində Birinci Dünya Müharibəsinin yaranış tarixi budur”¹.

Əsərdə Birinci Dünya Müharibəsi ərəfəsində Türkiyənin iki nəhəng dövlət bloku ilə üz-üzə tək dayanması, Türkiyənin bölüşdürülməsi niyyətini güdən Antanta bloku ilə Liqa vasitəsilə türk sərhədlərinin toxunulmazlığına zəmanət verməkdən boyun qaçırmış mərkəzi dövlətlər blokunun birgə fəaliyyəti qeyd edilir və Türkiyənin bölüşdürülməsində Antantanın maraq dairələri açılıb göstərilir:

Müəlliflər Türkiyənin bölünməsində maraqlı üç Antanta dövlətinin hər birinin marağını tutarlı arqumentlərlə verməklə sanki tarixdən bixəbər oxucuların “gözünü açırlar.

Həmin dövlətlərdən biri və birincisi Rusiyadır. Məlum həqiqətdir ki, Rusiya özünü Bizans səltənətinin varisi sayırdı və elə bugünkü saymaqdadır. Beləki Kiyev Rus dövlətinin ilk başçısı Oleq təkallahlığı qəbul etmək məqsədilə dinləri öyrənmək üçün dünyanın dörd yanına nümayandələr göndərir ki, hansı dinin daha mütərəqqi olmasını müəyyənləşdirsinlər. Nümayəndələr geri döndükdə islam dininin məziyyətlərinə üstünlük verdiklərini söyləyirlər və Kiyev Rus dövləti islamı qəbul etmək istədiyi ərəfədə Bizans ordusunun tərkibindəki ermənilər güclü bir qiyam qaldırırlar və Bizans qəysəri Kiyev dövlətindən qiyamın yatırılması üçün yardım istəyir. Oleq böyük bir ordu göndərib

¹ M. Əsəd Bəy / V. f. Vaysl. Allahu Əkbər, səh. 92.

qiymayı yatırır ve Bizans kralı minnətdarlıq nişanəsi kimi öz qızını Oleqə armağan göndərir. Oleq Bizans imperatorunun qızını özünə övrət etməklə həm də xristianlığı qəbul edir və X əsrən etibarən slavyanlar xristianlaşmış olurlar. Bizans dövləti türklər tərəfindən yer üzündən silinəndən sonra isə Rusiya pravaslav dininin varisinə çevrilir və düz on əsr dalbadal Türkiyəni yer üzündən silmək təşnəsi ilə yanır. Müəlliflər bu tarixi həqiqətə birbaşa toxunmasalar da, Rusyanın Türkiyəyə qarşı nifrətini və bu nifrətdən irəli gələn düşmənciliyi ustalıqla təsvir edirlər:

“Türkiyənin ən təhlükəli düşməni Rusiya idi. Cünki Rusiya sultana qarşı müharibəni təkcə iqtisadi sahələri ələ keçirmək üçün aparmırdı, onunku həm də səlib yürüyü ididi. Siyasi səbəblərin hamisi – Rusyanın açıq dənizə ehtiyacı – əhəmiyyətsiz idi, əsas məsələ deyildi. Türkiyəni məhv etmək cəhdii Rusiya üçün əslində Böyük Pyotrdan tutmuş İkinci Nikolaya qədər bütün rus çarlarının səlib yürüyü romatikasını təşkil edirdi. Çar özünü Bizans imperatorunun davamçısı, – bundan yaxşı müqayisə ola bilməz – yunan ortodoks kilsəsinin “xəlifəsi” sayırdı. İslam xəlifəsinin başını əzmək, ayparanı Aya Sofiyadan düşürüüb İsanın xaçını yenidən ora asmaq – Türkiyəyə qarşı bütün rus müharibələrinin motivi bu idi. Bundan başqa çarın Bosforu və Dardaneli rus istehkamlarının müdafiəsi altında görməsi səlib yürüşünün gözəlliyini və ləzzətini rus dünya siyasetinin bəhərəsi ilə bağlamaq demək idi”¹.

Göründüyü kimi, Rusiya tarixi intiqam arzusu ilə alovlanırsa, Türkiyənin ikinci rəqibi İngiltərə tamam ayrı məqsədlər güdür, Türkiyəni geosiyası

¹ M. Əsəd Bəy / V. f. Vaysl. Allahu Əkbər, səh. 92-93.

maraqlar baxımından məhv etməyə çalışır, özünün həm müttəfiqi, hə də gizli rəqibi Rusiyani bu arealdan uzaqlaşdırmaq istəyir:

“Britaniya onda maraqlıydı ki, Bosfor və Dardanelə çar yox, sultan ağalıq etsin ki, rus donanması yeni güc amili kimi Aralıq dənizində fəsadlar törətməsin. Həmçinin britan tarazlıq siyasetinin ana xəttində Rusyanın Ərməniyyəni və Kürdüstanı Türkiyədən qoparmaq və bununla Persiyani ələ keçirmək cəhdinə mane olmaq dururdu, çünkü Persiya Rusiya ilə Britan Hindistanı arasında bufer dövləti idi. Beləliklə, İngiltərənin və Türkiyənin maraqları üst-üstə düşürdü. Lakin Türkiyənin Asiya hökmranlığında İngiltərənin öz marağı da vardi: Türkiyənin qərb yarısı Hind imperiyasının Fars körfəzindəki maraq dairəsinə aid idi, orda neft yataqları, cənub fars neft çölünün təbii davamı vardi. Və şərq yarısı Suveyş kanalının Asiya baryeri idi. Hər ikisi birlikdə Nildən Hindistan yarımadasına körpü, Misirdən qonur irqin dünyasına quru yol idi. Beləliklə, İngiltərə istər-istəməz ərəb müstəqillik cəhdlərinin müdafiəcisinə çevrilmişdi, necəki Rusiya erməni və yunan inqilabçılarına hər cür şərait yaradırdı”¹.

Osmanlı imperiyasının məhv edilməsində, bu mümkün olmadıqda isə ən azı parçalanmasında üçüncü maraqlı dövlət Fransadır. Birinci Cahan Savaşına qədər Fransa Türkiyədə yetərincə nüfuzlu malik idi və bu nüfuzdan yarınaraq o, katolikləri himayə edirdi, odur ki, “özünüň kiçik xristian majoritarlığı ilə əvvəlcə Liviyyada, sonra isə bütün Suriyada maraqlarını”² dirçəltməyə çalışırdı.

¹ M. Əsəd Bəy / V. f. Vaysl. Allahu Əkbər, səh. 93.

² M. Əsəd Bəy / V. f. Vaysl. Allahu Əkbər, səh. 94.

Müəlliflər Avropanın Türkiyə və islama qarşı düşmənçilik münasibətini oxuculara tam orijinal bir yolla – ya özlərinin təhkiyələrində, ya da digər tarixçilərdən və ictimai xadimlərdən iqtibaslar şəklində – çatdırırlar. Bu baxımdan aşağıdakı nümunə xüsusi maraq doğurur:

“Xristian dünyası – özünün irqi və millətçilik mübarizələrinə baxmayaraq – ümumiyyətlə Şərqə və xüsusi ilə də islama qarşı birləşmişdir; bütün müsəlman dövlətlərini dağıtmağa birləşmişdir. Səlib yürüşlərinin ruhu, eremi Peterin fanatizmi hələ də yaşayır. Xristianlıq islama bugün də fanatik ikrah və nifrətlə yanaşır. Xristian hökumətləri müsəlman dövlətlərinə eynihüquqlu dövlətlər kimi baxmırlar; islam millətlərini gerilikdə və barbarlıqda suçlandıraraq onları hər cür hücumlarla alçaldırlar. Lakin elə özləri də min cür üsul və vasitə, hətta müharibə ilə islam ölkələrində istənilən islahata, yaxud dirçəlişə mane olurlar.

İslama nifrət tək-tək yox, bütün xristian xalqlarına xasdır; buradan da islami dağıtmaq üçün səssiz-səmirsiz, inadkar bir mübarizə baş qaldırır. Müsəlmanın hər duyğusunu, hər amacını xristian saxtalaşdırıb şərləyir. Avropalılarda millətçilik və vətən sevgisi deyilən şeyi onlar şərq şovinizmi adlandırıb söyürlər. Qərbin milli duyğusu Şərqiñ ksenofobiyası sayılır. Buradan belə çıxır ki, özünü məhvədən qorumaq üçün bütün islam dünyası böyük bir müdafiə ittifaqına qatılmalıdır. Buna nail olmaq üçün o, elmi texnikanın və Avropa qüdrətinin sərrini öyrənməlidir”¹.

Bu, “Revue de Monde Musulman (1913) dərgisində panislamizmin ideya başçısı, “**Bütün dünya müsəlmanları birləşin!**” şuarını ortaya

¹ M. Əsəd Bəy / V. f. Vaysl. Allahu Əkbər, səh. 64-65.

atlığına görə dünyanın bütün məntəqələrindən ingilislərin qovub didərgin saldığı milliyyətçə türk olmuş Cəmaləddin Əfqani təliminin islam dövlət xadimlərindən biri tərəfindən ümumiləşdirilmiş tezisdir və, bizcə, bu tezisi müəlliflər adı bir təsadüfdən iqtibas etməmişlər, ayıq oxucunu Əfqani təlimi ilə tanış etməklə müsəlmanların başına açılan bəlalara “eyham vurmaq istəmişlər.

İslam əlamənin dünya sivilizasionuna qovuşması yolunda Avropa həmişə ona maneçilik törətmüşdür. Türkiyə hər dəfə demokratik islahatlar keçirmək cəhdində bulunduğuda Avropa dövlətləri ona hücuma keçmiş, türkləri islahatdan “diksindirmişdir. Bunun xronoloji ardıcılığını biz əsər boyu görürük, beləki 1 sentyabr 1876-cı ildə hakimiyyətə gələn Əbdülhəmid sultanlığının dördüncü ayında (23 dekabr 1876) baş vəzir Midhəd Paşanın hazırladığı və geniş azadlıqlar nəzərdə tutan konstitusiyani rəsmi şəkildə bəyan edir, lakin Avropa dövlətləri xristian əyalətlərdə valilərin təyini zamanı özlerinin nəzarətçilik hüququnu tələb edirlər. Hələ bu azmiş kimi, 24 aprel 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan edir və onun dirijorluğu ilə Ruminiya, Serbiya və Çernoqoriya Türkiyə üzərinə hücuma keçir.

Sonrakı dövrdə gənctürklər hakimiyyətə yetişəndə də Avropa onların keçirmək istədiyi islahatların qarşısına sıpər çəkir və roman müəllifləri bunu ürək ağrısı ilə belə təsvir edirlər: “...türk tarixində tez-tez baş verdiyi kimi, xristian dövlətlər bu dəfə də böyük coşqunluqla başlanmış islahatların keçirilməsinə maneçilik törətdilər. Gənctürklər hökmranlığa sahib olar-olmaz və kölgə sultan Beşinci Mehmet Rəşidin adı altında

*gizlənərək ordu və donanmanın qurulmasına girişər-girişməz, köhnə hava yenidən çalınmağa başlandı: Avropa hücumu keçdi*¹.

Bir sözlə, böyük dövlətlər Türkiyəni siyasi tarixdən silmək yolunda əllərindən gələni əsirgəmirlər və onların “*bu metodoloji yoxetmə fəaliyyətinə Türkiyə nə maddi, nə də mənəvi müqavimət göstərə*² bilir.

Roman müəllifləri bu əsər çapdan çıxana qədər heç kəsin dilə gətirə bilmədiyi bir gerçəkliyi, tarixi həqiqəti tam açıqlığı ilə öz oxucularına haray çəkir:

“Əslində Şərq gizli müqavilələrlə çoxdan bölnümüşdü³.

“Avropa qalib gəlmışdı – Aypara torpağa sərilmışdı. Sonuncu səlib yürüşü sona yetmişdi⁴.

Kim bilir, bəlkə də Əsəd Bəy Avropada arzuolunmaz yazıçıların siyahısına elə həmin adla çap etdirdiyi sonuncu əsəri “Allahu Əkbərdə etdiyi bu açıqlamalara görə düşmüştür, bəlkə də buna görə ABŞ ona viza verməkdən imtina etmişdir, bəlkə buna görə Əsəd Bəy adı ilə çap olunmaq ona yasaq edilmiş və o, sonrakı əsərlərini Qurban Səid təxəllüsü ilə yazmaq məcburiyyəti qarşısında qalmışdır?! Kim Bilir!?

Çərkəz QURBANLI

¹ Allahu Əkbər, səh. 84.

² Allahu Əkbər, səh. 94.

³ Allahu Əkbər, səh. 150.

⁴ Allahu Əkbər, səh. 156.

P R O L O Q

SƏHRADA SÜVARİ

Səhra Avropadan çox-çox böyükdür. Niger sahilində Tumbuktudan tutmuş Liviyada Aralıq dənizi sahilindəki Kartaq və Roma saraylarının xarabalıqlarına qədər. Əbədiyaşar Nilin daşqınlı torpaqlarından başlamış Kanar adaları ilə üzbəüzdəki Atlantik okeanının ləpədöyənlərinə qədər. Otuzuncu en dairəsinin iki tərəfi boyunca doxsan uzunluq dirəsindən çox bir sahəni əhatə edən səhra kəməri – yer kürəsinin dörddə biri – məskunlaşmamış torpaqla ayrılmadan, Qırmızı dənizin hər iki tərəfinə, Somali sahillərindən başlayaraq Ərəbistan boyu Fəratın sahillərinə, Fars körfəzindəki Piratlar sahilinə, oradan Əfqanistan və Belucistan üzərindən Hindistana, Tar səhrasına qədər uzanır. Cənubdan şimala qədər də ölçüsü az deyildir. Cənubda, Somalidə ekvatora qədər, şimalda isə üç gölün – Xəzərin, Aralıq gölünün və Baykalın – sahillərinə çatır. Qara Qumun, Qızıl Qumun azman, sonsuz qum yataqları, Bak-Pak-Dala səhrası və hamısı birlikdə öz adları ilə. Ucsuz-bucaqsız, nəhəng-azman. Qum çölü, daş çölü, bütün Monqolustan boyu Çin kuruna¹ qədər Ural stepləri. Beşdən başlamış əllinci en dairəsinə qədər səhra dünyası. Bu səhra ərazisinin ən xirdalarından biri – Ərəbistan – üstüstə Almaniya, Fransa, İtaliya, Polşa, Ruminiya və Avstriyadan böyükdür.

¹ **Çin kuru** – Çin səddi. “Kur “qurmaq felindən olub qədim türk dilində “divar deməkdir (Bu və bundan sonrakı ayaq qeydləri əsasən tərcüməçininindir. Şərh və izahatlar müəlliflərə aid olduğu təqdirdə bu, qeyd olunur).

Qum, qum, qum. Yaxud daş, daş, daş. Ya da hər ikisi: bir-birini dəyişə-dəyişə. Təbiət mərhəmət göstərərsə, yazda, güzdə azca yağış düşər. O zaman səhra burda bir neçə həftəliyə, orda bir neçə aylığa otlağı çevrilir, burda dəvələrə, orda qoyun-keçiyə, ata-ulağı ağınağaz yem mənbəyi olur. Lakin yüzminlərlə kvadrat kilometrlər var ki, oraya az qala heç zaman yağmur düşmür. Yalnız yeraltı axınlar adda-budda üzə çıxır, susuzluqdan korluq çəkənlərin quyusuna çevrilir, bəzən hətta qəmli zülməmə edən qaynaqlar da poq-quldayıb qalxır ki, bu da qaynar səhra onu soğub udana qədər arx, yaxud kanal kimi süni şəkildə paylanaraq bir neçə kilometr uzanır.

Cünki hər yan səhradır. Əbədi və dəyişməzdır. O, qardaş qatili Qabilin qaçışını qımlıdanmadan müşahidə etmişdir. Patriarx İbrahimin kənizi qovqun Hacərin öz oğlu İsmaili bu azman səhranın ağuşuna necə atlığıni görmüşdür ki, həmin İsmaildən də ərəblər öz başlangıcıını almışlar.

İsmail barədə isə Allah buyurmuşdur: “O, çılgın insan olacaq, onun əli hər kəsə, hər kəsin də əli ona qarşı.

Kahinlər buyururlar: “Çılğın insan – nədir bu?

Anlamı belədir: “Səhranı sevən insan. Cünki səhra çılgın olmayan kəsin sevə bilmədiyi amansızlıqdır, yadlıqdır, müdhişlikdir. Kim səhrada böyüyübsə, çılgındır, qanuna sıqmır, mədəni aləmin insanlarından seçilir. Onun əli hər kəsə qarşıdır, hər kəs da ona qarşı...

Çılpaq təpənin üstündə bir süvari. Açıq rəngli baş örtüyü onun təpəsini, alğını və çənəsini qoruyur, yalnız sivri burnu, qaytan dodaqları və qaynar, şəffaf, qara gözləri görünür ki, onlar da

hərisliklə qum təpəsindən bəriyə, yaşıl əkin sahəsinə, bəyaz divarlara və uzaqlarda baş qaldıran qalalara – səhranın tükəndiyi səmtə boylanır.

Şəhər sakinlərinin iraq evlərindən külək çalçağır səslərini qovub götürür. Orda mərasimlər keçirilir, orda əlvan paltarlar dalğalanır. Ordakı meyxanalarda şərablar içilir, mahnilər oxunur. Orda bütlər, büstlər alışib-yanır, göz qamaşdırır. Orda su da var, taxıl da, orda gümüş də var, qızıl da – hər şey.

Bu ölkə səhra çaparının könlünə yatmır. Orda qorxuya sarılmış bu insanlardan onun zəhləsi gedir. İçində dustaq olduqları evlərinə nifrət edir. Çəkdikləri kef-damaq, oyunları onun ürəyini bulandırır. Yeməkləri, içməkləri, möminlikləri, günah işlətmələri – hamısı suçlu və iyrəncidir. Amma buna baxmayaraq yenə də çəkicidir. Çünkü orda səhra cəngavərinin aradığı xoşbəxtliyin hamısı var. Köləqli ağaclar, həmişə gənc qadınlar, sərləşdirici sular – hamısı ordadır. Onu ələ keçirən hər kəs üçün.

Səhra çaparı baş qaldırır. Bu bərəkətli dünya onunku olacaq, fəqət o heç vaxt həmin dünyanınkı olmayıacaq! O, həmin aləmin bütün sərvətlərini dadacaq, lakin onun köylülərinin, baqqallarının batdığı günaha batmayacaq, öz səhrasının azadlığıını heç vaxt əldən verməyəcək. O belə and içir. Üzünü məsləkdaşlarına tutur, qılıncını başı üstüne qaldırır; minqatlı yeganə bir çağırış:

Allahın hökmü və Onun qılıncı!

Və səhra çaparları nizələrini endirirlər, bərəkətli torpağı sürüb keçirlər. Allah belə buyurur: “Onların əli hər kəsə qarşıdır, hər kəsin də əli onlara qarşı...

Səhradakı bu süvari islamdır. Onun aypara şəkilli əyri qılınçı – Məhəmmədin qılınçı – Ulu Mələk Cəbrayılın son və axırıncı Peyğəmbərə, Abdulla oğlu Məhəmmədə göylərdən gətirdiyi müqəddəs Quran kimi eyzən Allahın hökmüdür.

Məhəmməd səhra oğlu idi. Zəvvvar şəhəri suçlu Məkkədə, oçağkı Ərəbistanın yeganə böyük şəhərində doğulsa da, heç cür şəhərli deyildi. Bədəvilər arasında boy-a-boşa çatlığından, tacir kimi səhraları gəzib-dolaşğından o, səhranı sevirdi. Dünyaya bəxş etdiyi Quranı səhraya bəxş etmişdi. Bu vəhyin böyüklüyü və mənası orasındadır ki, bütün dünyanın qanun kitabı olmaq iddiasını ortaya atan yeganə səhra qanunudur. Quranda səhra mədəni dünyaya hökm edir. Yalnız Qurannda, insan zəkasının məhsulu olmayan bu müqəddəs kitabda.

Ərəb baxışına görə insanlar üç böyük təbəqə-yə bölünür.

Aşağı təbəqə torpağa bağlı kəndlidir, fəllahdır. Amansız, göylərin yağmurundan, qaynar külkəkdən asılı. Onun üfüqü kəndinin hüdüdlərindən uzağa çıxmır; cəsarəti yadlar gələndə mirıldayan, fəqət daş atılan kimi, ağac fırlanan kimi qaçıb uzaqlaşan itin cəsarətindən artıq deyil. Çox vaxt ən yaxın şəhərdəki borclu olduğu böyük azählardan birinin təbəəsidir, yaxud məhsulun yarısını, ya da dördədbirini bac götürən bədəvi tayfalarından birinin təhkimlisidir.

Nisbətən yuxarı təbəqə keçisi, qoyunu, ən yaxşı halda mal-qara sürüsü olan tayfalardan ibarətdir. Bu mal-heyvana çoxlu su və ələf lazımlı olur. Tayfanın bol və müntəzəm yaz yağışı düşən torpağı varsa, sürü sahibləri səhranın əsl azad

evladları sayılırlar. Əksər hallarda isə suya və ələfə ehtiyac üzündən onlar becərilən torpaqların böyür-başında fırlanırlar ki, kəndlilər məhsulunu daşıyıb apardığı biçin sahələrindən otlaq kimi istifadə etsinlər. Bu yolla yarımköçərilər yaranır ki, onlar da özlərini qismən əkinçilikdən, qismən də maldarlıqdan dolandırmaqla məhsul yiğimindən sonra sürülərini otarmaq üçün müxtəlif ərazilər axtarırlar. Bu primitiv “grande cultureun qədim nümunəsi həzrəti Adəmin adına bağlanır: o, oğlanlarından birini əkinçi, digərini isə çoban etmişdi – onlar ikisi birlikdə yarımköçərinin təsərrüfat vahidini yaradırdı.

Üçüncü təbəqə ən ali, ən özgür, ən məğrur təbəqədir – “ərəbdir. Dəvə bəsləyənlər. Dəvə bədəvini dünyadan asılı etmir. Hətta yağışdan və sudan da. Ona heç nə gərək olmur. Dəvə yem kimi ona süd, qan və ət verir. Tüklü dərisi aşılanmış gön əvəzi, yunu hörmə paltar, dəyə keçəsi və sənətkarlıqla toxunmuş xalı. Dəvə qığı yanacaq. Dəvə sidiyini ərəb dərman kimi içir. Dəvə damarı ilə tikiş tikir. Dəvənin belində mal-qarasını otarır və sahibi olduğu çölə qorçusuz gələn yadları qovur.

Məhəmməd Qurani səhraya nizamnamə və Allahı insanlara rəb¹ edənə qədər bu özgürlük nə qanun bilirdi, nə də rəb tanıyordu. Bu qanun bədəvi üçün yaradılmışdır. Ona olan sevgidən “asan edilmişdir, çünkü Allah acıyan və bağışlıyandır və istəmir ki, “dini, qanunu çətin olsun. Bədəviyə olan sevgidəndir ki, namazdan önce dini paklaşma borcunun yerinə yetirilməsi üçün mədəni torpaqların qiymətli suyu əvəzinə səhranın qumu ilə təhəmmüm yetərli sayılır. Səhra oğluna sevgi-

¹ **Rəb** – qədim sami dillərdə «müəllim», «ustad» mənasında, Bibliya və Quranda da məhz həmin anlamda işlənir.

dəndir ki, Quranın haram buyurduğu qida onsuz da çöldə gözə dəyməyən donuzla məhdudlaşır, halbuki Bibliyanın yasaq etdiyi dəvə və at müsəlmana halal buyurulur.

Məhəmməd öz səhra ərəblərinə və səhra çaparlarına hamının anlaya biləcəyi “yüngül qanun vəz edir. Ərəbistanın quzeyində və güneyində özgür tayfalar kimi birləşib ibadət edən yəhudilərin saysız mürəkkəb yazılarına baxanda bunu yadda saxlamaq çox-çox asandır. Arianlar, nestorianlar¹ yəqubçular və monofizitlərin², eləcə də Bizans xristianlığının başqa adlı digər təriqət və təlimlərinin hamisinin mübahisələr apardığı dolaşıq problemlərdən isə min dəfədən də çox sadədir. Onun məntiqi qılınc zərbəsi kimi itidir. Arqumentləri nizə sancımı kimi inandırıcıdır. Hər sa-vadsız bədəvinin sağlam insani zəkası başa düşməlidir, haçanki Məhəmməd Allahın adı ilə xəbər verir:

**Qul huval-Allahu əhəd / Allahus-saməd /
ləm yəlid va ləm yuləd.**

Söylə: Təkdir Allah / Əbədi pak / Törətmə-miş O özü / törənməmiş Özü də.

Necə sadə, necə dəqiq! Səhra dinininki məhz bu sadəlik, bu dəqiqlikdir. Heyrətamız bir olay anladır ki, Məhəmməd özü başladığı işin gələcəyinin bundan asılı olacağını necə də gözəl başa düşürmüş. Bir kərə Ulu Mələk Cəbrayıll onu “bə-

¹ **Nestorianlar** – Nestor tərəfdarları, şərqi xristian təriqəti «nestorianlığa» iman gətirənlər. (Nestor – müdrik müşavir, icma ağsaqqalı; yunan əfsanəsinin çox sinli, müdrik padşahının adından).

² **Monofizitlər** – monofizitizm tərəfdarları. Monofizitizm İsa peyğəmbərin yalnız ilahi təbiətini qəbul edən, onun insani təbiətini yaxın buraxmayan Kiçik Asiya və Afrika kilsələrinin təlimi.

dəvilərin psixologiyası barədə sınağa çəkmişdi. Mələk səhra ərəbinin libasında Peyğəmbərə yanaşın sormuşdu: “İslamın canı nədədir? Məhəmməd cavab vermişdi:

“Tək Allahı tanımaqda / Və Onun Peyğəmbəri kimi məni (tanımaqda) / (Beş) vaxt namaza dəqiq əməl etməkdə / Kasıblara sədəqə verməkdə / Və vəziyyət imkan verərsə, Məkkəyə həcc ziyratında”.

Bədəvilərin Ulu Mələyi gül üzünü göstərib tərifləmişdi:

“Necə demisən, elədir, ya Məhəmməd, doğru-dürüst”.

Bəli, islamın inanc əsasları heç də beləcə asan deyil. Məhəmməd burda yalnız tələblərdən bəhs edir, özünün dünyaya baxışından yox. Yəhudilərin və xristianların dolaşıq bəhs etdikləri bir sıra məsələləri o, yeniləşmiş ilkinliklə həll edir. “Allahın ali mərhəməti ilə “əbədi lənətin birləşdiyi şübhə islamda yoxdur. Ona bəllidir ki, dünya yaradılarkən insanların yarısı əbədi cəhənnəm odu-na məhkum olunmuşdur, digər yarısına isə cənnət vəd edilmişdir. Cənnətin düzümü barədə də aydın və birmənalı məlumat vardır:

O, eyzən Dəməşq şəhəri, üstəgəl səmavi nurdur.

Başqa dinlərin tərəfdarları baş sindirmişlər ki, insani iradə azadlığı Allahın hər şeyi bilməsi ilə necə birləşə bilər. Düşünülmədən söyləməyə cəhd edilsəydi, Məhəmməd Hillelin kompromis həllini vurgulayır. Hər şey Allah tərəfindən əvvəlcədən müəyyən edilmişdir, amma O yenə də insana hər zaman seçimi və hətta haqqə dönüşü açıq qoymuşdur. Fəqət bu baxışın özü də bədəvi üçün çox intellektualdır; ona görə də Məhəmməd onu “Allahın iradəsinə itaət – ərəbcə “islam –

məfhumu ilə tamamladı. ***“Demə, mən istəyirəm! De: İnşallah – Allah istəsə! Zira bütün şeylər Allahın istədiyi kimidir. O, kainatı hərəkətləndirən yeganə qüvvədir.”***

Bu əzəmətli idrak heç bir hüdud və kompromis tanımır. Nəticə etibarilə o, iki müxtəlif mənəvi özümlülüyə gətirib çıxarır: bir tərəfdən bütün insani cəhdin cılızlığı düşüncəsinə və bununla da taleyinə boyun əyməyə, digər tərəfdən isə daxili azadlığa və istənilən taleyin müqabilində son-suz üstünlüyü. Əgər hər şey – həm xoşbəxtlik, həm bədbəxtlik – əvvəlcədən müəyyənləşmişsə, insan nə özünü oda-közə vurmalı, nə də qayğılanmalıdır. Ona görə yox ki, belə deyək, – xristian dinində olduğu kimi – mərhəmətli Göylər Atası lalələrin və qarğaların qayğısına necə qalırsa, o cür də öz evladlarının qayğısına qalır. Müsəlman inanmir ki, Səmavi Ata mütləq öz möminlərinin qayğısına qalır; o, təcrübədən bilir ki, insan hətta mömin olsa belə, yolunu aza bilər. Quranın heç yerində belə bir vəd yoxdur. Amma yenə də 11-ci Surə buyurur (Ayə 3):

“O sizi gözəl şeylərlə təmin etsin / bəlli bir zamana qədər / və fəzilət qazanan hər kəsə / öz mükafatını nəsib etsin”¹.

Amma məhz bu ehtiyatlı kəlam: “Bəlli bir zamana qədər fəzilət həmin ifadənin hesablana bilməməsini öncədən şərtləndirir. Və bununla müsəlman özündə təskinlik tapır: insan əzab çəkirsə, yolunu azırsa, deməli, onun “dəftərdə belə yazılıbmış. Əgər o özünün bəxt ulduzuna qarşı mübarizə aparmağa cəhd göstərmmiş olsayıdı

¹ Ayənin azərbaycanca və türkçə tərcümələri, eləcə də əldə olan alman tərcüməsi fərqli mətn səslənişinə malikdir.

belə, heç nəyin köməyi dəyməzdi.

Avropa tələsməyə hazırlıdır ki, bu cür itaətkarlığı fatalizm kimi rədd etsin. Lakin fatalist dün-yabaxışı heç də islami deyildir! İslam məhz fatalizm demək deyil, tərsinə, barışdolu itaətçilikdir. Müssəlmandə, “itaətkarda söhbət ruhi dincilikdən, daxili sevincdən gedir. Əgər istəsə, şəkkak bunu lağa da qoya bilər: “Hər şey Allahın hökmü ilə baş verirsə, Allahın istədiyi şeylərin hamısı müdrik olanda mömin boyun əyməlidirsə, onda o, boyun əyməz, bunun da ona köməyi dəyməz. Amma şəkkak, ya qeyri-şəkkak: bədəvi bu məntiqi başa düşür. İnsan zəkası bu könül-oxşayan itaətkarlığı Allahın hökmü kimi qəbul edir.

Ona görə də Məhəmməd hər yerdə aqlın hökmünü öncələyir:

“O kəslər ki namaz qılır, zəkat verir və axırətə möhkəm inanırlar”, onlar heç də bir o qədər fəzilət sahibləri deyillər, daha çox ağıllılardır. Əksinə, **“Axırətə inanmayanlar şaşqınlıqda”** yaşayırlar (27, 3-4).

“Öz nəfslərinə uyan zülmkarlar nadanlardır / Allah onları azdırır və onların yardımçıları yoxdur” (30, 28).¹

Belə saysız-hesabsız kəlam və ayələrdən çox göstərmək olar ki, onlar da həmişə bədəvilərin beyninə yeridilir: Quran² insan müdrikliyinin zəkası və təzahürüdür. Kim Məhəmmədin rəsulluğuna inanmırsa, o qədər də yolazmış, günahkar deyil, əksinə, acınmalı cahildir ki, Allah Özünün

¹ Azərbaycan və türk dillərinə tərcümələrdə bu, 29-cu Ayədə öz ifadəsini tapır, lakin həmin tərcümələr, eləcə də almancaya tərcümə başqa səslənişdədir.

² **Quran** – hərfən “oxunuş, yəni üzündən oxunuş və kiməsə oxunuş deməkdir (İzahat müəlliflərindir).

dərk olunmaz iradəsi ilə onu yoldan çıxarmışdır.

Bu yolla səhra döyüşçüsü Allaha tapınmada ikinci, siyasi tamamlanmanı əldə edir ki, o da ruhi rahatlıqla müsəlmanın xasiyyətini müəyyənləşdirir: misilsiz üstünlük kompleksi. Müsəlman imansızlara nifrət edir. Onu xalis gic və dəli sayır. “Allahım, deyə soruşur, “necə axmaq olmaq və qanmamaq gərəkdir ki, islamın təlimi dünyanın ən yaxşı, ən ağıllı, ən məntiqli təlimidir? Apasan din, rahat və doğru? Bu bilməcəni onunla cavablayır ki, imansızlar məhz axmaqdırlar “və yoldan azdırılıblar. Buradan da o özünü bütün insanlardan uca və seçkin görür, onu seçib Məhəmməd ümməti edən Allahın rəhmi ilə.

Bu üstünlük kompleksi dünya hökmranlığını qazanmaq istəyən icma üçün əvəzsizdir. Səhra çaparları daha nə ilə öyünə bilərdilər? Dəvələri, qoyunları iləmi? Gözəlliklərini tərənnüm etdikləri qadınları iləmi ki, qədim dünyanın sərrafları onları az dəyərləndirmirdilər, necəki çağdaş estetlər bugünkü ərəb qadınlarını?

Olsa-olsa ərəb trubadorlarının balladaları – dünyyanın diqqətini çəkmək üçün bu da çox azdır. Yalnız islamın üstünlük kompleksi buna ilkin şərtləri yaratdı ki, kürədən yenicə çıxmış müsəlmanlar dünya tarixində karyera qazanmaq həvəsinə düşdülər.

Fəqət bu, təkcə həvəslə də əldə olunmadı. Dünya tarixində karyera qazanmaq həvəsi dəqiq özünüdərklə şərq xalqlarının böyük bir qismində vardır. Müsəlmanlardan qopmuş druzlar təriqəti, atəşpərəstlərdən ayrılmış şeytan ibadətçiləri – hər ikisi möhkəm əmin idi ki, dünya ağalığı Qi-yamət Günü onların qucağına düşəcək. Ancaq təkcə inam siyasi cəhətdən güclü etmir.

Napoleon barədə deyirlər ki, bir dəfə o, Rusi-

yada bir yəhudi sinaqoquna girir, icma Yeruşəlimin çöküşünün ildönümündə çılpaq dallarının üstündə dərdli-dərdli oturubmuş. Bu milli dönməzlik heç də əsgər-qeyşərin xoşuna gəlmir, onun acı bir ifadə söyləməsinə səbəb olur: “Yadda saxlayın, cənablar, dalla heç vaxt dövlət qurmaq olmaz.

Əgər onun üçün bir şey etmirsənsə, nəbiçilik (messiyaçılıq) də beləcə heç nəyə yaramır. Yeni tərəfdarları qəbul etməməklə druzlar öz tarixi gərəkliliklərinin yolunu bağladılar. “Druz olmaq olmaz, gərək druz doğulasan. Bax beləcə onlar yüziyirmi min başdan ibarət bir təriqət olaraq qaldılar. Məhəmməd öz təlimini ərəb-milli düşüncə tərzi kimi qurmuş olsaydı, onda Peyğəmbərin bütün psixoloji üstünlüklerinə baxmayaraq islam bugün səhra sakinləri üçün məhəlli bir təriqət olardı. Məhəmməd isə lap başlanğıcdan, ən azı 630-cu ildən, dünyaya gərəkliyi istəyirdi. Başa düşürdü ki, yarımadanın bir ovuc insan ehtiyatı buna yetərli olmayıacaq. Bunun üçün də o, bütün millətlərdən olan yeni tərəfdarların qəbuluna nəinki icazə verdi, hətta buna imkan da yaratdı. Mənsəbindən, millətindən və dərisinin rəngindən asılı olmayıaraq bütün iman sahiblərinin eynihüquqluluğunu qanuniləşdirdi. **“Yaxşı olar, qızını iman sahibi bir qula verəsən, nəinki mənsəb sahibi bir imansıza”**. Quran belə hökm etdi.

Beləliklə, xarici uğur üçün islam üçüncü ilkin şərti yaratdı: bütün imanlıların birliyi anlayışını. Bu yaranmış birləşmə son olaraq Ərəbistanda əbədi qardaş qisasının və tayfa çəkişmələrinin aradan qaldırılması üçün üstün əhəmiyyət qazandı. Məhəmməddən öncə ərəb xalqı yox idi, yalnız ayrı-ayrı tayfalar vardı ki, onların da kəndi maraqları əbədi düşmənçiliyə aparındı. Bunun yerinə islam

tamam yeni bir məfhum qoydu: müsəlmanların hərtərəfli qardaşlığı məfhumunu. Bütün Məhəmməd ümməti qanunla böyük vətənə, “İslam evinə aiddir. Məhəmmədin təsnifatına görə yalnız iki insan qrupu vardır: Məhəmməd ümmətinin vətəni, “dar əl islam və imansızların vətəni, “dar əl hərb (döyüş ölkəsi). Bu bölgü dərin mənada psixoloji amil kimi qəbul edilməlidir: “İslam evi ağıllılar ölkəsidir, başqa aləm isə dəlilər evidir ki, burada Allahın yoldan çıxarmaq istədiyi kimsələr yaşayır. Yalnız ikinci mərhələdə, islamı təşkil edən hər şey insan qəlbinə hopandan sonra, yalnız onda bütün bunlardan siyasi nəticə çıxır və həmin nəticə də budur: Cihad! Müqəddəs savaş! **“Mən işimi tamamlamışam”**, deyə Peyğəmbər əmr edir: **“İslam evini bütün ölkələrdə yayın. Savaş evinə, imansızlar məmləkətinə – Allah sizlərə verir onu / Onlardan biri sağ qalana qədər kafirləri yenin.**

Yer kürəsinin səhralara sərhəd olan bütün ölkələrini Peyğəmbər bu ayədə öz imanlılarına göstərir: Onlar sizinkidir – arvadları, xəzinələri, əkinləri, tarlaları, hamısı sizinkidir! Qarət edin – buna təkcə icazə verilmir, o, dini borecdur! Qarət edin və insafla paylaşdırın və çatacaq payı imanlıların başçısına göndərin! Qarət edin – Allah sizlərə yardımçı olacaq və sizi varlı edəcək!

İslamin siyasi mənzərəsi yalnız indi tamlanır: Səhra çaparı at belinə qalxır. Nizəsinə o, Qurani, dünyani ona bəxş edən Allah kitabını bağlayır. İtiriləsi bir şeyi olmayan kəs hər şeyi qazanmalıdır. “Bismillah!la, Allahın adı ilə, yola çıxır. Dünyada islamın tarixi bu olacaq.

İSLAM AT BELİNDƏ

Cəmi beş ildə, xristianlıqdan sonrakı 627-632-ci illərdə üç qitənin taleyi müəyyənləşdi. 627-ci ildə islamın varlığı sapdan asılı idi. Hicrətin, Məhəmmədin ticarət-aristokrat şəhəri Məkkədən kiçik burjua əyalət şəhəri Mədinəyə qaçışının beşinci ili idi. Ötən illərdə Məhəmmədlə onun məkkəli rəqibləri arasında əhəmiyyətsiz çəkişmələr olmuşdu. Bunlar bədəvi didişmələri idilər ki, orada da ən pis halda iyirmi-otuz meyit yerdə qalmışdı. 627-ci ilə qədər məhz məzhəkəli şəkilidə Ərəbistanın və dünyanın gələcəyi həll olundu.

Bütün məkkəlilərin generalisimusu Əbu Sufyan bədəvi tayfalarının hamısı ilə birləşdi və onları ələ ala bildi. Yəhudü quryeşləri cahan savaşından sonra bütün Ərəbistan yarımadasına hakim kəsilən və həmin mərkəzi ərəb məmləkətində bugünkü islamın ümidi sayılan Nəcd tayfaları kimi onun bayraqı altına tələsdilər. Mədinəyə yürüyən bu panərəb ordusunun sayı on min idi! Məhəmməd çarəsiz qalmışdı. Onun vur-tut üç min döyüşçüsü vardı; özü əlliyyeddi yaşındaydı, deməli, daha cavan, qıvraq deyildi, hər şey uduzulana oxşayırdı. Bu vaxt onu bir fars qulu, Salman – onun adı tarixə düşmüşdür – uşaqsal, sadə bir məsləhətlə xilas etdi. Mədinənin dörd yanında xəndək qazıb torpağıni iç tərəfə atmaqla təpə düzəltməyi təklif etdi. Məhəmməd onun sözünə qulaq asdı və məkkəlilər yaxınlaşanda qətiyyən ərəbə xas olmayan bu qəribə işə donub-qaldılar. Onlar təpəyə və xəndəyə qarşı döyüşməyə qadir deyildilər! Üstəlik havaların pisləşməsi, başçılar da ağızbırılıyinin olmaması; qisası, Məkkə bahadırları yenidən evə döndülər. Bu, 627-ci il idi.

Beş ildən sonra Məhəmməd ölündə, demək

olar, bütün Ərəbistan ona tabe idi: Bu beş il ərzində Məkkənin qoşun başçıları onun tərəfinə keçmişdilər, yəhudilər Nəcddən qovulmuşdular, bütçü ərəblərin Məkkə ziyarətinə gəlməsinə son qoyulmuşdu, hətta Suriyanın sərhəd tayfaları da ona tabe olmuşdu. Öz inamından dünyəvi din yaratmağı Məhəmməd xeyli əvvəllər qöt etmişdi. Hələ 630-cu ildə o, Bizans qəysərinə, Persiya padşahına, Həbəşistan nequsuna¹ islami qəbul etmək və ona biət etmək tələbi ilə məktublar göndərmişdi. Cihadın yolunu əvvəlcədən cızmışdı.

Hələ daha çox: Siyasi vəsiyyətnamə ilə o bunun da qeydinə qalmışdı ki, dünya aqalığı istəyi onun ölümündən sonra da saxlanılsın. Həyatının son günlərində döyüşünə hazırlaşlığı Bizansa qarşı müharibəni davam etdirməyi öz “məsləkdaşlarına ciddi şəkildə tapşırılmışdı. Suriyanın fəthi onun qəlbinə hopmuşdu. 8 iyun 632-ci ildə Mədinə məscidindəki son moizəsindən bir-iki saat sonra yüngülə mürgüləyib ölüziyən gözləri ilə Göylər Mələyini sözəndə islam artıq öz yaradıcısının ölümündən çox yaşamağa yaraqlanmışdı. İlk xəlifə, Peyğəmbərin canişini Əbu Bəkr cənazə uyuyan evdən çıxıb əlini qaldırmış və imanlıların həyəcanlı, qüssəli dəstəsinə bəyan etmişdi:

“Kim Məhəmmədə iman gətirirsə, bilsin, Məhəmməd dünyasını dəyişdi; fəqət kim Məhəmmədin Allahına iman gətirirsə, bilsin: Allah ölməzdir, əbədiyاشardır!

Və islam yaşadı.

Hətta İskəndərin yürüşündə də Avroasiya al-

¹ **Nequs** və ya **nequs neqesti** – Həbəşistan hökmədarının titulu; “şah və müvafiq olaraq “şahənşah deməkdir.

lahların siyasi doğuluşunun belə bənzərli tamaşasını görməmişdi, necəki indi, yatanda yuxuya belə girməyən yeyinliklə səhra çaparları dünyanın iki səltənətini dağdırıb onların yerində üçüncüsünü quranda. Suriya, Mesopotamiya, Ərməniyyə, Persiya, Əfqanistan, Hindistana qədər Belucistan, Qafqaz və Türküstan məmləkətləri, Misir, Tripoli, Tunis, Mərakeş, İspaniya, Siciliya – vur-tut doxsan ilin içində bir ölkə digərinin ardınca yoluq bədəvilərin hücumuna məruz qaldı. Ayparanın zəfər yürüşü möcüzə idi. Mömin müsəlman, ərəb yarağının həmin uyuşdurucu zəfərini bugünkü özündə də bir möcüzə, Allahın mərhəmətinin parlaq təzahürü kimi qəbul edir. Doğustanın eşidilməmiş parlaqlıq çağından söz düshəndə “savadlı batışançı da heyrətlə sual edə bilər: “Yaxşı, necə oldu ki, beş il qabaq torpaq təpə və quru xəndəklə sıpərlənmiş əyalət şəhərini ala bilməyən ərəblər Bizans qəysəri Heraklin, Persiyanın Sasani padşahlarının, İspaniya knyazlarının qoşunlarına hücum çəkə, qalib gələ, onları hərfən silib ata bildilər?

Bu kitabın mövzusu da əslində elə həmin sualdır, baxmayaraq yalnız islamın iyirminci yüzildəki çöküşünün və yenidən qalxışının təsviri ön plandadır. Çünkü məhz indi biz oxşar tamaşanın şahidi oluruq, yenə də islam imanının nisbətən kiçik, zəif, pis yaraqlanmış pulsuz şərq dövlətləri dünya dövlətlərinə qarşı vuruşur və yenə də xeyli güclü, böyük, zəngin və yüksək kültürləşmiş Avropa basqıya məruz qalır. O yenə də səhra döyüşçülərinin qabağından addım-addım geri çekilir.

Yeddinci əsr ərəbçiliyinin timsalında bəlkə də təkcə “bugünkü gün anlaşılmayacaq, tərsinə, sabahın açarının analoqu mümkünleşəcək. Hər olay

tam doğal, tam asan anlaqlıdır – a posteriori¹. Odur ki, biz bugün, min üçyüz ildən sonra, islamın sürəkli qələbəsini qavramlı edən ayrı-ayrı hallar toplusunu tam ayıqlıqla sadalaya bilərdik. Məsələn, Bizansla Persiyanın məhz həmin çağlar son damla qanlarına qədər bir-birilərini diz çök-dürmələri bizim baxışımızdan önəmsizdir. O da önəmsizdir ki, qüdrətli fars padşahı Xosrovun ölümündən sonra Persiyada taxt-tac çekişmələri labüb vətəndaş müharibələri ilə alovlandı.

İki olay doğru izahata zəmin yaratır:

Birincisi: O vaxt Fələstinin, Suriyanın və Misirin hökmranı olan Bizans həmin ölkələrin taleyinə, demək olar, heç acımadı, ləp 1936-cı ildə Böyük Britaniya həmin ərazilərlə maraqlanmadığı kimi. İzahat axtararkən uzağa getməyimizə nə ehtiyac? Bugünkü Misirin onaltı milyon əhalisi var və geriyə çəkilənə qədər ordakı ingilis qarnizonunun gücü on min nəfər idi! Fələstinin bir milyon yarımla əhalisi var və o, 1936-cı ildə cəmi iki batalyonluq piyadaya, bir neçə uçağa malik idi (1929-cu ildə Fələstində 70 ingilis əsgəri vardı!). Həmin dövrün Bizans qarnizonlarını biz məhz bu cür təsəvvür etməliyik, təkcə bir fərqlə ki, o vaxt nə radio vardı, nə uçaq və ciddi rəqibin hücumu qarşısında bizanslılar təpərsiz rola malik idilər, nəinki İngiltərə müvafiq olaraq 1929 və 1936-cı illərdə həbəş münaqişəsinin başlangıcında, yaxud Fələstin ixtişaşlarında. O vaxt kral hökumətinin diqqəti almanın və slavyanların imperiyani təhlükə altına aldığı Dunay sərhədinə yönəlmüşdi. Bizansın sonrakı dərdi İtaliya idi, məhz İngiltərənin bugünkü dərdi kimi. Onun üçüncü dərdi Persiya və Qafqaz idi. Bizans “Taymının və İstanbul “Deyli Heraldının oxucusu

¹ a posteriori (lat.) – sonralar, təcrübədən irəli gələn.

vaxt-vədə ötəndən sonra Fələstini, Misiri, dünyanın iki qıtəsinin – Asiyənin və Afrikanın – kəsişmə nöqtəsini düşənürdü. Ərəblərin qələbəsi hərbi cəhətdən bù cür izah oluna bilər.

Ərəblərin öz zəfərlərini necə kiçik hərbi kontingentlə qazandığını Persiyanın, gözünü həmçi-nin Bizans sərhədinə dikmiş və ona görə də ərəblərin hücumlarına əhəmiyyətsiz narahatlıqlar kimi baxmış Persiyanın, bununla da fürsəti fövtə vermiş Persiyanın timsalı göstərir. Kifayət etdi ki, Fərat yörəsindəki kiçik – əslində bütçülüyü saxlayan – bədəvi tayfası Persiyada qarət iştahına düşsün. Bu, Persiyaya hücum üçün xəlifə Əbu Bəkrdən yardımçı qoşun istəmiş Motannanın, Bəkr ben Vail bölüyü başçısının tayfası idi. Əbu Bəkr Mədinədən beşyüz adam göndərdi; Motanna iki min Fərat bədəvisini də onlara qoşdu və bu “ordu ilə bir neçə şəhərə hücum çəkib onları xərac verməyə məcbur etdi; bu xəraclarla yeni bədəvilər toplanıldı, yeni-yeni şəhərlərə basqınlar edildi – səhra xalqı qarət iyi alıb quzğun sürüşü kimi Persiyaya daraşdı. Sasanilərin böyük milli qəhrəmanı Rüstəm uğursuz bir savaşda öldürüləndə və səltənətin idarəciliyi gənc padşah Yez-dəgirdin umuduna qalandı Persiyanın axırı çatmışdı.

Suriyanın hərbi müdafiəsi də eyzən beləydi. Kral Heraklin birinci ehtiyat qoşununun sayı beş min nəfər idi. Hələ müharibənin üçüncü ili Də-məşq ətrafında ərəblərə ağır zərbə endirmək üçün yunanların dördminlik ordusu kifayət etmişdi. Misirin zəbtində də döyük meydanında elə iri qoşun dəstələrinə rast gəlinməmişdi: ehtiyat qoşunun gücü dörd min nəfərə yaxın idi. Onminlik, ən uzağı iyirmiminlik qoşun böyük tarixi dönüş üçün tam yetərli olardı.

İkincisi: Dünya tarixində misal tapsaq ki, nə-həng imperiyalar kiçik qoşunlarla yenilmişlər – İskəndərin yürüşü, Amerikanın zəbtı, Hindistanın ingilislər tərəfindən tutulması – onda belə bir gumanaya yaklaşarıq ki, xarici düşmən yetgin bəhrə verənə qədər həmin imperiyalar lalixlamlı, çöküşə hazır olmuşlar. Bu, yeddinci yüzilin Fələstininə, Suriyasına və Misirinə də aiddir: doğrudan da bu, həmin ölkələrdə məhz xristianlığa yox, Bizans kilsəsinə zəfər çalmış islam olmuşdu.

Şərq kilsəsinin xristian təriqətləri arasında qarşılıqlı nifrət elə artmışdı ki, Bizansda hökm sürən dini yönümün əleyhdarları ərəblərə qoşulmaqdan həzz alırlıdalar. Məsələn, bu, bir faktdır ki, 635-ci ildə Dəməşq ərəblərə həmin şəhərin xristian din xadimlərinin təhribi ilə təslim olmuşdu, çünki dini icma kral Heraklin ocağ üçün aktual teoloji çəkişmə saylığı bir məsələnin həllindən narazı qalmışdı. 643-cü ildə kopt¹ xristian Əl-Moqauqis tərəfindən xəyanətkarcasına ərəblərə təslim edilən İskəndəriyyə ilə də məhz belə olmuşdu. Sonra – üç il ötmüş, bağışlanılmaz gecikmə ilə – yunan qoşunu general Manuelin rəhbərliyi altında gəlib İskəndəriyyəni və Nil vadisini geri alanda ərəblər darmadağın edildilər, lakin xristian koptlar qiyam bayrağını öz bizanslı iman qardaşlarına qarşı qaldırdılar. Oxşar hadisə Tripolidə və Tunisdə də olmuşdu ki, burada ucsuz-bucaqsız əraziləri zəbt etmək üçün iyirmi min ərəb bəs etmişdi, çünki xristian kənd əhalisi elə ilk döyüşdən sonra ərəblərə könüllü xərac ödəmişdi, səbəbi də o idi ki, bu xərac kralın indiyə qədər tələb etdiyi vergidən xeyli aşağı idi.

Başqa sözlə: İslam qalib gəldi ona görə ki, gənc idi və qocalmış dünyaya qarşı döyüşürdü. O,

¹ **Koptlar** – Misir xristian kilsəsinin üzvləri.

dəbdəbəli sivilizasiya üzərində qələbə çaldı ona görə ki, primitiv və barbar idi. O, aşib-daşan vari datının bir hissəsindən keçməyi bütün var-dövlətini döyüşdə itirməkdən üstün tutan zəngin, eyş-işrət düşkünü dünyanın üzərində qələbə çaldı, çünki qarət hərisi idi.

Qalib gələn səhra çaparı oldu.

Bu qələbəni istisnasız olaraq təkcə dini fanatizmin ayağına yazmaq yanlış olardı. Artıq qeyd etmişik ki, Persiyanın alınmasında ilk hücum dəstələrinin beşdədördü bütçülər olmuşlar. Sonralar Aralıq dənizi boyunca zəfər yürüşlərini aparanlar heç vaxt xalis müsəlman dəstələr olmamışlar, əksinə, islamçı özək dəstələrinə bütün insanlardan olan qarət hərisi köçərilər qoşulmuşlar. Buraya Aralıq dənizinin şərq yarısında Bizans başçılarına, qərb yarısında isə vandallara, batı qotlarına və suevlərə nifrət də əlavə olunurdu. Roma sezarlarına gedib çıxan iqtisadi səbəblər də, özəlliklə həmin ölkələrin Roma dövlətçiliyi nümunəsində uğursuz idarəciliyi də bu nifrətə qatışırıldı. Onun mərkəzi böyük şəhərlərdə yerləşirdi: ora mədəniyyət və komfortun, siyasi iqtidaların beşiyi, qarnizonların məskəni, eləcə də pəndəmliyin, zəngin mülkadarların və dinc dursunlar deyə işsizlik müavinəti alan plebeylərin¹ oturaq yeri idi. Bu şəhər əhli tənbəl, qorxaq, xurafatçı və eyş-işrət düşkünü idi. Ona görə də islamın amansız döyüşçüləri onlarda müqavimətə rast gəlmədilər – Afrikaya baxanda isə İspaniyada daha az. Zalvien məşhur əsərinin altıncı cildində şəhər əha-

¹ Plebeylər – Roma xalqının azad təbəqəsinin toplusu; orta əsrlərdə iqtisadi cəhətdən sərbəst olmayan, vətəndaşlıq hüququndan məhrum şəhər əhalisi.

lisinin bu halinə çox gözəl bir təsvir verir:

“Barbarlar qaş-qabaqlı, müqavimətsiz və durmadan yaxınlaşdıqca İspaniya sakinləri orgiyalarда¹, qəsrlerdə və meyxanalarda təhlükəni unutmağa çalışırdılar. Özlərini kef-damaq sayıqlaması ilə kütləşdirməyə çalışırdılar. Düşmən, darvazaları döyəcləyəndə sərxoş, tomtox varlılar rəqs edib mahnı oxuyurdular. Titrəyən dodaqları ilə onlar göyçək qul qadınların çilpaq ciyinlərini öpürdülər. Xalq da bir-birinin boğazını üzən qadiatorlara amfiteatrlardan əl çala-çala qanın şəhvətinə öyrəşməyə çalışırdı.

Müsəlmanları İspaniyaya gətirən yenə də satqılıq oldu. Seuta valisi qraf Yulian Mərakeşin qaliblərinə məsləhət və yardım təklif etdi. O, qalaya öz adını vermiş – Qibraltar (Cəbəl əl-Tarik) – sərkərdə Tarikin başçılığı ilə oniki min (!) adam göndərdi ki, bunların da üçdəikisi yenice islama dönmüş hamı² berberləri idi. Müsəlmanlar təslim olacaq ispanlara lap başlanğıcdan “minimum vergi ilə tam eynihüquqluluq vəd etdilər.

Yerli sakinlər o saat öz ağalarına qarşı qalxdılar. Elə ilk döyüşdə ispanlar sursuz kral Roderixi tək qoydular və o, berberlər tərəfindən öldürdü. 713-cü ildə, Məhəmmədin ölümündən doxsandoqquz il sonra bütün İspan yarımadası təslim olmuşdu. İslamin hökmranlığı Çindən Fransaya qədər yayılmışdı.

“Ərəblər aşağıdakı metodlarla idarə edirdilər: Keçmiş hökumətlərə nisbətdə vergilər çox cüzi idi. Həddən artıq iri cəngavər malikanələrində

¹ **Orgiya** – bir sıra qədim şərqi, qədim yunan və qədim Roma allahlarına pərəstişlə keçirilən dini mərasim; təmtəraqlı qonaqlıq və eyş-işrət məclisi.

² **Hamilər** – Afrikanın şimalında (berberlər) və şimal-şərqində (kuşilər) samilərə qohum xalq və dil.

təhkimçi icarəçilər, yaxud narazı qullar tərəfin-dən becərilən torpağı ərəblər varlıların əlindən alıb bərabər payla oturaq əhali arasında bölüşdürü-dülər. Yeni mülkiyyət sahibləri onu səylə becərir və nəticədə daha bol məhsul götürürdülər. Ticarət indiyə qədər qoyulmuş məhdudiyyətlərdən və ağır taksalardan azad edildi və nəzərə çarpacaq dərəcədə gəlişdi. Quran qullara ağıllı ödənişlə azad olmağa icazə verdi; bu, yeni hərəkət azadlığı gətirdi. Bütün bunların hamısı islami hökm-ranlığın həvəslə qəbul olunmasına şərait yaranan ümumu rifaha imkan açdı.

Dosi özünün “İspaniyada müsəlmanlığın tarixi əsərində islami hökmranlığın ilk illərindəki durumu bu cür təsvir edir. İspaniyaya xas olanlar Suriyaya, Misirə və başqa dövlətlərə də aiddir. Bu, Şərqdə avtokrat sistemin inkişaf etmiş kapitalizmi, Qərbdə xalqlar köçü dövründəki tayfaların feodalizmi idi, o tayfaların ki, onlar islamın primitiv demokratiyası altında çökdüllər.

Nəqədərki kürədən təzəcə çıxmış müsəlman dünya hökmdarları Məhəmmədin sağlam ağlin məhsulu olan dininə sadıqlik göstərirdilər, nəqədərki o, həqiqətən “Səhranın çaparı olaraq qalır-dı, hökmranlığı davam edirdi.

Fəqət bu, bircə nəsildən uzağa getmədi.

QIZIL QƏFƏSDƏ

Səhra çaparlarının hökmranlığı duruş gətirmək istəyirdisə, gərək o, bədəvilərin bizim müqayisəmizdə qum təpəsinin üstündə içdiyi andı – mədəni ittifaqa sahib çıxmaq, fəqət onun əsiri olmamaq andını – qoruyub saxlayaydı. Amma bunun üçün gərək Məhəmmədin özü əməlinin bəhrəsini dadaydı, qalib müsəlman sərkərdələri təsir altında saxlayaydı, zəbt olunmuş ölkələri öz şəxsiyyətinin gücү ilə bundan sonra da mənən təslim edəydi.

Lakin bunlar ona nəsib olmadı. Altını çizmişdi ki, Məhəmmədin həllədici mübarizələri onun ömrünün son beş ilinə təsadüf etmişdi. Həmin zaman kəsiyində ona imkan düşmədi ki, ətrafindakı ən yaxın məsləkdaşlarından savayı daha çox insanı tam və hərtərəfli inandırsın. İslam dini sağlam insan zəkasına nə qədər çox uyğun gəlsə də, din heç vaxt təkcə zəka ilə qavranılmır. “Allah haqqında düşünməzdən qabaq gərək Allaha olan sevgini ürəyində gəzdirəsən, kahinlər belə öyrədlər. Və Allaha və islama olan bu sevgi ilk önce qılıncla döndərilən xalqlarda olmamışdı. Zira düşünmək olmaz ki, islam öz missiyasını əminliyin gücү ilə yerinə yetirib, bunu edən – islamın Allahın hökmünü açıqlayan qılıncı olub.

İlk önce Məhəmmədin vəlilər taxt-tacının ikinci xəlifəsi Ömər tezliklə öyrəndi ki, messiyaçılıq işi gəlirli sahə ola bilər: O, toxunulmazlığın əvəzini ödətdirdi. Özü də pis ödətdirmədi. Məsələn, Hələb qarətdən yan ötəcəyi vədə görə 300 min qızıl sikkə ödədi. Eyni şeyi digər şəhərlər də etdilər. Sonralar bütün ölkələr bu yolu tutdular. Misir koptları hələ 640-cı ildə, islami hökmranlığın ilk ilində orada yaşayan altı milyon xristian

üçün cüzi bir şey, oniki milyon qızıl sikkədən ibarət baş vergisi¹ ödədilər. Təbii ki, bu gəlirin də təslimçi xristianlara az köməyi oldu, atəşpərəstlərə, farslara olduğu kimi. Bütün vədlərə və toxunulmazlığa baxmayaraq tabe olan ölkələrin taleyi, təbii ki, müsəlman hakim sinfinin taleyindən pis idi. Beləliklə, suriyalılar, misirlilər, farslar və ispanlar dilucu tapınış verməyə və bununla öz qəsbkarları ilə eynihüquqlu olmağa tələsdilər.

Eynihüquqlu? Bəli, həqiqətdə hətta eynihüqluluqdan da çox.

İslami qəbul etmiş suriyalılar, misirlilər, farslar, yəhudilər bilikdə, xüsusilə də dünya təcrübəsində səhra çocuqlarından ölçüsüz üstün idilər. Bunlardan fərqli olaraq onlar həmin dövrün çəşidli dünya dillərində danışırıldılar; aramey, fars, yunan və latin dillərinə əlavə olaraq Quranı oxumaq və öz ərəb başçıları ilə mübahisə aparmaq üçün indi də ərəbcəni öyrənirdilər. Bunlar həmişə iki böyük partiyaya bölündü: Peyğəmbərin islami cani-dildən, ciddi qəbul edən mədinəli ənsarları ve canını dışınə tutub onu birtəhər qəbul edən keçmiş məkkəli rəqiblər. Bu sonuncuların, varlı aristokratların heç yatanda yuxularına da girmirdi ki, Quranın buyruqları ilə yerdəki həyatın naz-nemətlərindən zövq almaqdan özlərini saxlaşınlar. Məhz onlar səhra döyüşçüləri deyildilər. Xoş həyata alışmışdılar; eyş-işrət düşkünü, təkəb-bürlü, biraz da dünya təcrübəli şəhərlilər. Beləliklə, artıq Məhəmmədin ölümündən sonrakı onuncu ildə qəribə bir vəziyyət yarandı: Mədinədə qüdrətli xəlifə Ömerin qoruyub təmsil etdiyi həqiqi islam hökm süründü. Dəməşqdə isə onun valisi, əslində isə vitse-padşah, Məhəmmədin qa-

¹ Həmin baş vergisi qəbzində belə yazılmışdır: Başın kəsil-məməsi üçün girovpulu (Servye) – (İzahat müəlliflərindir).

tı düşməni, onminlik qoşunu Mədinəyə yeridən Əbu Süfyanın oğlu, Məkkənin bütün aristokrat tör-töküntüsünü öz ətrafına yiğmiş, şərab içib kefi istədiyi qədər qadın saxlayan, qisası, islamın mübarizə üçün yola çıxdığı bir həyat sürən Müaviyə adlı birisi oturmuşdu. Belə bir adamın öz dininə olan duyğularını təsəvvür edə bilərik, əgər öyrən-sək ki, onun bütçü anası Ühüd savaşında atasını öldürmüş müsəlmanların qulaq və burunlarından özünə boyunbağı və bilərzik düzəltmişdi. Hə-min “zərif qadın bundan əlavə Məhəmmədin əmisi Həmzənin sinəsini yarmış və dişləri ilə onun bağını didik-didik etmişdi. Oğlu da islam üçün zəbt edilmiş Dəməşqdə hökmranlıq edirdi! Daha iki misal göstərir ki, Məhəmmədin xəli-fələri – açıqca insan qıtlığı üzündən məcbur ola-raq – ən yüksək vəzifə və idarələri yeni dönənlərin önündə açmaq üçün dilucu tapınışı yetərli saymaly olurdular. Kufədə Valid adlı birisi hökm-darlıq edirdi; onun atası Uqbə bir dəfə Məhəmmədin üzünə tüpürmüş, ikinci kərə isə az qala onu boğub öldürmişdü. Abdulla ben Saad adlı bir məkkəli Misirin valisi oldu; onun barəsində de-yirdilər ki, Peyğəmbər onu açıq-aşkar lənətləyib, zira həmin Abdulla Məhəmmədin ona diktə et-diyi Allah vəhylərinin qol-qabırğasını bilərəkdən qırırmış ki, Allahın Rəsulunu gülünc vəziyyətə sal-sın.

Yeni zəbt olunmuş kral səltənətlərində çalışan insanların siması bu idisə, Mədinənin özündə də durum bundan yaxşı deyildi. İkinci xəlifə Ömər, üçüncü xəlifə Osman özlərinin xarici siyasət uğurlarına baxmayaraq qətlə yetirildilər və cəngavər xəlifə Əliyə, Məhəmmədin birinci və ən qızığın təəssübçüsünə, sevimlisinə, kürəkəninə qarşı islamı iyrənc karyera imkanından başqa bir

şey saymayan məhz həmin Müaviyə döyüşdü. Satqınlıq yolu ilə Müaviyə talesiz Əliyə qələbə çaldı və xəlifə, yeni bütün dindarların əmiri elan edildi. Onun suriyalı ordusunda döyüşçülər xidmət edirdi ki, Əlinin özü onlar barəsində deyirdi: "Suriyalılar heç Quranın nə olduğunu bilmirlər. Qarət hərisi olan bu toparlanmış tör-töküntü 661-ci ildə dünya ağalığını öz əlinə aldı. Müaviyə ilə məşhur əməvilər sülaləsinin, ərəb mədəniyyətinin çiçəklənmə dövrünün və Məhəmməd inamının enişinin başlangıcı qoyuldu.

"Ərəb mədəniyyəti ifadəsi heç də yerinə düşmür, "müsəlman mədəniyyəti daha doğru, fəqət o da qeyri-dəqiq olardı. Axı Məhəmməd səhnəyə çıxana qədər heç ərəb dili də olmamışdı! Yalnız Quran yarımadanın bütün tayfaları üçün ümumi bir dil yaratdı, Luterin Bibliya tərcüməsi bütün alman tayfaları üçün yeni ədəbi alman dilini yaratdığı kimi.

Əsl ürəkdən inanan xəlifələrin sarayında suriya-, misir- və farsqanlı tərafdarlar heç zaman həllədici rol oynaya bilməzdilər. Qarət hərisli əməvilər arasında təbii hal idi ki, məhz həmin suriyalılar "öz qəsbkarlarının tərbiyəsini ələ keçirdilər. Savadsız bədəvilərə Yunanistan mədəniyyətini və elmini öyrətdilər. Bədəvi öyrəndiyinin hamısını başa düşmürdü, fəqət yunan-latın sivilizasiyasından götürdüklərini o, suriyalıların öz şərq mentalitetləri ilə dəyişdirdiyi şəkildə qəbul edirdi. Suriya ərəbləri bu yolla tamam yad təsirin altına düşdülər. Onlar məhz Suriyada ən yüksək formada təzahür tapmış dəbdəbənin, komfortun və eleqantlığın əsirinə çevrildilər. Suriyalıları yamsılamaq və onlar kimi yaşamaq tovlantısına

müqavimət göstərmədilər. Xəlifə Müaviyə onlara nümunə oldu. Onun sarayı – bəzən lap karikatura şəklində – Bizans sarayının dəbdəbəsini və eyş-işrətini yamsılayırdı. Suriya ərəb enerjisinin məzarına çevrildi. Bədəvilər burada mədəniyyətin və nəcibləşmənin müəyyən ölçüsünə çatdılardır və özlərinin ayıqlığını, müqavimət gücünü itirdilər.

Vaylin “Xəlifələr tarixində verdiyi bu təsvir eləcə də ərəblərin İspaniyadakı hökmranlığına aiddir.

Suriyada yunanca danışan suriyalılar idisə, İspaniyada barbar qəsbkara sirayət edən latin mədəniyyəti oldu. Suriyada islama ən yüksək dərəcədə etinasızlıq göstərən, dinə yenicə dönmüş Müaviyə idisə, İspaniyadanın hər iki qəsbkarı – Mərakeş valisi Musa ben Noseir və onun təzətər dindar berber oğlu general Tarik – üçün din elə cüzi bir rol oynayırdı ki, hər ikisi allahsızlıqları ucundan vəzifədən götürüldülər. Əgər bu valilər hətta Suriya sarayı üçün az dindar olublarsa, onda İspaniyada durumun necəliyini təsəvvür etmək çətin deyil.

Primitiv döyüşçülər eyş-işrət hərisliyini inkişaf etdirən kimi çürümə başladı. Və Suriya və İspaniyada əsl yüksək mədəniyyəti inkişaf etdirmək onlara müyəssər olanda eniş üçün yetişmişdilər. İslam avropalının başa düşüb valeh olduğu kimi sivilizasiyanın təməlinə xidmətdən ötrü nəzərdə tutulmamışdır. Onun idealı özünüçəkindirmədən ibarətdir. Şərab haram buyurulur, kişinin üstündəki qızılı və ipəyə ikrəh edilir. Musiqi və oyun yaxşı qarşılanmır – bu cür həyat baxışının özü də böyük və əzəmətli mədəniyyət yarada bilər. Lakin Avropa incəsənəti və mədəniyyət tarixləri tərəfindən tərifli kəlmələrlə dərk edilə bilən sivilizasiya yox. Təkcə bir fakt ki, dərsliklə-

rimizdə biz İspan epoxasının, yaxud Dəməşq və Bağdad çağlarının mədhini oxuyuruq – təkcə bu faktın özü sübut edir ki, həmin mədəniyyət daha islama aid deyil, yalnız islami fasada malikdir ki, onun da arxasında ilkin, hökmsüz bir monoteizm gizlənmişdir. Bu şəkildə o, həmin qaranlıq zəmanədə özünü göstərdiyi kimi təkcə Qalliyanın və İtaliyanın mədəniyyətindən bir boy yuxarıda durmuşdu, həm də daha “xurafatdan xalı olmayan Şərqi Romanın mədəniyyəti idı. Fəqət əməvi mədəniyyəti məhz bu mənəvi azadlığa görə bugünün anlamında müsəlman mədəniyyəti deyildir.

Səhra döyüşçüsü öz alaçığından saraya köçmüştür. Onun atı, o at ki, canını və bədəninin iyi ni gecələr öz döyüş kəhərinin iyindən ayırmamaq üçün döyüşçü onun paçası arasında yatırdı, indi gözəl tövlələrə bağlanırdı və quru xurma əvəzinə qızıl qiymətli dən yeyirdi. Və onun əmirləri, o əmirlər ki, Məhəmmədin sadə və aydın qanunu onlara insan zəkasının və müdrikliyinin təcəllası görünürdü, indi Bizans kralları təki mübahisəli fəlsəfi məsələlərlə və – horrible dictu¹ - teologiya ilə məşğul olurdular, çünki “aydın və sadə qanun da mane ola bilmirdi ki, Suriya, Misir və fars tərəfdarlar o dövrün digər dinlərinin həyata uyuşmayan həmin incə pedantizmini islama gətirsinlər. Sünnilər və şielər arasındaki mübahisədən çıxış edərək islamda bir-birinə köklü nifrət bəsləyən və bir-biri ilə qanlı mübarizə aparan saysız-hesabsız fəlsəfi məktəb və təriqətlər təşəkkül tapdılar.

İslam adlı möcüzə ağacının kökünü qurd gəmirirdi.

¹ **horrible dictu** (lat.) – demək dəhşətlidir.

TÜRKLƏR DÜNYA TARİXİNƏ DAXİL OLURLAR

Yaşlaşmış kişi cavan arvad almağı xoşlayar. Yaşlaşmış dul qadın özünə gənc aşna seçməyə üstünlük verər. Gənc qəsbkar bacarıqsızlıq duyguları canından çıxmayan əsl bambılı kimi öz sarayında sənətkar və alımlər, nazirliyində isə küberalar saxlayar.

Lakin qəsbkar tədricən savadlandıqca, dumlandıqca və sənəti dərk etdikcə yaşlaşmış dul qadın kimi öz xidmətinə gənc və güclü barbarları qəbul edər. Onda öncə qulların, sonra pretorianların¹, axırda isə baş xadimlərin hakimiyyəti başlar. İrəliləyişin sonunda barbarlar, səhra döyüşçüləri özlərini məmləkətin ağası edənə qədər, kölgə padşahı yixana qədər, qəsbkar kimi taxtacı ələ keçirənə qədər. Və özlərini qoca kübarlığı çəkib gətirən bambılılar kimi hiss edənə qədər və oyunu yenidən başlatdırana qədər.

Çöküşləri başlayana qədər ərəblərin də durumu belə idi. Bunun ilkində həddən artıq savadlanmış, yaşamdan həddən ziyadə razi əməvilərə qarşı narazılıq durur. Tarixə qiymət verməyi başa düşən oxucu üçün onların möglubiyyət tarixi bir örnəkdir: fars valiləri sonuncu əməvi xəlifəsi İkinci Mərvana qarşı baş qaldırıb Məhəmməd peyğəmbərin mömin əmisi Abbasın nəticəsi İbrahimim əksxəlifə elan etdirər. Döyük əməvilərin xeyrinə qurtarmaq üzrə idi. Bu vaxt qalib dincəlmək üçün etinasız və yorğun halda atdan endi. Və qoşunu onu bir daha at belində görməyəndə döyükü təslim edib qaçıdı. Mərvan və sülalənin yüzə yaxın üzvü qəddarcasına əzildi, yalnız on-

¹ **Pretorian** (lat.) – qədim Roma krallarının can qorçuları.

biri salamat qaldı, onlar da Mərakeşə qaçıb hələ bu gün də yaşıyan İspan xəlifəliyini yaratdılar.

Bu olayın özündə dərin bir ibrət var: xəlifə kəhərdən enirsə, xalq ona olan inamını itirir. Xəlifə yorulursa, xəlifəliyi itirir. Və xəlifə səltənətini itirirsə, onu yüksək mədəniyyətli birisi yox, yaxşı döyüşçü ələ keçirir.

Əməvilərin çöküşündən sonra – mənəviyyat tarixi baxımından – ərəb dilindəki yunan-latın mədəniyyəti hind çalarlı yunan-fars mədəniyyəti ilə get-gedə sıxışdırıldı. Fəqət abbasilər sülaləsinin bu mədəniyyəti də paytaxtları Bağdad kimi ərəb səciyyəli idi, halbuki əsl hakimiyyət fars nazirlərin əlində toplaşmışdı. Ona görə də hakimiyyətdə olanlar hər zaman mümkünleşə bilən ərəb təcavüzünə qarşı qorunduqları kimi farslara qarşı da qorunurdular. Nə farslara, nə də ərəblərə inanırdılar və beləliklə, onlar da məhz bu məqamda Roma sezarlarının, Bizansdakı yunan krallarının etdiklərini etdilər:

Barbarları¹ qulluğa götürüb əllərinə silah verdilər, onlardan can qorçuları və daimi qoşun dəstələri yaratdılar. İzaurları² və germanları Bağdada gətirə bilmədiklərinə görə oçağkı Şərqiñ son köçərilərini – ərəblərdən və kürdlərdən başqa – işə götürdürlər: türkləri. İlk türk döyüşüləri Bağdad xəlifəsinin qulları kimi tarixə öz yürüşlərini başladılar, ərəbləri islam üzərindəki hökmranlıqda əvəz etmək missiyası ilə.

Bu köçəri döyüşülər birinci minilliyyin sonunda Mərkəzi Asiyadan qərbə doğru yürüşə başla-

¹ **Barbar** sözünü müəlliflər bütün məqamlarda etimoloji mənada, yəni «yad», «bizdən olmayan» anlamında işlədirlər.

² **İzaurlar** – Kiçik Asiyada İzaur əyalətinin sakinləri. Talançı köçərilər olmuşlar və e.ə. 78-77-ci illərdə romalılar tərəfindən ram edilmişlər.

dilar və Oksun¹ və Yaksartn² özündəki səhralarda Abbasilər səltənətinin sərhədlərini müntəzəm olaraq narahat etdilər. Bu müharibələrdə türklər əsir düşdülər, xəlifənin sarayına göndərildilər və, ərəb tarixçisi Əmir Ben Bəhr Əl-Cahizin yazdığı kimi, “döyümlü, sözə baxan, intizamlı qullar təki tanındılar. Bağdad xilafəti farsların can qvardiyasından çox, onlara söykənirdi. Türk qulları tezliklə bu rollarından istifadə etdilər. İstədiklərini xəlifədən aldılar. Qüdrətləndilər. Xəlifənin yalnız adı vardı. 870-ci ildə xəlifəni artıq türk qar-nizonunun başçısı seçdi. Bununla da Bağdad xila-fətinin hökmranlığı praktiki olaraq sona yetdi. Türklərin hökmranlığı başladı – barbarların, səhra döyüşçülərinin.

Lakin çox çəkmədi, türklər də öz hakimiy-yətlərini ələ keçirdikləri metodlarla əldə saxlaməq həvəsini itirdilər. Təkcə xəlifələr qvardiyanın əlində oyuncaq deyildilər; türk baş xadimlərinin də öz dar hakimiyyət sahələrinin xaricində sözləri keçmirdi. Hər yanda türk başçılarına tabe olan müstəqil əmirliklər yarandı. Səltənət dağıldı.

Bu zaman üçüncü müsəlman xalq meydana atıldı. İslam özünün ortodoks formasında, sünnə təlimində, Mərkəzi Asiyadan olan yenə türk mənşəli bir xalqı qazandı. Bu, barbar qəsbkarların bütün qəddarlıqları ilə indiyə qədər Ön Asiyaya dolmuş səlcuqlar oldu. 1055-ci ildə səlcuq Toğrul Bəy Bağdada girdi; onaltı il sonra Qüds zəbt edildi, azca keçmiş Dəməşq. Həmin vaxt səlcuqların ikinci dalğası Bizansa doğru yürüdü, Kicik Asiyani indiyə qədər ərəblərin basqısından

¹ **Oks** – yunanca Oxus, yaxud Oxos; Amudəryanın qədim mənbələrdə adı.

² **Yaksart** – yunanca Yaxartes, yaxud Laxartes; Sırdaşyanın qədim mənbələrdə adı.

saxlamış Bizans qoşunlarına hücum çəkdi. İndi də səlcuq səhra süvariləri Asiyada xristianlığın son dayağını məğlub etdi. Konstantinopolun qulağının dibində yeni müsəlman səltənətləri əmələ gəldi. Səlcuq türkləri ilə türk yürüşü başladı.

Bu millət ərəblər kimi sürətlə boy vermədi. Döyüşlər sərt oldu və uzun çəkdi. Bütün Kiçik Asiya türklərin əlinə keçənə qədər əsrlər ötdü. Amma türklərin zəfər yürüşü məhz nisbətən ləng olduğuna görə onun qarşısını uzun müddət ala bilmədilər. 1683-cü ildə onlar Vyananın qapısı ağızını kəsdirdilər, Ştayermark dağlarında, Karpat meşələrində dolaşdılar.

Və sonra həmin dəmir qanuna görə bu sərt və qüdrətli hakimiyyət sıni b töküldü. Ona görə yox ki, barbar idi, ona görə ki barbar olmanın tərkini qılmışdı.

Bunun ən gözəl nümunəsini Hindistandakı türk hökmranlığı verir. Orda da Əfqanistan üzərindən yeriyib islamın bayrağını dalgalandıran türk qulları, sonralar Türküstan bədəvi tayfaları olmuşdu.

Türk qulları onuncu yüzildə Hindistanda öz-lərinin ilk müsəlman dövlətlərini qurdular. Artıq onikinci əsrədə onlar incəsənətin və elmin sərrafina çevrilənlər və bu sonucla da öz səltənətlərini qorumağa qadir olmadılar. Türk mögollarının süllaləsi, axır ki, hind padşahlıq səltənətini yaradana qədər digər türk tayfaları ardi-arası kəsilmədən Hindistana hücum çəkdilər. Sonra mögollar da sənətə meylləndilər. Mögollardan biri dünyanın ən gözəl abidəsini, Aqrada Tac Mahalı tikdirdi. Tarixin heç bir mərhələsi incəsənətin bu cür möcüzə əsərini mögol hökmranlığı Hindistanda yaratdığı kimi meydana çıxarmayıb.

Sonra yenidən barbarlar Hindistana soxuldu-

lar, bu dəfə təhsildə və incəsənətdə Hindistan müsəlmanlarından çox-çox aşağıda duran ingilislər. Və bununla islam Hindistan üzərindəki ağalığını itirdi.

Biz bu çəkilmə və qabarmaları, müsəlman səltənətlərinin çöküşünü və onun yeni barbar hökmranlığı altında təzədən doğusunu bilə-bilə ümumiləşdirilmiş şəkildə təsvir etdik, insan təbiətin qanununu təsvir etdiyi kimi:

Qəsbkar çox böyük bir ərazini özünə tabe etdirirsə, onun xalqı, ilk növbədə də ordusu yaxşı yaşayır – qarət hesabına¹; müəyyən zaman keçəndən sonra elə məqam yetişir ki, ya müharibə aparmaqdan və qarət toplamaqdan imtina etməli olursan, yaxud da məcbur qalırsan ki, qarət xatirinə uzaq-uzaq əraziləri zəbt edib talayasan. Nə-qədərki dövlət başçısının müharibəyə, döyüşə, qan tökməyə və talana həvəsi var, hər şey yaxşı gedir. Amma müharibə aparmağa nə həvəsi, nə də istedadı olan hökmdar taxt-taca çıxırsa, işlər pisləşir. Şahzadə xoşagəlməz dilemma qarşısında qalır: müharibəni özü aparırsa, üzücü olur, eyş-işrətə maneçilik törədir. Və bu zaman müharibədə uduzmaq riski var. Məğlubiyyətlər isə hökumət və monarxın həyatı üçün həmişə dözülməzdir. Müharibəni özü aparmırsa, onu sərkərdələrə tapşırırsa, həmin sərkərdələr ya məğlub edilirlər – bu da xoşagəlməzdır –, ya da qalib gə-

¹ Bu qarətin miqdarı üçün bir misal: Şimali Afrikada Zufetulu (yaxud Zifetula, Sbeytla, Şimali Afrikada şəhər – Ç.Q.) şəhərinin zəbtində (640) hər süvari üç min, hər piyada min qızıl sikkə almışdı - bugünkü nisbətlə də böyük bir sərvət. Digər döyüşlərdən sonra qarət daha böyük olmuşdu (İzahat müəlliflərindir).

lirlər, onda da monarxın hökmranlığı üçün təhlükəyə çevrilirlər.

Bu halda qəsbkarın varisi belə düşünür, belə duyur və belə hərəkət edir: öz generallarının qorxusundan qoşunu dağıdır. Donanmanı dağıdır ki, ona qarşı çıxməsin. Öz sarayında gizlənir, əlində olanı qoruyub saxlamağa çalışır.

Ata döyüş qəhramanı, qəsbkar ola bilər, oğlu taxta çıxanda isə birdən sanki bir gecənin içində səltənətin çıçəklənməsi dayanır. Dağılma başlayır, qarşısı alınmadan.

Bu, Türkiyənin taleyi oldu. 1683-cü ildə türk sultanı və xəlifə özü daha döyüş meydanında görünmədi; hərəmxanada müharibə bülletenini gözləyəndə Vyananı onun naziri mühəsirəyə almışdı. Bir insan ömründən sonra xaç artıq serb sərhədində dayanmışdı: uca və dimdik. Yenə bir əsr sonra Türkiyə böyük xristian dövlətlərin bir-birinə qısqanlığı sayəsində yaşayırıdı. 1840-cı ildə o, ingilis və Avstriya toplarının köməyi ilə qalibiyətli üsyankar Məhəmməd Əlinin Misirdən başladığı yürüşün qarşısını almaq üçün hətta xristianları köməyə çağırıdı – islam üçün ən böyük həqarət!

Türkiyənin ölüm savaşını, islamın ölüm savaşını sonrakı səhifələr işıqlandırır. Bu batışı başa düşmək üçün lazım idi ki, keçən əsrlərin yüksəlişini ən azı ötəri şəkildə göstərəsən. Önce də ona görə ki, bugün biz heyrət və şübhə ilə bir səhnənin şahidiyik ki, onu dərk etmək çətin olardı, əgər səhranın dönə-dönə təkrarlanan qələbə tarixini bilməsəydik. Kiçik Asiya steplərində, Persiyada, hər şeydən əvvəl də Mərkəzi Ərəbstan səhralarında islamın ulu gücü son onbeş ilin içində təzədən özünü yeni hücuma toplayır.

Xəlifəliyin islamı ölmüşdür, fəqət səhrannın is-

lamı yaşayır!

BİRİNCİ KİTAB

PEYĞƏMBƏRİN ƏBASI

Gectürk səltənətinin qüvvətli və zəif cəhəti ondaydı ki, imanlıların hökmdarı xəlifə həm də osmanlıların sultani idi, lakin sultanın, padşahın¹ həm də “bütün imanlıların amiri olmaq kimi bir vəzifəsi vardı, deməli, o təkcə öz səltənətinin dərdini çəkməməliydi.

Xəlifəni bir növ müsəlman papası hesab etməkdə, “bütün imanlıların amirini dini nüfuz kimi təsəvvür etməkdə Avropa səhvə yol verir. Bundan artıq yanlışlıq ola bilməz! Papa ilə xəlifənin yalnız bir ümumuliyi var: dünya ağıalığı iddiası. Lakin bu iddia təkcə onlar tərəfindən yox, həm də Roma imperatorları və Bizans bazileusları², Çinin “Göylər oğlu və yapon tennosu³ tərəfindən irəli sürülmüşdü. Bu qüdrət sahiblərinin hamısı məhdud mənada kosmokratlar, dünya aqları sayılmışlar və sayılırlar. Sülaləsi ara vermədən düz 2700 il hökmranlıq edən Yaponiya kralı Tenno təkcə ilahədən törəməyib, onun özü allahdır.

Çin kralı da göylər tərəfindən təyin edilmişdir, bununla belə, təkcə Çin fəlsəfəsi yox, həm də Çin təcrübəsi göstərir ki, kral məsuliyyətə çə-

¹ **Padşah** rütbəsi türk sultanının hələ müstəqil olmadığı valilik çağlarından başlayır. Anlamı “şahların himayədarı” deməkdir, sonalar məcazi məna kəsb edərək “şahların ali rəbbi, yəni kral, şahlar şahı anlamını bildirmişdir. (İzahat müəlliflərindir).

² **Bazileus** - yunanca hərfən “əjdaha, rus dilindəki “vasiliy sözü də buradandır.

³ **Tenno** – yaponca hərfi mənası «ilahi hökmdar». Yaponiada imператор titulu.

kilə bilər. Kralın əzəmətli qüdrətini daraltmaq üçün Çində yetərli sayda inqilablar və sülalə dəyişkənliyi olmuşdur.

Üçüncü mərhələyə Bizans kralı və onun hüquqi ardıcılı, Rusyanın çarı yetmişdi: Onların hər ikisi yalnız Allahın mərhəməti ilə padşah deyildilər, həm də onlarla Allah arasında vasitəçilər yox idi. Padşah adını onlara heç bir papa, heç bir patriarch vermirdi, heç bir papa, heç bir patriarch onlarla xalqın arasına girə bilməzdi. Onlar hər ikisi eyni zamanda öz dövlətlərinin kilsə başçısı idi. Patriarx onları təyin etmirdi, əksinə, onlar patriarchları təyin və azad edirdilər.

Papanın işi isə tamam başqdır, o, ruhanilər tərəfindən seçilir, lakin seçiləndən sonra Allah qarşısında cavabdehdir. Nə dünyəvi hökmdar, nə də dini rütbəsi olmayan bir kəs, yalnız kilsənin ali rütbə sahibləri qanunla papa hakimiyyətinə təsir göstərə bilərlər. Amma o da öz tərəfindən ümumi dünyaya təsir gücünə malikdir, ruhun xilasına cavabdehdir. Özü də təkcə öz imanlılarınınına yox, həm də kafirlərinkinə ki, onları katolik kilsəsinə çəkmək onun borcudur. Ali keşiş kimi o, “talelərə hökm edə bilər, müqəddəs saya və lənətləyə bilər; göylərin açarı və cəhənnəm onun əlinə tapşırılmışdır. Katolik dünyasının vicdanı və ruhu üzərindəki bu hakimiyyətdən onun nə dərəcədə istifadə etməsi nisbidir. Tarixdə həddən artıq siyasi və bütövlüklə siyasətdən kənar papa-lar olmuşdur.

Bu mövqeyin tam əksi isə xəlifənin mövqeyidir. İslam qanununa görə xəlifə heç vaxt, heç zaman ruhanilər tərəfindən seçilmir, o, *consensus omnium*¹, yəni xalqın ümumi tanıyıb qəbul etməsi ilə elan olunur və sonra ölənə qədər bu seçkini

¹ **Consensus omnium** (lat.) – ortaq razılıq.

qəbul etməyə borcludur. O heç vaxt ruhani deyil, “imanın qoruyucusudur, deməli, ilk növbədə islamın generalisimusuna tay tutulan hərbi vəzifəsi var. O həm də daxildən imanın qoruyucusudur; bu vəzifədə o, islamın içindəki azmaları və küfrü, təriqət pozğunuluğunu və qorxulu yanlış təlimləri dəf etməlidir¹. Amma nəyin düz inam, nəyin

¹ Xəlifənin hakimiyyət gücü və hökmranlığı – necə deyərlər, konstitusional vəzifəsi – sünni islamın dörd müxtəlif özülçü şəriət məktəbi tərəfindən müxtəlif cür izah olunur. Halbuki şəhəlik – Persiya, İraqın bəzi bölgələri, Yəmən, hind islam dünyasının çeşidli araziləri – xəlifənin təyin olunmasını ümumiyyətlə kökündən rədd edir.

Amma yenə də: İmam Nəcməddin Nəssafinin risaləsinə əsasən böyük əksəriyyət xəlifəyə aşağıdakı vəzifə və öhdəlikləri həvalə edir. Nəssafi xəlifənin fəaliyyət dairəsini səciyyəvi dolaşıqlıqla sadalayır:

«Müsəlmanlar imam (xəlifə) tərəfindən idarə olunmalıdır ki, şəriətin şərtlərinə nəzarət edib onu qorumaq üçün həmin xəlifə hüquq və hökmranlıq malikdir. O fikir verməlidir ki, qanuni cəzalar yerinə yetirilsin. O, sərhədləri qorumalı və qoşun toplamalıdır. Dövlətin xəzinəsini doldurmalıdır. Üsyankarlığı və qaçaqcılığı boğur. Cümə günü və bayramda ümumi namaza pişnamazlıq edir. Vətəndaşlar haqqında hökm verir. Mübahisəli məsələlərdə şəri dəlillərə yol verir. Doğal himayədarları olmayan oğlan və qızları hələ az yaşlarında evləndirir. Nəhayət o, savaş qarətlərinin şəriətlə (Quranın hökmü ilə) bölüşdürülməsini həyata keçirir.

Ərəblərin böyük tarixçisi İbn Xaldun əlavə edir ki, “hər bir hərəkətindən öncə o, müşavirlərlə məsləhətləşməyə borcludur, zira bu hətta Allahın ilhamı altında çalışan və bu səbəbdən də insan məsləhətinə ehtiyac duymayan Məhəmmədə Allahın buyurduğu hökmdür. Lakin məsləhətçilərin bu cür cəlb olunmasını öz xələflərinə borc kimi qəbul etdirmək üçün hətta Peyğəmbər özü də buna tabe olmuşdu. Bu təyinat kanonik qanuna çevrilmişdir ki, “ülemalar, yeni din elminin və islam şəriət hüququnun professorları dövlət qanunlarının həyata keçirilməsinə və Quran hökmərinin gözlənilməsinə nəzarət edirlər və hər hansı yeni qanun qəbul olunanda, vergi qoyulanda və müharibə elan ediləndə bu məsələlər onların başçısı Şeyxülislamdan soruşulmalıdır. İbn Xaldunun buyurduğu “xəlifənin müdrik insanlarla məsləhətləşməsinin forması budur (Şəhər müəlliflərindir).

yanlış inam olduğunu heç də xəlifə yox, dindarlar, başında Şeyxüislamın durduğu üləmalar kəsdirirlər ki, onların dini qanun barədə verdikləri qərarlar da məcburi və təkzibedilməz olur.

Xəlifənin Şeyxüislama münasibəti qəribə münasibət olmuşdu. Potsdam saray vaizi nə qədər az, nə qədər çox danışardısa, normal zaman axarında bu şeyx həzrətləri də bir o qədər danışmalı olurdu. Ehtiram əlaməti olaraq ona “həzrətləri deyə müraciət edərdilər, o, nazirlər şurasında əyləşərdi, əmin-amənlıq hakimləri olan qazılərin başçısı sayılırdı, əslində isə mədəniyyət və təhsil nazirllərindən də az danışardı. Lakin, zaman axarları normal olmazdısa, onda bu saray din alimi islam dünyasının taleyini birdən-birə öz əlində saxlaya bilirdi. Yeni qanun qəbul etmək, köhnəni geri götürmək istərkən, Osmanlı imperiyası demokratik anayasaya ehtiyac duyduqda, yeri gələrsə, sultan-xəlifəni rahatsız edən hər hansı bir dövlətə qarşı müqqədəs savaş elan edildikdə, yaxud üsyan baş qaldıranda və qalib inqilabçılar xəlifədən can qurtarmaq istədikdə – həmişə, hər zaman Şeyxüislam həzrətləri yozumsuz Quran ayələrinə söykənən dini hökm verməli olurdu. Özünün təkzibsiz və qaçınmaz qərarında, “fətvara o, qoyulan suallara “hə, yaxud “yoxla cavab verirdi. Və bu hə, yaxud yox müharibə və əmin-amənlığın taleyini həll edirdi.

Bu məsələlərdə xəlifə öz ali dindarından asılı olurdusa, istənilən digər məsələdə o, “Allahın yerdəki kölgəsi idi. Əsl-nəcabəti olan hər bir müsəlman xəlifə ola bilərdi. O yalnız iki şərtə əməl etməli idi: din xadimlərinin razılığını almaq və, əldə qılınç, islami qorumaq imkanına malik olmaq.

Bu son təyinat xəlifəliyin mahiyyətini təşkil edirdi. Onun mənası nə az, nə çox, öz dövründə xəlifənin bütün müsəlmanların ən qüdrətlisi olmasından ibarət idi. Yenə həmin müqayisəyə qayıtmak üçün papanın ona görə gücü yoxdur ki, papadır; xəlifə isə ona görə xəlifə olur ki, seçilməzdən öncə o, islamda böyük gücə malikdir.

Məhəmmədin əbasi və Peyğəmbərin yaşıl bayrağı – xilafətin mistik əlaməti bunlar idi. Hər iki müqəddəs şəhərə – Məkkə və Mədinəyə – sahib olmaq xəlifə ləyaqəti üçün sonrakı ilkin şərt sayılırdı. Hər cümə ikiyüz əlli milyon müsəlman yaşıl bayrağın və müqəddəs əbanın sahibi olan, Məkkə və Mədinəyə hakim sayılan hökmdara və onun valilərinə xütbə oxuyurdu. Özlərinin sıpəri olan xəlifəyə.

İyirminci yüzilin başlanğıcında xəlifə taxtında padşah həzrətləri Əbdülhəmid, Əbdülməcid xanının oğlu oturur. Özünün surlu Avropa həmkarlarından fərqli olaraq Allah Öz mərhəmətini onun üstündən çəkdiyi hökmdar. Zira o, Anadolu, Rumeli¹, Makedoniya, Albaniya və Egey dənizi adaları, Ərməniyyə və Kürdüstan, Suriya və Fələstin, İraq və Fars körfəzi ölkələri, Hicaz, Yəmən və Qırmızı dəniz məmləkətləri üzərinə Allahın mərhəməti onun üstündə uyuduğuna görə təyin edilməyib. Bilir ki, qismətinə bunun əksi düşüb. Onu Allah və Peyğəmbər qorur, əksinə, o, Allahı və Peyğəmbəri qorumaq üçün təyin edilib. O, Allahı hifz edir, imanı qoruyur. Öz ruhunun nicatı ilə cavabdehdir ki, bir əyalət belə,

¹ **Rumeli** – Osmanlı üsul-idarəsində 1864-cü ilə qədər imperiyanın Avropa hissəsinə (Bosniya, Rumınıya və Morsadan başqa) verilən ad.

islamın əlindən çıxmasın, heç bir imansız xalq yeganə doğru olan hökmün buyruğundan yayınmasın.

Budur yer üzündə onun vəzifəsi. Bu vəzifəni bacardığı qədər yerinə yetirir. Əsl möminə xas olan təpərlə, elə bir möminə ki, xəlifəlik onun üçün boş bir mənsəb deyil, elə bir möminə ki, iyirmi ildən bəri Peyğəmbərin əbası amansızcasına onun çiynini əzir.

ALLAHIN YER ÜZÜNDƏKİ KÖLGƏSİ

İmperiya sarayının, İstanbuldakı Ulduz Köşkünün divarları arxasında yeddi min adam yaşayırdı. Xacələr və qullar, siyah saray keşikçiləri və Qafqaz xəzinədarları, xəlifənin arvadları və qaravaşları böyük hökmdarın icazəsi olmadan heç kimin tərk edə bilmədiyi saray şəhərinin saysız-hesabsız köşklərini məskunlaşdırıldılar. Təkcə sultan aşpzalarının sayı sülh çağlarında Avropa alayının sayı qədər idi: 800 nəfər. Tövlələrə yüzlərlə at bağlanırdı. Heyvanxanalar, süd mağazaları, muzeylər, daş-qasıla dolu yeraltı kahalar, bir ədəd rəsədxana, cəbbəxana və silah sexləri – bütün bunların hamısı sultan sarayının divarlarında yerləşdirilmişdi. Səltənət olaylarının hamısına burda qərar veriliirdi. Bu saray sahibinin bircə himmi ilə diləncilər nazirə çəvrilirdilər, nazirlər dilənci kimi sürgünə göndərilirdi. Bircə himlə ərəb və kurd tayfaları arasında müharibələr alovlanırdı. Bircə himlə Anadolu kəndlisinin yüzlərlə evladı müharibəyə yürüməli olurdu.

Qəsr və köşklərin dar dəhlizlərində, qübbəli türk tavanlı yarımqat qaranlıq odalarda, saray məmurlarının öz vəzifələrini icra etdiyi qızıl suyunca çəkilmiş qəbul salonlarında, həbsxana kimi hərəmxana qadınlarının payına düşmüş kiçik monastr hücrələrində – bu aləmin hər yerində qəsr divarlarının arxasında həmin saray şəhərinin insanlarına gülüşü unutdurən, onların cəsarət və möğrurluğunu əllərindən alan, onları yaldaq və gücsüzlər kimi tərbiyə edən bir kabus, bu şəhərin hökmdarı qarşısında qorxu kabusu dolaşındı. “Qanlı sultan Əbdülhəmid qarşısında qorxu.

İyirminci yüzilin başlangıcında “Allahın yer üzündəki kölgəsi yaşlı bir kişi idi. Gözləri tərkidünya gözləri kimi çuxura düşmüşdü. Arıq sıfətdən qartalvari uzun, sərt əyilmiş bir burun dikəlirdi. Gözləri xırda və amansız idi. Nazik dodaqları yorğun-yorğun gülümşəyirdi, iltifatlı və amansız, həna ilə qırmızı boyanmış enli bığ-saq-qalla çərçivələnərək. O, Ulduz Köşkündə öz içini qapılıb insanlardan qaçaraq yaşayır, insanlar da ondan pəsinirdilər.

Xəlifə taxtında oturmuş iki sələfini, ona yol açmaq üçün öldürülmüş Əbdüləzizi və Beşinci Muradı heç zaman unutmurdu. Taclı şəhidlər sırasında üçüncü olmaq istəmirdi. Buna görə də öz müqəddəsləşmiş ömrünün təhlükəsizliyi üçün düşünüb tapdığı tədbirlər qəribə və şaşirdıcı idi. Yeməyə yalnız o vaxt əl vurardı ki, məhz bunun üçün təyin edilmiş mənsəb sahiblərindən birisi onun gözləri önündə möhürü, sultan mətbəxində hökmdar üçün bişən istənilən yeməyin ağızına vurulan möhürü sindirsin. Sonra həmin məmur bu xörəkdən yeməli idi. Amma siyasi fanatizm intiharçılar da yetişdirir. Deməli, Əbdülhəmid bundan sonra yeməkdən itlərə, pişiklərə də verirdi. Bu heyvanlar imperatorun dadlı tikələrindən üz döndərirdilərsə, ortada zəhər gümanı olurdu və ciddi yoxlanış aparılırdı.

Hər axşam sultan yalnız özünün əvvəlcədən müəyyənləşdirdiyi otaqlardan birinə istirahətə gedirdi. Gecə isə qəsdçilər tərəfindən çarpayıda hücumla məruz qalmaq qorxusunu azaltmaq üçün qalxıb başqa bir odaya sürüñürdü. Bir dəfə yataqda birə tapmışdı. Saray gözətçisi o saat yaraq altına çağırıldı, xacələr bir-birinə dəydilər, gecənin girt yarısında baş vəziri hüzuruna çağırıldı və məclis quruldu ki, zəhərlənmiş birəni iyrənc qətl

niyyəti ilə böyük hökmdarın yatağına kim atmış olar. Həşərat tutuldu, can həkimləri tərəfindən müayinə olundu və xoşbəxtlikdən onun sağlamlığının təsdiqlənməsinə baxmayaraq bir neçə saray məmuru sürgünə göndərildi.

Səltənətinin o qədər də inanmadığı mənsəb sahiblərindən kimisə qəbul etməyə sultan həmişə can çəkirdi. Ucalar-ucasının yörəsində dolaşmağa yalnız iki əlahəzrətin ixtiyarı çatırdı: əmniyyə naziri sırtlıq, lakin dahi Fəhim Paşa və əzəmətli baş katib Təhsim Paşa. Nazirlərin çoxunun xəlifəyə təsir gücünə malik ola bilməməsi bunlar üçün maraq kəsb etdiyinə görə onlar sultanın insanlardan qorxusunu getdikcə gücləndirirdilər. Görünür, qəbullar üçün qoyulmuş saray mərasimləri də onların təsirinin ayağına yazılımalıdır: məmurlar əllərini həmişə tapançanın üstündə atəşə hazır saxlayan böyük sultanın hüzurunda başlarını yerə dikərək qımlıdanmadan dayanardılar. Görüşlərin birində nazirlərdən kimsə təngildəmişdi. Sultan sui-qəsddən qorxmuş, tapançanı çıxarıb bu bədbəxti bir göz qırpmında yerə sərmişdi. Nə qədər az döyüşkən olsa da, atəş açma məharətinə elə ciddi-cəhdli səy edirdi ki, səltənətinin ən yaxşı atıcısına çevrilmişdi. Çox uzaq məsafədən atıb asanlıqla öz adını gözəl ərəb xəttatlığı ilə taxtaya həkk edə bilirdi.

Sultanın içtürk siyasetinin hamısına bircə fikir hakim kəsilmişdi: təbəələrinin ağlına gəlməməliydi ki, ümumiyyətlə gizli sözləşmələr, sui-qəsdlər, hökmdar qətləri ola bilər. Hətta əcnəbi hökmdarların qətli belə, Türkiyədə xalqa çatdırılmışdı. Məsələn, Avstriya kraliçası Elizabetin qətli türk senzoru tərəfindən aşağıdakı kimi, dillər əzbəri olmuş biçimdə çapa getmişdi:

“Ülyahəzrət kraliça Elizabet əbədi yuxuya

getmişdir. Avropanın hər yerində böyük çaxnaşma hökm sürür.

Türkiyədə uzun müddət elektriklə işıqlandırmanın yasağı onunla əsaslandırıldı ki, elektrik əslində inqilabi imkan deməkdir. Elektrik işığını istehsal edən dinamo maşınlarıdır, dinamo da dinamiti yada salır və bu cür xoşagəlməz xatirələr nəyə lazımdır? Bunabənzər lətifələr İstanbulun etibarlı dairələrini ölkə atasının gümanına səbəb olan mentalitet üçün ən azı səciyyəvidir.

Sultanın öz səltənətinin döyüş gücünə münasibəti də buna bənzəyirdi. Türk dəniz qüvvələri ondan ötrü mövcud deyildi ki, səltənəti Yunanıstandan və rus donanmasından qorusun, əksinə. Əgər haçansa prestij xatırınə dəniz qüvvələrinə sahib olmaq lazımlı idisə, onda o, ən azı təhlükəli olmamalıydı. Sultanın yaxşı xatirindəydi ki, sələfi Beşinci Murad öz taxt-tacını matros üsyani nəticəsində itirmişdi. Deməli, dəniz qüvvələri döyüşə qabil olmamalıydı. Elə etmək lazımlı idi ki, onlar öz silahlarından heç vaxt atəş aça bilməsinlər. Imperator sarayı dənizin kənarında yerləşirdi. Bu na görə də hər zaman donanma tərəfindən bom-balanmaq təhlükəsi vardı. Belə təhlükədən adam özünü necə qoruyur? Cox sadəcə: Həsən Paşa adlı birisi Türkiyənin ən iri oğularından sayılırdı, böyük bir rəqabətdə heç də asanlıqla əldə edilməyən rekord. Bu adamı sultan özünün dəniz qüvvələri naziri etdi. Seçiş fövqəladə dərəcədə uğurlu oldu. Məvacibləri adıgedən nazir tərəfindən oğurlanan matroslar heyrətamız qısa bir zamanda fərariliyə başladılar. Sultanın döyüş donanmasındaki silahlar paslanıb işə yaramadı. Həsən Paşa da ali ordenlərdən birinə layiq görüldü (“Knyaz Bülovun xatırəsi ordeninə”).

Sultanın şəxsi həyatı da siyasəti kimi eyni

qorxu ilə zəhərlənmişdi. O heç kimi sevmirdi və heç kəsdən də sevgi ummurdu. Sultan hərəmxanasındaki qadınlara gecələr yataq əmrləri verilirdi, başqa saray məmurlarına xidmət əmrləri verildiyi kimi. Məmləkətdə ölüm hökmü kəsilərkən qadınlara icazə verilmirdi, həmin sevgi gecələrində sultani öpsünlər – qorxu vardı ki, dışləyə bilərlər –, sultani qucaqlasınlar – yenə qorxu vardı ki, oxşayıb əzizləyəndə boğa bilərlər.

Qadınları axtarış seçiməyi sultan xacələr şurasına tapşırılmışdı. Otuzikiillik hökmranlıq dövründə əlahəzrət hərəmxanasından üç mindən çox qadın gəlib-keçmişdi. Qadınlar alınırdı, çıxıkdirildi, sultanın hüzuruna çıxarılanı qədər onlara saray etiketindən dərs deyilirdi və yalnız bundan sonra lazımlılarını sultan özü seçirdi. Onların yalnız az bir qismi şəxsi qulluğa təyin edilirdi; bular yüksək maaş alır, fəqət xüsusi ciddiliklə qorunurdular, çünkü onlar böyük hökmdara qanuni tövərəmələr doğmaliydlər: Əsrlərdən bəri türk sultanları həmişə azad analardan yox, alınmış qullardan doğulurdu. Uşaq doğmayan qadınlar isə böyük sultanın gözündə qul olaraq qalırdılar. O bu yandantutma qadınların birindən bezirdisə, onu kiməsə bağışlayırdı, ondan bıqırdisa, həmin qadın Bosforun dalğalarında itirdi. (Prinses Suad Dərvishi: “Əbdülhəmid haqqında xatirələr”).

Qadınlara başı qarışmış hər bir kişi kimi İkinci Əbdülhəmid təkliyi və musiqini sevirdi. Ən çox da şer sənətinin vurgunu idi. Səltənətin uzaq-uzaq məmləkətlərindən müğənnilər, şairlər, müsiqilər İstanbulla axışındı və onları Ulduz Köşkünə aparırdılar. Belə hallarda xəlifə onlarla bərabər günlərlə qapanıb qalırdı. Dövlət işlərinin hamısı günlərlə yatıb qalırdı; sultan yeyib-içəndə sarayda heç kəsi qəbul etmirdilər.

Düzünə qalsa, sultan bütün bunların hamısından çox, bir şeyi sevirdi – islami. O, dinin hökmüne görə gündə beş kərə namaz qılırdı, doğrudan da imanlı idi, fəqət onun imanı əməldə vəzifəsindən boyun qaçırməq üçün dinin mistikasına sığınan zəif və gücsüz bəyzadənin zahiri formal inamı deyildi. Nə qədər yorğun, şübhəli, bədbin olsa da, Əbdülhəmid Quran və Peyğəmbər üçün çalışmağa, döyüşməyə hazır idi. Ona görə də “selamlığın həftəlik mərasimi – cümə günü təntənəli Allah ibadəti – onun üçün boş dəbdəbə mərasimi deyildi, tərsinə, islamın xəlifəsi və imamı kimi öz vəzifəsinin təntənəli təsdiqi idi. İmam namaz zamanı birinci cərgənin qabağında dayanan din xadimi və ya rütbəsiz dindardır. Səcdəsi və rükəti ilə cümə namazının tempini və ritmini bildirən pişnamaz. Lakin bütövlükdə islamın imamı bütün müsəlmanların ən nəcibidir. İlkinlik haqqı ona verilib ki, bütün dindarların gözü önündə Allah qarşısında torpağa birinci döşənsin. Ona görə də sultanın selamlığa gedisi böyük bir bayram idi. Əcnəbi səfirlər öz xanımları ilə saraya toplaşırdılar, küçələrdə issə atlı və piyada qvardiya alayları düzüldü; sultanın faytonu müntəzir əsgərlərin sırası ilə gedəndə dindar camaat hərbi düzümün arxasında ehtiramla gözünü qapayırdı. Saray libaslı nazirlər, saray məmurları, sultanzadələr qan-tər içində tövşüyə-tövşüyə faytonun arxasında yürüdürlər. Əsgərlər xorla öz hökmdarlarına qışqırırdı: “Qürürlənmə, sultanım! Düşün: Allah səndən qudrətlidir!

BOSFORUN XƏSTƏ KİŞİSİ

Avropanın bütün satirik qəzetləri onillərdən bəri Türkiyəni qoca kişi kimi çəkirdilər: əsən başda fəs, hər qoltuğun altında bir çəlik – “Bosforun xəstə kişisi. Bu, biraz əvvəl kilsə və monastrlarda titrəyə-titrəyə ibadət edib: “Türklərin bəlasından özün qoru bizi sən, ya Rəb və qadir Allah deyən Avropanın ondoqquzuncu yüzilin sonundakı fikri idi.

Dünya səltənətinin dağılışı qarşısı alınmaz olmuşdu. Cöldən böyük dövlətlərin zərbələri, iç-dən xristian və müsəlman tayfalarının xəyanəti. Bumu çöküşün səbəbi? Bu barədə nə qədər alim yazırsa, bir o qədər də fikir vardır. Bəyin, böyük mülkədarın öz rəiyəti ilə yürüşə çıxdığı feodal həyat sistemi, yaxud bu sistemin aradan qaldırılması səbəb kimi göstərilir. Döyüşçü, məmur, siyasetçi olan türklərin zadəganlıq meylləri, yaxud kəndçilik və çobançılıq edən türklərin mömin müsəlman kimi sələm və pul təsərrüfatı ilə məşğul olmaq istəməmələri, eləcə də bütün maliyyə işlərini səmimi qəlblə yunanlara və ermənilərə tapşırmaları çöküşün səbəbləri sayılır. Üstəlik, türklərin insan ehtiyatları get-gedə azalır, həmişə yeni ordularla yeni-yeni ölkələri tutmağa güclə çatırdı, vaxtilə Anadolu və Trakiyada olduğu kimi onları müstəmləkələşdirməyə daha bəs eləmirdi. Bu nədənlə də Macarıstanda, Balkanda, Ruminiya və Bessarabiyada tabe xristianlar hələ zəbtədən sonra da qul xalqlar, “rəiyət kimi öz torpaqlarında yaşayır, öz dinlərini və millətlərini saxlayırdılar – yaxşı günlərə bir umud.

Vyana qapıları ağzında ikinci məğlubiyyətdən sonra (1683) Türkiyənin yenilməzliyi və ona maliyyə krediti verilməsi inamı qırıldı. Ona qədər

bütün türk müharibələrinin xərci onun düşmənləri tərəfindən ödənilirdi. Türkiyənin maliyyə təsərrüfatı 1683-cü ilə qədər primitiv əməliyyatdan – yürüsdən əvvəl alınan borclardan ibarət idi ki, onun geri qaytarılması gözlənilən qarət və xərac-larla zəmanətlənirdi. Buna görə də bankirlər hə-mişə sultanın ordusunda təmsil olunurdular – Vyana'nın mühəsirəsində imperator şəhərinin alınmasından dərhal sonra Vyana əsirlərini qul kimi ixrac etmək istəyən yüzlərlə qul alverçisi baş vəzir Qara Mustafanın ətrafına toplaşmışdı. Bu sistem o vaxta qədər duruş gətirə bilərdi ki, ardı-arası kəsilməyən qələbələr maliyyələşdirilsin. İlk məğlubiyyətdən sonra köhnə borcları ödəmək üçün pul çatmadı, yenidən başlamaq, or-dunu səfərbər etmək, yeni müharibələr aparmaq üçün də kredit yox idi.

Türk sultanları da məcburən orduda qənaət et-məli oldular. Bununla da əzilən xristian xalqlar baş qaldırmağa başladı. Bir-birinə qarşı vuruşma-dıqları bu nadir illərdən Avropa dövlətləri Türki-yədəki din qardaşlarına kömək üçün istifadə etdi-lər. Yeni müharibələr, yeni məğlubiyyətlər, yeni maliyyə çətinlikləri. Valilər və onların məmur-ları, generaldan başlamış kaprala qədər qarnizon komandirləri İstanbulun borclu qaldığı məvacibin əvəzini xristianları, yəhudiləri və müsəlmanları məharətin bütün mövcud qaydaları ilə talamaqla qoparırdılar. Bu, əyalətlərdəki dəstəbazlıq çax-naşmaları ilə nəticələndi. Əvvəlcə quldur dəstə-ləri, sonra xristian əhalinin rəğbət göstərdiyi ter-rorçular, axırda bu “komitaçlar” ətrafında toplaşan milli ünsürlər. Quldurlar, vətənpərvərlər, ide-a-listlər, din xadimləri əl-ələ verib silaha sarıldılar. Avropa onlara rəğbət göstərdi, vasitəçilik və məşvərətlə işə qarışdı. Onun vasitəçilik

cəhdlərindən yeni müharibələr, yeni məğlubiy-yətlər, yeni torpaq itkiləri yarandı.

Bütün türklər dövlət sistemi islahatının la-büdüyü barədə yekdil bir fikrə gəlmışdilər. Napoleon müharibələrindən tutmuş cahan savaşına qədər Türkiyədə islahatlardan başqa digər səhbət yox idi. İslahat isə pul tələb edir. Ona görə də islahatlar üçün pulun haradan əldə edilməsindən başqa, ayrı səhbət etmirdilər. Düz bir əsr!

Birinci islahat qanlı-qadalı və gözlənilməz oldu: 1826-cı ildə sultan İkinci Mahmud öz yanıcıalarını, səltənətin özək hərbi dəstəsini güllələtdirdi, çünki onlar çoxdan etibarsızlaşmışdılar.

Yanıcıalar (“Yeni çeri təqribən “yeni ordu deməkdir) müdrik dərviş Hacı Bektaşın təklifi ilə sultan Birinci Murad tərəfindən 1360-cı ildə əsir düşüb islamı qəbul etmiş xristianlardan təşkil edilmişdi, xristian cəngavər ordenlərinə qarşı dö-yüşən dərvişlər. Onların o qədər imtiyazları vardı ki, hətta nəcabətli ailələrdən olan cavan türklər də könüllü olaraq bura yazılırdılar. Onlar uzun zaman Avropanın ən yaxşı piyadası sayılırdı. Nəqədərki sultan onların başında döyüşə gedirdi, onlara toxunmurdular. Amma eləki Bizansın boğucu havası sərt, ayıq-sayıq türkləri də zəhərlədi, eləki yanıcıalar səltənətin sınırlarında öz həyatlarını qurban edərkən sultan öz iqamətgahına qaxılıb qaldı, onlar da döyüşkənliyi itirib etibarsız oldular, ixtişaşa meyl göstərdilər. Yanıçar alayları sultanları, nazirləri, öz generallarını qətlə yetirdilər. Nəqədərki bu pretorianların ağalığına son qoyulmamışdı, islahatları həyata keçirmək mümkünüsüz idi. Amma onlar xoşluqla təslim olmaq istəmirdilər. Odur ki, İkinci Mahmud avropalı hərbi dəs-

təni, “nizamı yaratmağa cəhd etdi. Yanıçarlar qızışdılar, bu qərara cavabdeh olan nazirin başını tələb etdilər. Qorxunc bir döyüş başladı. Müqəddəs savaşda olduğu kimi Peyğəmbərin yaşıł bayrağı açılısı oldu, sadiqlər, ilk növbədə də topçular və nişançılar, eləcə də sultan sarayının bağbanları üsyanı yatırı bilənə qədər Şeyxülislam və üləmalar yanıçarları dönüklər kimi çıxarı elan etməli olular. Qədim Bizans sirkinin yerləşdiyi və illərdən bəri bütün inqilabların baş verdiyi Atmayanda yanıçarlar güllələndilər, qışlaları bombalandı, adları lənətlə damğalandı. 15 mindən çox adam edam edildi, 20 mindən artıq sürgünə göndərildi; türk ordusunun özək dəstəsi 17 iyun 1826-cı ildə öz varlığını dayandırdı.

Bu “ilk islahat çox baha başa gəldi: keçmiş türk ordusunun olmadığı, yenisinin isə hələ yaranmadığı məqamından Rusiya məharətlə istifadə etdi. Rus qoşunu Ədinnəyə qədər soxuldu, Misir paşası Məhəmməd Əli öz başçısına qarşı hücumu keçdi. Türkiyə Yunanıstanı itirdi və Ruminiya ilə Nilsahili torpaqların suverenliyini tanıdı.

Öz islahatları ilə sonrakı sultan Əbdülməcidin, Əbdülhəmidin atasının da bəxti gətirmədi. Tac-qoymadan dörd ay sonra (1839) 17 yaşılı monarx (Gülhanenin Hatti Şerifində) Balkanın xristian xalqlarının siyasi hüquqlarını tanıdı. Buna baxmayaraq Rusiyaya qarşı yeni müharibə; buna baxmayaraq Bosniyada, Albaniyada, Kürdüstanda çaxnaşmalar.

Ruminiya və Serbiyada hakimiyyətdən yenidən məhrum olmalarına rəgmən növbəti hökmədar Əbdüləzizə (1861-1876) nəsib oldu ki, Türkiyəni yenidən dirçəliş yoluna qoysun.

O, müasir donanma yaratdı, ilk dəmir yollarını və teleqraf xətlərini çəkdirdi. Adama elə gəlirdi

ki, “Şərqiñ xəstə kişisini tam sağlam avropalıya çevirmək ona müyəssər olacaq. Bu vaxt onun ömür axşamında Rusyanın körükəldiyi Herseqovinada üsyan baş qaldırdı: Serbiya və Monteneqro¹ hər vəchlə xaricilərə hücum keçdilər. Yeni islahatlar; islahat islahat üstündən. Fəqət əcnəbi boşnaklar onların keçirilməsinə böyük xristian dövlətlərindən zəmanət tələb edirlər. İstanbulda nazirlər etiraza qalxırlar. Əbdüləziz taxtdan salınır, öldürülür. Nəvəsi Murad sultan olur. Üç ay sonra o da taxtdan düşürüldü. Ondan sonra hakimiyyətə 1 sentyabr 1876-cı ildə İkinci Əbdülhəmid gəldi.

Əvvəlcə güman edilirdi ki, yeni sultan atası Əbdülməcidin başladığı və əmisi Əbdüləzizin zirvəyə qaldırdığı islahatlar yolunu tutacaq. Əbdülhəmid bir çox şərq dillərini, hətta biraz fransızcanı da bilirdi. Savadlı, güclü, ağıllı və liberal idi.

Baş vəziri Midhəd Paşa həddən artıq geniş azadlıqlar nəzərdə tutan yeni konstitusiya üzərinde işləyirdi. 23 dekabr 1876-cı ildə Əbdülhəmid top atəşləri altında həmin konstitusiyani bəyan etdi, möhkəm əminliklə ki, bununla sülhü təmin etmək və Türkiyənin daxili işlərinə qarışmaqdə Rusiyani nəhayət hər cür bəhanədən məhrum etmək mümkün olacaq.

Sultan və baş vəzir Midhəd Paşa dəhşətli dərcədə məyus oldular. Böyük dövlətlər xristian əyalətlərində valilərin təyin edilməsi zamanı iştirak hüququnu və nəzarət komissiyası qoymalarını tələb etdilər. Əbdülhəmid boyun qaçırdı. 24 aprel 1877-ci ildə Rusiya müharibə elan etdi; Ruminiya, Serbiya və Monteneqro hücumuna keçdilər. Əbdülhəmid özünün konstitusiyalı planlarının yunan

¹ Monteneqro - Çernoqoriyanın italyanca adı, bir sıra ölkələrdə də işlədir.

ortodoks kilsəsinin islama qarşı məhvədici hərbi yürüşü ilə təltif olunduğunu gördü. Bu müharibədə o, Bolqarıstanı, Şərqi Ruminiyanı, Bosniya və Herseqovinani, Kipri, Cənubi Serbiyanı, Ərməniyyənin böyük parçalarını itirdi.

Pul qılılığı sonsuzluğa çatmışdı: İllərdən bəri daha türk ordusu muzd, məmurlar isə məvacib almırıldı. Dəyərdən düşmüş kağız pulu heç kəs götürmək istəmirdi. Xəlifə sarayının qarşısında coşmuş qadınların nümayishi oldu. Sultan satıla bilən nə vardısa, hamisini dəyər-dəyməzinə satdı: konseesionları¹, idarələri, ordenləri, dövlət torpaqlarını. Lakin hər şey korrupt sistemin dibsiz dərəsində itib getdi.

Məğlubiyyət Əbdülhəmidin xasiyyətini açıqlaşkar dəyişdirdi. O, insan nifrətçisinə və hər cür dəyişkənliyin düşməninə çevrildi. Səltənətini tələmiş müharibələrin səbəbini o, xristian Avropanın millətçiliyində gördü, beləliklə də ümumiyyətlə millətçiliyin, o cümlədən türk millətçiliyinin düşməni oldu.

Bütün fikri-zikri əldə olanı qoruyub-saxlamağa yönəlmışdı. Xəfiyyələr ordusu səltənətdə qayır-qayır qaynaşındı. Baş vəzirdən tutmuş axırıncı kəndliyə qədər hər kəs nəzarət altında idi və biri digərinə nəzarət edirdi. Məmurlar öz əməkdaşlarının əməl və fikirlərini çatdırırdılar, əsgərlər zabitləri çuğullayırdı, adyutantlar öz generallarını, oğullar atalarını, arvadlar ərlərini. Bu polis sisteminin bircə məqsədi vardı: dövlət əleyhinə planlardan, yaxud müasir fikirlərdən sultani hali etmək. İdarəcilikdəki, yaxud məhkəmə sistemindeki murdarçılıqlar onu qəti maraqlandırmırıdı. Xəbər verilsəydi ki, general, ya da nazir ogrudur,

¹ Konsession – istənilən əyaləti və ya ərazi vahidini istismar etmək üçün verilmiş hüquq.

bu onun heç vecinə də deyildi: “Sadiqdirsə, qoy oğurlasın, sultan etinasızlıqla dillənirdi.

Mövcud münasibətlərin hətta ən loyal tənqididə belə onu hövsələdən çıxarırdı. Vətən sevgisi kəlməsi canına xurafatlı bir qorxu salırdı. Əgər bir zabit, ya məmür dilinə gətirşəydi ki, “vətənini sevir, “xalqı ilə öyünür, bunun müqabilində o, cəlladın hüzurunda durardı.

Qəribə də olsa, xalqını və vətənini sevənlərin sayı o qədər də az deyildi. Ona görə də səltənətin həbsxanaları dustaqlarla dolmuşdu. Minlərlə adam zindanlara atılmışdı. İnsanlar yox olurdular, heç kəs də soruşmağa cürət etmirdi ki, onlar sür-günmü olunublar, asılıblarmı, yoxsa zindanamı atılıblar. Demək olar, hər gün Əbdülhəmid vətən-pərvər fikirlərinə görə şübhəli sayılan vətəndaşların ölüm hökmünə imza atırdı. Ölüm hökmələri heç zaman bəyan edilmirdi. Qayıqlar, sultan cəlladı Əhmədin mindiyi qayıqlar, Bosforun içərilərinə üzürdü. Qayıqda sandıqlar olurdu. Kimsə içindəkini soruşanda Əhməd sırtıq-sırtıq gülüm-səyirdi: köhnə dəmir.

Amma bir dəfə italyan dalçıları Bosforun ortasında dənizin dibindən axarla öz-büzə yırğalanan cəsədlər tapmışdilar. Cəsəd cəsəd üstündə. Din xadimləri, zabitlər, məmurlar.

Padşahın cəlladları bütün səltənətə səpələnmişdi. Sultanzadələr və paşalar - məsələn, liberal baş vəzir Midhəd Paşa - öz yataq otaqlarında boğulurdular. Siyasətçilər küçənin ortasında xəncərlənirdi. Bütün səltənət əsim-əsim əsir və Əbdülhəmidə qanlı sultan deyirdi.

Padşahın türk millətçiliyinə qarşı mübarizə tədbirləri avropalı üçün heç cür anlaşılan deyildi. “Türk” sözünü o, söyüş kimi işlədirdi. Empir Osmanlısı kim Türkiyə adlandırırdısa, sultan həz-

rətlərinin qəzəbinə əmin ola bilərdi. Hətta sultanın bəyəndiyi bacarıqlı sərkərdələr və dövlət xadimləri Əbdülhəmid sarayında yasaq edilmiş milletçi düşüncəni açıq izhar edərdilərsə, ən ciddi cəzaya məruz qalardılar.

Dərinə varmayan avropalı müşahidəçi bu fenomenə maddim-maddim göz qoyurdu. Əbdülhəmidin timsalında bəşəriyyətin bəlasını, soyundan çıxmış bir ağılsızı görürdü və ən yaxşı halda onun diplomatik istedadını və saxta hiyləgərliyini dəyərləndirirdi ki, həmin “dəli bu hiyləgərliklə bir Avropa dövlətini digərinə, sarayın bir üsyankar üzvünü başqasına, ipə-sapa yatmaz bir tayfanı digərinə qarşı oynatmağa qadir idi. Avropalı anlayırdı ki, bu insan nifrətçisi özünün bizanssayağı ikili oyun bacarığı ilə hakimiyyətdə qala bilir. Amma heç kimin anlamadığı o idi ki, məhz bu qanlı sultan öz səltənətinin daxilində və xaricində son yüzəlli ilin türk hökmədarlarından bəlkə də heç birinin qazanmadığı ehtiramı qazanmışdı.

Hindistanda və Afrikada, Bosniyada və Rusiyada Əbdülhəmidin adı sevgi və ehtiramla çəkilirdi. Hətta göz görə-görə nifrət etdiyi türklərin arasında da elə insanlar tapılırdı ki, onun üçün ölməyə və döyüşməyə hazır idilər, özü də elə bir coşqu ilə ki, əvvəlki sultanlardan heç biri bu coşqunu yaratmaq imkanında olmamışdı. 1878-ciildə Rusyanın önündə ağır məğlubiyyətə, Misirin və Kiprin itirilməsinə, mərkəzi hakimiyyətin gözgörəti dağılmışına baxmayaraq sadiq tərəfdarlar sultanın ətrafında getdikcə daha sıx birləşirdilər. Öz donanmasını planlı şəkildə birbaşa məhv edən, ordusunun özəyini qurutdurulan padşah islam Şərqində həqiqətən “Allahın yer üzündəki kölgəsinə çevrilmişdi. Mərakeşdən Hollandiya Hindistanına və Türküstana qədər 250 milyonluq

insan üçün o, son umud yeri olmuşdu. İslamın yeniləşməsi umudu.

ƏSALI QOCA

İslamin bu yeniləşmə tarixi “Minbir gecə nagişları kimi başlayır. Elə nağıl kimi də söylənilməlidir.

Xəlifə Əbdülhəmid nifrətinin öz məmləkətinin millətçilərinə qarşı aşib-daşan çağlarında oranın universitetində oxuyan imansızların Kayro adlandırdığı Əl-Qahirə (Zəfərli) şəhərində Seid Cəmaləddin Əfqani adlı sinli bir kişi yaşayırdı. Çox qoca idi, yaşıının nə qədər olduğunu heç kim bilmirdi, heç özü də. Hər yanı gəzib-dolaşmışdı, Şərqi bütün ölkələrinə bələd idi və mömin bir müsəlman üçün xüsusilə qəribə görünən də, Qərbin də eksər ölkələrini tanıyordu. Seyid idi, yəni damarlarında Peyğəmbərin qanı axırdı və öz şəcərəsini atasından başlamış Peyğəmbər qızı Fatiməyə qədər ardıcıl bir xətlə sadalaya bilirdi.

Bu insan panislamizmin yaradıcısı idi. İstanbul akademiyasının professoru olmuşdu və yetmişinci illərdə Əl-Əzhar ilahiyət universitetinin, dünyanın ən qədim universitetinin professoru oldu və ayağını hara qoysayıdı, orda yeni islamın Müjdəsini¹ yayırdı:

“Bütün ölkələrin müsəlmanları, birləşin!

Məhəmmədi öz siyasi dininin və dini siyasetinin əsasına çevirmiş olduğu bu təlimi o harda yaysayıdı, orda təqibə məruz qalıb qovulurdu.

Onları hədələyən təhlükə barədə Misirdə oturub ara vermədən müsəlman dünyasını xəbərdar edirdi. Bunun üçün Əl-Əzhar universitetinin professorluğu vəzifəsindən dəmir iradə ilə yarınındı.

¹ Müəlliflər bu sözü orijinalda «Evangelium» kimi işlədirlər. İbrani dilindən gələn «Yevangel» sözü «Müjdə», «Muştuluq» deməkdir və Azərbaycan dilində o, ərəb dilindən alınma «İncil» sözü ilə təsbit olunmuşdur.

Zərakenlər¹ səltənətinin çöküşündən bəri burdakı, bu müqəddəs məkandakı qədər islamın fəciəli dağıntısı heç yerdə belə açıq müşahidə olunmamışdı. İslam şövkətinin yüzilliklərində Əl-Əzhar islam dünyasının ümumi mədəniyyətinin daşıyıcısı sayılırdı. O çağın ən böyük alımları burda astronomlar və coğrafiyaçılar, fiziklər, tarixçilər və filosoflar, həkimlər və riyaziyyatçılar yetişdirmişdilər. Bütün islam ölkələrinin tələbələri onların ayaqları ucunda oturmuş və bunların sırasından nəinki eksər alımlar, hətta həmin çicəklənmə dövrünün görkəmli dövlət xadimləri yetişmişdilər.

Sonralar isə Qüdrət Sahibinin mərhəməti islamdan üz döndərdi. Onun zahiri gücü ilə bərabər universitetinin şövkəti də dağıldı. 19-cu yüzildə o daha ümumdünya elmi üçün ali məktəb, yəni “universitet deyildi. Teologiya ilə sıx əlaqəsi olmayan bütün fənlərin üstündən xətt çəkilmişdi. Tələbələr yalnız qrammatikanı, din elmini, “Allahın və Peyğəmbərin səciyyələrini, Quran ayələri və Məhəmmədin hədisləri əsasında “Allah qanunlarını, məntiqi, ritorikanı, şeriyəti, Quranı səhvsiz oxumaq, hərf və səsləri düzgün tələffüz etmək bacarığını öyrənirdilər. Kim bu bacarıqlara yiyələnmişdisə, hələ dünya müharibəsi başlayanda o, elmlə və müdrik sayılırdı. İnsana bundan artıq heç nə gərək deyildi. Bir insan ömrü bundan öncə isə, Cəmaləddin həmin universitetin müəllimlər şurasına qəbul olunanda durum daha pis idi.

Onda yaxşıq tələbələr, “mucauirin, dörd, beş, altı il, hətta daha çox mühazirə otaqlarında öz

¹ Zərakenlər – antik kahinlərin əsərlərində şimal-qərbi ərəb tayfasının adı, Bizans və xristian kahinlərində isə ümumiyyətlə ərəblərə verilən ad.

professorlarının, “şeyxlərinin” dövrəsində oturduqdan sonra mənasız, fantastik suallara cavab verməli olurdular. Sınaqçı alnını düyünləyib ortaya təqribən belə bir problem atırdı: “Cənab namizəd, siz hakim kimi hansı hökmü verərdiniz, əgər bir müsəlman digər müsəlmana pul borcludursa, fəqət borcunu qaytarmamaq xatırınə sehrbazlıq yolu ilə eşşəyə çevrilibsə? Yaxud nami-zədin bu vacib problemin mahiyyətinə varıb-varmadığını yoxlamaq üçün yardımçı sual verilirdi: “Sizin fikrinizcə adı çəkilən eşşəyi məscidə cümmə namazına buraxmaq olarmı? Olarsa, niyə? Olmazsa, niyə? İslamin bu ali universitetinin, o universitetin ki, rektoru eyni zamanda Şeyxülləm titulunu daşıyır və doktorları yüksək qazi vəzifələrini icra edirlər, başqa bir imtahan sualı beləydi: “Ruh müsəlman qadınla yatıb onunla bir uşaq törədirse, bu uşağı müsəlman kimi yanaşmaq olarmı və o, gələcəkdə dövlət vəzifəsi tutə bilərmi? Namaz zamanı – baxmayaraq namaz qılanın duruşu, əllərinin qalxıb-enməsi tam təfərrüati ilə əvvəlcədən öyrədilmişdir – sağ əlin şəhadət barmağının qatlaqlı, yaxud düz saxlanılması sualı heç də az əhəmiyyətli sayılmırıdı. Professorların fikrincə həmin barmağın durumundan namazın səhihliyi, bununla da namaz qılanın bilavasitə günahlarının bağışlanması yüksək dərəcədə asılıdır.

Bu qədim mədəniyyət ocağının müdrikliyi dağılib-getmişdi. Üçyüz il bundan önce İskəndəriyyədən şərq xristianlığının seçilib-ayrılmasına həddən ziyadə kömək etmiş koptsxolastlar və mistiklər ruhu sağalmaz genius loci¹ indi Əzhar univeversitetini də zəhərləmişdi.

¹ **Genius loci** (lat.) – evin, yaxud yurdun qoruyucu ruhu; hərasa hakim kəsilmiş ruh.

Feqət Cəmaləddini təkcə elmin çöküşü narahat etmirdi. Onunla əl-ələ o həm də islam səltənətinin zahiri çöküşünün tərəqqisini görürdü; ona ən pis görünən isə dinin çöküşü idi. Allahsızlıq, şübhə və asilik hər kündə, hər bucaqda baş qaldırmışdı. Nəbiçilik cərəyanları yaranmışdı, dözülməz nişanə kimi ki, dini qıcqırkıya tutulmuş mənəviyyatlar qoyulan məsələlərə verilən cavablarla daha qane olmurdu.

İmanın bu dağılışında Cəmaləddin Şərqi məhvinin səbəbini gördü. Şərqi xilas etmək istəyirdinsə, onun fikrincə, imanı yeniləşdirməliydi.

Bu yeniləşmə üçün professor cənablarına “ri-vakdan – möhtəşəm Əl-Əzharın auditoriyalarından başqa bir yer münasib görünmürdü. Orda o, dini dirçəlişin məşəlini yandırmaq istəyirdi. Onun tələbələri məntiq və ritorika əvəzinə ondan Allahın Rəsulunun moizələrini xatırladan heyrətamız söhbətlər eşidirdilər. Şeyx onlara islamın birləşdirici gücündən, bütün müsəlmanların qardaşlığından, müsəlmanların hamısı bir araya gələrsə, Avropanı diz çökdürməyə qadir olan vahidləşmiş islamın qudrətindən danışındı.

Cəmaləddin öyrədirdi ki, Avropanın kəşflərindən heç də imtina etmək olmaz, eksinə. İslamın qələbəsini istəyən həqiqi dindar Avropaya müqavimət göstərmək üçün bu kəşfdən yararlanmalıdır. Yalnız o zaman həmin Avropa ideyaları, kəşfləri, başarıları müsəlman üçün zərərsiz olar ki, o, insanlara xoşbəxtlik və əmin-amanlıq gətirməyə qadir olan itaətkarlığı qəlbinin dərinliyi ilə Allahda dərk etsin. Bu ideyanı gerçəkləşdirə bilən islam təcrübəsi isə, Cəmaləddinin təliminə görə, üç məqamdan ibarətdir: bütün müsəlmların qanun qarşısında bərabərliyi; dini qanunun,

şəriətin gözlənilməsi; bütün dünya müsəlmanlarının “imanın qoruyucusuna, xəlifəyə itaəti.

Qahirədə doğulan panislamizmin təlimi bu idi.

Tələbələr üçün bu fikirlər bir vəhy idi. “Xəlifə kəlməsi 19-cu yüzilin sonuna yaxın müsəlmanlar üçün boş bir məfhum, ərəb dünyəvi səltənətinin ilk əsrlərindən gələn bir əfsanə idi. Hələ Bağdadda son abbasilər, Misirdə fatimilər, Mərakeş və İspaniyada xəlifələr yalnız kölgə hökmdarlar olmuşdular. Bu şərəfli adı özlərinə götürən böyük türk sultanları üçün də xəlifə adı öz sərəncamlarında sadaladıqları onlarla tituldan biri olmuşdu. İstanbul sultani ilk öncə türk hökmədarı idi; o, sultan kimi nüfuza malik idi; müsəlman xalqları və bəyləri ona qarşı mübarizə aparmağı, öz dualarında onun adını çəkməməyi heç ağıllarına da gətirmirdilər. O, sultan idi, xəlifə yox, və Cəmaləddin həm Türkiyənin, həm də islamın məğlubiyyətinin səbəbini bunda görürdü.

Onun tələbələri bu təlimə nə qədər məftun idilərsə, həmkarları bir o qədər məyus idilər. Lakin o, bundan əlavə həm də profan bilikləri təlim endəndə, ərəbcə yazüb-yaradan filosof və həkimlərdən birincisi və ən nəhəngi İbn Sinanın fəlsəfəsini şərh edəndə, sxolastikanın, metafizikanın və fəlsəfənin əvəzində: “Ağlılı idrakla uca Peyğəmbərin təlimi arasında ziddiyət yoxdur, buradan da müasir elmlə Quran arasında heç bir ziddiyət ola bilməz tezisini ortaya atanda açıqlanmağa başladılar. Və professor axırda əsl qlobusla sinifdə görünəndə onun xətrini istəyən həmkarlara da aydın oldu ki, Cəmaləddin kafirdir. Yerin yumru, yaxud düz olması məsələsi müsəlmanın qəlbinin xilası üçün doğrudan-doğruya əhəmiyyətsiz deyil, kanonik hüquq və teologianın gələ-

cək doktorunun qəlbinin xilası üçün isə mütləq zərərlidir. Universitet çağdaş novatordan qorxub ondan üz döndərdi, lakin Cəmaləddin bunu vecinə də almadı. Əksinə: qoca daha böyük canfəşanlıqla özünü Avropaya qarşı mübarizəyə həsr etdi – Avropanın öz metodları ilə. O, 1882-ci ildə silaha sarılan üsyankar savaş naziri Ərəbi Paşanın, əsl misirqanlı ilk misirlinin antiavropa hərəkətini dəstəklədi. Lakin ingilislər Misiri ələ keçirdilər; üsyani boğub Hindistandan tanıldıqları və orda onu zindana atdıqları Cəmaləddini həmin ölkədən qovdular.

Ustad yenidən əsadən yapışdı. Yaşı səksəni haqlayan bu kişi Türkiyəyə üz tutdu, kənd-kənd, şəhər-şəhər gəzib-dolaşdı. Hər yerdə ətrafına şəyirdlər topladı, bütün imanlıların vəhdətindən danişdı, bu vaxt ona xəbər verdilər ki, Əbdülhəmid İstanbulda onu gözləyir.

Öz sələflərinin taleyindən qorxmuş, Midhəd Paşanın uğursuzluqları nəticəsində bütün islahat planlarından üz çevirmiş Əbdülhəmid rus-türk müharibəsinin sonundan bu yana qərara almışdı ki, xəlifəliyin dini məqamını daha bərk qabartsın.

Lakin həyatın mənasını Əbdülhəmidə yalnız Cəmaləddin, Əfqanstandan, Persiyadan, Hindistandan, Misirdən qovulub-çıxarılmış bu qoca öyrətdi. Onu şüurlu xəlifəliyə qaytardı. Öyrətdi ki, özünə dağılmaqda olan Osmanlı imperiyasının hökmдарı kimi yox, dünyanın ikiyüzəlli milyonluq müsəlmanlarının qanuni amiri kimi baxsın. Öyrətdi ki, bütün bədbəxtliklərə xəlifənin bu milyonlara münasibətdə öz məsuliyyətini itirməsi və dindarların xəlifəni və Peyğəmbərin yaşı bayrağını unutması olmuşdur. Sultanı öyrətdi ki, müsəlmanlar özlərinin əlbir, qardaş, müsəlman olmalarını vurgulamaq əvəzinə danışdıqları dilləri,

ikincidərəcəli şey olan doğulduqları və yaşıdlıları yerləri məhəl qoymadan gah türk, gah ərəb, gah hindli, gah da tatar adlandırılarsa, bu özü başıslanılmaz bir küfrdür. İmansızların Allahın azdırıldığı yaziq, qanmaz nümunəsi imanlıların gözü nü qamaşdırır. Çünkü həmin xristianlar qanmazlıqlarından millətçidirlər, istəyirlər, imanlılar da öz xalqı ilə öyünsün. Onlar unudurlar ki, bizlərin yalnız bircə şeylə fəxr etməyə ixtiyarı var: Allahın vəhyinə, əlçatmaz zəkaya və Qurana sahib olmağımızla. Deməli, xəlifənin vəzifəsi islam təbəələrini korlayıcı Avropa millətçiliyindən qorumaqdır. Yalnız milyonlarla müsəlman özünü vahid bir xalq kimi hiss etdiydi, yalnız hamı xəlifənin iradəsinə tabe olduqda, yalnız onda Şərq səgala bilər. Ona görə də son türk sultanlarının islahat aparmaq cəhdiləri uğursuzluğa məhkum olmuşdu. Ona görə də bu və ya digər əyalətin əldən getməsi – xüsusilə o itirilmiş torpaqlarda müsəlmanlar yox, xristianlar yaşayırdısa – xəlifə üçün də əhəmiyyətsizdir. “Zira insan üzərində hökmranlıq – nədir o? Toz! Dəyərli olan yalnız qəlblər üzərindəki hökmranlıqdır!

İslam dövlət xadimlərindən biri “Revue du Monde Musulmanda (mart 1913) Cəmaləddinin təlimini aşağıdakı kimi verirdi:

“Xristian dünyası – özünün irqi və millətçilik mübarizələrinə baxmayaraq – ümumiyyətlə Şərqə və xüsusi ilə də islama qarşı birləşmişdir; bütün müsəlman dövlətlərini dağıtmaga birləşmişdir. Səlib yürüşlərinin ruhu, eremi Peterin fanatizmi hələ də yaşayır. Xristianlıq islama bugün də fanatik ikrah və nifrətlə yanaşır. Xristian hökumətləri müsəlman dövlətlərinə eynihüquqlu dövlətlər kimi baxırlar; islam millətlərini gerilikdə və barbarlıqda suçlandıraraq onları hər cür hü-

cumlarla alçaldırlar. Lakin elə özləri də min cür üsul və vasitə, hətta müharibə ilə islam ölkələrinində istənilən islahata, yaxud dirçəlişə mane olurlar.

İslama nifrət tək-tək yox, bütün xristian xalqlarına xasdır; buradan da islami dağıtmaq üçün səssiz-səmirsiz, inadkar bir mübarizə baş qaldırır. Müsəlmanın hər duyğusunu, hər amacını xristian saxtalaşdırıb şərləyir. Avropalılarda millətçilik və vətən sevgisi deyilən şeyi onlar şərq şovinizmi adlandırb söyürlər. Qərbin milli duyğusu Şərqiñ ksenofobiyası¹ sayılır. Buradan belə çıxır ki, özünü məhv dən qorumaq üçün bütün islam dünyası böyük bir müdafiə ittifaqına qatılmalıdır. Buna nail olmaq üçün o, elmi texnikanın və Avropa qudrətinin sırrını öyrənməlidir”.

Bu təlimi Əbdülhəmid bəyənir, anlayır və sevirdi. Panislamizm onun hökumətinin aparıcı ideyasına çevrildi. Ona görə də o, “Türk vətəni kimi dar və ciliz anlayışa qarşı mübarizə edirdi. Ona görə də islami qoyub Türkiyəyə xidmət edənlərdən zəhləsi gedirdi. Ona görə də inamın yeniləşməsini qoyub parlamentdən, yaxud idarəcilik islahatından daha çox şey gözləyənlərə nifrət edirdi.

Qərbli – gözəçarpmaز müstəsnalarla – bunu anlamırdı. Fransız Qabriel Şarm yeganə adam idi ki, bu gələnəyi 1883-cü ildə özünün “L’avenir de la Turquie: Le Panislamisme (“Panislamizm də türkçülüyün gələcəyi) adlı kitabında uzaqgörənliliklə yazmışdı. Lakin digər avropalıların gözü açılmamışdı. Onlar rejimin yalnız zahiri tərəfini, onun qəddarlığını görürdülər. “Qanlı Sultanın sərt polis tədbirlərini görürdülər, sərhəd qoşunlarının

¹ **Ksenofobiya** – əcnəbi qorxusu, əcnəbilərin ölkəyə yerləşməsindən yaranan qorxu.

pis mundirlərini və daha da pis silahlarını görürdülər. Xəfiyyələri və çuğulları iş başında görürdülər. Lakin orasını görmürdülər ki, bu “dəli, “sultan taxtında qorxusu canından çıxmayan bu qorxaq Quran xalqlarına panislamizmi yaymaq üçün xəfiyyələr ordusunu bütün dünyaya səpələmişdir. Tunis və Mərakeşdə, Çin və Buxarda, Amerika və Ekvatorda Əbdülhəmidin bir neçə pullu və pulsuz könüllü agenti ikiyüzəlli milyonluq dindarların qəlbini ovlayırdılar. Onları bir neçə əsrin yuxusundan oyadırdılar.

Çünki islam yatırdı. Saysız-hesabsız məscidlərin minarəsindən namaz əzani gündə on dəfə xəbərdar edirdi: **“Qalx! Qalx! Namaz yuxudan ötədir!”** Lakin rituala çevrilmiş magik oyadışlı bu kəlmələrin mənasına daha heç kəs fikir vermirdi.

Əbdülhəmid kütlələri yuxusundan oyatmaq istəyirdi. Panislamçılıq siyasetinin bütün məsələlərindəki canfəşanlığı türk dövlət idarəciliyində görünən işlərdəki etinasızlığına münasibətdə təəccübü bir ziddiyət yaradırdı. Bütün panislamçı agentlərin məlumatlarını özü şəxsən oxuyurdu. Ən uzaq müsəlman ölkələrinə göndərilən müraciətləri öz əli ilə tərtib edirdi. Xarici dünyanın bütün ruhani başçıları ilə məktublaşırıdı. Öz türk məmurları və generalları üçün əlçatmaz olmuş qəbul otağının qapıları İstanbulda onun yanına gəlmək istəyən panislamçı tələbələrin, bura üz tutmuş yadların üzüne həmişə açıq idi.

Öz vətənlərində özlərini yaxşı hiss etməyən müsəlmanlar İstanbula axışırdılar: İlk önce də İngiltərənin, yaxud Fransanın, ya da Rusyanın əleyhinə olanlar. Panislamçı təbliğatın on-onbeş ili 1878-ci ilin Rusiya məğlubiyətini, 1882-ci ilin Misir itkisini unutdurmağa yetərli oldu. Doqqu-

zuncu əsrдə xəlifəliyin parçalanmasından bu yana bütün müsəlmanların bırgəliyi duyğusu Əbdülhəmid hökmranlığında olduğu kimi heç vaxt belə qabarıllaşmamışdı. Tarixdə birinci dəfə Hindistan məscidlərindəki cümə namazında türk sultanının adı “Hindistan müsəlmanlarının başçısı kimi zikr edildi. Hökmranlığı kraliya Viktoriya edirdi, lakin “Hindistan müsəlmanlarının sıpəri mənən Əbdülhəmid idi. Çində və Buxarada, Saxarada sənusilər¹ içində, Əlcəzairdə o özünə tərəfdarlar qazandı. İslam birliyinin bu bərpası Əbdülhəminin böyük xarici siyasət uğuru idi ki, Avropa böyük dövlətləri bu uğurun nəticəsində gələcəkdə bir-biri ilə toqquşmalı oldular.

İlk növbədə bu, yeni ideyaya hansı mövqedən yanaşmağı dəqiq müəyyənləşdirə bilməyən iki dövlət oldu: İngiltərə və Rusiya. Rusiya birdən-birə öz silahının özünə qarşı çevrildiyini gördü. Çar indiyə qədər “yunan-ortodoks kilsəsinin başçısı kimi Türkiyənin daxili işlərinə qarışmağa çalışırdısa, indi də türk sultanı bütün müsəlmanların başçısı kimi çarın müsəlman təbəələrinin işinə qarışmaq istəyirdi.

Əslində bu, ingilislərin ürəyindən olardı. Amma digər tərəfdən Kitçenerin yenice yatırıldığı qanlı Mehdi üsyani xatirələrdə hələ qaysaqlanmamışdı. Bu vaxt birdən-birə Avropanın göbəyində sultana bir müttəfiq yarandı. Özünün Allahın mərhəmətini qazandığını xüsusi sevgi ilə vurgulayan və xristianlığı ilə öyünən bir fürst² panis-

¹ **Sənusilər** – müsəlman təriqəti sənusiliyin tərəfdarları. Təriqət onun əsasını qoymuş Məhəmməd ibn Əli əs-Sənusinin (1787/91-1859) adı ilə bağlıdır. Sənusilər islamın ilkin temizliyini bərpa ntəməyə, müqəddəs savaşa çağırırdılar. Onlar həm də türklərə qarşı mübarizə aparırdılar.

² **Fürst** (almanca) – “knyaz, “bəy, “xan anlamında.

lamçı ideyanın böyüklüğünü dərk etdi. Bu, 1898-ci ildə sultanın yanına səfər etmiş və gələcək alman-avstriya-türk ittifaqının əsasını qoymuş İkinci Vilhelm oldu. Təbii ki, siyasi götürqoylar da Əbdülhəmid üçün önəmli idi, Almaniya Türkiyə ilə birbaşa sərhədi olan yeganə böyük Avropa dövləti idi, deməli, bilavasitə düşməni ola bilməzdi. Ona görə də şübhələr içində qovrulan Əbdülhəmid daha çox hazır idi ki, İstanbulda alman zabitləri, yaxud alman müşavirləri işləsin, nəinki ruslar, ingilislər, fransızlar, avstriyalılar, yaxud italyanlar. Amma Vilhelmin ləyaqətli sevgisi onun İstanbul və Qüds şəhərlərinə verdiyi hədiyyələr kimi az kömək etdi. Qərar alman kayzerinin¹, bəlkə özü də bilmədən, yaxud istəmədən dünya tarixini yaratdığı bir nitqdə verildi. Hadisə qədim xəlifə şəhəri Dəməşqdə, kayzer Vilhelm şeyx Abdulla Əfəndinin təşkil etdiyi mərasimdə məşhur kəlamını söyləyəndə olmuşdu. “Qoy əlahərzət sultan, dünyanın bütün ölkələrinde yaşayan və sultanın simasında öz xəlifəsinə hörmət bəsləyən 250 milyon müsəlman bilsin ki, alman kayzeri bütün zamanlarda onların dostu olacaq.

Bu kəlam İkinci Vilhelmin Balkan və İraq üzərindən Fars dənizinə saldığı körpü idi. Əbdülhəmid özünün, axır ki, başa düşüldüyünü gördü, hələ biraz da artıq: o özünün qəbul olunduğunu gördü. Xristian, kayzer, dünyanın ən qüdrətli ordusunun sərkərdəsi onun iyirmi ildən yuxarı ar-

¹ **Kayzer** – «Sezar» sözünün almanlaşmış variantı. Bu söz rus dilində «kesar», «çar», Şərqdə «qeysər» kimi formalasılmışdır və mənası «padşah», «şah» deməkdir. Tib elmində işlənən «qeysər kəsiyi» (keserovoe seçenekie) də buradandır, zira qədimdə şah qadınlarının uşaq doğması normal sayılmazdı və uşağı ana bətnindən kəsib götürərdilər.

zu etdiyi bir şeyi söyləmişdi: dünyanın bütün müsəlmanları Əbdülhəmidin simasında öz xəlifəsinə hörmət bəsləyir və hamısı biryerdə siyasi vəhdət yaradır.

Fəqət ucsuz-bucaqsız Osmanlı imperiyasında çoxları vardı ki, panislamçı ideya haqqında alman kayzerindən fərqli düşünürdü. Əbdüləziz çäglarından bu yana (başqa cür deyilsə: alman, italyan və macar millətçiliyinin 1848-1867-ci illər arasındakı qələbəsindən bəri) Şərqə də millətçilik ruhu hopmuşdu. Onun kök atdığı ilk müsəlman xalq türklər olmuşdu, o xalq ki, onun hökməti bu ideyanın qəddar düşməni idi.

Dünyanın hər yerində olduğu kimi Türkiyədə də milli ideya əvvəlcə mədəni hərəkat kimi başlayıb özünün ciddi, dünyəvi xarakterini öncələdi. Quranın ərəbcəsindən, Şərqi saray və üləma formal dilindən türk söz xəzinəsinə saysız sözlər alınmışdı, necəki latın kilsə və hüquq dili və fransız diplomat dili onşəkkizinci yüzilin almancasına dolmuşdu. Yeni mədəni epoxanın başlanğıcında dil hərəkatı Almaniyada necə idisə, türk dili hərəkatı da Əbdülhəmid çäqlarında həmin inkişafi başlamışdı ki, bu da bir insan ömründən sonra Mustafa Kamal Paşanın rəhbərliyi altında ərəb dilinin təsirinin türk mədəniyyətindən tamamilə sixışdırılmasına gətirib çıxartdı. Şair Şinasi Əfəndi çägdaş türk dilini yaratdı. Başqa bir şair, Kamal Bəy, bu çägdaş dildə ası başlıqla bir dram yazdı: "Vatan! Gənctürklər Londonda türk dilində inqilabi bir qəzet buraxdırılar: "Hürriyyət! Sultanın məcburiyyət üzündən təhsil üçün Londona, Parisə, Vyanaya, öncə də Berlinə göndərməli olduğunu, eləcə də Türkiyədəki ordu və jandarmeriya-

nin avropalı instruktorları ilə yaxınlıq edən gənc ordu və donanma zabitləri öz hökmardarlarının panislamçı ideyalarını qəti qəbul etmirdilər, onlar Fransa inqilabının ideallarına, demokratiyaya, fikir azadlığına, maarifçiliyə aludə olmuşdular. Türk səltənətinin xaricə gəlməyə imkan tapmış, yaxud Türkiyənin fransız və ingilis missioner məktəblərindən Qərbin ruhunu ciyərlərinə çəkmiş az-çox ziyahılları onlarla ittifaqa girmişdilər. “Qanlı Sultan bu millətçilərə qarşı nə qədər ciddi davranışındısa, onların müqaviməti bir o qədər artırdı. Panislamçı başçılar Persiyadan, Qafqazdan, Misirdən İstanbula necə axışırdılar, türk millətçiləri də Avropaya o cür qaçış edirdilər.

1891-ci ildə – kayzer Vilhelmin Dəməşqdəki nitqindən yeddi il qabaq – inqilabçı zabitlər və ziyanlılar Cenevrədə ilk gənctürklər komitəsi yaratmış, bununla da xəlifəyə qarşı inqilabi mübarizəyə başlamışdılar. Panislamizmin azman binası hələ tikilib başa çatmamış onların zərbələri altında dağılmalı oldu.

GƏNCTÜRKLƏR KÖHNƏ YOLLARDA

Şərqedəki inqilablar qardaşlaşma ilə başlayıb qan dəryasında sona yetir.

Bunu Əbdülhəmiddən gözəl bilən yox idi. O, xəbər tutanda ki əleyhdarları xaricdə komitələr yaradıb ittifaqlar qururlar və ümumi qardaşlaşmanın təbliğ edirlər, yuxusu və iştahı ərşə çekildi. İngilabçı gənctürklərdən qorxmaqla onlara həm də nifrət etməyə başladı. Parisdəki, Cenevrədəki, London və Berlindəki mühacirlərin gizli təşkilatlarında nələrin baş verdiyini dəqiq biliirdi. İçindən gələn bir əminliyə görə hər üç inqilabçıdan biri alqın, digəri isə sərsəm idi. Lakin mühacirlər arasında elə insanlar davardı ki, nə alqın idi, nə də gic, onu dincsiz edən də elə bu idi.

Buna görə də öz cəsusluq sistemi üçün milyonlar xərcləyirdi. Onun agentləri komitələrdə gənctürk mühacirətinin redaksiyalarında otururdular. Çuğullarının çoxu bu gizlin mübarizədə öz ölümlərini tapır, kəllələrində gullə yerləri, yaxud sinələrində xəncərlə Sena çayında, ya da Cenevrə gölündə üzürdülər. Onların yerini yeni agentlər tuturdu. Hətta zaman-zaman sultana müyəssər olurdu ki, ölkəsinin bütün inqilabi hərakatını özü təşkil etsin: İngilabi partiyaların birgə konqresinə 1902-ci ildə Parisdə sultanın agentləri başçılıq edirdilər və bu səbəblə də o, uğursuz nəticələndi.

Fəqət bu sistem də uzun zaman duruş gətirə bilmədi. 1907-ci ildə ikinci Paris konqresində Əhməd Rzanın başçılığı altında bu dəfə gənctürklər və gəncərəblər albanların, bolqarların, ermənilərin rəhbərləri ilə birləşdirilər. Onlar Əbdülhəmidin taxtdan salınmasını və bütün millətlərin və konfessiyaların tam bərabərliyi əsasında parlamentar hökumətin yaradılmasını qərara aldılar. Bu qərar-

lardan da önemlisi o idi ki, Parisdən Makedoniya-ya sultanın aça və ya doğrayıb-tökə bilmədiyi saysız gözə görünməz tellər gedirdi. Parisdəki gənctürk mühacirlər Makedoniyadakı gənctürk zabitlərlə sıxı əlaqədə idilər. Onların başında Almaniyada təhsil almış və rus inqilabçılarının metodları ilə yaxından tanış olan iyirmidördyaşlı baş qərargah mayoru Ənvər bəy dururdu. Rus inqilabçılarının nümunəsində orduda qəsd hazırlanmışdı: hər inqilabçı yalnız iki qəsddəşti adı ilə təniyirdi, bu yolla çugulların əli heç yana çatmadı, bir-iki autsayderdən başqa heç kəsi ələ keçirə bilmədilər.

Əbdülhəmid nələrin baş verdiyini bilirdi. Makedoniyani şpiyonlarla doldurmuşdu. Qəsdcilər əsim-əsim əsirdilər; hər biri sultanın əks-zərbə-sindən qorxurdu, hər kəs bilirdi ki, bu şpiyonaj uğur qazansa, başı bədənindən üzüləcək. Daha gözləməyə halları qalmamışdı: Niyazi bəy adlı alban zabitinin əsəbləri dözmədi və o, 3 iyul 1908-ci ildə təkbaşına işə başladı.

Islam ideyalarına ən ağır zərbə yetirməyi nə-zərdə tutan bu inqilabın başlanmasıının özü məz-həkə idi. Niyazi bəy 1876-cı il konstitusiyasına görə Osmanlı imperiyasının yenidən parlamentar-demokratik dövlət olduğu barədə adıgedən makedoniyalı dəniz şəhərinin burqomisterinə bəyanatla bildiriş verdikdən sonra 200 əsgərlə özünüň Oxrida¹ qarnizonunu tərk edib dağlara çekildi. Yarım əsrən bəri qaçaq savaşlarında bişmiş makedoniyalı kəndlilər onun dəstəsinə qoşulub birgə yürüşə başladılar.

Gənctürk “Birlik və Tərəqqi Komitəsi məcbur qalıb Niyazi bəyin nümunəsi ilə hərəkət etdi. Bir həftədən sonra qəsdcı zabitlərin hamısı öz hərbi

¹ **Oxrida/Oxrit** – Makedoniyada Oxrit gölü sahilində şəhər.

dəstələri ilə Makedoniya dağlarına çəkildilər. Qəsd qiyama çevrildi.

Əbdülhəmid təhlükəni qulaqardına vurmadı. Vəzifə başında olan vali Hilmə Paşaya bel bağlamaq olmazdı, o, saqqal-bığ saxlamırkı, saqqal-bığ saxlamayan paşalar da sultana şübhəli görünürdü. Bərbəzəkli saqqal saxlayan enerjili və qaniçən qoca Şəmsi Paşa təcili Makedoniyaya yola düşmək və andpozan zabitləri tək-tək cəzalandırmaq əmrini aldı. Sadiq general Oxridaya getdi və gəlişindən az sonra bir zabit tərəfindən bazar meydənında güllə ilə öldürdü. Onun dəstələri qiyamçılara atəş açmaqdan imtina etdilər.

Bu hadisədən sonra sultan barişsevərlik göstərdi. Peşiman olduqlarını bildirərlərsə, yolunu azmiş uşaqlara atalıq əfvini vəd etdi. Bu əfvin əlaməti olaraq Niyazi bəylə Ənvər bəyə həmin an paşa rütbəsi verilməliydi. Lakin yolazmış uşaqlar peşmançılıq göstərmədilər. Bütün Makedoniya və Trakiya açıq qiyamlı sultana qarşı çıxdı. Əsgər və zabitlər azad dəstələr halında birləşirdilər və böyük şəhərləri hələlik əldə saxlayan sadiq paşalar məlumat verirdilər ki, heç bir hərbi dəstəyə etibar qalmamışdır.

Ösrlərdən bəri Osmanlı imperiyasının bel süntunu təşkil etmiş Anadolu türklərini sultan yalnız indi yada saldı. Bir sultan fərmani Anadolu alaylarını Makedoniya üsyəninin yatırılmasına göndərdi. Lakin bu dəfə anadolular da öz makedoniyalı qardaşlarına atəş açmaqdan boyun qaçırdılar. Buna bəhanə, məzəli də olsa, dini münaqişə oldu: müsəlmanlar yalnız o zaman müsəlmanlara qarşı döyüşə bilər ki, şəriətin hökmü bunu mümkün saysın. Gərək əvvəlcə buna Şeyxülislamın fətvası icazə versin. Bu isə adətən formal məsələdir: xəlifənin arzu etdiyi fətvaya qol çək-

məməyə cənabi saray vaizi ürek eləməz. Amma ali ruhani bu dəfə Makedoniya dağlarından əsən küləyi sezmişdi. Müsəlmanların xəlifəsi “Yalnız yanlış təlimə qarşı imanı qorumaqda müsəlmanlara qarşı savaşa çağırı bilər, Şeyxülislamın hökmü belə oldu. “Əbdülhəmidin özünün 1876-cı il-də bəyan etdiyi parlamentar konstitusiya tələbi yanlış təlim deyil, bu üzdən də vətəndaş müharıbəsinə haqq verə bilməz¹.

İslamin sərkərdəsi öz yarağı ilə, dini hökmün əli ilə vuruldu.

Ordu və dini başçı onu darda qoydu, beləliklə o, şərq siyasetinin yollarına əl atdı. 23 iyul 1908-ci ildə sultan Ulduz Köşkünün böyük iclas salonunda taxt-tacın qocaman xadimlərini – keçmiş baş vəzirləri, nazir və əməkli generalları topladı. İclası ağsaç baş vəzir Fərid Paşa aparırdı. Sultanın tapşırığı ilə o, ali məclisdən soruşdu ki, hazırlı ağır anda necə hərəkət etmək lazımdır.

Yığışanlar yaşlı nəsl idi. Paşaların ən cavani yetmiş yaşda olardı. Hamisinin dümağ, yaxud qırımızı boyanmış saqqalı, alicənab ədasi və yorğun gözləri vardi. Onlar həmişə “mən əvəzinə “qu-lunuz deyərdilər, hətta özlərindən aşağı rütbədə olanlara da. Ədəbli, hiyləgər və mömin idilər və tələskənliklə, cavabdehliklə bağlı olan hər şeyə nifrət edirdilər. Sultanın suali onları çəsdürmişdi. Təcrübəli saray adamları kimi bilirdilər ki, padşah hardasa pərdə arxasında oturub onların sözlərinə qulaq asır. Buna görə də Qurandan geninə-

¹ "Bir möminin bir mömini öldürməsi doğru olmaz. Məgər ki xəta yolu ilə ola. Və kim bir mömini qəsdən öldürərsə, onun cəzası cəhənnəm atəşidir; o orada əbədi qalar və Allah ona qəzəblənər və onu lənətləyər və ona böyük bir əzab hazırlayar" (4, 94- 95; Azərbaycancaya tərcümədə 92-93-cü Ayələr).

boluna iqtibas gətirir, tam itaətlə danışır, xəlifənin qüdrətini vurğulayır və qəbahətli konstitusiya kəlməsini işlətməkdən bilə-bilə yan keçirdilər. Saatlar ötdü, paşalar hələ də ərəb və fars klassiklərindən iqtibaslar gətirirdilər və həqiqətən pərdə arxasında gizlənmiş sultanın səbr kasası daşmaq üzrə idi.

Qocaların şərafətli yığıncağı xoşəgəlməz bir xəbərlə kəsilməsəydi, çox güman ki, onlar heç vaxt qəti qərara gələ bilməyəcəkdilər. Bir nəfər elçi baş vəzirə məlumat verdi: murdar qiyamçılar çal-çağırla Salonikiyə daxil olmuş, polis rəisini qətlə yetirmiş və Makedoniyanın bütün şəhərlərində konstitusiyani bəyan etmişlər.

Qorxuya düşmüş qocalar baş vəzir tərəfindən qışnanılaraq konstitusiyaya əməl olunmasını itaətkarcasına sultana təklif etməyi, axır ki, qərara aldılar. Belə şeyi təklif edənləri ən yaxşı halda zindana atmağa illərdən bəri vərdiş etmiş sultan bu dəfə mərhəmət göstərdi.

Həmin gün ilkindi üstü, yəni 23 iyul 1908-ci ildə Ali Porta¹ bəyan etdi ki, Türkiyədə konstitusiya, parlament, mətbuat azadlığı, məfkurəsindən asılı olmayaraq bütün vətəndaşlar üçün hüquq bərabərliyi, amnestiya, bir sözlə, 1908-ci ildə Avropanın demokratik ölkələrində son dəbdə olan hər şey mövcuddur.

Konstitusiyanın nə olduğunu Türkiyədə çox az adam bilirdi. Bəziləri onu azar sayırdı. Suriyada belə hesab edirdilər ki, konstitusiya elektrikləşdirmə kimi bir şeydir; başqa yerdə isə onu yeni hərbi təşkilat kimi qəbul edirdilər. Yəmən valisi teleqramla itaətkarcasına soruşurdu ki, bu konstitusiyaya görə xristianlara daha it deməmək do-

¹ **Ali Porta** - 1918-ci ilə qədər türk dövlətinin, həm də sultan iqamətgahının adı.

ğrudurmu.

Fəqət konstitusiyanın nə olduğunu çox az adam bilsə də, sultanın bu tələbə boyun əyməsi və özünün çoxillik hakimiyyəti dövründə müstəbidin ilk dəfə tabeçilik göstərməsi faktı coşquluq firtinasına yol açdı. İstanbulun küçələrində türklərlə yunanlar, ermənilərlə kürdlər qardaşlaşdılar. Peranın¹ əcnəbilər məhəlləsində çəşib-qalmış yabançılar türk mollasının, yunan keşişinin və ravvinin hərarətlə öpüşdüyünün şahidi olurdular. “Konstitusiya kəlməsi qədim nifrəti, yüzilərin həqarətini silib atmışdı.

İnqilabçıların baş qərargahı Salonikidə əhvalruhiyyə daha coşqun idi. Olimpos-Palas hotelinin balkonuna gələcəkdə Türkiyəni idarə etməli olan adamlar toplaşmışdılar: Gələcək savaş bahadırı Ənvər, gələcək baş nazir Tələt, Fələstinin gələcək qorçusu Camal, tamam arxa planda, diqqətdən kənar, gənc bir zabit, nəzərə çarpacaq dərəcədə sarışın: Mustafa Kamal, gələcək Atatürk.

Hotelin qarşısına yiğmiş xalqa sütlə baş qərargah mayoru Ənvər xalis pafosla müraciət etdi. Sakinlərinin yarısını yəhudilərin, yarısını da yunan və bolqarların təşkil etdiyi bu şəhərdə o, Osmanlı dövlət vətəndaşlığı ideyasını bəyan etdi. Əlini camaata açıb hayqirdı

- Biz hamımız qardaşq! İstər bolqar, yaxud yunan, istər serb, yaxud rumın, biz hamımız osmanlıyıq! Birinin havraya, digərinin kilsəyə, üçüncüsünün məscidə getməsindən asılı olmayaraq bu mavi səmanın altında yaşayan bizlər os-

¹ **Pera** – yunanca perea, yaxud peraia; hərfən «üzbəüz», «otay». Su ilə əhatəlinmiş, yaxud dəniz kənarındaki quruya da çox vaxt «pera» deyilir.

manlı adımızla fəxr edirik. Yaşasın vətən! Yaşasın azadlıq!

Coşqun gənc mayor ağlına belə gətirmirdi ki, bu nitqi ilə Osmanlı imperiyasının sonunu bəyan edir; əslində daha osmanlı yox idi. Anlamına görə “osmanlı sözü” “Osman sülaləsinin təbəəsi” deməkdir.

Daha osmanlı milləti qalmamışdı. Qala da bilməzdi.

Hələ parlamentin ilk yığıncaqları göstərdi ki, gənctürklərin öz islahat planlarını qurduqları zəmin necə də zəifdir. Onlar Avropa demokratiyasını təqlid etmək istəyirdilər, buna görə də indiyə qədər yalnız müsəlmanlara aid olan ümumi hərbi mükəlləfiyyətin xristian vətəndaşlara da şamil edilməsi təklifini irəli sürdülər. Onları heyrət götürdü ki, nə yunanlar, nə də ermənilər bu hüquq bərabərliyinə sevinirlər. Əksinə, gənctürklər onlardan tələb edəndə ki öz uşaqlarını avropalı missionların fransızca, almanca, ingiliscə, italyanca dərs keçilən məktəbləri əvəzinə həddən ziadə acınacaqlı vəziyyətdə olan türk dövlət məktəblərinə göndərsinlər, xristianlar çəşib-qaldılar.

Parlament işə yaramadı. Xırda və cırdan partiyalar meydana gəldi. Gənctürklər səhvi səhv dəlinca edirdilər. Onlar təkcə azlıqda qalan millətlərlə düşmənləşmədilər, həm də müsəlmanlarla düşünüşdülər. Bunun bünövrəsini Paris mühacirlərinin başçısı, deputatlar palatasının hazırlı prezidenti Əhməd Rza qoydu. O, axmaq bir təkəbbürlə and içdi ki, başına silindr qoyub Qalata körpüsündən keçəcək. O dövrdə avropasayağı baş geyimi mömin müsəlman üçün xristianlığın simvolu, türk dövləti vətəndaşlarının əlaməti olan qırmızı fəs isə islamın nişanəsi idi. Əsaslandırma da tam məntiqidir: gündəlik namazda müsəlman

başını açmadan səcdəyə enməli və alnını torpağa qoymalıdır. Fəs və ya turban əvəzinə günlüklü şlyapa gəzdirən kəs bu ibadəti yerinə yetirə bil-məz; ona görə də cənab parlament sədri panamalı Əhməd Rza bəyan etdi ki, heç namaz qılmaq niy-yətində də deyil. Bununla o, dindən aşkarca dönmüş oldu. Bu da rüsvayçılıq idi.

Ön böyük rüsvayçılıq isə o oldu ki, bir neçə gənctürk xanım küçələrdə çadrasız göründü, baxmayaraq Quran aşkar buyurur ki, qadınlar yalnız öz ailə üzvlərinin və “evin kişi olmayan qulluqçularının yanında üzlərini, zinətlərini aça bilərlər¹. Camaat bu abırsız qadınları daş-qalaq etmək istəyirdi, onları yalnız böyük çətinliklə polis xilas edə bildi.

Əbdülhəmid başa düşündü ki, bu cür həddəşmalar əksinqilaba yol açır. Din üləmalarından, dərvişlərdən və hər cür mömin, lakin yaraqlı insanlardan o, gənctürklərin təhlükə altına aldığı imanın xilası üçün bir “islam liqası” yaratdı. Anadolu və ərəb alaylarının qışlalarında Quran ayələrindən və allahsız üsyancılara həsr edilmiş həcvlərdən ibarət vərəqələr paylandı. Sadə əsgərlərin qəlbinə şübhə yeridildi. Onlar eşitdilər ki, dindarların amiri bu “konstitusiyanın sayəsində dini qorumaq haqqını itirmişdir, hətta müsəlmanlar, başlarında silindr, Qalata körpüsündə gəzəndə də. Onlar anladılar ki, xəlifəyə yenidən imkan yaratmaq məhz onların borcudur. 1909-cü ilin 13 aprelində əksinqilab başladı: əsgərlər öz

¹ “Mömin qadınlara da de ki, gözlərini haramdan çevirsinlər və ayıblarını qorusunlar və ziynətlərini (üzdə olanları) göstərməsinlər və baş örtüklərini sinələrinin üstündən salsaqlar və öz ziynətlərini yalnız ərlərinə göstərsinlər... Və Allaha tövbə qılın, ey möminlər; bəlkə niciat tapasınız” (24, 31) – İqtibas müəlliflərindir.

zabitlərinin əl-qoluna qandal vurdular, din xadimlərinin rəhbərliyi altında onları parlamentin qarşısına sürüyüb havaya atəş açdırılar.

Əhməd Rza öz silindrini unudub mömin fəslə xaricə qaçırdı. Nazirlər vəzifələrindən imtina etdilər və parlament bundan sonra müqəddəs Quranın kəlamları ilə işləyəcəyinə söz verdi.

Türk imperiyasında islam yenidən oniki gün hökmranlıq etdi. Atəşlər açıldı, ibadətlər qılındı, qarətlər edildi. Əbdülhəmидə coşqun mədhlər söyləniləndi – onun ürəyincə olmasa da. Və sonra hər şeyin sonu yetişdi. Feldmarşal Mahmud Şefket Paşanın rəhbərliyi ilə gənctürk ordusu Makedoniyanadan İstanbula yürüş etdi. Aprelin 23-də üçüncü ordu korpusu paytaxtı üzük qaşı kimi həlqəyə aldı. Millət Məclisi paytaxtin bir məhəlləsində toplaşdı və marşal Şefket Paşanın nizələri altında Ədbulhəmidi taxtdan salıb qardaşı Beşinci Mehmeti, taxt-tacın qanuni varisini sultan seçdi...

Elə həmin gün – cümə günü idi – sultan son dəfə selamlığı, Həmdiyə məscidində təntənəli pişnamazlıq vəzifəsini icra etdi. Bayırda, imperiya paytaxtının darvazaları önündə qiyamçı dəstələr durmuşdular, parlamentin satqın deputatları iclas keçirirdi. Buna baxmayaraq selamlığın dəbdəbəli mərasimi həmişəki kimi öz axarında idi. Sanki paytaxtin son sadiq alayları mühüm vəzifələri yerinə yetirməli deyildi, onlar iqamətgahın küçələrində boy sırası ilə müntəzir dayanıb. Ulduz Köşkündən Həmdiyə məscidinə qədər nizələrə qarşı bir divar yaratmışdılar. Və Şərqi taleyi xəncər tiyəsinin üstündə titrədiyi bu saatda sanki başqa dövlət işləri mövcud deyilmiş kimi yeni baş vəzir Tevfik Paşa açıq arabada qoca sultanla şərafətlə üz-üzə oturmuşdu.

Hərbi dəstələr həmişəki kimi yenə də öz baş

sərkərdələrini təmtəraqla salamlayırdılar. Lakin xəlifənin qüssəli, çəşqin baxışları onların başı üstündən ötüb uzaqlara, heçliyə tuşlanır. O bilir ki, uduzub. İslamda hökmranlıq uğrundakı otuzuçılık mübarizə sona çatmışdır.

Ertəsi gün gənctürklər marşalının hərbi dəstələri şəhəri tutanda oniki gün öncə öz zabitlərini qətlə yetirmiş qiyamçılar qışlalardan çölə çıxmışdır. Qədim türk ruhunun müdafiəsinə yalnız dərvişlər, xocalar və mədrəsə tələbələri qalxdılar. Onlar küçələrdə barrikadalar qurdular, islamın yaşıl bayrağını yenidən dalgalandırdılar. Möminlər xəncər və tapança ilə Millət Məclisinin batalyonlarına qarşı atıldılar. Fövqəlmilli, panislamçı Allah dövləti ideyası onların qanında boğuldu.

Xəlifənin sarayı boşalır. Xacələr, xidmətçilər, məmurlar qaçıb dağlışırlar. Xəzinədarlar, katiblər dustaqlıqda hərbi tribunalın hökmünü gözləyirlər. Hərəmxananın qadınları bağlı arabalara mindirilib sonu görünməyən qatar şəklində şəhərin içi ilə Topqapı sarayına gətirilirlər ki, hər şey ötüb keçəndən sonra ata-analarına paylansınlar. Bağbanlar, 800 aşpaz, xəfiyyələr – tərk edilmiş, ruzisiz qulluqçuların sonsuz, acınacaqlı qatarı başını aşağı dikib Peranın küçələri ilə addımlayırlar. Sultan yalqız qalıb. Atılıb. Yalnız iki katib, dörd qanuni arvadı, ailəsinin üzvləri və çox az miqdarda sadiq qulları son anda onun yanında qərar tutmuşlar. Əbdülhəmid ölümünü gözləyir.

Parlement təntənəli iclasa toplaşır, senatla birlikdə. Gənctürklərin tərəfinə keçmiş Şeyxülislam həzrətləri nazirlər şurasının üzvü kimi özünün şərafətli yerini tutmuşdur. Türkiyənin taleyi yeni-

dən onun əlindədir, çünki xəlifəni hər kəs öldürə bilər, lakin ondan, baş ruhanidən başqa heç kim onu taxtdan sala bilməz. Beləliklə, Əbdülhəmidin dinə qarşı etdiyi günahların hamısı sicilləmə nitqlərdə sadalanır – Allahın və islamın ən mömin, ən imanlı, ən fədakar qulunun günahları. Müəyyən etdilər ki, 11 aprel qiyamının günahkarı odur və bununla o, “Quranın buyurduğunun əksinə olaraq müsəlmanlar arasında qardaş qanı tökmüşdür – sanki müsəlmanlar indiyə qədər heç vaxt bir-birinə qarşı vuruşmamışdır! Öyrəndilər ki, o, qanuni dörd arvad əvəzinə (yandantutma qeyri-qanuni arvadlardan başqa) yeddisini almışdır!¹ Müəyyənləşdirdilər ki, xəlifə qanuna zidd olaraq saysız-hesabsız dindar müsəlmani edam etdirmişdir və indi Şeyxüislamı hərtərəfli sorğu-suala tutdular ki, belə bir xəlifəyə bundan sonra da itaət etmək olarmı. Şeyx yerindən qalxb özünün rəddedilməz hökmünü bircə kəlmə ilə verdi:

- Xeyr!

Bu kəlmə ilə Əbdülhəmid xəlifə olmaq səlahiyyətini itirdi.

Sinli sultan öz sarayında Millət Məclisi nümayəndələrinin gəlişini gözləyir. Bir an belə, şübhə etmir ki, mədrəsə tələbələri kimi o da indi islamın uğrunda canını fəda edəcək. Qadınlarının aqlaşma qurub əllərini ovuşdurduqları, hər iki katibin siqareti siqaretin oduna caladığı, çəşqinqılıq, qorxu və ümidsizliyin hökm sürdüyü kimsəsiz zallarda o, ağır-agır gəzişir. Sonbeşiyi Əbdülrəhmanı axtarır, on yaşlı uşağının iş otağına apa-

¹ Bu ittiham doğru idi, lakin Şeyxüislam hər dəfə xəlifəyə özü kəbin kəsmişdi, deməli, bu suç üçün də özü məsuliyyət daşıyırırdı(İzahat müəlliflərindir).

rır. Qoy görsün ki, atası islam yolunda necə də qanından qorxmur. Uşaqla birlikdə bütün günü, ertəsi günü, o birisi günü Millət Məclisinin qərarını gözləyir. Göz yaşı axıtmadan, hirslenmədən, fəsinə alnına dartaraq divanda oturub gözləyir.

Üçüncü gün ilkindi üstü, aprelin 27-də Birinci Katib Cavad Bəy qapını döyüb üç parlamentarı-dən ibarət nümayəndə heyətinin gəlişini xəbər verir. Sultan hırslı-hırslı tapançasını çıxarır:

- Onlara de ki, kim birinci girsə, it kimi yerə sərəcəm.

Katib deyilənə əməl edir, nümayəndələrə bildirir.

- Çox əla atıcıdır! Özünüüzü gözləyin!

Nümayəndələrin başçısı general Əsəd Paşa çiynini çəkir. O öz vəzifəsini yerinə yetirəcək. İkinci nümayəndə yəhudü Karasso Əfəndi soyuq-qanlı cavab verir:

- Qorunarıq! Biz də yaraqlıyıq!

Onlar qəbul salonunun, "Kiçik Mabeynin qapısını döyürlər. Sultan həyatla vidalaşıb ölümünə hazırlaşarkən onları onbeş dəqiqə gözlədir.

Yalnız bundan sonra nümayəndələri içəri buraxdırır, iti addımlarla onlara doğru yeriyir, boğuq səslə soruşur:

- Nə lazımdır?

General dərindən təzim edir:

- Şeyxüislamın fətvasına əsasən millət Sizi taxtdan salır. Millət Məclisi Sizin və ailənizin həyatına zəmanət verir. Qorxub-çəkinməyinizə lüzum yoxdur.

- Mənim günahım yoxdur, - xəlifə cavab verir, - amma nə etməli? Qismət.

Sultanın kiçik oğlu atasının dizini qucmüşdu. Sinli sultan onun saçını sığallayırdı. Sonra əllərini sinələrinə, alınlara qoyub onun qarşısında də-

rindən baş əyən üç düşmənini salamladı. Qismət.

“Qanlı Sultan gözlədiyinin tam əksinə olaraq öldürülmədi. Talenin məzhəkəsi kimi ilk dəfə onun əleyhinə qalxmış şəhərə, Salonikiyə sürgün edildi. İki ildən sonra onu əsir kimi İstanbula qaytardılar. Doqquz il daha yaşadı, xəstə, yorğun, naümid. Cahan savaşının sonuna yaxın öldü, hamı tərəfindən tərk edilərək. Unudularaq.

ALLAH QORXUSU BİLMƏYƏN ÜÇ PAŞA

Nəqədərki gənctürklər Qərbi Avropanın qəhvəxanalarında məskən salmışdır, İsvəçrədə, ya xud Parisdə və Londonda, ya da Brüsseldə müstəbibliyə və təcavüzə qarşı mübarizə aparan beynəlxalq inqilabçıların heç birindən seçilmirdilər. Lakin hakimiyyətə yetər-yetməz, onlar şaşdırıcı şəkildə dəyişdilər: bu liberal aydınlar elə bir rejim qurdular ki, ona Türkiyənin digər millətləri daha da nifrət etdilər, Əbdülhəmidin avtokratik despotizmindən daha çox ondan qorxdular. Bu dəyişmənin səbəbi üzərində Avropa baş çatlatdı, söydülər, güldülər, tərəqqipərvər xalq olmayan türkləri elə saldılar və əsl səbəbi başa düşən olmadı. Türk siyasetini bu yöndə aparanlar və “Birlik və Tərəqqi Komitəsinin liberal təəssübkeşlərinin mövqeyindəki böyük dəyişikliyin səbəbkərləri Rusiyadan gəlmiş üç kişi oldu.

İslam dünyasının tarixinə qətiyyətlə müdaxilə edən bu üç insan İsmayııl Bəy Qasprinski, Əhməd Bəy Ağayev və Akçuraoğlu idi. Hər üçü çar imperiyasında dünyaya göz açmış müsəlman idi. Onlar Krimdan, Qafqazdan və Volqaboyundan gəlmişdilər və məhz əcnəbi, yabançı olduqlarına görə nifrət və sevginin qamaşdırıldığı Cenevrə inqilabçılarına nisbətən Türkiyədəki duruma daha soyuqqanlı və ayıq yanaşırıldılar. Gənctürklər panislamizmin əleyhdarlarına çevrilmişdilər ona görə ki, sultan Həmiddən zəhlələri gedirdi. Onun həkim ideyasına düşməncilikdən onlar osmançılığın yeni düşüncəsini yaratmışdır: Səltənətin bütün xalqları mərkəzi hökumətin rəhbərliyi altında türkləşməlidirlər. Hər üç müsəlman-rus bu programın uğursuzluğunu birinci dərk etmişdi. Onlar boş ümidiylə özlərini aldatmaq istəmirdilər və

bilirdilər ki, dövlətdə aparıcı türk xalqına nə qədər nifrət vardır: ermənilərin bəslədiyi nifrət qədər də slavyan balkan xalqlarında, müsəlman albanların bəslədiyi nifrət qədər də ərəblərdə. Osmanlı səltənəti qalmalı idisə, o, mərkəzi osmanlı dövləti ideyasının müqabilində ayrı möhkəm bir zəmin tapmalı idi.

Panislamizmin uğuru pis gəlmişdi! Osmanlı dövləti ideyası umudsuz xülyaya dönmüşdü! Birçə yeni ideya qalırdı: Turan! Turan – bu, türklərin, səlcuqların, azərbaycanlıların, türkmənlərin və çəşidli adlarla bir çox xalqların ümumi vətəni olmuşdu. Turan – Türkiyə üçün bu, mənəvi vətən, küll halında keçmişlə gələcək olmalı idi!

Saysız məqalə və kitablarda hər üç tatar turançılığın, cəmi türklərin mənəvi vətəni ideyası üçün əlləşib-vuruşurdu. Qoy xristian xalqlar, ərəblər, yaxud bədəvilər Osmanlı səltənətinin dövlət birliyindən çıxsınlar – itkinin ağrısına dözmək olar! Osmanlı imperiyasını xristianlar və ərəblər yox, türklər qurmuşlar. Türkər həm də səltənətin sınırlarından qıraqda: Qara dənizin o üzündə, Türküstanda, Volqaboyu çöllərində, çarın müstəbidliyi altında yaşayırdılar. Dövlətin gələcəyi, türk millətinin gələcəyi Albaniyada, Yəməndə, Misirdə deyil, məhz oralarda idi.

Qədim bir türk əfsanəsi Boz Qurddan, türkləri haçansa çölün düzündə tapıb onları “tərifli Turan ölkəsinə aparmaq üçün göndərilmiş əfsanəvi başçıdan, türk xalqının rəhbərindən söz açır. Boz Qurdu bu xəyalı Turan ölkəsini tapmayıb, əvəzində türklər əvvəlcə Kiçik Asiyani, sonra Balkanı və Konstantinopolu zəbt ediblər. İndi Boz Qurdu yolunu yenidən getmək lazımlı idi: Türkirqli xalqlara mənsub bütün məmləkətlər – Çinin qərbindən tutmuş Balkan dağlarının gədiklərinə qə-

dər – türk irqinin yeni səltənətini, Şərqiin aparıcısı kimi Turan səltənətini təşkil etməliydi.

Çox güman ki, gənctürklər bu dumanlı proqrama qol qoymazdilar, əgər onların başqa yolu ol-sayıdı. Ancaq ayrı yol yox idi – türk tarixində tez-tez baş verdiyi kimi, xristian dövlətlər bu dəfə də böyük coşqunluqla başlanmış islahatların keçirilməsinə maneçilik törətdilər. Gənctürklər hökm-ranlığa sahib olar-olmaz və kölgə sultan Beşinci Mehmet Rəşidin adı altında gizlənərək ordu və donanmanın qurulmasına girişər-girişməz, köhnə hava yenidən çalınmağa başlandı: Avropa hücumu keçdi.

Yallı başçılığını Bolqarıstan etdi: 5 oktyabr 1908-ci ildə knyaz Ferdinand Tırnovoda Bolqarıstanın və Rumelinin bağımsızlığını elan edib Bolqarıstanın padşahı titulunu qazandı. İki gün sonra Vyananın, Budapeştin və Sarayevonun dövlət qəzətlərində padşahın boşnak-hersoqovina xalqına manifesti dərc olundu ki, burada da hər iki ölkənin Avstriya-Macarıstanaya ilhaqından söhbət gedirdi.

Gənctürklər hər iki itkini ləyaqətlə qarşılamaya hazır idilər bircə şərtlə ki, bunun üçün onlara tam yoxsullaşmış ölkənin həyatından ötrü vacib olan müəyyən maliyyə ödəncləri verilsin. Əslinə qalsa, bu iki diplomatik gedişlə heç nə itirmirdilər, bu ölkələri onsuz da çoxdan əldən vermİŞ-dilər. Lakin artıq 1909-cu ilin sentyabrında Albaniyada, 1910-cü ilin yazında Makedoniyada qanlı üsyənlər başladı. 21 sentyabr 1911-ci ildə isə İtaliya Türkiyəyə hücum etdi; işgalçi ordu Tripolini, digər qoşun növləri isə Rodusu və qonşu adaları tutdular. Ənvər Paşa əbəs yerə şəxsən Tripoliyə tələsib orda bədəvilərin fədakar müqavimətini təşkil etdi. İtalyan donanması dənizdə ağalıq edir-

di və 1912-ci ilin oktyabrında gənctürklər Tripoli və Benqazidən, eləcə də Dodekan adalarından əl çəkməli oldular.

Hələ bu müharibənin gedişində cahan savaşının başlangıcı olan ikinci müharibə alovlandı.

O, 1912-ci ilin yayında albanların yeni üsyani ilə başladı. 30 sentyabrdə Serbiya, Montoneqro, Yunanıstan və Bolqarıstan öz ordularını səfərbər edib ultimativ şəkildə gənctürklərdən “qədim Serbiya, Makedoniya, Albaniya, Krit üçün əcnəbi qubernatorların rəhbərliyi altında və öz parlamentləri, jandarmeriyası və milisi ilə muxtariyyat tələb etdilər. 1912-ci il oktyabrın 17-də müharibə elan olundu; türk qoşunları bir göz qırpmında geri oturuldu.

Bu, gənctürkçü təəssübkeşlər üçün qorxunc bir şəşqinliq yaratdı. Türk səltənətinin xristianları türk ordusunda döyüşməkdən imtina etdilər, üstəlik həm də dövlətin düşmənləri ilə qardaşlaşdılar. Dünənə qədər padşahın vassalı olan balkan xalqları “Çatalça xəttində, İstanbulun darvazalarından otuz kilometrlik məsafədə dayandılar. Türkiyə sülh diləmək məcburiyyətində qaldı.

23 yanvar 1913-cü ildə doxsanyaşlı baş vəzir Kamil Paşa divanı, dövlət şurasını topladı. O, Balkan ittifaqının sərt barış şərtlərini qəbul edəsi oldu. Vəziyyət umudsuz idi. Səkkiz həftədən bəri düşmən qoşunları Türkiyə paytaxtının darvazaları öündə cəmləşmişdi; Albaniya, demək olar, artıq itirilmişdi; Yunanıstan Egey dənizinə hakim idi və bütün adaları tutmuşdu. Nazirlər qalib dövlətlərin sülh şərtlərini qəbul etməyi kəsdirən anda divan sarayının qarşısında səs-küy və çaxnaşma qopdu. Tripoli cəbhəsindən yenicə qayıtmış Ənvər bəy bir dəstə gənc zabitin əhatəsində qapıda göründü. Hərbi nazir Nazim Paşa ona doğ-

ru yeridi; hədələr, söyüslər və atəşlər! Hərbi nazirin cəsədi yerə sərildi. Ənvər Paşa, hər əlində bir tapança, kətilin üstünə qalxıb hökuməti əsir aldı. Sülh şərtlərindən imtina olundu. Müharibə davam etdi. Yeni hökumətin başında Ənvər, Tələt və Camaldan ibarət məşhur üçlük dayandı. Onların hər biri turançlılığın alovlu pərəstişkarı idi.

Beləliklə, Ənvər Paşa Avropada nəyi xilas etmək mümkün idisə, xilas etdi. Qənimətin bölünməsinə görə Balkan dövlətləri münaqişəyə giridilər: Ruminiya ilə ittifaqda olan Serbiya və Yunanıstan birləşib Bolqarıstana hücum çəkdilər. Ənvər bu imkandan istifadə etdi. Hüküma keçib dillər əzbəri olan sürətli yürüşlə – iyirmidörd saatda səksən kilometr – öz dəstələrini döyüşə atdı. Türkiyə üçün Trakiyanı və bununla İstanbulun Avropadakı arxa cəbhəsini xilas etdi. Vaxtilə Polşa və Vyanaya çatan nəhəng imperiyadan 24 min kvadratkilometrlik bir ərazi qalmışdı, lakin bu, birinci sülh müqaviləsində olduğundan (30 may 1913) xeyli çox idi. Bu döyüssüz qələbə ilə Ənvər Paşa Türkiyənin təkcə hərbi prestijini xilas etmədi, bununla o, həmin gündən öz ətrafin da bir mif yaratdı.

Hərbi nazir, əslində isə osmanlı ordusunun ali baş komandanı Əhməd Ənvər Paşa gənctürk sisteminin ən parlaq siması idi. O, Makedoniyada qəsdçi və inqilabçı, Tripolidə qəhrəman, Andrianopol yürüşündə inadkar əsgər kimi sınaqdan çıxmışdı. Turan millətçilərinin müharibə allahı idi. İncə cüssəsi, səliqəsi, qısa bığları və iri qara gözləri ilə o, ordunun ən cəsur zabiti, ən yaxşı süvarisi, ən sərrast atıcısı idi. Uşaqlıqdan bəxti getmişdi. Ömrü boyu işləri arzuladığı kimi getmişdi. Buna görə də özünü taleyin seçkinləri sıra-

sında sayırdı və onun bu əminliyi ətrafındakılara da sırayət edirdi.

Ata-babası ilə o qədər də öyünə bilmirdi. Lakin Ənvər Paşa bu həyat tərzinin öhdəsindən ağrısız gəlmışdı: alman general şabının məktəbi, müharibə həyatı, uğur və qələbələr ondan zahirən yetkin bir centlemen, daxilən isə bəyzadə yaratmışdı. Qəsdçi kimi başlamışdı, indi isə istənilən rəqibi qanlı terrorla məhv edən bir hökmədar idi. Şərq bu terroru düzgün dəyərləndirirdi: Ənvər qələbə inamının nişanəsi idi. Qızıl haşiyəli mundirdə parad qəbul edərkən hərbi dəstələr ruh yüksəkliyi ilə tüğyan edirdilər. Ənvər onlar üçün zəfər simvolu idi.

Ənvər müharibə allahı, üçlüyün Napoleonu idisə, Tələt onun Taleyrənidi. O, gəncTürklərin ən görkəmli dövlət xadimi idi, əsl dövlət xadimi, çevik, fanatik. "Turan irqi ideyası onun simasında özünün şüurlu öndər mübarizini tapmışdı. Anatolunun yadırqli ünsürlərdən tam təmizlənməsi onun rəhbərliyi ilə başladı; ermənilərə qarşı məhv mübarizəsini aparan o olmuşdu.

Hər məqamda o, Ənvər Paşanın əksini təşkil edirdi. Onun da atası aşağı təbəqənin nümayəndəsi idi, imperiya poqtunun faytonçusu olmuşdu. Tələt, karyerasını teleqraf məmuru kimi başlamışdı. Lakin Ənvərdən fərqli olaraq bu keçmiş ilö fəxr edirdi. Ənvər sultanın qardaşı qızlarından biri ilə evlənmişdi və qəbul otağında imperator prinsesi kimi arvadına yaraşan qızıl haşiyəli taxtrəvanlı zəngin bir sarayda yaşayırırdı. Tələt İstanbulun ucqar küçələrinin birində qaranlıq mənzildə qalırdı və onun önəsində gənclik çağlarının köhnə teleqraf aparatı hələ də qalırdı. Ənvər boydan balaca və incə idi, Tələt isə köklü ağaca bənzəyirdi: enli kürək, geniş sinə, dördkünc kəllə. O,

az danışırıldı, amma dediyi qanun idi. Vay rəqiblərinin halına! Sultanın kürəkəni Salih Paşa gənc-türklərə qarşı qəsddə iştirak etmişdi və padşahla qohumluğuna baxmayaraq ölümə məhkum olunmuşdu. Beşinci Mehmet ölüm hökmünü imzalamaqdan boyun qaçırdı. O ağlaya-ağlaya Tələtin ayaqlarına düşdü, lakin diktator dediyindən dönmədi: ertəsi gün xəlifənin kürəkəni dar ağacında yellənirdi.

Dəstədəki üçüncü adamın, Camal Paşanın xalq arasında qısa və aydın bir ləqəbi vardı: "cəllad. Ya babasının sultan Mahmud qulluğunda cəllad olmasına görə, ya da öz rəqiblərini və rəqib hesab etdiklərini həvəslə dar ağacına göndərdiriyən görə. Camal Paşa üçlükdə siyasi intriqalar sahəsini əlində saxlayırdı. Ənvər Paşa üsyانları yatırır, Tələt Paşa qiyamçıları asdırır, Camal Paşa isə qəsdləri özü təşkil edəndən sonra onların üstünü açırıdı. Formal olaraq o, əmək və dəniz qüvvələri naziri idi; həqiqətdə isə daxili siyasət xidmətinə başçılıq edirdi.

Bu üç insan, "üç allahsız paşa az qala on il Türkiyəni idarə etdi. Çünkü istənilən məsələdə nə qədər müxtəlif olsalar da, bir məsələdə yekdil idilər: Şərqi Avropa millətçiliyi ilə xilas olmalıdır. Antikvarlaşmış dinçiliyə iyirminci yüzildə daha yer yoxdur. Quran təcili şəkildə bir neçə dəfə türk dilinə tərcümə olundu. Bağılılıq bütün mümkün vasitələrlə qırıldı, indiyə qədər türk millətinin və onun dininin dili kimi mövcud olmuş ərəb dili ilə bağlılıq. Dünyanın bütün xalqları üçün ümumi olan islamdan bu üç allahsız paşa bir növ "Türk-müsəlman milli məscidi yaratmaq istəyirdi. Bütün islahatlar kimi bu cəhd də, təbii ki, teoloji baxımdan əsaslandırılmalı idi. Tələt Paşa Peygəmbərin bir kəlamına istinad etdi: "Və əmr

bil urf (Öz adətlərinizlə hərəkət edin). Turan türklərinin adətləri də sami ərəblərinkindən fərqli olduğuna görə gəncütürk hərəkatının rəhbərləri ərəblərin sami islamından əsaslı şəkildə fərqlənməli olan və indiyə qədər eşidilməmiş “Turan islamı məfhumunu yaratdılar.

Turançılığın bu ideyası bəzi məqamlarda bir çəvrək yüzildən sonra Şimali Avropanı bürüyən fikirləri qabaqladı. “Qan və torpaq prinsipi hətta savaşönü Türkiyəsinin coşqun poeziyasında da öz ifadəsini tapdı. Məsələn, məşhur romançı xanım Xalidə Ədib 1912-ci ildə romanlarının birində yazırıdı:

“Kökü olan, əslində atalara söykənən şey məni məftun edir. Turan varlığının dərinliklərindən qaynayıb çıxan bu musiqi mənə aydın edir ki, amacımızı həyata keçirməyə güc toplamaq üçün biz irqin ilkin qaynaqlarına varmalıyq.

Təqribən elə həmin ildə başqa bir turançı şair – Ziya Göyalp həmin fikri dillər əzbəri olmuş bir şerdə ümumiləşdirir:

“İçimdə vurnuxan tariximin səsidir. Kitabın ölü, saralmış, toz basmış vərəqlərində yox, damarlarimdə, qəlbimdə oxuyuram mən ulularımın igidliliklərini.

Ey Atillam, Çingizim, irqimin ad-san öyüncü igidlər, siz İskəndər və Sezardan heç də kiçik deyilsiz.

Amma könlümə Oğuz Xan daha yaxındır. Tarixdə onun siması dumanlı və qaranlıqdır. Ancaq qəlbimdə, damarlarimdə o hələ də tam əzəməti ilə yaşayır.

Oğuz qəlbimi ovsunlayır, Oğuz könlümü cosdurur, sevincimi daşdırır.

Türkün vətəni nə Türkiyədir, nə də Türküstan.

Uzaq, əbədi ölkədir onun vətəni – Turan”.

Turançılıq ideyası – Ənvərin, Tələtin və Camalın başa düşdüyü aparıcı türk dövlətçiliyi ideyası – bu parçada özünün ən nəcib ifadəsini tapmışdır¹.

Fəqət şairlərin poeziyası ilə siyasetçilərin təcrübəsi arasında kəskin ziddiyət varlı. Yalnız on il sonra Mustafa Kamal Paşa bu uçuruma körpü qoya bildi, gənctürklər isə buna qadir deyildilər. Əgər doğrudan da turançılığı, türk milli dövlətini qurmaq istəyirdinsə, onda nə ərəblər, nə kürdlər, nə yunanlar, nə də ermənilər, ən azı da balkan xalqları buraya qarışmalı idilər. Deməli, mənətiq etibarilə gənctürklər Ərəbistandan, Fələstindən, Suriyadan, Mesopotamiyadan, Misirdən imtina etməli idilər. Fəqət bu nəhəng ərazilərin itirilməsinə heç bir gənctürk razı ola bilməzdi. Faktiki olaraq turançılıq istiqamətində baş verən yeganə şey xristianlaşmış Balkan əyalətlərini tərk edib “padşahın kölgəsi altında Anadoluda koloniyalaşmaq istəyən müsəlmanları məskunlaşdırmaq cəhdididi.

Turançılıq idealı ilə Osmanlı imperiyasının milli dövlət yox, millətlər dövləti olması faktının arasında gənctürklər nəhayət varsal (mövcud) kompromislərin ən uğursuzunu tapdilar: mövcud müsəlman həmrəyliyindən istifadə edərək bütün qeyri-türk müsəlmanlar turanlaşmalıdır. Və bu nə ərəblərin, nə də kürdlərin ürəyincə oldu. Əbdül-həmidin qorxduğu şey gerçəkliyə çevrildi: türk millətçiliyi əks təsir kimi ərəb millətçiliyini

¹ Oğuz Xan Türküstan ozanlarının Ziqfrididir. Onun haçansa yaşayıb-yavaşaması nibelunqlar qəhrəmanının həyatı kimi qeyri-müəyyəndir. Varlığını Məhəmməddən yüzəlli il öne hesablayırlar. Onun obrazı Turan qəhrəmanlığını və səhra cəngavərliyini rəmzləşdirir.

doğurdu. Türklərin xristian yağılarına – yunanlara, ermənilərə, bolqarlaraya yeni düşmənlər qoşuldu: millətçiləşmiş ərəblər.

Ərəblər türklərə barbar kimi baxırdı. Məğrur özünüdərklə suriyalılar və mesopotamiyalılar türk milli ideyasına qarşı çıxdılar.

- Nə edib türklər biz ərəblər üçün? - Ərəb başçılarından biri Camal Paşaya söylədi. - Siz bizi məhv etməyə çalışırsınız. İstanbulda iti çağıranda “Ərəb! deyib qışqırırsınız. Özünüzə qaranlıq görünən bir şey barədə deyirsiz ki, bu, ərəbin saçına bənzəyir. Sizin ən məşhur şairiniz tərənnüm edir: Ərəbin üzünü görməyim deyə, Dəməşqin gözəlliyyindən imtina etmək istəyirəm. Türklər bizim üçün Bağdadı viranə qoymuş iblis Hülakünün nəvələridir.

Bələ arqumentlərə türklər müstəsnalıq qanunları ilə cavab verirdilər. Ərəblər isə bunun müqabilində gənctürkçülük timsalında inqilabi komitələr yaradıb ərəblərin tələbini Cenevrədə, Amerikada, Misirdə bütün Avropa elçiliklərinə çatdırıldılar.

Təbii ki, türklər bu ərəb millətçilərinin ən xırda əməllərindən də xəbər tuturdular. Hətta ən gizlin məktubların da surəti mərkəzi hökumətə çatdırılırdı. Bu məktublar bugünün özündə belə, göstərir ki, müharibədən əvvəl Türkiyənin əyalətlərində necə ikrahlı bir əhval-ruhiyyə olmuşdur. Məssələn, ərəb başçılarından biri Cənubi Ərebistandakı kiçik liman qəsəbəsi Hüdeydadan Suriyadakı qardaşına yazdırdı (23.06.1913):

“Öziz qardaş! Buz istehsal etmək üçün türklər bura kondensator göndəriblər. Türklərin necə bacarıqsız heyvan olduğunu biz gözəl bilirik. Ma-

şinla davranışını onlar heç vaxt öyrənməyəcəklər. Tezliklə dünya görəcək ki, ərəblərin əksəriyyəti türklərin murdarlığından və işgəncələrindən təngə gəlib”.

Süni buz fabrikinin qurulması ilə türk murdarlığının arasındaki bağlılığı o dəqiqə başa düşməyən oxucuya ətraflı izah etməyə ehtiyac varmı ki, türk “işgəncələri dövründə adı çəkilən Hüseydanın 40 min əhalisi vardi, türk “zülmündən azad olduqdan sonra isə cəmi 8 min sakin qalmışdı?!

Gənctürklərin sonralar nəşr etdirdiyi başqa bir məlumatda bildirilir:

“Druz Yahya Bəy Əl-Atraş 1.06.1913-cü ildə Dəməşqdə fransız baş konsuluna bəyan etdi: Fransa Suriyanı tutarsa, druzlar türklərə arxadan zərbə endirəcək”.

Digər xəbərlərdə göstərilirdi ki, Qahirədəki Suriya Komitəsi Suriyanın müstəqilliyini qərara alıb və tacı Misir bəyzadəsinə təklif edib. Ərəb əmiri Hakü əl Asmın məktubları kimi məktublar iqtibas olunur:

“Allah bizi türk zülmkarlarından, onların hökumətindən, azadlığından və konstitusiyasından qorusun!”

Bu məlumatların hamısı firtına əlaməti idi. Üfüqdə hava bulaşmaqda idi. Əbdülhəmidin panislamizmi xristianları, turançılıq isə suriyahıları, ərəbləri və misirliləri Türkiyənin düşməni etmişdi.

Müqəddəs Savaşın yaşıl bayrağı

1914-cü il girmişdi. Həllədici il. Türkiyənin bölgünməsində üç böyük dövlətin marağı vardi. Üç böyük dövlət bu bölgündə öz rəqibi hesabına xeyir

götürməyə hazır idi. Bu üç dövlət – Rusiya, İngiltərə, Fransa – qəflətən ziddiyyətləri qıraqa qoyub həmçinin Türkiyədə marağının olduğunu bildirən dördüncü böyük dövləti, Almaniyani öncə məhv etmək qərarına gəldi. Əslində Birinci Dünya Müharibəsinin yaranış tarixi budur, Şərqiñ baxışında.

Türkiyənin ən təhlükəli düşməni Rusiya idi. Çünkü Rusiya sultana qarşı müharibəni təkcə iqtisadi sahələri ələ keçirmək üçün aparmırdı, onunku həm də səlib yürüşü idi. Siyasi səbəblərin hamısı – Rusyanın açıq dənizə ehtiyacı – əhəmiyyətsiz idi, əsas məsələ deyildi. Türkiyəni məhv etmək cəhdini Rusiya üçün əslində Böyük Pyotr'dan tutmuş ikinci Nikolaya qədər bütün rus çarlarının səlib yürüşü romantikasını təşkil edirdi. Çar özünü Bizans imperatorunun davamçısı – bundan yaxşı müqayisə ola bilməz – yunan ortodoks kilsəsinin “xəlifəsi” sayındı. İslam xəlifəsinin başını əzmək, ayparani Aya Sofiyadan düşürüb İsanın xaçını yenidən ora asmaq – Türkiyəyə qarşı bütün rus müharibələrinin motivi bu idi. Bundan başqa çarın Bosforu və Dardaneli rus istehkamlarının müdafiəsi altında görməsi səlib yürüşünün gözəlliyini və ləzzətini rus dünya siyasetinin bəhrəsi ilə bağlamaq demək idi.

Türkiyənin ikinci rəqibi həm də Rusyanın ən böyük rəqibi idi: İngiltərə. Britaniya onda maraqlıydı ki, Bosfor və Dardanelə çar yox, sultan aqalıq etsin ki, rus donanması yeni güc amili kimi Aralıq dənizində fəsadlar törətməsin. Həmçinin britan tarazlıq siyasetinin ana xəttində Rusyanın Ərməniyyəni və Kürdüstanı Türkiyədən qoparmaq və bununla Persiyani ələ keçirmək cəhdinə mane olmaq dururdu, çünkü Persiya Rusiya ilə Britan Hindistanı arasında bufer dövləti idi. Be-

ləliklə, İngiltərənin və Türkiyənin maraqları üst-üstə düşürdü. Lakin Türkiyənin Asiya hökmranlığında İngiltərənin öz marağı da vardı: Türkiyənin qərb yarısı Hind imperiyasının Fars körfəzin-dəki maraq dairəsinə aid idi, orda neft yataqları, cənub fars neft çölünün təbii davamı vardı. Və şərq yarısı Suveyş kanalının Asiya baryeri idi. Hər ikisi birlikdə Nildən Hindistan yarımadasına körpü, Misirdən qonur irqin dünyasına quru yol idti. Beləliklə, İngiltərə istər-istəməz ərəb müstəqillik cəhdlərinin müdafiəcisinə çevrilmişdi, necəki Rusiya erməni və yunan inqilabçılarına hər cür şərait yaradırdı.

Üçüncü böyük dövlət Fransa Türkiyədə ən çox nüfuza malik idi. Rusiya yunan kilsəsinin protektoru idisə, Fransa, katolikləri himayə edirdi. Çağdaş Türkiyənin məktəbləri, dili fransız idi: türk zabit və məmurlarının evladları fransız missioner məktəblərində təhsil alırıldı. Mədəniyyət isə imperialist tendensiyaları himayə edirdi. Beləliklə, Fransa özünün kiçik xristian majoritarlığı ilə əvvəlcə Liviyada, sonra isə bütün Suriyada maraqlarını dirçəldi.

Böyük dövlətlərin bu metodoloji yoxetmə fəaliyyətinə Türkiyə nə maddi, nə də mənəvi müqavimət göstərə bildi. İkinci Balkan savaşında gəncTürklərin qələbəsinə baxmayaraq Türkiyənin hərbi gücü iflic olmuşdu.

Avropada yalnız bir böyük dövlət vardı ki, Türkiyəyə qarşı heç bir ərazi iddiası irəli sürmürdü və onun bölünməsində maraqlı deyildi. Bu böyük dövlət Almaniya idi. Onun Türkiyədəki maraqları yalnız iqtisadi səciyyə daşıyırıldı və elə buna görə də o, türk suverenliyinin saxlanılmasını tələb edirdi. Hələ Əbdülhəmid bunu görürdü və alman kayzerinə və alman ordusuna yaxınlıq axtarındı.

Bağdad dəmir yolunun çəkilişinə və neftə razılıq, saysız iqtisadi güzəştərələr bu yaxınlıq üçün Türkiyənin ödəməyə hazır olduğu mükafat idi. Həm də xalis siyasi səbəblərdən Almaniya Türkiyənin müstəqilliyini qorumaq məcburiyyətində idi. Türkiyənin bölüşdürülməsi Rusiyani Aralıq dənizi dövlətinə çevirər və Avstriya-Macaristanın bütün slavyan problemini sürətləndirərdi. Osmanlı imperiyasının bölüşdürülməsində həmçinin İngiltərə və Fransa güc və ərazi baxımından həddən artıq udardılar ki, bu da Avropa böyük dövlətləri arasında tarazlığı laxladardı.

Əbdülhəmid kimi gəncTürk hökuməti də Almaniya ilə yaxın bağlılığın üstünlüklerini dərk edirdi. Dünya müharibəsi ərəfəsində Türkiyə iki nəhəng dövlət bloku ilə üz-üzə tək dayanmışdı: Türkiyənin bölüşdürülməsi niyyətini güdən Antanta bloku və Liqa vasitəsilə türk sərhədlərinin toxunulmazlığına zəmanət verməkdən əvvəlcə boyun qaçırmış mərkəzi dövlətlərin bloku ilə.

Üç böyük düşmən dövlətlə sülhü qoruyub saxlamaq üçün gəncTürk hökuməti hər şeyə əl atdı. 1914-cü ilin mayında Tələt Paşa çarın hüzuruna tələsdi və ona “əbədi müttəfiqlik təklif etdi. Rusiya, təbii ki, boyun qaçırdı, o, qan düşməninin yalnız tikə-tikə bölünməsini istəyirdi. Üstəlik 18 iyul 1914-cü ildə Camal Paşa Parisdə fransızlara müttəfiqlik təklif etdi. Fransa bu təklifi qəbul etmiş olsaydı, çox güman ki, dünya müharibəsinin taleyi hələ 1915-ci ildə həll olunardı: onda ingilis-fransız qoşunları, ingilis-fransız silahlarının daşınması Dardaneldən keçib Rusiyani təchiz edə bilərdi. Lakin Fransa belə bir ittifaqı istəmədi, o, Türkiyənin neytrallığını, Dardanelin rus donanması üçün açılmasını istədi ki, rus qoşunları fransız torpağında Almaniyaya qarşı dö-

yüşə bilsin. Və Rusiya qət etmişdi ki, qalibiyyətli müharibədən sonra hər ehtimala qarşı İstanbulu tutsun.

Bələliklə, gənctürklərin almanlarla ittifaqa girməkdən başqa, çarələri qalmadı. Almanlar elə də böyük vədlər vermədilər, onlar yalnız türk dövlətinin sərhədlərinə zəmanət verdilər. 2 avqust 1914-cü ildə baş vəzir şahzadə Seid Həlim Paşa müttəfiqlik müqaviləsini imzaladı: zərlər artıq atılmışdı.

Bu hərbi ittifaq yüngülaqlılıq deyildi. Türk dövlətini qoruyub saxlamaq üçün son imkan idi. Camal Paşa bunu ləyaqətlə dilə gətirdi:

“Mənim baxışımca cəsur bir xalqa yaraşlığı kimi son damla qanına qədər müdafiə olunmaq daha yaxşıdır, nəinki acınacaqlı şəkildə rusların, ingilislərin və fransızların əsarəti altına düşmək: Tout est perdu hors l'honneur¹. Bu, şan-şöhrətlə zəngin bir xalqın tarixində şərəfli bir sonluq olardı. Özünü müdafiə edə-edə məhv olmaqla silahı düşmən ayağının altına atıb məhv olmaq arasında böyük fərq vardır”.

Gənctürklərin bu şərəf kodeksi heç də Türkiyə hökumətinin bütün üzvlərinə aid deyildi. Sultanın xəbəri yoxdu ki, Almaniya ilə ittifaq mövcuddur, o hətta müharibə başlamazdan bir-iki həftə qabaq ingilis səfirinə tam neytrallıq barədə vəd vermişdi. İmperator sarayının əksər sultanzadələri, nazirlərin yarısı sülh tərəfdarı idi; yalnız Ənvər, Tələt və Camal müharibə əzmində idilər. Bu plan özünün “Goeben və “Breslau adlı döyüş gəmiləri ilə Messinadan çıxıb Dardanelə yetişən və onları adları, zabitləri və admiral şabıcı ilə birlikdə Türkiyəyə “satan alman admirali Zouxon

¹ *Tout est perdu hors l'honneur* – Hər şey şan-şöhrət içində itib-getsdi.

tərəfindən hazırlanmışdı. Hər iki kreyser türkləşmişdi və admiral Zouxon müharibənin ortasında alman xidmətindən türk xidmətinə keçdi. Sultan və hökumət alman ittifaqından hələ də heç nə bilmirdi. "Goeben" və "Breslaunun" həqiqətən də alman döyüş gəmiləri kimi qalması faktını dəniz qüvvələri naziri Camal Paşa israrla rədd edirdi. Hər iki kreyser Qara dənizə çıxdılar, təbii və gözləniləndiyi kimi rus donanması tərəfindən atəşə tutuldular, əks hücuma keçib türk bayraqı altında rus sahillərini bombaladılar (29 oktyabr 1914).

Misir şahzadəsi baş vəzir Seid Həlim Paşa yalnız indi kabinetə bəyan etdi ki, onun hökuməti Antantaya müharibə elan etmək niyyətindədir. Nazirlərdən dördü istefa verdi. Onlardan üçü milli azlıqların nümayəndəsi idi: biri erməni, ikincisi ərəb, üçüncüüsü isə müsəlman yəhudü. Onların istefası bir işarə oldu. Bu üç xalq iştirakdan boyun qaçırdı.

Ağsaç baş vəzir sultan sarayına yollananda məhz bayram idi, islamın ən sevimli bayramı, uzun orucluq ayının bitməsi. Şənlənib-sevinən camaat küçələrə tökülmüşdü; rəngbərəng lopalar yanındı; sultan cümə məscidində namaz qılırdı.

Bayram şən sonluqla bitmədi. Müharibə elan etmək barədə fərmana qol çəkəndə sultan ağlayırdı. Lopalar hiss olunmadan söndülər. Onların əvəzində Qızıl Buynuzun¹ başı üzərində səfərbər olmuş donanmanın işıqvuranları (projektorları) yandı və qışlalardan alayların urra harayı səsləndi.

¹ **Qızıl Buynuz** – İstanbulda Mərmərə dənizinin quruya soxulan hissəsinə verilən ad. Türklər buna "Halic", ruslar "Zolotoy Roq", almanlar isə "Das Goldene Horn" deyirlər.

Sultan sarayında isə ruhanilər toplılmışdı. Şeyxüislam Hairi Əfəndi dərviş ordenlərinin başçıları və ilahiyyət üləmaları ilə məşvərət keçirirdi. Şəriət kitabları açıldı, çox çətinliklə qərara gəlindi: yalnız dan yeri söküldənə üləmalar hökm çıxardılar – cihadın, müqəddəs savaşın bəyan edilməsinə razılıq verdilər. Din savaşının yaşıl bayraqı xəlifə sarayının başı üzərindən təntənəli şəkildə dalğalandı.

Ertəsi gün boğuq dombullar guruldadı. Ruhanilər təntənə ilə Şeyxüislamlıq iqamətgahına axışdırılar. Qədim sancaqlar, səlcuq sultanlarının hələ osmanlıların ilk savaş yürüşlərində öndə dalğalanmış at quyuğundan olan bayraqları, havada yelləndi: Şeyxüislam Rusiyaya, İngiltərəyə, Fransaya qarşı müharibəni “Allahın və Peyğəmbərin adı ilə dünyanın bütün müsəlmanlarına bir borc bilən fərmanı oxudu. Canını və malını qurban etməyi, Məhəmməd dinini, əldə qılınç, qorumağı və yaymağı xəlifə Beşinci Mehmet Rəşid bütün dindarlara əmr etdi.

Xəlifə müqəddəs savaşa çağırıldı.

Bu, çox əzəmətli bir tədbir idi – müqəddəs savaşın elan edilməsi tədbiri. Alman general ştabı və Avropa ictimaiyyəti ona yüksək əhəmiyyət verirdilər. “Xəlifə at belinə qalxırsa, üçüz milyon müsəlman qılınca sarılır, deyə “Dannzers Armeezeitung şövqlə peyğəmbərlilik etmişdi.

Lakin “üçüz milyon müsəlman heç də qılınca sarılmağa tələsmədi, zira: fətvaya və İstanbulun bütün ruhanilərinin razılığına baxmayaraq bu müharibəni müqəddəs savaş kimi elan etməyə xəlifənin ümumiyyətlə haqqı yox idi. Mömin müsəlman üçün bu, küfrdən də bedtər bir şey idi, komediya idi.

“Cihad məfhumunu Məhəmməd Bibliyadan götürüb¹. Bibliya “ködüllü müharibə ilə Allahın tapşırığına əsasən aparılması borc sayılan “buyurulmuş müharibə arasında fərq qoyur. Ködüllü müharibədə qalibin ürəyi istədiyi sülh şərtlərini irəli sürmək olar, buyurulmuş müharibədə isə yox. Burada müharibə rəqib məhv edilənə qədər aparılmalıdır.

Eyni ilə də islam adı müharibə ilə “müqəddəs savaş arasında fərq qoyur. Lakin müharibəni Allah göydən əmr etmir, əksinə, müharibəni elan edən dinin qoruyucusudur, xəlifədir.

Müqəddəs savaşda iştirak müsəlmanın yeddi dini borcundan biridir, Quran kəlamına görə ən böyüyü və ən müqəddəsidir². Səlib yürüşlərində xristian dünyasının hər bir suçlusu bildiyi kimi ki, o, qırmızı parçadan xaçı kürəyinə tikib müsəlmanlara qarşı müharibəyə gedəndə ən ağır cinayətləri də bağışlanır, Quran da eləcə hər bir mü-

¹ “Şübhəsiz, Allah möminlərdən onların canını və malını / cənnət müqabilində satın almışdır / Qoy onlar Allah yolunda vuruşsunlar/ öldürsünlər və öldürülsünlər. Bunun üçün vəd Tövratda, İncildə və Quranda haqq olaraq verilmişdir. Və öz vədinə Allahdan başqa kim sadıqdir? (9, 112) – İqtibas myəlliflərindir. Azərbaycanca və türkçə tərcümələrdə 111-ci Ayə.

² Məger siz hacılara su verməyi / və müqəddəs məscidə getməyi Allaha və Qiymət Gününə iman gətirənlərlə / Və Allah yolunda səy edənlərlə eynimi tutursunuz? Onlar Allah yanında eyni olmaz... Allah yolunda canları və malları ilə səy edənlər / Allah yanında ən uca dərəcəyə çatırlar / və onlar, onlar nicat tapanlardır. Rəbbi onlara mərhəmət və raziqliq vəd edir / onlara tükənməz nemətlərlə dolu bağlar müəyyən edilmişdir / Onlar orada qalası olacaqlar / əbədi və həmişəlik. (9, 19-22).

“Allah yolunda səy etmək altında Quran həmişə dinsizlərə qarşı Müqəddəs savaşı nəzərdə tutur. Savaşa getməyənlər üçün əbədi cəhənnəm atəsi ilə cəza Quranın bir çox yerlərində təkrar olunur. – İqtibas və izahat müəlliflərindir.

səlmanı öyrədir ki, dinsizlərə qarşı müqəddəs sa-vaşdakı döyüslərdə həlak olanın bütün günahları bağışlanır.

Cihadda həlak olanın üzünə həmin an cənnətin qapısı açılır, amma kim ki cihaddan qaçıır, o, cəhənnəmə vasıl olur¹.

Müqəddəs savaş üçün dəqiq şərtlər vardır: bütçülərə, yəni hindulara, buddistlərə, büt pərəst zənci xalqlarına qarşı müqəddəs savaş üçün bir cür və “kitab əhlinə, monoteistlərə, yəni xristianlara və yəhudilərə qarşı başqa şərtlər. Bütçülərə qarşı savaşmaq bütün müsəlmanların əbədi borcudur. Müharibə elan etmədən, heç bir səbəb və bəhanə olmadan müsəlmanın haqqı və borcudur ki, həmin bütçülərə hücum çəksinlər, onları öldürsünlər, özlərinə qul etsinlər. Lakin xristianlara qarşı belə deyil. Onlara qarşı da müqəddəs savaş aparıla bilər və aparılmalıdır, onları yenmək və əsl imana gətirmək Allaha xoş gedir və cənnətə qovuşdurur. Fəqət bu savaşın haçan başlanması xəlifədən asılıdır. Yalnız o öz ali müdrikliyi ilə xristianlara qarşı müqəddəs savaşa işarə vermelidir. Və bu savaş haçansa elan edilirsə, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayıaraq hər müsəlmanın borcudur ki, savaşda iştirak etsin. Demək olar, mütləq xəlifə orduşuna qoşulmaqla yox, bunu o xeyli asan da edə bilər. Səlibçilər islama qarşı öz müharibələrini

¹ Öz evlərində qalanlar sevinirlər ki, / Allahın Rəsuluna qarşı çıxıblar. Can ve malla Allah yolunda səy etməyə onların həvəsi olmadı. Onlar dedilər / ‘İstdə yürüşə çıxmayıñ.’ Söylə: ‘Cəhənnəm atəşi daha istidir’. Oh, kaş bileydilər!.. Onlardan biri ölürsə, heç vaxt onun namazını qılma / və qəbrinin başında dayanma. Zira onlar Allaha və Onun Rəsuluna inanmadılar / və fasiq kimi öldülər (9, 82-84) – Ayələr Azərbaycan və türk tərcümələrində fərqli mətn quruluşuna malikdir.

Avropada dinsizlər və fasiqlər əleyhinə necə aparırdılarşa, hər bir müsəlman da cihad elan edildikdən sonra əlinə keçən bütün yəhudilər və xristianlara hücum edib onları öldürməyə borcludur.

Əslinə qalsa, cihadı bəyan etdirəndə gənctürklərin də məqsədi bu idi; Xivədəki, Buxaradakı, Türküstandakı müsəlmanlar, Hindistan, Tunis, Əlcəzair və Mərakeş dindarları xristian amirlərə qarşı qalxmaliydilar. Fəqət Hollandiya Hindistanda, italyan Tripolisində, Avstriya Bosniyasında da müsəlmanlar vardi. Onda bunlar da borçlu idilər ki, öz xristian hökumətlərinə qarşı qiyam etsinlər. Və sonra: İstanbulun özündə alman xristian zabitləri, Avstriya topçuları vardi və bunlara qarşı savaşmaq nəinki yasaq edilmişdi, hətta daha pis: bu xristianlar xəlifənin müttəfiqləri idilər və müqəddəs savaşın alaylarına komandirlilik edirdilər.

Gözləmək mənasız idi ki, məntiqlə düşünən müsəlmanlar bu fərqi görməyəcəklər: ingilislərə, fransızlara və ruslara qarşı müqəddəs savaş, lakin avstriyalılarla, macarlarla və almanlarla ittifaq?! Peygəmbərin bayrağını açıb dalgalandıran Əbdülhəmid olsayıdı, bəlkə də dışarı müsəlmanlar onun iman çabalarına kor-koranə inamlı çox şeyə göz yumub ən azı bir qədər itaət göstərərdilər. Amma gənctürklər, allahsız paşalar, panislamizmin qanlı düşmənləri? Onların müqəddəs savaşı blef idi, təxminən İsanın qəbrini xilas etmək üçün Stalinin hərbi yürüşünə bənzəyirdi. Şeyxüislamin fətvəsi ki, orada gözlənilmədən deyilirdi: gavurlara qarşı savaşda "...almanlar, avstriyalılar və macarlar islamın dostları kimi istisna olunurlar..., özü bir küfr, bir günah idi. Dünyəvi amir kimi sultan istədiyi ilə müttəfiq ola bilər. Müqəddəs savaş isə müstəsnalıq tanımır.

Bugün o barədə mübahisə etmək ki, Əbdülhəmid müqəddəs savaşla uğur qazana bilərdimi, tamam mənasızdır. Gənctürklər isə onun elə bir uğursuzluğunu daddılar ki, bunu heç onların düşmənləri də gözləmirdi. Bircə dənə də olsa hind alayı, bircə dənə də olsa Mərakeş batalyonu xəlifənin müttəfiqləri tərəfindən cəbhəyə getmədi. Əksinə: müsəlman alayları Qallipol¹ cəbhəsində, Mesopotamiya və Fələstində ingilis və fransız bayraqları altında can-başla xəlifəyə qarşı vuruşurdular.

Təbii ki, orda-burda Əbdülhəmidin xələfinə rəğbet göstərən panislamçı təəssübkeşlər də vardi. Məsələn, fanatiklər Əfqanistan əmirini qətlə yetirdilər, çünki o, müqəddəs savaşda iştirak etmək istəməmişdi. Eləcə də Yəmən hökmdarı İmam Yəhya, daha sonra şimali Ərəbistandakı şammar bədəvilərinin bəyzadəsi Əmir Rəşid və ən nəhayət Saxaraya hakim kəsilmiş döyüşkən sənusi ordeni xəlifə tərəfində vuruşurdu.

Lakin bu döyüşlər panislamizm baxımından o qədər də ciddi qəbul edilə bilməzdi. Hələ 1915-ci ilin sonunda aydın olmuşdu ki, panislamizm deyilən şey daha yoxdur. Yalnız türklər vardi. Türk alayları, sonra isə Osmanlı səltənətinə sadıq qalmış çərkəzlər, kürdlər və əroblər xəlifə uğrunda yox, sultan uğrunda qəhrəmanlıqla döyüşürdülər. Türk alaylarının Dardaneldə, Fələstin cəbhəsində və Mesopotamiyada qat-qat güclü qüvvələrə qarşı apardıqları döyüşlər dünya müharibəsinin böyük qəhrəmanlıqlarının şanlı səhifələri kimi yazılır. Silahsız-sursatsız, tikanlı məftillərsiz

¹ **Qallipol**, yaxud **Qallipol yarımadası** – Türkiyənin Avropa hissəsində, Dardanel və Saros körfəzi arasında yerləşir.

və minasız 60 min türk əsgəri dünya müharibəsində iştirak edən İngiltərə və Fransanın ən güclü donanmalarına qarşı alman ali komandanlığı altında Dardaneli qoruyub saxladı. Az qala silah olmadan, arxadan kömək gəlmədən, cəbhənin gücləndirilməsinə umud bəsləmədən onlar dar Qallipol yarımadasının qumbaraların üstünü-üstünə çevirdiyi səngərlərindən çıxmışdır, düz səkkiz ay Antantanın ən yaxşı alaylarının hücumlarını bir-birinin ardınca dəf etdilər. 1916-cı il de-kabrin sonunda müttəfiqlər türk torpağını tərk edib qoşunlarını gəmilərə yığanda alman baş leytenantı Şvartenin hesabına görə Dardanelin döyüş meydanlarında 200 min düşmən əsgərindən 30 minə yaxınının meyiti qalmışdı.

Bu qələbə ilə təkcə Türkiyə xilas olmadı, həm də Türkiyənin qatı düşməni Rusiya bu döyüşdə məhv edildi. Antanta Dardanel üzərindən Rusiya-ya nə hərbi dəstələr, nə də silah keçirə bildi. Silah çatışmazlığı üzündən son olaraq Türkiyənin qatı düşməni Rusiya çarı məhvə düşçər oldu.

Lakin bu qələbəyə baxmayaraq Türkiyənin vəziyyəti hər ağıllı adam üçün ümidsiz idi. Ordusunun qaymağı gənctürklər hələ cahan savaşına qoşulana qədər Balkan müharibəsində həlak olmuş, Çadalca cəbhəsinin mövqe döyüşlərindəki xolera epidemiyasında qərq olmuşdu. İndi isə Qallipol yarımadasındaki qəhrəman savaşda o ən yaxşı ehtiyat qüvvələrini itirmişdi. Həlak olanların sayı onminnlərlə idi. Müharibə də dörd cəbhədə davam edirdi: Ərməniyyədə, Mesopotamiyada, Fələstində və Avropada.

Təəccübülu deyildi ki, xarici düşmənə qarşı savaşla yanaşı, tezliklə daxili mübarizə də başladı. Gənctürklər hökumət başında idilər, lakin ölkədə bu hökuməti tam nifrət və qorxu ilə rədd edən

düşmənlər getdikcə güclənirdi. Artıq bir dəfə əks zərbəyə qıçqanıb baş vəzir Mahmud Şevket Paşanın əksinqilab üzərindəki qələbəsindən sonra onu qətlə yetirən əski türklər yenidən baş qaldırdılar. Onların başında – nə az, nə çox – türk səltənətinin tac varisi, Həzrəti Dövlətləri sultanzadə Yusif İzzəddin Əfəndi dururdu.

Qorxulu peşə

Dünyada ikinci elə bir adam tapılmazdı ki, Osmanlı imperiyasının tac varisi kimi diqqətlə qorunsun, hər addımı nəzarət altında saxlansın, baxışlardan gizlədilsin, gözdən qoyulmasın; lakin buna baxmayaraq onun üçün nəzərdə tutulan taxta oturmaq, demək olar, heç birinə nəsib olmayışdı. Əksər vəliəhd'lər elə ağır xəstəliklərə tutulurdular ki, tamam tərki-dünya bir həyat sürməli olurdular. Sağlam qalanı vardısa, o da dəli, yaxud gic-gici olurdu. Bunun əlaməti olaraq həmin tac varisləri şer yazır, yaxud saxsı toplayır, ya da nəsə başqa məqsədlə işlər görürdülər. Vəliəhd nə qədər xəstə, marağrı nə qədər cəfəng olsayıdı, taxta çıxana qədər onun sağ qalma ehtimalı bir o qədər çox olurdu. Tacqoyma isə, dəqiq deyilərsə: Osmanın qılıncını qurşama, açıq-aşkar ən yüksək sağaldıcı təsirə malik idi. Ağır xəstə olan tac varisi vəliəhdlikdən çıxıb sultan olan kimi birdən-birə tam sağalır və gumrahlaşdırısa, heç kim buna heyrətlənmirdi.

Mahmud Rəşid otuzüç il vəliəhd qalmışdı və yalnız orta əsr fars şeriyəti ilə məşğul olmuşdu. Taxta çıxışından sonra, təbii ki, həvəslə hökm-darlıq edərdi, amma sarayının bütün qulluqçuları, aşpazları, məmurları, xacələri birdən-birə gənc-türk komitəsinin sadıq təəssübkeşləri ilə əvəz edildi və beləliklə bu sinli kişi təzədən fars şeriyətini öyrənməli oldu. Onun tac varisi – məhz həmin Yusif İzzəddin də, təbii ki, xəstə idi. Şübhəsiz, söhbət irsi xəstəlikdən gedirdi. Zira sultan-zadənin atası həmin Sultan Əbdüləziz idi ki, gözəl günlərin birində ağır sinir pozğunluğu zamanı öz nəbzini kəsmişdi. Oğlu həmin an başa düşdü ki, onda da ağır əsəbilik və melanxoliklik var. O,

həyatını bu diaqnoza borclu idi. Xarici aləmdən çəkilib özünün Zincirli Köyündəki xəyalvari gözəl sarayına qapandı. Narahat Əbdülhəmid tərəfindən göndərilən can həkimləri hər həftə vəliəh-din yanında olurdular, lakin onlar da yalnız belə hökm verirdilər ki, sultanzadə az qala dəlilik hədinə çatan ağır bir nevrastenikdir.

Əbdülhəmid devriləndən sonra sultanzadənin sağlamlığı nəzərəçarpacaq dərəcədə yaxşılaşanda bu kiməsə o qədər də gözənlənməz olmadı. Otuz-illik ruhi xəstəlikdən sonra o, camaat içində görünəndə aydın oldu ki, bu yaziq dəli nəinki tam güccə malikdir, hətta öz gələcək təbəələrinin dərdindən əməlli-başlı halidir və bu dərdlərin aradan necə qaldırılması barədə ən ağıllı planları var.

Həmin andan o, siyasetə atıldı: Balkan savaşında cəbhədə göründü; Ənvər Paşa Ədinnəni bolqarlardan geri alanda vəliəhd bu şəhərə varid oldu və həmin qədim türk iqamətgahının sakinləri tərəfindən hərarətlə qarşılandı. Tac varisinin bu populyarlığı, müstəsna olsa da, sultanda qış-qanlıq oyatmadı, əksinə, daha çox gəncTürklərin etimadsızlığına səbəb oldu. Əvvəllər onlar vəliəhddə öz müttəfiqlərini görürdülər, Əbdülhəmin din düşməni kimi o, Əbdülhəmidi devirənlərin dostu olmalı idi. Lakin, nə qədər təəccüblü də olsa, onlar Yusif İzzəddinin simasında müstəqil fikirli bir insanla rastlaşdırılar. Əbdülhəmidə olan nifrəti onun panislamizmə hə deməsinə mane olmurdu. O, gəncTürklərə ərəblərlə ittifaqa girməyi və müsəlman cəbhəsini türk siyasetinin alt qurumu etməyi məsləhət gördü.

Müharibə məsələsində də sultanzadə “Birlik və Tərəqqi Komitəsindən fərqli fikirdə idi. O öz irsini saxlamaq istəyirdi, ona görə də müharibəyə qoşulmağın əleyhinə idi. Məlum olanda ki xüsusi

barış hazırlığı görmək üçün vəliəhd dostlarını İsveçrəyə göndərib, şayə gəzdi ki, sultanzadə yenidən köhnə ağır dərdlərini tapıb və öz sarayına çəkilib. Sultanzadə eyhamı başa düşüb yenidən tənhalığa qayıtdı. Lakin o, turançılığın yaygın idealını islamın düz yolundan üstün tutan gəncTürklərə nifrət etdi. Xilas etməli nə vardısa, xilas etmək qərarına gəldi, qorxu bahasına ki, özünün melanxoliyi həyatı üçün təhlükəli ola bilər. Günlərin birində katibi Perada kiçik bir səyahət bürosunda İsveçrəyə birinci dərəcəli iki bilet sifariş verdi. Biletlər istifadəsiz qaldı.

Ertəsi gün İstanbul qəzetləri nekroloqla çıxdı: “Həzrəti Dövlətləri sultanzadə Yusif İzzəddin Əfəndi irsi melanxoliya tutmasında öz damarlarını doğramış və bu yolla atası Əbdüləziz kimi intihar etmişdir; bunu şəhərin ən sayseçmə həkimlərinin imzaları təsdiqləyirdi.

Vəliəhdin həyat üçün qorxulu olan postunu bundan sonra Mehmet Vəhdəddin tutdu. Sələfinin ölümü nəticəsində bu sultanzadə büsbütün dəli oldu. Onun ariq, eynəkli sıfətində həmişə bir giclik vardı. Gözləri daim yumulu olardı, yerişi səndərli. Sələflərindən fərqli olaraq o, camaatdan qaçmırıldı, əksinə. Qoy hamı bilsin ki, gicin biridir. Harda gəldi məmurları, generalları qəbul edirdi və elə gic-gici suallar verməyi bacarırdı ki, hətta qartılmış əski türklərin də matı-qutu quruyurdu. Həqiqətdə isə bu gic-gici, Türkiyənin ən ağıllı irticacısı idi: Əbdülhəmidin kiçik qardaşı və sevimliyi kimi o, sultanın məktəbini keçmişdi. Qardaşının yeganə etibarlı adamı kimi ucsuz-bucaqsız imperiyada istənilən dünya siyassətinə hamidian yaxşı təhlil verirdi. At sürməkdən, güllə atmaqdan və üzgütülkündən başqa o, Əbdülhəmid-dən rəsmən yalnız hərəmxana məsələləri ilə

məşğul olan gic-gici rolunu oynamağı da öyrənmişdi. Bu oyunla o, sirlərdən xəbər tuturdu ki, onları da əlüstü imperator qardaşına çatdırırıdı. Yalnız yaxından etibar etdiyi kiçik bir dairə bilirdi ki, o, imperator sarayının ən qorxulu çوغuludur.

Gənctürklərin və Almaniya ilə ittifaqın gizli rəqibləri saydığı şəxsləri öz tərəfinə çəkməklə dairəsini tədricən genişləndirməyə bu sultanza-dənin hansı vasitələrlə cəhd etməsi üçün bir səciyyəvi epizod mövcuddur ki, onu Türkiyənin gələcək xilaskarı Mustafa Kamal Paşa həmin başdanxarab vəliəhdlə ilk tanışlığından danışanda söyləyir:

Kamal Paşa 1917-ci ildə alman kayzerinin Almaniyaya səfərə dəvət etdiyi vəliəhd müşayət etmək tapşırığını alır. Gələcək sultan döyüşən Almaniyanın əzəmətini doğru-düzgün dəyərləndirməyi öyrənməli idi və gənctürklər Kamal Paşanı müşayətçi kimi ona qoşdular, zira bu dönməz general onlar üçün narahatlılığa çevrilməyə başlamışdı. Səfərönü görüşdə vəliəhd gözlərini yarı yumub öz yerində oturmuşdu və gənc generalın özünü təqdim etdiyi xoşməramlı nitqinə bu sözlərlə cavab vermişdi: "Hə də. Allahın adı ilə. Deməli gedirik. Hələ zaldan çıxanda Mustafa Kamal saray zabitinə ikrahla demişdi: "...belə birisi də sabah padşah ola bilər! Eləcə sultanzadə ilə general qatarda əyləşəndə vəliəhd öz komediant rolundan çıxmamışdı. Kamal Paşanın dediklərinin heç birinə Vəhdəddin cavab verməmişdi, gözlərinə qıyıb ortaya yalnız bir-iki söz tullamışdı. Mızıl-danmışdı. Alxara libaslı soysuzun (degeneratın) haçansa bağışlaya bildiyi acınacaqlı təsiri bağışlamışdı. Təmtəraqlı qatar ta türk sınırına çatıb şərqi Rumeli dağlarından keçənə qədər. Bu vaxt vəli-

əhd qəflətən ayılmış, dikəlib yerində oturmuş, öz müşayətçisinə sərt bir nəzər salıb demişdi: “Qu-laq asın, ekselens, əminəm ki, Almaniya müharıbəni uduzacaq, biz də onunla. “Gicgici birdən-birə siyasi durumu dəmir məntiqlə təhlil etməyə və ondan bədbin nəticələr çıxarmağa başlayanda Kamal yerində diksinmişdi. Bu, general Kamal Paşańı əski türklərin cəbhəsinə çəkmək cəhdidi idi. Cəhd nəticəsiz qalmadı. Uzun müddət Kamal Paşa Vəhdəddinin tərəfkeşləri sırasında oldu. Mustafa Kamal Paşa Mudrosun faciəli süqutundan sonra Vəhdəddin tərəfindən Şərqi Anadoluya göndərilənə qədər, çünkü o, ehtiyatlı sultanzadəyə çox radikal planlar təklif edirdi. Yalnız o vaxt onların yolları ayrıldı, fəqət bu barədə sonra danışılacaq.

Hələlikse Vəhdəddin əbədi etinasız “gicliyində qalırdı. Səndələyə-səndələyə sarayda veyllənirdi, vəzifə borcu kimi onu yoluxan nazir və siyasetçilərə heç nə anlamadan pərdəli gözləri ilə baxırıcı, yenə də hərəmxanası üçün yeni-yeni arvadlar alırdı və gənctürklərdən, böyük qardaşı Əbdülhəmidi devirmiş və onun ömür əsərini, panislamçı hərəkatı darmadağın etmiş kafirlərdən intiqam alacağı günü gözləyirdi.

Cihadın baş cəbhəsində

Türkiyənin dünya müharibəsinə girməsi ilə Şərqdəki hərbi durumu aşağıdakı kimi qısaca şəkildə ümumiləşdirmək olar. Türklərin müharibə amacı: Şimali Afrikanın zəbtisi, Misiri, Saxara çöllərini qiyama qaldırmaq. Almanıyanın Şərqdəki müharibə amacı: Suveyş kanalını tutmaq, Avstraliya və Hindistandan cənubi Fransaya gedən yola aqalıq etmək. Rusyanın müharibə amacı: Ərməniyyənin zəbtisi və Aralıq dənizinin doğru yürüş. Və İngiltərənin amacı: İraq neftinə görə gələcək danışçıqlar üçün əl girovu kimi Bağdadın və Mosulun zəbtisi.

Ruslar, fransızlar və ingilislər hal-hazırda Avropana elə intensiv məşğul idilər ki, Şərqdəki döyüş üçün yalnız əlavə qüvvələri ayıra bilirdilər. Türklər yeganə düşmən idi ki, 1914-cü ilin sonunda və 1915-ci ilin əvvəlində Afrika cəbhəsində önəmli maraqları vardı, ordan başqa heç yerdə panislamizm mübarizəsi, müqəddəs savaş gerçəkləşə bilməzdi, çünkü yalnız orda dindarların böyük kütləsi azad edilə bilərdi. Beləliklə, Ənvər Paşa dünya müharibəsi başlayandan dərhal sonra ingilislərin türklərdən qopartdığı vassal dövlətinə, Misirə hücum etməyi qərara aldı.

İlk hücum Suriyadan başladı, ikincisi Afrika səhrasından. Strateji vəziyyət türklər üçün əla, hücumun məqsədi çəkici idi. Nil vadisi, Saxara və Sinay çölləri arasındaki yaşıł torpağın dar zolağı, türk ordusundan yalnız Suveyş kanalının yüzmetrlik düzlu axarı ilə ayrıılırdı. İslamin qələbəsi üçün vəziyyət heç vaxt belə əlverişli olmamışdı və heç vaxt hansı əməliyyatsa belə uğursuz uduzulmamışdı.

Döyüş xəracı, o vaxt on milyon insanı olan zəngin, bərəkətli, sıx əhalili vitse-kral səltənəti Misir elə həsədli duruma malik idi ki, bir-birini yenmədən ən azı üç leqal hökmdar ona eyni zamanda sahib çıxırı. Bu hökmdarlardan biri sultanın vitse-kral kimi tanıldığı Zati Dövlətləri Xədiv (vitse-padşah) İkinci Abbas Hilli idi, lakin müharibə başlayanda o, təsadüfən İstanbulda idi və bir daha öz ölkəsinə qayıda bilmirdi. İkinci hökmdar padşahın satqın və dönük saydığını, lakin bunun əvəzində Böyük Britaniyanın əlahəzərət kralının və Hindistan padşahının taxta əyləşdirib tanıdıqları Dövləti Həzərləri Sultan Hüseyn idi. Əsl hökmdar isə Qahirədəki ingilis baş komissarıydı.

Nisbətən mürəkkəb bu siyasi durum o vaxt anlaşılar ki, Nil vadisinin qanuni əmirzadəsi ilə yaxından tanış olaq.

İkinci Abbas Hilli fanatik müsəlman deyildi. Vyanada boy-a-başa çatmışdı, bir tərəfdən özünü zabit və centlemen, digər tərəfdən isə zadəgan və Allahın taxta əyləşdirdiyi hökmdar hesab edir və zabit və zadəgan olmayanlara az-çox nifrət bəsləyirdi. Deməli, öz təbəələrinə, “fəllahin (kəndlili) sayılan xalis misirlilərə ikrahla yanaşırı. Bu kəndlilərə söykənən parlamentar hökumətin istənilən növünə nifrəti vardi, amma Misirin alban-türk aristokratiyasının müqabilində bu fəllahinə lord Kitçenerin rəhbərliyi altında sistematik olaraq daha çox hüquqlar verməyə cəhd göstərən ingilislərə hamidan artıq kin və nifrət bəsləyirdi. Beləliklə, lord Kitçenerin Abbas Hilli ilə ziddiyəti getdikcə kəskinləşirdi. Ağlılı xədiv başa düşürdü ki, dünyəvi siyasətlə o heç vaxt ingilislərdən yaxa qurtara bilməyəcək, bu nədənlə də panislamizmin öndərinə çevrildi. Planlı şəkildə

Əl-Əzhar universitetinin doktorlarına və profesorlarına söykəndi. GəncTürklər İstanbulda qalib gələndə öz müsəlman dini tendensiyasını bircə gün də yerə qoymadan onlara qoşuldu. Özü yarımtürk olsa da, oyanmaqda olan gəncmisir millətçiliyini antibritaniya axarına yönəldərək ondan istifadə etdi. Misir partiyalarının hamısı türklərin, sülalənin əleyhinə yox, yad istilaçı qüvvəyə qarşı yeridi. 1914-cü ilin yayında lord Kitçener Abbas Hilli ilə məsələni çürütməkdən ötrü səlahiyyət almaq üçün İngiltərəyə yollandı. Abbas Hilli də Kitçenerə qarşı təminat almaq üçün yenidən İstanbula döndü. Bu vaxt dünya müharibəsi başladı. İngilislər Abbas Hillinin bir daha Misirə qayıtmamasına icazə vermədilər. Türkiyə dünya müharibəsinə girəndə onun Nil sahilindəki qədim vassal dövləti ilə son bağları qırıldı. 18 dekabr 1914-cü ildə Misir üzərində Britaniya protektoratı elan edildi, 19 dekabrda bildirildi ki, Britaniyanın həzrəti hökuməti xədiv İkinci Abbası taxtdan salmış və onun yerinə xədiv İsmayılin oğlu Hüseyni Misirin sultani etmişdir.

Misir üzərindəki dördyüllik türk hökmranlığı, demək olar, sona yetmişdi.

Əgər istilaçı yad dövlət birdən-birə sənin hökmdarını taxtdan salıb yerinə bir kölgə padşah qoyursa, bunu dünyanın heç bir ölkəsi məmənnuluqla qarşılımır. Bu, xüsusən intensiv şəkildə panislamçılıq təbliği ilə hazırlanmış bir ölkənin müsəlman əhalisi üçün, ilk növbədə də bu ölkə əgər panislamçılığın beşiyidirsə, daha az qəbul olunan şeydir. Misir əhalisinin hamısı – şəhərlisi də, kəndlisi də, ziyalısı da, ruhanisi də – türklərin yürüşünü, Suveyş kanalına hücumu səbirsizliklə gözləyirdi.

Türklər bu situasiyanın şansını dərk edirdilər.

Suveş xülyası

Qərbi Avropada fransız-alman cəbhəsi 1914-cü ilin dekabr lehməsində ilışib qalanda və Qalisiyada Avstriyanın hücumları San çayı sahilində sona yetəndə, məhz həmin çağlarda kiçik Suriya kəndi Yolun vağzalında adı bir drezina, onun yanında isə şəvəsaqqal və xırda qara gözlü, adı görkəmə malik bir zabit dayanmışdı. Şayirlama yağış yağırdı; yol “qırma daşdan hörülülmüş iki divar arasında su basmış bir kanal idi, dəmir yolu işləmirdi. Yol kəndinin camaati şəvəsaqqal kişiyyə andaman edirdi ki, Allahın üz döndərdiyi bu kənddən çıxıb Aleksandretə getməyə heç bir vasitə yoxdur. Yağış getdikcə güclənirdi, gecə düşmüştü. Bu zaman saqqallı kişi drezinaya mindi, dəstəyi çəkib amanat relslərin üstü ilə ordan uzaqlaşdı. Yol sahil boyu gedirdi. Fırtına tügyan edirdi. Düşmənin zirehli kreyserləri hərdənbir projektorları ilə yan-yörəni işıqlandırırdı, su təkrar-təkrar drezinanın üstündən aşındı, hərdən də relslər iyirmi metrlik dərənin üstündə əsim-əsim əsirdi. Bu minik vasitəsinin dəstəyi arxasında Suveş kanalanı tutmaq və Misirə şərqdən hücum etmək əmrini almış, indi isə Suriyaya öz ordusunun yanına tələsən türk cənub qoşunlarının baş komandanı Camal Paşa bir kabus kimi əyleşmişdi.

Gecəni diri gözlü açmış və iliyinə qədər islanmış paşa Dəməşqdəki Palace-Hotelə düşəndə onu alman baş leytnantı baron Kres fon Kressenştayn gözləyirdi, əlində də bir qalaq kağız: Suveş kanalının tutulması planı.

Bu fikir üç şövqlü atanın uşağı idı. Alman baş qərargahı, üç allahsız paşa və dinsizlərə qarşı hücum savaşında qoşuna xeyir-dua vermek üçün öz ordenlərinin generalı Vələd Çələbi Əfəndinin

rəhbərliyi ilə Türkiyənin hər yerindən Suriyaya axışmış dindar Mövləvi dərvişləri onun ilkin yanışında iştirakçı olmuşdular. Şansları əladan əla idi: Mühəribə başlayanda ingilislərin Nil vadisində vur-tut 6 min əsgəri vardı, bunlara da indi ingilis baş komandanlığına tabe olan xədiv qoşununun təqribən 30 min müntəzəm əsgəri qoşulmuşdu. 1914-cü ilin dekabrından Misirə Hindistan və Avstraliyadan əlavə qüvvələr gəlsə də, təchizat bir o qədər sürətlə getmirdi.

Misirə qarşı mühəribə əhval-ruhiyyəsi Türkiyədə çox yüksək idi: Camal Paşa İstanbul'a vidasarkən ya qalib gələcəyinə, ya da Suveyş kanallında canını qoyacağına təntənəli and içdi. Mövləvilərin və bektaşilərin ən yaşlı və ən müqəddəs dərvişləri möminlərə üz tutdular və Misiri ingilislərin zülmündən qurtarmaq istəyən dərviş və ruhanilərdən ibarət bütöv bir batalyon onlarla yola çıxdı.

Lakin Dəməşqin "Saray Hotel" ilə Suveyş kanalı arasında Sinay səhrası yerləşir. Bu səhranı keçilən torpağa çevirmək üçün dərvişlərin can-fəşan ibadətləri bəs eləmədi. Haçansa yəhudilər əks istiqamətdə Sinay yarımadası ilə yürüş edəndə göydən yağan halvaya və bildirçinlərə, bunlardan heç də az əhəmiyyət kəsb etməyən su qaynaqlarına umud edirdilər ki, həmin qaynaqları da Musanın çəliyinin sırrı yerdən çıxarırdı. Lakin cihadın iman döyüşülərinin yolunu asanlaşdırmaq üçün dərvişlər nə halva, nə də bildirçin icad edə bildilər. Beləliklə, Sinay çölünə qarşı mübarizə alman baronu Kresə həvalə olundu.

O da sehrlı çubuğa əl atdı: yeraltı su mənbəyi axtaranlar və mühəndislər birlikdə səhraya çıxıb heyrətamız bir çalışqanlıqla yürüşü təşkil etdilər. Saysız-hesabsız keçid məntəqələri quruldu: Su

qabları, dərman və silah anbarları, bunlara nəzarət edən postlar. Türk ordusunun əsgər və zabitləri üçün xüsusi həyat tərzi müəyyən edildi: Səhra dieti – adambaşına gündə bir tuluq su, bir ovuc xurma, bir ovuc zeytun, bir öynəlik fətir.

Bu diet nə qədər qıt olsa da, qoşunun azuqəsini aparmağa 15 min dəvə lazım oldu. Sonralar ingilislərin də öyrəndiyi kimi, bu qədər güclüyük dəvələrini toplamaq heç də asan deyildi. Camal Paşa cəbhəyə yararlı heyvanları müvafiq sayda axtarıb tapana qədər xeyli vaxt itirildi. Səhranı tənzimləmək almanın təşkilatlığını möcüzəsi idi. Kres fon Kressenştayn və Camal Paşa Suveyş kanalına hücumu bacardıqları qədər gözlənilməz yürüş kimi aparmağa çalışdılar. 25 min ərəb və türk, bunlardan 14 min döyüşçü və 11 min azuqə əsgəri, ingilis kəşfiyyat uçaqlarından yayınmaq üçün xırda bölkülərə ayrıldılar. Dəstələr yalnız gecələr yürüyürdü, gözə çarpmamaq üçün gündüzlər düşərgələnirdilər. Demək olar, dağ topları müstəsna olmaqla qum dənizində topları və on ədəd pontonu dərtib aparırdılar. Fantastik libaslı saqqallı dərvişlər ayaqyalın zəncilərin, hörük'ləri yellənən, qurşaqdan yuxarı çıarpaq bədəvilərin yanınca silahlarını cingildədə-cingildədə yeriyirdilər. Ekspedisiya daha çox səlib yürüşünü xatırladırdı, nəinki müasir hərbi yürüşü.

Bugün yati vaqonunda turistin beş saata getdiyi yolu ram etmək üçün hərbi dəstələr iyirmi gecə yol getdilər. İyirminci gecə qoşun kanaldan onbeş kilometr aralıda dayandı.

1915-ci il fevralın ikisindən üçünə keçən gecə macaralı oyun başladı. Əgər almanlar Suveyş kanalını bir neçə aylığa sıradan çıxartmaqla məhdudlaşsaydılar, pontonlar əvəzinə yüz dəvə yükü dinamit götürmüş olsayırlar, bəlkə də dünya mü-

haribəsi başqa bir səciyyə kəsb edərdi. Lakin onlar həm Misiri zəbt etmək, həm də Suveyş kanalını salamat saxlamaq isteyirdilər. Türk mühəndis hərbi dəstələri tam sakitlikdə pontonları kanalın qara axarına buraxdırılar. Bölük bölük ardınca Asiyanı Afrikadan ayıran dar su kəmərinə qalxdı. Lakin kanalı üzüb keçmə bir-iki saat gec başlamışdı. Hava ağarışdananda və ingilislər türkləri görəndə kanalın Afrika sahilində yalnız 600 adam vardi. Yarım saat keçmiş Misir və ingilis bataryaları türk pontonlarını darmadağın etdi – cəmi üçü salamat qaldı. İngilis kreyserləri özünü yetirib artileriyaya kömək etdi. İngilis uçaqları türklərin sərkərdə təpələrini bombaladı və Camal Paşa ümidsiz savaşdan əl çəkəsi oldu. Geriçəkilmə əmrini verdi.

Alman baxışında bu atışma bəlkə də bir uğur idi: ingilislər Suveyş kanalı sarıdan qorxuya düşmüş və Misirdə öz ordusunu get-gedə artırmışdılar, nəhayət (gələcək) feldmarşal Allembinin rəhbərliyi altında Misirdə ordunun sayını ikiyüz minə çatdırmışdılar ki, bu əsgərlər də Fransada Antantanın köməyinə yetə bilməmişdilər.

Strateji baxımdan isə bu ekspedisiya bir uğursuzluq idi: Suveyş kanalından Eritreaya gedişgeliş üçün yaranan İtaliyanın xətrinə dəyməməkdən ötrü Almaniya kanalı salamat saxlamaq əmri ni vermişdi. Lakin buna baxmayaraq İtalya sonralar Antantanın tərəfinə keçmiş və onu yenidən dağıtmak imkanı bir daha ələ düşməmişdi.

Bu ekspedisiyada ən pis məğlubiyyəti isə panislamizm qazandı. Misirdə bircə fəllah belə, silaha əl atamaya-atmaya kanalın qərb sahilində həlak olmuş yüzsəksən türk, uduzulmuş işin qan şahidlərinə çevrildi. Müsəlman əsgərlərin qulluq etdiyi, müsəlman zabitlərin əmri altda olan Misir

artileriyası ən təsirli atəşlərlə cihad döyüşçülərini yerə sərdi. Türk əsgərləri Misirə qaliblər kimi yox, əsirlər kimi daxil oldular. İngiltərənin mərhəmətini qazanmış Sultan Hüseyn müttəfiqlərin son qələbəsinə əvvəlcədən arxayın idi. Sonralar Hindistandan, Avstraliyadan və Yeni Zelandiyadan yeni-yeni brit hərbi dəstələri Misir qarnizonunu gücləndirəndə son fanatiklər təslim oldular. Qismət!

Camal Paşa geri, Fələstinə qayıtdı və ikinci kanal ekspedisiyası üçün həmin an hazırlıq gördü. Səhrada yenidən mövqelər yaradıldı, azuqə toplandı, etaplar quruldu.

Amma İstanbuldakı alman baş qərargahı Misirə qarşı hücuma başqa səmtdən cəhd etmək təklifini irəli sürdü: Saxaranın çöl suvarılərini Nil vadisinə qarşı səfərbər etmək. Sənusi ordeni müqəddəs savaşa çağırıldı.

Böyük Sənusinin son savaşı

Sənusilər qırx il zəfərdən-zəfərə yürüyən, otuz il müdafiədə oturan və sonra dağılan hərbi orden idi. Onun taleyi Şərqdəki ruhun həmişə təkrarlanan qələbəsi üçün xüsusi səciyyəvi bir nümunə idi. O göstərir ki, hələ bugünkü özündə də islamda son olaraq siyasi dəyişkənliyin ilkin şərtləri nə qızıl, nə də hakimiyyətdir, əksinə, ruh, möminlik və müdriklikdir. Göstərir ki, dövlətlər və tayfalar, bəyzadələr və hökumətlər müdrik insana necə tabe olurlar, yalnız ona görə ki o, müdrikdir.

Sənusi ordeni, “Sənusiyə, az qala yüz ildir ki yanmışdı. Onun əsl yaradıcısı mərakeşli olmuşdu, Peyğəmbərin törəməsi Seyid Məhəmməd Əl-İdrisi. Bu mömin dərvişə yeni bir təriqin, yəni müasirlərini günah bataqlığından cənnətin işıqlı ucalığına aparacaq yeni bir yoluñ ilhamı gəlmışdı. Bunu bəyan etmək üçün həmin üləma Məkkəyə yol aldı və orda dini orden yaratdı. Onun “təriqi tətbiqi magiyadır: bu ordenin şeyirdləri canfəşanlı ibadətlə idrakin bir pilləsindən digərinə qalxırlar, ta Peyğəmbər onlara görünənə qədər, onlar ikili ünsiyyətdə ondan bütün sual və dərdlərə cavab və məsləhət alana qədər. Ordenin ən aşağı rütbəsi, mürid, şeyirdlərdən hər gün ordenin zikrlərini bir neçə min kərə təkrarlamağı tələb edir. Hər uca mərtəbə daha böyük asketizm, Allahın varlığına və Peyğəmbərin simalarına da-ha dərin bəsirət tələb edir.

Bu cür dini məşqlərə islamda yol verilir. İdrisi ordenində yeni olan şey yalnız magiya idi ki, bu da onun özündən gəlirdi. Onun sonsuz möminliyinin və müdrikliyinin timsali kimi bugünün özündə də danışırlar ki, bir dəfə şeyirdi Quran ayəsinin beş

kəlməsinin anlamını ondan soruşanda cavab olaraq o, yetmiş min cümlədən ibarət bir məruzə edib. Təlimin eyni növünü biz bütün şərq dinlərində, dəqiq deyilsə, təhrik doqmasının ciddi əməl olunduğu, buradan da – a priori¹ ilahilik və bununla da hər sözün, hər cümlənin, hətta hər fikir sıçrayışının mənəüstü anlamının bərqərar olduğu vəhyli dinlərin hamısında tapırıq. Nəqədərki bu a-priori-idrak quru bir doqma təki Əzhar universitetinin tədris metodlarının təsvirində, bundan qabaq tanış olduğumuz kimi, sxolostika olaraq qalır, dəyərsizdir. Lakin eləki içinin ən dərin qatlarına qədər mistik vəhylə dolu əsl müqəddəs bir insan peyda olur, o, dindən başqa, heç nəyə can atmayan hər kəsin qəlbində yenidən həmin inamın odunu yandırır.

İdrisi belə bir insan idi. Görəndə ki şeyirdləri yetkinləşib, içindən dörd ən yaxşısını seçdi və yeni “yolu dünyaya bəyan etmək üçün onları şimala, cənuba və qərbə göndərdi. Həvvarilərin dördü də uğur qazandı, lakin dünya tarixinə onların bir-cəciyi düşdü: Əlcəzair ruhanisi Seyid Məhəmməd Əs-Sənusi. Birinci “Böyük Sənusi.

İdrisinin mistik orden təliminə 1843-cü ildə şimali Afrikadakı Benqazidə məskunlaşmış Məhəmməd Əs-Sənusi hərbi-dövlət və panislamçı tendensiyalar əlavə etdi. Artıq qırxüç yaşında 64-dən az olmayaraq müsəlman ruhani ordeninin üzvü olmayı ilə öyünən yeni orden qurucusu tezliklə qüvvəyə çevrildi. Lakin o, təkcə dini hakimiyət istəmirdi, ona görə də öz ordeninin mərkəzini sırkı Carəbub oazisinə, Misirlə Benqazi əyaləti arasındaki sərhədə keçirdi. Orada bir şəhər saldı. Quyular qazib arxalar çəkdi. Xurma ağacları əkib

¹ a-priori (lat.) – «əvvəlcədən, binadan»; «adi idrakdan törənən».

bağ saldı. Öz ordeninin missionerləri üçün üniver-

sitet yaratdı. Carəbubdan onlar Mərakeşə, Azirə,

Həbəşistana qədər genişləndilər.

1859-cu ildə Seyid Məhəmməd oləndə – heç

altmış yaşı tamam olmamışdı – artıq müqəddəs

idi; onun qəbri üstünə bütün Afrikadan mömin

zəvvvarlar axışıb gəlirdi. Kiçik oğlu Əl-Mehdi bö-

yük ustad kimi onun yolunu davam etdirdi.

Əl-Mehdinin vəliəhd elan edilməsi mərasimi

əfsanə kimi səslənsə də, sözbəsöz düzdür və sə-

nusiyə ruhu üçün bundan səciyyəvi heç nə ola

bilməz: Qoca orden generalının iki oğlu vardı.

Onlardan biri vəliəhd olmalıydı. Bu zaman o,

oğullarının ikisini də hündür bir xurma ağacının

başına dirmaşdırıb Allahın adı ilə onlara aşağı tul-

lanmaq əmrini verdi. Böyük oğlu, ağıllısı, qulaq

asmadı. Kiçiyi isə “özünü Allahın mərhəmətinə

tapşırıb hoppandı və möcüzə də olsa, heç yeri

yaralanmadı. Bundan sonra rəhbərlik onun öhdə-

sinə düşdü. O da ordeni tələsik genişləndirdi.

Tezliklə Sudana, Çad gölünə, yəni alman Kame-

rununun sərhədinə qədər yeridi. 1884-cü ildə Dü-

veyrye “ixvanın, sənusiyə qardaşlığının gücünü

artıq üç milyon döyüşü ilə hesablayırdı. Mərkəzi

Afikanın yolları, bununla da şimali Afikanın qul

alveri onların əlində idi.

Fəqət uğursuzluq artıq başlamışdı. Fransızlar əks-

hücumu keçmişdilər. Ağıllı Böyük Sənusi Əl-

Mehdi İngiltərəyə qarşı əbəs yerə neytrallıq gös-

tərmış, sudanlı adaşını, özünü “Mehdi (Qiyamət

Gününün Öndəri) elan edən zənci Məhəmməd

Əhmədi dəstəkləməkdən imtina etmiş və bununla

donqolalı həmin qəhrəman fakiri məhvə sürük-

ləmişdi.

Əbəs yerə. Fransızlar manəə görmədən irəlilə-

yirdilər. Onlar sənusiləri özlərinin mərkəzi Af-

rikadakı ən vacib dayaq məntəqələri Ayn-Qalakkadan, Əlcəzairdən, Tunisdən qovub çıxartdılar. Böyük Sənusi Əl-Mehdi oləndə (1902) orden ar-tıq çökməkdə idi. O, yalnız hələ Tripolitaniyada üçüncü və sonuncu Böyük Sənusi Zidi Əhməd Əş-Şərifin rəhbərliyi altında müstəqil hökmranlıq edirdi. Bu zaman xacın yeni yürüşü suveren panislamizmin bu son öndərinə də yetişdi: 1911-ci ildə İtaliya Tripoliyə hücum çəkdi. Böyük Sənusi döyüşü qəbul etdi. Minlərlə, onminlərlə orden ruhanilərini o, italyanlara qarşı döyüşə atdı. Ənvər Paşa və Türkiyənin bir çox digər gələcək rəhbərləri onunla birlikdə vuruşdular. Lakin onlar tarihin təkərini geriyə firlada bilmədilər. Aralıq dənizinin mərkəz sahili italyanların əlində qaldı.

Ölkənin içlərində isə sənusilər dünya müharibəsi başlayana qədər yenə də hərbi və mədəni iqtidar idilər.

Hələ 1926-cı ildə sonuncu Böyük Sənusi müelliflərdən birinə demişdi:

“Avropa bu gün də bilmir ki, Sənusi ordeni səhra sivilizasjonunun daşıyıcısıdır. Biz missioner-lərimizi hara göndərsək, orda eyni zamanda həm məscid, həm karvansara, həm də məktəb rolunu oynayan zaviyə, guşə yaradırıq. Zaviyənin başçısı, “müqəddəm”, ruhanidir, qazidir, oxu, yazı, hesab və Quran üzrə müəllimdir, onun “vəkili” eyni zamanda vali və təsərrüfat üzrə təşkilatçıdır. Bu zaviyət Mərakeşdən tutmuş Somaliyə qədər bütün Afrikanın mədəniyyət mərkəzidir. Onların hamısı isə bir mərkəzə tabedir, bu mərkəz də mənəm”.

Bu, Sənusinin sürgünlükdən on il sonra apardığı söhbət idi. Səhra hökmədarının söhbəti.

Orden qardaşlarının böyük kütləsi üçün o hələ də rəhbər idi. Təkcə orden başçısı yox, həm də

bütün ömrü dinsizlərə – fransızlara, italyanlara – qarşı fasılısız döyüş olan orden komandanı idi. Dünya müharibəsində o öz tayfalarını həm də ingilislərə qarşı qaldırdı.

Afrikadakı bu müharibə bir möcüzə ilə başladı. Hardasa Benqazi sahilində – Bolqarıstan cahan savaşıma girdiyi vaxtlarda – gözəl mavi dənizdən azman polad bir balıq baş qaldırdı. Bir zaman Yunis peyğəmbəri sahilə atmış həmin yunis balığının xələfi kimi o, ağızını açdı və ordan iki cavan kişi çıxdı. Birinin sarışın saçları və ağ papağı, digərinin isə qara saçları, fəsi və türk baş qərargah zabitinin libası vardi. Yunis peyğəmbərin bu hər iki yamsılayıcısı (imitatoru) üçüncü Böyük Sənusi Zidi Əhmədə xəbər gətirdi ki, müqəddəs savaşın yaşıł bayraqı açılıb və xəlifə Peyğəmbərin adından sənusiyəni dinsizlərə qarşı savaşa çağırır.

Ağilli Sənusi çox ehtiyatlı adam idı. Balığın qarnından çıxıb gələn insanlar ona müqəddəs savaş haqqında xəbərə əsl inam təlqin etmədilər. Lakin bir neçə həftədən sonra alman sualtı qayığı yenidən gəldi. Bu dəfə sahilə canlı bir general, qüdrətli müdafiə naziri Ənvər Paşanın qardaşı Nuru Paşa ekselensləri çıxdı.

Nuru sənusiyənin bütün nüfuzlu başçılarını ardıcıl ibadətlə, zəngin paklaşma və sultanın ölüclüb-biçilmiş daha zəngin hədiyyələrinin paylanması ilə: sultanın adının həkk olunduğu saysız qızıl sikkələrlə məftun etdi. Hətta Böyük Sənusi də mömin Nuru Paşanın sehrindən qurtula bilmədi. Müqəddəs savaşda xristianlarla ittifaqa girməyə dini hökm baxımından icazə verilib-verilməməsinə o, az-çox şübhə edirdisə, Nuru Paşa bütün müsəlmanların dostu alman kayzerinin bəxşişi

olan gözəl dəri çantanı ona uzadanda bu son şübhələr də yoxa çıxdı. Sənusiyyəyə sevgisinin əlaməti olaraq kayzer Vilhelm çantaya qayçıdan təzəcə çıxmış ikiyüz dənə birmənlik alman markı qoymuşdu.

Beləcə Böyük Sənusi öz suvariləri ilə qərbdən Misir üzərinə hücuma keçmək barədə alman-türk baş qərargahının planına razılığını verdi, şərqdən də türk ordusu Suveyş kanalına hücum etməliydi. Üçyüz il öncə 14 min adamlı Misiri zəbt etmək ərəb Əmr İbn Əl-Asa müyəssər olmuşdu, fatimilər, böyük Napoleon, 1882-ci ildə ingilis generalı Uolsley cüzi qoşunla bu başarını təkrar edə bilmisdilər. Onda bəs niyə bu dəfə müyəssər olma-malıydı?

Doğrudan da, niyə? Bəlkə ona görə ki bu dəfə ingilis alayları 30 min Misir əsgərini dəstəkləmək üçün Nil vadisində məskən salmışdı və hücuma keçənlərə atəş açmaq əzmində idi?

İngilislərə qarşı döyüşdə öz prestijini oyuna qoymaqdan Sənusi ömrü boyu özünü qorumuşdu. İndi isə heç nəyin köməyi olmadı: Yaşıl bayraq dümağ libasa bürünüb bədəviləri döyüşə səsləmək üçün tayfalardan tayfalara yürüyən suvari ruhanilərin önungə dalgalanırdı. Dənizin dalğaları içindən tanış “U-35 peyda olub Misirin sahil qalası Zollumu bombaladı. Fəqət Misir fəllahlarını nə cəsur sualtı qayığın top atəşləri, nə də dəvə belində şux dayanmış sənusilərin suvari hücumları silkələyə bildi. “*Türk sultani ilə ənənəvi bağlılığı qırmağı Misir yalnız öz etirazı ilə vurğulamırdı, həm də Türkiyəyə qarşı müharibəni Misir hökuməti iqtisadi və maliyyə cəhətdən dəstəkləyirdi. Misir fəhlə korpusu yaradıldı ki, burda da bir milyondan çox misirli onlara verilən əla rəftar vədi ilə yanaşı, cəbhə arxasında xüsusilə yaxşı*

maaş və iş umudu ilə könüllülər sırasına yazılımışdı”, Valvi belə yazar (“İslamda inqilab, s. 92). Hind hərbi dəstələri sənusiləri öz səhralarına qovdular, Misir inqilabı baş tutmadı.

Alman sualtı qayığı axırıncı kərə Benqazi sahilinə gəldi; bu dəfə hədiyyə gətirən paşa olmadı, əksinə, sualtı qayıq panislamizmin Afrikadakı son daşıyıcısını, Böyük Sənusini apardı. Misirdəki məğlubiyyət hərbi uğursuzluqdan yüksəkdə dayanan bir şey idi, bu onun əlaməti idi ki, Sənusi ordeninin mənəvi özülü uçub tökülmüşdü. Bu məğlubiyyətlə o özünün yaşama hüququnu itirmişdi.

Dünən Afrika səhrasının ən əzəmətli insanı olan Sidi Əhməd Əs-Sənusi Əl-Kəbir tərəddüd içində alman sualtı qayığına mindi. Gəmi suyun altında itəndə orden generalı kapitandan qibləni, insanların namazda üz tutduqları Məkkə şəhərinin yerləşdiyi səmti soruşdu. Sonra gedib namaz qıldı və Allaha şükr oxudu ki, müqəddəs namazın surələrini dənizin altında söyləməyi ona nəsib etmişdir.

Sidi Əhməd İstanbula gəldi; qoca sultanın əlini öpdü və Tripol məğlubiyyətinə görə onun günahından keçməsini xahiş etdi. Xristianların qələbəsi aydın olduğu günə qədər o, üç il xəlifə sarayında yaşadı. Atəşkəsdən sonra islamı müdafia etmək üçün yenidən qılınca sarıldı. Kilikiyaya, Kürdüstana Mustafa Kamalın yanına getdi. Harda görünürdü, orda fransızların, italyanların, ingilislərin əleyhinə üşyanlar başlayırdı. Mustafa Kamal Paşa məhz onun tapşırığı ilə kürdləri silaha səsləmişdi; son xəlifəni taxtdan salanda Böyük Sənusi də Türkiyəni tərk etdi. Nəsibi qaç-qınlıq oldu. Suriyadan fransızlar onu Fələstinə göndərdilər. İngilislər Fələstindən Məkkəyə yol-

ladılar. İbn Səudla yola getmədiyi Məkkədən kiçik, acınacaqlı Azir əyalətinə, Yəmən dövləti ilə İbn Səud səltənəti arasındaki bufer dövlətinə üz tutası oldu.

Orda yüz il önce Sənusinin ulu babasını Afrikaya göndərdiyi həmin müqəddəs İdrisinin nəticəsi hökmədarlıq edirdi. İdrisi müdrikliyinə görə kiçik məmləkətin bəyzadəsi kimi taxta çıxmışdı və orda “təriqi, məsudluq yolunu övliyanın söylədiyi şəkildə təlim edirdi. Beləliklə, müəllim İdrisinin nəticəsi ilə onun şagirdi Sənusinin nəticəsi qarşılaşdırıldılar: uca şərəf içində Böyük Sənusi kiçik Azirin qonağı olaraq qaldı, ibadətini etdi və öz mərhəməti ilə Allahın İslami yenidən zəfərə qaldıracağı, Sənusi ordenini yenidən çiçəkləndirəcəyi günü gözlədi.

Həmin gün gəlib çatmadı: İtalyanlar Carəbubu tutdular və ən ucqar oazisləri zəbt etdilər. Sənusi missionerlərin qazmış olduqları quyular qumla doldu; sahiblərinin cəsədləri qumda uyuyandan, yaxud səhra polisindən perik düşüb bir tayfadan digərinə qaçandan bu yana onların vaxtilə əkdikləri xurmalar qurudu.

General Qrasiani Tripolinin cənubunu və Benqazini, əvvəller heç bir bəyazın ayaq basmadığı səhrəni və onun oazislərini özünə tabe etdirdi. 1923-cü ildə italyanların hücumu başladı, 1931-ci ildə Xərçəng Tropikində yerləşən Kufra kafirlərin əlinə keçənə qədər sənusiyənin müqaviməti səkkiz il davam etdi. Palma meşələri və ucsuzbucaqsız xaşa çölləri, arpa zəmiləri və bağlar, xurma ağacıları və üzümlüklər – Sənusi ordeninin mərkəzi bu idi, dörd yandan sonsuz səhra ilə sınırlanmış. Bir ovuc yenilməz sadiqlər baş götürüb biraz da cənuba, daha ucqar vadilərə getdilər, la-

kin ordenin siyasi hakimiyyəti Qrasianinin zərbələri altında tarmar oldu.

Panislamizm xülyaları Liviya səhrasında yelə vərildi. Həmin xülyalar 1915-ci ildə, Asiyadakından üç il qabaq öldü. 1919-cu ildə torpağa tapşırıldı, 1931-ci ildə sümükləri yiğilüb səhra qumunun altında gömüldü. Onların qəbirqazanı Həbəşistanın vəliəhdisi marşal Qrasiani oldu.

Suveş kanalı uğrundakı və sənusiyyə üzərindəki ikiqat qələbə ilə Misir bundan sonra tamamilə təhlükəsizləşdi. Britaniyanın Şərqdəki generallarına qələbə əminliyi gəldi. Türkiyəyə qarşı müharibə onlara hərbi gəzinti kimi göründü, 1915-ci ildə ingilislər daha türk rəqiblərindən deyil, rusların türkləri pərən-pərən edib Kürdüstan üzərindən Mosula hückum çəkə biləcəklərindən qorxurdular. (Doğurdan da: dünya müharibəsinin son məqamında ruslar general Biçeraxovun rəhbərliyi altında Bağdada yürüdülər və bir il ondan sonra müəlliflərdən biri Rovanduzda Mosulun neft yataqlarının yolunu onların üzərinə bağlayan son təpə xəttini rusların aşma cəhdinin xatirəsi kimi onların qənimətlərini gördü).

Təcrübəli feldmarşal lord Kitçener gənctürklərin hərbi zəifliyi barədəki fikri bölüşərək təcili hückuma ürəkləndirirdi. Böyük Britaniya iki cəbhədən hückuma keçdi: Dardaneldən İstanbula, Türkiyənin ürəyinə qarşı, böyük sərvətə iyələnmək üçün isə Mesopotamiyada Bağdad və Mosul qarşı qoşun yeritdi. İngilislər döyüşə təkəbbürlə girdilər. Dəniz səyyahı Sindibadin şəhərini, Anglo-Persian Oil Cie'ni. Cənubi fars neft çölləri ilə üzbeüzdə yerləşən Bəsirəni döyüssüz aldılar. General Taunshendin rəhbərliyi altında hind alay-

ları çətinlik çəkmədən getdikcə şimala yürüdülər. Sultanın yaxşı təchiz olunmuş ərəb alaylarını qabaqlarına qatıb qovdular. Sənusilər öz mübarizələrini yerə qoyan məqamda brit bayraqları xəlifə şəhəri Bağdada yaxınlaşdı.

Türklər təhlükəni hiss etdilər. Sinli general feldmarşal fon der Qolts Paşa xilas olmalını xilas etmək üçün Bağdada tələsdi. Bir neçə min partizanı baş qatmaq üçün Persiyaya səpələdi, ingilisləri və rusları müdafiəsiz ölkədən qovub çıxartdı, fanatik müsəlman dağlı tayfalarını səfərbər etdi. Dahi alman konsulu Vasmus partizan dəstələri yaratdı. Danışdı ki, kayzer Vilhelm islami qəbul edib, Məkkəyə həcc ziyarətinə gedib. “Hacı Vilhelm üçün o kürdləri və bəxtiyarılər tayfalarını yiğdi. Persiyanın neft yataqlarını təhdid etdi. Tələsik toplanmış Anadolu alayları ikinci sort ərəb dəstələrini gücləndirdilər; türk polkovniki Nurəddin tarixi Ktesifon¹ döyüş meydanında ingilis Taunshendi əzdi, fon der Qolts isə qovub onu Kut Əl-Amaraya qısnadı (22 noyabr 1915). Böyük knyaz Nikolay Nikolayeviçin rəhbərliyi altında ruslar, başı alovlu, ingilislərin köməyinə gəldilər, 1916-cı ildə Ərzurumu, Trapezuntu və bütün Ərməniyyəni tutdular, türklər öz işlərindən qalmadılar, Kut Əl-Amaranı təslim olmağa məcbur etdilər (29 aprel 1916).

9 yanvar 1916-cı ildə müttəfiqlərdən təmizlənmiş Dardaneldəki cahanşüməl qələbədən sonra türklərin İraqdakı bu ikinci zəfəri əslində xüsusi hərbi əhəmiyyət kəsb etmirdi. Xəstəliklər nəticəsində böyük itkilər vermiş ac-susuz bir ordu epidemiyaya tutulmuş digər ac-susuz orduya təs-

¹ **Ktesifon** – Mesopotamiyada, Tiqrис sahilində qədim şəhər; Sasanilərin paytaxtı olaraq (226-cı ildən) əzəmətli tikililərlə rövnəqlənmişdi.

lim olmuşdu. İngilislərin 6 generalı, 600 zabiti, 13 mindən yuxarı əsgəri 2500 cəsur türk qarşısında silahı yerə qoymuşdu, halbuki 20 min türk, onların içində də fon der Qolts Paşa qarın yatağından, tifdən, xallı tifdən xəstə yatırıldı.

Lakin bu qələbənin mənəvi təsiri çox güclü idi. Düşünürdün: ingilislər türk ordusunun qarşısında silahı yerə qoyur. Bu uğurdan ruhlanaraq 18 min türk yenidən Persiyaya yürüyüb özlərini onlara qarşı qoyan rusları qovdular, Girmanşahı və Həmədanı zəbt etdilər (may 1916). Qəhrəman yüksələ Suveyş kanalına yeriyb Kantara ətrafındakı reyddə (23 aprel 1916) ingilis suvari alayını əsir aldılar. İngiltərənin Şərqdəki işləri pis gedirdi.

Həmin anlarda ərəbdilli müsəlman dünyasını Qahirədən hazırlayıb-yetişdirən kişilər döyüş səhnəsindən uzaqlarda müqəddəs Məkkə şəhərində oturan bir adamı yada saldılar, o adamı ki, onunla illərdən bəri danışqlar aparırdılar, Şərqdəki hökmranlıq uğrunda birdən-birə şahmat oyununda dəyərlili fiqur ola bilən birisinə məsələ ciddi görünməyəndə onunla necə danışqlar aparıllarsa. Yada düşən bu şəxs Məkkənin böyük şəriflə müqəddəs şəhərlər Məkkə və Mədinənin valisi Hüseyn ibn Əli idi.

Bu yüksək məmuru İngiltərə öz tərəfinə çəkdi və bununla islamın vəhdətini pozdu.

Bunun necə olması yenə xüsusi bir fəsildir.

Müqəddəs Şəhərlərin murdar hakimi

Cahan savaşının önündəki illərdə Asyanın və Avropanın siyasetçiləri gənctürklər tərəfindən ən nəcabətli müsəlman zadəganlığının, yəni iqamətgahları Məkkədə olan şəriflərin marşalı elan edilmiş Hüseyin ibn Əli adlı müsəlman ruhani ilə, demək olar, heç maraqlanmırıldılar. Belə şəriflərdən – nə böyükdür Allahın mərhəməti – dünyanın bütün ölkələrində on minlərlədir. Şəcərəsini Məhəmməddən götürmiş bəyaz, qonur və siyah müsəlmanlar çoxdur. Bu şəriflərdən ən ləyaqətlisi, təbii, elələridir ki, onlar müqəddəs Hicaz torpağında qalmışlar və orda Məhəmmədin ənənəsini birbaşa davam etdirirlər. Bu şəriflər arasında yənə elələri ən güclü təsir dairəsinə malikdir ki, onlar müqəddəs Məkkə şəhərində yaşayırlar və həmin Məkkə aristokratiyasının başçısı yenidən əslzadələr əslzadəsidir: Şərif Əl-Kəbirdir, böyük şərifdir.

Həmin böyük şərif Hüseyin ibn Əli sultanın ona verdiyi titulun sayəsində müsəlman aristokratiyasının yalnız şərifi deyildi, o həm də doyurumlu bir vəzifənin iyəsi idi: “İmaranın. İstanbul sultanının vəliliyi və tapşırığı ilə o, “hərəmeynin, iki ən müqəddəs şəhər Məkkə və Mədinənin ömür-lük valisi idi. Türk məmuru kimi o bununla xəlifənin ən sadıq evladları və qulları sırasında sayılırdı.

Mühəribə başlayanda o artıq yaşılı bir kişi idi, 65 yaşılı, biraz çılğın, biraz xəsis, biraz tamahkar, biraz intiqan, lakin həddən artıq nəcib, şux və aristokrat. Dörd oğlu vardı: Əli, Feysəl, Abdulla və Zaid. Ərəb zadəganlarına xas olduğu üzrə onlar gözəl İstanbul şəhərinin hərbi məktəbində

oxuyurdular, xəlifə sarayında gəzib-dolaşırdılar və ataları kimi sadiq təbəələrdən sayılırdılar. Feysəl liman şəhəri Ciddənin deputatı, Abdulla isə hətta türk parlamentinin vitse-prezidenti idi, bir sözlə, şad və xürrəm yaşayırdılar və ataları ən surlu həyat sürürdü, dünyanın ən gözəl vəzifəsinin sahibi idi: o özünü hökmdarın səlahiyyətlərindən azad etmiş, lakin onun bütün hüquqlarına malik bir hökmdar idi. Polis və məhkəmənin, bədəvilərə qarşı mübarizənin, su kəmərləri və yolların çökəkilişinin qeydinə Hicazın türk general-qubernatoru qalırdı, müqəddəs əyalətdə möminliyin qayğısı və xəracların, vergilərin və hər il Məkkəyə gələn onminnlərlə zəvvardan nəzirlərin toplanması böyük şərifin payına düşürdü. Saraylar sahibi idi, sayseçmə ərəb atlarından ilxıları, gözəl çərkəz qadınlarından hərəmxanası, ordeni, bunlardan da əfzəl çoxlu pulu vardi. Hər il yayda dağ şəhəri Taifə, ta qədim zamanlardan bütün əslzadə məkkələrin yay düşərgəsinə köçürdü. Büyük Şərif Aliləri orda oturub ərəb klassiklərini oxuyur, şəriəti öyrənir və müqəddəs yazının mahiyyəti haqqında ta o vaxta qədər götür-qoy edir ki, ona bir aydınlıq gəlir; general-qubernatorun yanına gedib İstanbula çatdırmaq üçün ona möhürlənmiş qalın bir məktub verir. Məktubda uca xəlifəyə özünün və ailəsinin kasıblığından gileylənir və ondan yüksək maliyyə təminatı istəyir.

Ali Porta böyük şərifin bu cür şiltaqlıqlarına həmişə anlaşılı yanaşındı; bunun əvəzində o da, oğlanları da bütün nazirləri inandırırdılar ki, bu kasib, bədbəxt, lakin həddən artıq sədaqətli böyük şərifdən başqa ikinci sadiq təbəə yoxdur. Doğrudan da: hər il Məkkəyə axışan zəvvvarlara o, xəlifəyə sədaqət vəz edirdi. Bunun mükafatı olaraq hər dəfə də yeni-yeni pul alırdı. Bu mömin

vassala pul və bəxşis göndərməyi asanlaşdırmaq üçün Ədbülhəmid Hicaza dəmir yolu çəkmək fikrinə düşdü. Özü bu işə pul buraxmaq istəmədiyi-nə görə həmin yüksək dini tədbir üçün “həcc zi-yarətini asanlaşdırmaq məqsədilə bütün islam dünyasından pul toplandı. Dəməşqin cənubu ilə – Hayfaya ikinci xətlə – dəmir yolu get-gedə irəlli-lədi. Dünya müharibəsi başlayandan biraz qabaq Peyğəmbərin şəhəri Mədinəyə çatdı. Və həmin yolla təkcə pul yox, Hicaza həm də əsgərlər gəl-diyyinə görə bu, böyük şərifin möminliyini və eyni zamanda onun xəlifəliyə mütiliyini artırdı¹. Dünya müharibəsi başlayanda müqəddəs savaşa rəğ-bətini türk hökumətinə çatdırmağa tələsdi. Şərif-liyin müqəddəs savaşla bağlılığını simvolik sə-nədləşdirmək üçün ortancıl oğlu Feysəli, İraqın gələcək kralını Dəməşqə Camal Paşanın baş qə-rargahına göndərdi. Camal Paşa 1500 suvaridən ibarət yardımçı korpus tələb edəndə bu içsəl mü-nasibət daha da möhkəmləndi. Həmin hərbi dəs-tənin yaradılması üçün böyük şərif kasıbığını nə-zərə alıb 60 min qızıl funt-sterlinqdən ibarət xırda xərclik istədi. Pulu aldı. Bunun üstündən mömin qoca adıgedən qoşun üçün həm də silah, sursat və azuqə tələb etdi. Camaldan bunları da aldı, böyük şərif daha sonra qaynar bir çaba ilə suvari korpu-sunu yaratdı, az qala aradan bir il keçəndə vur-tut 50 nəfəri (sözlə əlli) Feysəlin komandanlığı al-tında türk baş qərargahına göndərdi. Müqəddəs savaş üçün yetərli, hələ biraz da artıq; Allahın Rəsulu dünyani özünə tabe etdirmək üçün yola çıxanda onun sərəncamında bundan da az əsgər

¹ Lakin bu ona artıq 1914-cü ildə, dünya müharibəsi başla-mazdan qabaq oğlanlarından birini lord Kitçenerin yanına göndərməyə və can-başla müstəqil olmaq istədiyini ona eti-bar etməyə mane olmadı (Şərh müəlliflərindir).

vardı. Əlli xalis dindar döyüşçü dinsiz İngiltərənin bütün döyüş qüdrətinə müqavimət göstərə bilər.

Camal Paşa 60 min funt-sterlinqi şübhəli hesaba köçürüb mühəribəni məkkəli qəhrəmanlar olmadan da başa çatdırmağı qərara aldı. Hətta ömründə heç kimə inanmayan paşa da ağlına gətirmədi ki, bu sədaqətsizliklə böyük şerif bir neçə min funt-sterlinq qazanmaqdan başqa, ayrı şeylərə can atır. Camal Paşa sonralar öz xatirələrində yazdırdı:

“Özlərini ingilis və fransızlara satmaq üçün əksər ərəblərin kifayət qədər alçaq olmalarına möhkəm əminliyimə baxmayaraq heç cür mümkün saymurdım ki, şerif Hüseyin kimi təcriübəli bir insan – bir ayağı gorda olan bu qoca kişi – islamın mütləq nökərçiliyinə aparan bir tədbirə əl atacaq”.

Paşa sonralar da inana bilmirdi ki, əslzadələr əslzadəsi islama xəyanət planlaşdırır. Halbuki şübhə üçün kifayət qədər əsas vardi. Məsələn, alman kreyseri “Emdenin komandanlığı ilə olan hadisə. “Emdennin heyəti cəsur kapitan-leytenant fon Mükenin rəhbərliyi ilə Azirə qədər gəlmişdi və burda bədəvilərin hücumuna məruz qalmışdı. Bəlli olmuşdu ki, hücumu Məkkənin şərafətli böyük şərifi təşkil edib. Burda da onu bəhanə gətirdi ki, dinsizlərin müqəddəs torpaqda heç nə aramalı olmadıqlarını müqəddəs ocaqların varisi kimi nümayişkaranə şəkildə göstərməyi özünün vəzifəsi sayıb.

Başqa qəribə bir simptom da fakt idi ki, Hicazın sahili ingilislər tərəfindən blokadaya alınmadı, mühəribənin şidirgி çağında Məkkəyə həmişə Misirdən taxıl və digər ərzaq məhsulları gəldi. Böyük şerif yenə bir bəhanə tapdı: Hindistanın

mömin müsəlmanları ingilisləri müqəddəs torpağın blokadasından imtinaya açıq-aşkar məcbur edirlər. Lakin Camal Paşa bir daha inamsızlıq göstərəndə şərif öz sədaqətini dünyada mövcud olan ən təntənəli şəkildə sübut etməyi qərara aldı: bütün şəriflər sülaləsinin əbədi sədaqət andını xəlifəyə çatdırmaq üçün 1915-ci ilin sentyabrında oğlu Feysəli Dəməşqdən İstanbula göndərdi. Feysəl xəlifənin əlini öpdü. Gənctürk nazirlərin hamısına baş çəkdi, sonra Suriyaya gedib Qüdsdə bütün ərəb qərargah zabitlərinin toplantısında “son damla qanına qədər öz döyüşçülərinin başında dayanıb kafirlərə qarşı vuruşacağına Peyğəmbərin mübarək ruhu qarşısında and içdi (Camal, Xatirələr).

Feysəl gəncliyini İstanbul sarayında havayı keçirməmişdi; lazım gələrsə, o, gözlerinin yaşını sıxmağı, həmin gözlərdə vəhşi savaş həsrətini, yaxud qaynar sədaqəti ifadə etdirməyi bacarırdı. Ənvər Paşa ilə Camal Paşa Feysəlin dəvəti ilə Mədinəyə getdilər. Böyük şərifin oğlu ərəb şairlərinin klassik üslubunda təntənəli salam nitqi söylədi, yenidən əbədi sədaqət andı içdi və atasının hədiyyəsi kimi hər iki qonağa fəxri qılınc bağışladı. Səhra evladlarının səmimi dostluğunun nişanəsi.

Mədinədə şərifin oğlanları Əli və Feysəl Türkiyə əleyhinə üsyana topladıqları və türk sərkərdələrinə “müqəddəs savaş üçün döyüşçülər kimi təqdim etdikləri dəstələri parada düzdülər. T. E. Lorens bu səhnəni ironiya ilə belə təsvir edir:

“Ənvər, Camal və Feysəl Mədinənin darvazaları öündə tozlu bir düzəngahda döyüşçülərin sıraya düzülməsinə, dəvələrin belində elüzəri döyüşdə bir-birinə hücum edib geriyə çəkilmələrinə, yaxud qədim ərəb adətincə oyunsal nizə döyüşünə

yürüdüklərinə tamaşa edirdilər. - Bunların hamısı da müqəddəs savaşın könüllüləridir? - Ənvər Feysəldən soruşdu. - Bəli, - Feysəl cavab verdi. - Son damla qanlarına qədər müsəlmanların bütün düşmənlərinə qarşı döyüşə hazırlılar? - Bəli, - Feysəl təkrarladı. Sonra ərəb başçıları özlərini təqdim etmək üçün yaxına gəldilər. Onların başçılarından biri, Modiq tayfasından olan şərif Əli ibn Hüseyn Feysəli qırğığa çəkib qu-lağına piçildədi: - İndi öldürək, cənab? - Və Feysəl dedi: - Yox, onlar mənim qonağımızdır“. (*The seven Pillars of Wisdom*, 5-ci fəsil).

Bəli, qətl planından imtinaya təqrübən oniki batalyon gücündə türk qarnizonunun Mədinədə yerləşməsi son dövrlər müharibədə o qədər də əməl olunmayan qonaq imtiyazından daha çox təsir göstərdi.

Camalla Ənvər ərəblərin loyallığına möhkəm inamları olmadan geriyə döndülər. Camal Dəməşqdə bir neçəsinə dərs vermək qərarına gəldi. Vətənə xəyanətə görə Suriyanın müstəqillik hərəkatının başçıları ölümə məhkum edilib asıldılar. Edam mərasiminə Camal Paşa gənc Feysəli xüsusi sevgi ilə apardı. Feysəl ərəb əyanlarını kəndirdən xilas etməyə əbəs yerə çalışırdı, acıqlı ordu komandirini ara vermədən əbəs yerə narahat edirdi. Əbəs yerə. Camal Paşa qorxutma yolu ilə hər cür üsyən cəhdini boğmaq əzmində idi.

Bu vaxt Camal Paşa qəfil bir teleqram aldı: Ənvər Paşa tel vururdu ki, böyük şərif bir depeşə göndərib və bunu o, zarafat, yaxud mistifikasiya hesab edə bilər. Müqəddəs şəhərlərin şərəfli qoruyucusu teleqrafla bildirirdi:

“Zati-Aliləri istəyirlər ki, özümü dinc aparım, onda bütün Hicazın müstəqilliyini irsi əmirlilik kimi mənim rəhbərliyim altında tanışınlar. Bundan

əlavə, tutulmuş millətçilərin hamısı üçün amnesiya tələb edirəm”.

Camal Paşa məsələni ciddi qəbul etdi: İrsi əmirliklərlə zarafat etmirlər, bu o deməkdir ki, ciddi işlərə meyllidirlər. Odur ki, Əmir Feysəli yanına çağırtdırdı. O da göz yaşı axıtdı:

- Mümkün olan iş deyil, qəti və heç cür mümkün deyil, - hıçkırdı. Sonra bir müddət fikrə gedib izah etdi ki, teleqram yanlışlıq olmalıdır. – Əfəndim, - İraqın gələcək kralı dedi, - bilirsiniz, necə üzülürəm?! Depeşə həqiqətən anlaşılmazlıqdır. Bilirsiniz ki, atam türkcəni pis bilir. Yəqin dilmanc ərəb mətnini səhv tərcümə edib.

Atasına türk dilini öyrətmək üçün Feysəl təcili Məkkəyə getmək üçün icazə istədi. Məzuniyyətdən Qüdsə qayıdacağına and içdi.

Camal ehtiyatlı adam idi. Əvvəlcə o, dünyagörmüş igidlərdən birini, general Fəxri Paşanı, Peyğəmbərin qəbrini Peyğəmbər nəslindən qoruya bilmək üçün üç batalyonla Mədinəyə göndərdi. Yalnız bundan sonra şərif Feysəli buraxdı. Ayrlıklärən ona öz fikrini söylədi:

- Bizimlə əməlli-başlı dostluq etməkdən ayrı bir məqsəd güdsəniz, onda, yaxşısı budur, həmin an əlinizə silah götürüb qiyama qalxın. Onda ən azı indiki komedyaya son qoyar və düşmən kimi açıq-aşkar üz-üzə dayanarıq. Qalanı Allahın işidir. Hələliksə Mədinəyə getməyə icazə verirəm. Sevincdən Feysəlin gözləri qığılçım saçdı. Camal dərk edirdi: Ərəblərlə müharibə qaçınmadır.

Azca keçmiş onun şübhələri təsdiqləndi. 2 iyun 1916-cı ildə Fəxri Paşa Mədinədən zəng etdi:

- Bədəvilər böyük şərifin oğlanlarının rəhbərliyi altında şəhəri tərk etdilər. Əlavə qüvvələr gəndərin.

“Səhrada üsyan başlamışdı. Məkkənin şərifi xəli-fəliyin başçısına qarşı qalxmışdı və dinsizlərlə birlikdə müqəddəs savaşa qarşı vuruşurdu. İslam osmanlı xəlifənin əlindən çıxmışdı.

Məkkənin şərifi Peyğəmbərin varisi kimi öz lə-yaqətinə bələd idi. Onun üsyani hər hansı zadə-ganın qiyamından fərqli olaraq başqa səbəblərə malik olmalydı. Alçaq şöhrət düşgənlüyü yox, gərək yalnız dinə xalis sevgi onu bu işə sövq etmiş olaydı. O, ingilis savaş gəmilərinin köməyilə iyunun 16-da Ciddə şəhərini tutanda baş vəzirə müti bir məktub yazmışdı: Vicdanı ona yol vermir ki, bundan sonra da İstanbuldakı allahsız hökü-mətlə bağlılıqda qalsın. Bu vicdan yazıq şərifə rahatlıq vermiş: Türk hökumətinin allahsızlığı barədə dərdlərini o, bütün dünyaya çatdırmalı olmuşdu. Qoy hər kəs bilsin ki, böyük şərif mü-haribənin şidirğι vaxtında xəlifəyə sədaqətini ni-yə qırılmışdır.

Şəban ayının 25-də (27 iyun 1916) o, islam dün-yasına bir müraciət çap etdirdi. Uzun illərdir Türkiyə hökumətinin allahsız əməllərini tam səbrlə müşahidə edib. İndi isə!

“İstanbulda ‘İctihad’ jurnalında qadınlarla ki-şilərin vərəsəlikdə bərabər hüquqlu olmaları haq-qında bir təklif çap olunmuşdur. Bu məqalə şəriət qanununa zidd olsa da, türk hökuməti həmin jurnalı bağlamamışdır. Daha sonra: Ədliyyə naziri sərəncam vermişdir ki, bundan sonra yalnız o şahid ifadələri keçərli sayila bilər ki, onlar ha-kimin hüzurunda edilmiş olsunlar. Bu, ‘Əl-Bəqə-rə’ Surəsinə qarşı dözülməz hücumdur ki, Allah Özü həmin Surədə hər bir müsəlmanın digər mü-

səlmanın şahid ifadəsini qəbul edə bilməsini bulyurmuşdur¹.

Bu fasiqliklə kifayətlənməyərək müharibənin gedisi zamanı orucluq ayında oruca əməl etməməyə fətvada hərbi dəstələrə icazə verməklə türk hökuməti dinin müqəddəs hökmündən açıq-aşkar üz döndərmışdır².

Bütün bu səbəblərdən şöyük şərif kəsdirmişdir ki, əldə qılınç, allahsız hökuməti devirmək bundan sonra hər bir həqiqi dindarın borcudur.

Şərifenin möminliyinə nə qədər ehtiram bəslənilsə də, daha ağır dini məsuliyyətli üsyan üçün bundan mənasız səbəb ola bilməz. Fəqət, bəlli olduğu kimi, müharibədə hər şeyə icazə verilir – Məkkədə, Taifdə və Mədinədə ərəb üsyancılarının hücumuna məruz qalmış türk zabitlərinin fətvanın doğruluğu və yanlışlığı barədə mübahisə aparmağa vaxtları yox idi. Səltənətin taleyi həll olunurdu. Məkkədə İngiltərə panislamizmə qarşı əks hücuma keçmişdi.

Və qalib gəldi.

Lakin xəlifəni satan, islami parçalayan şərif Hüseyn öz əməlinə çox da sevinəsi olmadı. Doğ-

¹ ”...Öz aranızdan iki adamı şahid tutun. Onların ikisi də kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Şahidlər çağırılanda boyun qaçırmalar... və alış-veriş etdiyiniz zaman şahid tutun və katibə, yaxud şahidə zərər yetirilməsin” (İqtibas müəlliflərindir).

² Dini hökmə görə müsəlmanlar orucluq ayı ramazanda səfərdədirlerse, onlara orucu dayandırmağa icazə verilir. İndi isə, təbii ki, müharibədir, üstəlik həm də müqəddəs müharibədir, adı səfərdən çox-çox artıq bir şeydir, ona görə də adı çəkilən fətva tam qanunidir:

“Səfərə çıxdığınız zaman kafirlərin sizə xətər yetirəcəyindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər” (4, 102; – Azərbaycan dilinə tərcümədə 101-ci Ayə – Ç. Q.) – Şərh və iqtibas myəlliflərindir.

rudur, Peygəmbərin əbasının türk sultanının ciyindən salındığını o öz gözləri ilə gördü, doğrudur, xəlifə titulunu ələ keçirə bildiyini, oğlanlarından ikisinin taxt-taca sahib olduğunu yaşadı. Amma öz çöküşünü də yaşadı. Allahın cəzası onu qabaqladı. Yaşının sinli vədəsində sürgünə düşəsi oldu; oğlanları Hicazdan qovuldular; onu ucaltmış ingilislər onu da endirdilər. Sürgündə öldü – nifrət, lənət və hətta ehtiyac içində. Ən pisi də bu idi. Lakin bu barədə başqa bir yerdə söhbət gedəcək.

Səhrada üsyan

Son iyirmi ildə, T. E. Lorensin eyni adlı kitabında təsvir etdiyi kimi, – bu, ulusalıüst allah dövlətinin sonu haqqında elə bir faciədir ki, gənc ingilis arxeoloqu onun yerinə ərəb irqinin dövlətini qoymaq istəyir – “Səhrada üsyan əfsanəsindən romantik əfsanə olmamışdır. Bir yerdə o, imansız, qoca böyük şərifi özünün Məkkə sarayında, digər yerdə hiyləgər, pəndəm bəyzadə Abdullani, incəsinirli və alicənab əmir Feysəli kəskin ştrixlərlə təsvir edir, nağılvəri mənzərə çəkir ki, həmin mənzərədə dünyani xəlifəyə tabe etdirmək üçün bir vaxtlar yola çıxdıqları qara, daşlı çöllərdən bədəvilər indi də Ərəbistanı xəlifədən qoparmaq məqsədilə şərifen dörd oğlunun rəhbərliyi altında yürüşə qalxırlar.

Mənzərə gözəldir, nağıl kimi gözəldir. O, milli birliyə gedən yolu səhra xalqına göstərmək ideyasını tutmuş gənc ingilis xristianından xəbər verir. Bu o şəxsdir ki, asılı gənc zabit kimi Ərəbistana gedir, özünün uydurduğu ərəb əfsanəsinin daşıyıcısına çevirdiyi qəhrəmanı axtarır, əsl nağıl şahzadəsini, şərif Feysəli tapana qədər şahzadələri bir-bir dişinə vurur. Sonra ətrafına dəstələr və ərəb şeyxlərini yiğir, onları su mənbələrinin və dəmir yolu körpülərinin yanına aparır; səhrada kral dövləti yaradır və hamısı birlikdə özü onun qəhrəmanına, carçısına, dövlət xadiminə, generalına, baş nazirinə və mətbuat şefinə çevirilir. Bədəviləri öz başçılarına qarşı qaldırır, rast gəldiyi türkləri döyüb öldürür, Dəməşqə köçür. Beşyüzilik türk hökmranlığının xarabaları üzərində yeni ərəb dövlətinin zəfər tağını ucaldır.

Polkovnik Lorens öz üsyanının şəklini bizə çəkir. Boyalar gerçək, cizgilər doğrudur. Onun oxu-

cuları kitabıńın bircə firçasını da başqa cür görmək istəmir.

Lakin hər şəklin təmiz bir astar üzü də var: bu barədə müəyyən şeyi onun ırs əsəri “The seven Pillars of Wisdom verir. Bundan biraz ətraflı danışmaq da bizim borcumuzdur.

Böyük şərifin tənəzzül ideyası, deyildiyi kimi, 1914-cü ilə gedib çıxır ki, burda onun böyük oğlu Əli¹ Qahirədə lord Kitçenerə buna görə baş çəkmişdi². O vaxtlar Londonun dərdi başından aşındı. Beləliklə də böyük şərif türk vətənpərvəri olaraq qaldı və müharibə elan ediləndən sonra hətta rəsmi şəkildə müqəddəs savaşa qoşuldu. Yalnız türklərin Suveyş kanalında məğlubiyyətindən sonra İngiltərə ilə yeni danışqlara başladı. Sat-qınlığının müqabilində əks-tədbir kimi öz rəhbərliyi altında böyük ərəb dövləti üçün zəmanət, Məkkədə ərəb xəlifəliyinin qurulmasına yardım və bundan əlavə, pul, taxıl, sursat, silah, imkan daxilində hətta artilleriya tələb etdi.

Bu təklif bir tərəfdən ingilislərin ürəyindən idi, digər tərəfdən isə ağlasıgmaz deyildi. Hüseynə ərəb xəlifəliyi yaratmaq İstanbul xilafətinin təsirini iflic edərdi, digər tərəfdən isə bir neçə milyon mömin hindliləri cırnadardı ki, onlara

¹ Coxlarının, eləcə də polkovnik Lorensin göstərdiyi Abdulla yox (İzahat müəlliflərindir).

² Hüseynin 1915-ci ilin iyulundakı ilk tələbi hətta Tavr (Türkiyənin cənubunda dağ silsiləsi, uzunluğu təqribən 1000 km, hündürlüyü 3726 metrə qədərdir – Ç. Q.) dağlarının o üzündəki türk böyük əyaləti Adananı da əhatə edirdi ki, o, bugünün özündə də türklərdədir! Bundan əlavə, təbii ki, bağımsızlığınına İngiltərənin zəmin duracağı Mesopotamiya, Yəmən də daxil olmaqla bütün ərəbdilli vilayətlər (İzahat müəlliflərindir).

möhkəm-möhkəm söz vermişdilər: İngiltərə sultana xəlifəlik taxtında zəmanət verir. Şərifin təkliflərinə Qahirədəki Arab Office'ın cavabı nümunəvi şərq siyasetinin dərsliyinə düşən bir parça kimi aşağıda sözbəsöz verilir. Böyük şərif ingilis savaş gəmisinin göyərtəsində Kiprə sürgünə getməzdən bir gün qabaq onu müəlliflərdən birinə şəxsən təqdim etmişdir.

"Uca nəcabətli cənaba, əslzadələr törəməsinə, böyüklük tacına, islam ağacının budağına və qüreyşilərin həşəmətli köküնə; ucarütbəli, qüdrətli və məshur cənaba, hökmədarlar və şəriflər evladına, hörmət sahibinə və hörmətə dəyərliyə; Şərif Hüseyin Əlahəzrətlərinə, insanların hökmədarına, dindarların namazda qibləgahı və ziyarət-gahı mübarək Məkkə şəhərinin – qoy onun xeyir-duası bütün insanların üstüncə olsun – əmirinə.

Ən gözəl və müti təriflərimizi, könüldən gələn səmimi salamlarımızı yetirərək indiyə qədər Böyük Britaniyaya göstərmiş olduğunuz comərdliyiniz, meyliniz və loyallığınız üçün Sizlərə minnət-darlığımızı izhar etməyi özümüzə borc bilirik. Ərəblərin marağı ilə İngiltərənin marağının, ya-xud tərsinə, üst-üstə düşməsində Əlahəzrətlərininiz və Sizin yaxın adamlarınızın yekdil olmalarını Sizlərin dilindən eşitmək bizi çox sevindirir.

Biz məqamdan istifadə edib Əli Əfəndinin Zati-Nurunuza çatdırdığı və ərəb ölkələrinin, onların sakinlərinin müstəqilliyi xeyrinə bizim arzularımızı, eləcə də ərəb xəlifəliyinin bəyanına razılığımızı ifadə edən və lord Kitçener ekselensləri tərəfindən olan xəbəri təsdiqləyirik. Bir daha bildiririk ki, Böyük Britaniyanın Kral Həzrətləri bu barədə öz sevincini izhar edib ki, xilafət əsl ərəbin, həmin mübarək, böyük Peyğəmbər ağacının bir budağının əlinə verilir.

Sərhəd məsələləri ilə bağlı ilkin müzakirələr göstərdi ki, bu hələ tezdir və səmərəsiz vaxt itkisidir o baxımdan ki, müharibə davam edir və türklər hökmənlik etdikləri torpaqların böyük bir hissəsinin faktiki olaraq hələ də sahibi kimi çıxış edirlər. Bizim üçün kədərli də olsa, deməliyik ki, bu ərazilərin ərəblərinin bir hissəsi ən dəyərli məqamı tutub bizim tərəfimizə keçməmişdir, tərsinə, onlar yeni bandit və quldurları, almanları, eləcə də barbar türk zülmkarlarını müdafiə edirlər. Misir hökumətinin Siz Zati-Nurlarının ordusuna Müqəddəs Ərəb Torpağı və möhtərəm ərəblər üçün ayırılmış olduğu taxılı və pulu göndərməyə hazırlıq. Daha sonra biz nümayəndənizin yanımıza gəlişini asanlaşdırmaq üçün hər şeyi etmişik. Səmimi nəzərə alın ki, biz bütün varlığımızla Sizinlə razıyıq.

Aramızdakı gözəl münasibətləri saxlamaq üçün Allaha yalvararaq ən yaxşı salam və məsləhətlərimizi Uca Zati-Nurunuza göndəririk.

19 şəban 1333 (31 avqust 1915)

Səmimi qəlblə Sizlərə sayqılı

Artur Mak Mahon,

Kral Həzrətlərinin nümayəndəsi”.

Titullarının hamisinin sadalanması şerifə o qədər də dərin təsir bağışlamadı. Daha çox “Misir hökumətinin Müqəddəs Torpaq üçün ayırdığı taxıl və pulun (İncəliyə fikir verin: böyük şerifə taxılın və pulun göndərilməsini xristian İngiltərə yox, mömin müsəlman Misir həyata keçirir) təsiri oldu.

Hüseyn ağıllı və hamiya şübhəylə yanaşan adam idi; kifayət qədər ağıllı ki, başa düşsün: bu məktubda sonuclu bir şey yoxdur. Beləliklə o gözlədi. Sonralar özü müəlliflərdən birinə dediyi kimi, Qüdrət Sahibi onun beynini nurlandırana qədər gözlədi.

Bu nurlanma 1916-cı ilin ayında, Kut Əl-Amara hadisəsindən bir neçə gün sonra ingilis zabiti ona səkkiz milyon qızıl funt-sterlinq sayında gəldi. Səhrada tarixi üsyan bununla başladı.¹

Hicaz ərəblərinin heyranlığı öz ifadəsini Ciddənin fransız işlər müdirdən aldığımız rəqəmlərdə tapır: böyük şerif on milyon funt-sterlinq həcmində ilkin birkərəlik xərcdən başqa hər ay 200 min funt-sterlinq müavinət alırdı. Böyük oğlu Əli 47 min, ikinci oğlu Abdulla 65 min, üçüncü oğlu Feysəl – polkovnik Lorensin fikrincə ən bacarıqlısı – 120 min funt-sterlinq alırdı, halbuki, dördüncü oğlu Zaid 25 minlə keçinməli oldu. Bu aylıq pullarla həmçinin həqiqətən döyüşən qorçular qvardiyası və qullar da daxil olmaqla rəiy-yət də saxlanılmalı idi. Hər halda hər vətənpərvər bədəvi ayda on funt-sterlinqə qədər alırdı ki, burda da hər şeyx öz tayfasının yeni doğulanından ölüm ayağında olanına qədər bütün üzvlərini ordu siyahısına saldırırdı. Xüsusi bacarıqlı başçılar hətta boylu qadınları da qeydə aldırırlılar, axı onların oğlan doğacağı ehtimalı 50% idi. Təbii ki, bu bədəvilər bütün vaxtı döyüş meydanında olmayı artıq sayırdılar. Eləki bu cür muzdlu əsgərlərdən biri bir-iki həftəliyə döyüşdə iştirak etdi, evə qayıdır və ailəsinin başqa bir üzvünü göndərirdi.

¹ Sonsuz danışıqlara baxmayaraq ərəblərin tələbləri barədə şəriflə Mak Mahon arasında razılıq əldə edilməsə də, “üsyan başladı. Hüseyin (5. XI. 1915) Adana əyalətlərindən imtina etdi, lakin bütün Ərəb vilayətlərinin, xüsusilə də Beyrutun tələbi üzərində dayandı – Mak Mahon (24. X. 1915) qətiyyətlə bildirdi ki, “Dəməşqin, Homsun, Homanın qərbi və Suriyanın Hələbdən qərbə yerləşən hissəsi fransızların mənafeyinə xələl gətirmədən xalis ərəb torpaqları sayıyla bilməz. 1. I. 1916-cı ildə Hüseyin “müharibə gedənə qədər Livandan imtina edir. Beləliklə, fikir ayrılıqları yenə də qalır; buna baxmayaraq baş tutan pul ödənişindən sonra üsyana nail olunur (İzahat müəlliflərindir).

Qanlı döyüslərdəki itkilər bu yolla dözümlü həd-də qalırdı – heç vaxt muzdluluğun dörddə birindən artıq bir döyüsdə təhlükə altında olmurdu.

Hicazın yarısı, öncə də ikinci paytaxt Mədinə həmişəki kimi türklərin əlində olsa da, Hüseyn 4 noyabr 1916-cı ildə krallıq titulunu aldı.

Özünün həftəlik qəzeti “Əl-Qiblədə qoca kral özü bu barədə yazırıdı:

“Bu, qədim şan-şöhrətlərini və qədim padşahlıq səltənətini yenidən bərpa etməyə müyəssər olmuş ərəblərin böyük bayram günüdür. Biz ərəb padşahlığının başında bütün dünyanın Allahdan başqa başı üstündə heç bir rəbbi və Ərəbistan bayrağından başqa digər bayraqı tanımayan ən qocaman hökmən sülaləsini görürük”.

Sonra o, “Röyter telegraf agentliyi vasitəsilə qeyri-ərəb dünyasının müsəlmanlarına müraciət etdi:

“Bizim məqsədimiz islamın qələbəsi və bütün müsəlmanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Hərəkatımızın vəzifəsi indiki anda onun çabalarının hamisini xalqın bütün təbəqələrinin tərbiyəsinə yönəltməkdən, onun qabiliyyət və ehtiyaclarını nəzərə almaqdan ibarət olmalıdır. Biz dinin bu vəzifəsini yerinə yetirməyi qət etmişik. Ümid edirik ki, Qərbin və Şərqi bütün müsəlmanları qardaşlıq bağını möhkəmlətmək üçün öz borclarını eyni zamanda yerinə yetirəcəklər.

Ümid edirik ki, onlar əllərini Rəblər Rəbbinə qaldırıb Peyğəmbərə yalvaracaqlar ki, bizə yardımçı olsun və bizi islam və müsəlmanlar üçün xoşbəxtlik yolu olacaq yola yönəltsin”.

Əsas məsələ isə İttifaq Dövlətlərinin öz yeni müttəfiqləri ilə islam aləminə göstərmək istədikləri təsir idi: Buradan da 18 sentyabrda fransız müsəlmanlarının nümayəndəsi Ciddədə kreyserin göyərtəsində göründü – Əlcəzairdən, Tunisdən

və Mərakeşdən professorlar və qadılar. “La reception fut grandiose, le Grand Sherif lui reservait un accueil des plus flatteurs (“Qonaqlıq çox təmtəraqlı keçdi, böyük şərif gələnləri şəxsən özü qarşılayırdı), deyən Ejen Yunq tam ciddiliklə bildirir. Fransız palatasında repartyor Lui Marin yazırıldı:

“Şərif və onun tayfaları gənciTürk hökumətinin rəzilliyinin intiqamını alır. Onlar türklərin hərbi fatehləridir; özlərinin dini canfəşanlıqları ilə seçilirlər”.

Bəli: hərbi fatehlərin qələbələri çox da öyünməli deyildi. Üsyənlarının strateji nəticəsi o oldu ki, iyirmiikinci türk diviziyası gücləndirildi və təqribən altı min türk əsgəri onaltı topla Ciddədə, Taifdə, Məkkədə və Akabada ya əsir düşdü, ya da qaliblər tərəfinə keçdi. Ərəblərin döyüş meydانında donub qalmalarının ən “parlaq nümunəsini 1918-ci ilin oktyabrında türk ordusunun məğlubiyyətindən sonra onların Transiordaniya yürüşünün təsviri göstərir ki, bunu da Lorens aşağıdakı kimi verir:

“Alman (və Avstriya-Macarıstan) böülükləri harda yürüş etsələr, türk dəstələrinin ağılsız qaçışı yanında istisnalıq təşkil edirdilər. Qardaşımı öldürmiş düşmənlə birinci dəfə fəxr etdim. Almanlar öz vətənlərindən ikimin mil aralı idilər; ümidsiz, yad-yabançı ölkədə, ən möhkəm əsəbləri belə, pozmağa qadir olan bir vəziyyətdə, kifayət qədər tərəddüb içində. Bununla belə, onların dəstələri bir-birindən aralanmırıldı, tam nizam-düzənlə. Hicuma məruz qalan kimi ayaq saxlayırdılar, döyüş mövqeyi tuturdular və məqsədli atəş açırdılar. Çox gözəl idilər”.

Onlara qarşı düşünülmüş müqavimət göstərilən kimi səhra döyüşçülərinin hətta cəbhənin po-

zulmasından sonra heç nə bacara bilmədiyi faktını ingilis effemistik şəkildə belə təsvir edir: „Ərəblər yox, ingilislər qalib gəlmışdilar, ərəblər hətta müharibənin sonunda da o vaxta qədər Mədinədə qalmış bir ovuc türkün öhdəsindən gəlmək iqtidarında deyildilər”.

Elə bu olayın özü də “Səhrada üsyana aiddir.

Lorens öz kitabında Mədinə uğrunda döyüşü elə təsvir edir ki, sanki bu həmin şəhərə hücum etməmək deyil, türkləri bu “itirilmiş mövqeyə yeni-yeni qüvvələr və silahlar atmağa məcbur etmək kimi xüsusi bir müharibə kələyi olmuşdur. Həqiqətdə isə təqribən üçmin türk əsgəri, bir o qədər də sadiq ərəblər böyük bir ərəb ordusunu müharibənin sonuna qədər məşğul etdilər.

Nəhayət atəş dayandırıldı. 31 oktyabr 1918-ci il-də Türkiyə təslim oldu. Xəlifə və sultan Mədinəni də təslim etməyə məcbur qaldılar. Qocaman Fəxri Paşa tam ləyaqətlə kapitulyasiya edə bilərdi. Lakin o, ərəblərə belə bir sevinci rəva bilmək istəmədi: özbaşına müharibəni davam etdirdi. Təkbaşına “ərəblərin kralının bütün ordusuna qarşı. Kral Hüseyn ingilislərə şikayət etdi, ingilislər də sultana və sultan bir nəfər adyutantı, mayoru Mədinəyə göndərdi. Şəhəri təslim etmək əmrini verdi.

Bəs Fəxri Paşa nə etdi? O öz əli ilə elçini şəhərdən və Mədinə qalasından bayırə atıb bildirdi ki, bu gədə yalançıdır. Heç vaxt həşəmətli ali hakimiyyət daşıyıcısı və uclar ucası ali baş komandan öz əli ilə yazdığını naməni dılğır bir mayorla göndərməklə ona, generala hörmətsizlik etməz. Və müharibəni davam etdirdi. Yenidən ərəblər ingilislərə gileyəndilər, ingilislər bunu

İstanbula çatdırdılar və əsl türk generalı, paşası, ekselensi bir neçə həftə keçmiş sultanın öz əli ilə imzaladığı fermanla Mədinəyə gəldi. Fəxri Paşa indi özünü tabe bir əsgər kimi apardı: əvvəlcə xəlifənin mübarək imzasını alnına qoydu, sonra ehtiramla öpdü və axırda paşanı zindana salıb müharibəni davam etdirdi.

Atəşkəsdən üç ay keçmişdi və Peyğəmbərin məzarı üzərində hələ də sultanın qırmızı bayrağı dalgalanırdı.

Lakin general Fəxri Paşanın adyutantlarından biri ev üçün darıxdı; vəliəhd və gələcək kral Əli ona başa saldı ki, əgər o, dönməz Fəxri Paşanı tərkisilah etsə, onun vətənə dönüşü yolunda əngəl qalmaz. Yol xərcləri üçün ona min qızıl funt sterlinq nağd cibxərcini də əvvəlcədən ödədi.

Gözəl cümə günlərinin birində Fəxri Paşa Məhəmmədin uyuduğu Məscüdül Nəbiyə girəndə adyutantı bir neçə başqa zabitlə ona hücum kişini çəkib tutdu. Bu qocaman igid qılincını və tapançasını dinib-danışmadan Peyğəmbərin məzarı üstünə qoydu. Üç il dalbadal ərəblərdən və ingilislərdən qoruduğu məqbərəyə göz yaşı axıtmadan məftun-məftun tamaşa etdi. İndi isə onu tərk etməli idi, çünki öz zabitləri xəlifənin amallını satmışdır, cındır pula öz sərkərdələrini düşmənə təslim etmişdilər.

O, səssiz-səmirsiz əsir düşür. Vəliəhd Əlinin düşərgəsində əmir onunla söhbətə başlamağa cəhd edir. Türk ağızını açmır. Əli nədən danışmalı olduğunu bilmir, generalın qılincının gözəlliyini tərənnüm edir. Bu zaman paşa silahı nifrətlə qurşağından açır, onu vəliəhdin ayaqlarını altına atıb nərildəyir:

- Xub, götür! - Və arxasını ona çevirir.

Hicaz kral ordusu Mədinəni bu cür aldı. Bu onların son qələbəsi oldu. Altı ildən sonra şerifin Hicaz dövləti daha yox idi: İbn Səud Əlini ölkədən qovmuşdu.

Bununla belə, “Səhrada üsyan azman bir uğur idi: ərəblər üçün yox, ingilislər üçün. Hindistana gedən quru yol britlərin əlinə keçmişdi. Ərəblərin bu uğurdakı payı çox da öyüməli deyildi. Hələ müharibədən sonra İbn Səud Mərkəzi Ərəbistanda İbn Rəşidin türkə dost tayfaları ilə vuruşurdu və onlara yalnız 1920-ci ildə qalib gəldi. O özü dünya müharibəsinə ümumiyyətlə qatılmadı, bəli, Camal Paşa – güman ki, bunu bilmiş olmalıdır – hətta söyləyir ki, İbn Səud türk baş qərargahının xəbəri və razılığı ilə ingilis müaviniyi almışdır. İkinci cəbhədə, İraqda ingilislər tərəfdə ümumiyyətlə heç bir ərəb qurumu vuruşmurdu¹.

11 mart 1917-ci ildə ingilislər Bağdadı tutdular; 1918-ci ilin baharında Kürdüstanı və bir ovuc əsgərlə on minden oniki minə qədər ruslar ordan çəkiləndən sonra – bütün Persiyani.

Qalır üçüncü cəbhə: Suriya-Fələstin cəbhəsi. Müharibənin sonunda burada düz ikiyüz min ingilis, Avstraliya və yeni Zelandiya əsgərlərindən ibarət bir ordu dayanmışdı ki, ona da “legion d’Orientin yeddi min fransız əsgəri, erməni qaçqınları, eləcə də bir neçə yüz nəfərdən ibarət xüssusi təyinatlı italyan dəstəsi kömək edirdi. Bu ordu da daha sonra ingilis polkovniki Pattersonun baş komandanlığı altında Jabotinskinin “yəhudili

¹ Mesopotamiyanın ərəb gizli ittifaqı “Əhəd əsasən türk ordusunun ərəb zabitlərindən ibarət idi: hətta çox yüksək rütbəli zabitlər də onun üzvləri idi, lakin “Əhədin üzvləri müharibənin sonuna qədər loyal döyüşürdülər. Bu faktı Lrens “onlara hücumu keçmək əmri verilməmişdir kimi təsvir edir (Şərh müəlliflərindir).

legionunun dörd batalyonu döyüşürdü. Polkovnik Lorensin və əmir Feysəlin ərəb könüllüləri yalnız qələbədən sonra təqib zamanı döyüşə girdilər. Allembinin bircə döyüşündə də ərəb qurumları iştirak etmədi. Ejen Yunq yuxarıda iqtibas gətirdiyimiz əsərində ərəb üsyankarlarının əməl-lərini belə təsvir edir:

“Ərəblər Hicazda və Kiçik Asiyada (müəllif, görünür, Ön Asiyani nəzərdə tutmuşdur) da vacib rol oynadılar. Qırmızı dənizin limanlarının zəbtindən və Akabanın (ƏB: bu da Qırmızı dənizin limanıdır) tutulmasından sonra onlar Mədinəni oyuna qatdılar, oraya gedən uzun dəmir yoluna maneçilik törətdilər, dəvə hückumlari ilə təsirli reydlər keçirərək şərq cəbhəsində düşmənə mane oldular. Əvvəllər tam zəif, pis silahlanmış ərəb ordusunun ünsürləri tədricən tam formalaşdırı... unutmaq olmaz ki, türk hərbi qüvvələri sayca xeyli çox idi və yaxşı təşkil olunmuşdu...”

Bitdi. Ərəb işinin qızgın müdafiəcisinin ərəblərin döyüş nailiyyətindən deməyə daha sözü yoxdur. Əmir Əlinin baş qərargah rəisi şərif İbrahim Denoy bildirir ki, kral Feysəlin və polkovnik Lorensin orduları heç vaxt beş mindən yuxarı əsgərdən ibarət effektiv gücə çatmamışdır.

Müharibəni aparan da, udan da ingilislər idilər. Həm yeddi min fransız, həm beşminlik yəhudi legionu, həm də polkovnik Lorensin bir neçə min bədəvisi burda yalnız rəmzi rol oynamışlar. Fransızpərəst Suriya başçısı Şükri Qanem 19. 02. 1919-cü il tarixli “Fiqaroda yazır ki, vur-tut iki min bədəvi olmuşdur.

Ancaq bununla belə – kim bilir, türk ordu baş komandanlığı, ilk növbədə də Ənvər Paşanın özü köməyə gəlməsəydi, əsgər və sursat sarıdan ölüyəgəlməz üstünlüklərinə baxmayaraq ingilislər

1917-ci ilin oktyabrı ilə 1918-ci ilin oktyabrı arasındakı Fələstin cəbhəsindəki həllədici döyüşləri uda bilərdilərmi.

Unutmaq olmaz ki, hələ 1917-ci ilin mart və aprelində türklər alman və Avstriya-macar dəstələrinin köməyi ilə ingilisləri, onların Qəzzadakı¹ üstünlüklerinə baxmayaraq iki dəfə əsaslı məğlubiyyətə uğratdılar².

Lakin bu vaxt Rusiyada Kerenski inqilabı, rus ayısının hərbi gücünün iflici başladı və bununla Ənvər Paşanın müharibə amacı dəyişdi. Bu sərkərdə birdən-birə özünü Turan xəyalının əlcatarlığında gördü. Rus müsəlmanlarının xilası bundan sonra mümkünlaşmışdı, Böyük Turan səltənəti sabah, birisi gün gerçəklilik ola bilərdi.

Alman baş qərargahını heyrətləndirən azman bir plan çizildi. İndi söhbət fars Azərbaycanını, rus Qafqazını, Gürcüstanı, Türküstəni tezliklə, lap tez ələ keçirməkdən, bu dövlətlərdən Turan imperiyasını qurmaqdan, sülh konfransında aydın sərhədli vahid Turan xalqını təmsil etməkdən gedirdi.

Ənvər bilə-bilə Fələstin və İraq cəbhələrini bu ideyaya qurban verdi. Oradan alay alay ardınca geri çağırılıb Qafqaz cəbhəsinə göndərildi. Türk-lərin zərbələri altında rus cəbhəsi, demək olar, döyüssüz yarıldı, Vəhid Paşa Batumu tutdu; Ənvərin qardaşı Nuru Paşa Bakını neft qaynaqları ilə birlikdə ələ keçirdi, türk bayrağı nəhayət Xəzər

¹ **Qəzza** – Aralıq dənizi sahilində cənub-qərbi Fələstinin sahil düzənliyində şəhər.

² Camal Paşanın onüç min beşyüz tūfəngi, min beşyüz qılincı, onaltı batareyası, oniki pulemyotçu bürüyü, üst-üstə təqribən iyirmi min əsgəri, ingilislərin isə general Myureyin rəhbərliyi altında üç piyada, üç süvari divizionuvardı və üstəlik flot ona kömək edirdi. Onların döyüş gücünü əlli min hesab etmək olar (Şərh müəlliflərindir).

dənizinin sahilində dalgalandı. Onları Xivə və Buxaranın müsəlman dövlətlərindən yalnız bu duzlu göl ayırdı. Əl uzatsan, Böyük Türk səltənətinə, Turana çatardı.

Bu arada ingilislər islamın müqəddəs torpaqlarını zəbt etdilər. Cəbhə eyni anda dağıldı. Allembinin süvariləri dünya mühəribəsinin son süvari hücumu ilə Fələstinə girdi; 9 dekabr 1917-ci ildə Qüds təslim oldu, 23 sentyabr 1918-ci ildə Hayfa, 1 oktyabrda Dəməşq, 26 oktyabrda ingilis orduları Hələbdə Türk-Anadolu torpağının sərhədində dayandı.

Mühəribə uduzulmuşdu.

Xəzər dənizi sahillərinin fəthi qarşısalınmaz olmuşdu. İngilis ordusu Persiyadan Türküstana, Ənvər xülyalarının vətəninə yeriyirdi. Şimali Persiyada bir ingilis korpusu cəmləşmişdi. Türklər geriyə çəkilməli oldular.

30 oktyabr 1918-ci ildə Osmanlı imperiyasının dəniz qüvvələri naziri Hüseyin Rauf Bəy, Balkan mühəribəsinin dəniz qəhrəmanı ingilis döyüş gəmisi “Aqamemnonun göyərtəsində Mudros limanından yola çıxdı.

Sultan Altinci Mehmet Vəhdəddinin (1917-ci ildən, qoca Beşinci Mehmetin ölümündən sonra) adından o, sülh istədi. Şərtlər müqavimətsiz qəbul olundu: Dardanel və Bosfor, bütün ərəb ölkələri, Qafqaz, vacib limanlar, dəmir yolu və telegraf xətləri İttifaq Dövlətlərinə verilirdi. Gələcək sülh danışıqlarının ilk oyunu.

Hüseyin Rauf Bəy sultan Vəhdəddinə, “Taxt-taclı Gicgiciyə sülh müqaviləsi barədə xəbəri çatdıranda xəlifə dərindən nəfəs aldı, köksünü ötürüb qələm-kağız götürdü və həmin an gənc-türklərin başçılarını ölümə məhkum etmək barə-

də əmr verdi¹. Tələti, Camalı və Ənvəri, bu “üç allahsız paşanı dar ağacına göndərə bilmək ona itirilmiş müharibənin müqabilində biraz təsəlli verdi.

Əbdülhəmid məktəbindən olan qocalar səltənətin rəhbərliyini öz sanlarına görə ələ keçirdilər. Mudros sülhü hər şeyi dəfn etdi: Turançılığı və panislamçılığı, allah dövlətini və türk irqinin dövlətini, başçıları və başdan çıxarılanları.

¹ Formal olaraq hökm yalnız 1919-cü ilin iyulunda məhkəmə tərəfindən təsdiq edildi (İzahat müəlliflərindir).

Kabus özünə hörmət istəyir

Teymurləng çağlarından bu yana Şərq, türk hökmranlığının dağılmasından sonra başlanan dövr kimi vəhşi anarxiya dövrünü yaşamamışdı. İndiyə qədər yalnız mütəxəssislərin və dilçi alımlərin dar çevrəsinə bələd olan nadir xalqlar birdən-birə üzə çıxıb intensiv qətller, talanlar və quldurluqlarla özlərinin dünya tarixində qiymətləndirilmək iddialarını sübuta yetirirdilər. Ucqar Havran¹ dağlarının družları xurafatdan xeyli uzaq şəkildə həm ərəblərə, həm də türklərə hücum çəkildilər. Türkiyənin və Persiyanın kürdləri erməni kəndlərini darmadağın edirdilər, amma farslara, ruslara və türklərə hücum çəkməyin də əleyhinə deyildilər. Assurlar döyüşə-döyüşə kurd vilayətlərini yarıb Mesopotamiyaya gedirdilər və Assur milli dövlətinin yaranmasını tələb edirdilər. Şeytanpərəstlər türklərə qarşı vuruşurdular, çərkəzlər özlərinin döyükən keçmişlərini yada salırdılar, köçərilər kəndlərə basqın edirdilər, kəndçilər şəhərlərə qarşı döyük yürüşlərinə toplasıldılar. Geriyə çəkilən türklər bütöv-bütöv kəndləri yerlə yeksan, ermənilərdən ilişib-qalanları məhv edirdilər, eyni zamanda erməni batalyonları Adana əyalətində və Şərqi Anadoluda türk qadınlarını, uşaqlarını və qocalarını öldürüb meyitlərini məscidlərdə üst-üstə qalayırdılar.

Bir gecənin içində qeysər səltənətləri və respublikalar yaranıb yox olurdu. Hökumətlər qaçırdılar. Dünən başqalarını dar ağacına göndərən iqtidarlar qəflətən özləri evlərinin qapısı ağzında

¹ **Havran** – Cənubi Suriya və Şimalı İordaniya ərazilərində vulkanlı dağlar.

kəndirdə yellənirdilər. Bu, artıq nə müharibə, nə də inqilab idi, hamının hamiya qarşı savaşıydı.

Həqiqətən, Şərq oyandımı, bıçağa cumar.

Həmin vaxt Mərakeş və Çin arasında bıçağa cummayan bircə adam vardısa, o da Sultan Vəhdəddin idi. Bəlkə ona görə ki, daha bıçağı yox idi.

Saysız gurultulu titulları içində Vəhdəddin "Dənizlər və Qitələr üzərində Hökmdar titulunu da daşıyırıldı. Müharibə qurtaranda o, doğrudan da İstanbulun Avropa və Asiya tərəflərinə, onları bir-birindən ayıran 600 metrlik dəniz zolağına hökmran idi. Fəqət Vəhdəddin bu tale ilə hələlik narazı deyildi: Səltənətinin dağılmışında o, ilahi cəzanı görürdü. Ata-babası dörd əsr islamın üstündə əsmişdi. Lakin Dar Əlislam, İman Evi onca il allahsız gəncTürklərin öhdəsinə buraxılarda səltənət tarmar oldu. Üstəlik üç allahsız paşanın hətta qanacaqları da çatmadı ki, asılmaqlarına şərait yaratsınlar, götürüb qaçdilar xaricə.

Xəlifə indi səltənəti xilas etməyə çalışmalıydı. Qılıncla fəth edəcəyinə bir daha ümid bəsləmədiyi şeyə Əbdülhəmid ruhunda hiylə ilə nail olmaq üçün o, 1919-cü ilin iyununda yaşlı yeznəsi Daməd Fərid Paşanı Parisə göndərdi. Sühl konfransında qoca paşa heyrətlənmış qalib dövlətlərin hüzurunda söylədi ki, bütün bədbəxtliklərin günahı allahsız gəncTürklərdə olmuşdur. Müharibəni qızışdırın, ermənilərin qazınıb atılmasını, ərəblərin edamını təşkil edən onlar olmuşlar. İndi onların qovulmasından sonra həqiqi islamın mömin ruhu İstanbula varid olmuşdur və buna görə də Osmanlı imperiyası saxlanılmalıdır. Zira sultan həm də xəlifədir və xəlifənin hər cür zəifləməsi 250 milyonluq müsəlmana meydan oxumaqdır.

Təməlçi islam baxışından paşa bəlkə də tam mənətiqi danışındı. Avropa diplomatiyası baxımından isə elə sayır-saman danışındı ki, hər hansı bir diplomat indiyəcən onu sülh danışığında dilinə gətirməyib. İttifaq Dövlətləri böyük məmnuniyyətlə şahid oldular ki, müharibəni qızışdırlığını və vəhşət törətdiyini Türkiyə özü boynuna alır. Deməli, haqlı olar ki, səltənət öz cinayətlərinin bəhrəsini dadsın. GəncTürklerlə əski türklər arasındakı fərq Türkiyənin daxili işidir, İttifaq Dövlətləri bura qarışmaq fikrində deyillər.

Qalib dövlətlər sülh konfransında məğlub dövlətlərin hamisini yaddaşda olan bütün söyüslərlə söydülər. Lakin Türkiyənin üstünə çoxdan unutqanlığa verilmiş söyüş yaşışı yağdı. Loyd Corc onu “*insan bədənində xərçənglə, ölkələrin canında irin verən və onları gəmirib hər hüceyrəsini doğrayan ölüm mikrobu ilə*” müqayisə etdi. Sevindi ki, “*Türkiyə iyrəncliklə dolu uzun tarixi üçün məşhər ayağına çəkiləcək*”. Fransız Mileran ondan nəzakətli çıxmadı, dedi:

“Mühəribə zamanı Osmanlı hökumətinin bədəməlləri – qətlamlar, deportasiyalar, əsirlərlə pis rəftar – onların əvvəlki bədəməllərini qat-qat ötüb keçmişdir. Bu səbəbdən də İttifaq Dövlətləri bütün qeyri-türk millətlərin yaşadığı əraziləri türk zülmündən azad etməyi qərara almışlar”.

Baş vəzir şərəfsiz edilmiş, söyülmüş, qol qanadı qırılmış halda geri, İstanbulla, öz hökmdar qaynının yanına qayıtdı. İslamin taleyinin hökmü xristianların, “Böyük Dördlüyün – Böyük Britaniyanın, Fransanın, İtaliyanın və Amerikanın təmsilçilərinin əlində idi.

Bü hökm asan çıxarılmadı. “Böyük Döndlərin – Loyd Corc, Klemeno, Vilson və Sonniponun – heç Orta və Şərqi Avropanın problemlərindən düzgün təsəvvürləri yox idi, indi isə onlar normal ensiklopedik lügətlər müəlliflərinin güclə təsəvvürləri olduğu Yaxın Şərqi problemlərinin bir-dən-birə qeydinə qalırdılar! Məsələn, əmir Fey-səl ətəkləri yellənən libasda qəflətən polkovnik Lorensin müşayəti ilə peyda oldu, xidmətlərini gözə soxa-soxa Suriyanın krallıq tacını tələb etdi. Başqa bir məqamda sionist nümayəndələr gəlirdi və “Böyük Döndlər ibrani dilini dinləməli olurdu-lar. Kürdlər gəlib Təbrizdən Mosula, Ərzurum-dan Cənubi Persiyaya qədər kurd dövləti istə-yirdilər. Xaldelər və assurlar¹ gəlib kurd barbarla-rına etiraz edirdilər və muxtarriyyat istəyirdilər. Ərəblər kürdlərə və asurlara, ermənilər kürdlərə və ərəblərə etiraz edirdilər. Yunanlar, maronaçı-lar, yəqubçular, məlikilər², bədəvilər, çerkəzlər – hamısı “Böyük Döndlərin ön odalarında basabas salırdı.

Əslində isə Şərq gizli müqavilələrlə çoxdan bö-lünmüdü. Yalnız Rusyanın dağılması onun hə-yata keçirilməsinin şəklini dəyişmişdi – həm asanlaşdırılmışdı, həm də çətinləşdirmişdi.

Asanlaşdırılmışdı: tərəfdar sıradan çıxanda qalan-lara daha böyük pay düşür.

Çətinləşdirmişdi: düşməni parçalamaq istəyəndə tərəfdaşın olmaması ilkin şərtləri xoşagəlməz dərəcədə dəyişdirir. Və Antanta dövlətləri Tür-kiyəni parçalamaq istəyirdilər, elə bölmək istə-yirdilər ki, bununla islam bir tam kimi döyüşə

¹ Xaldelər katolik, assurlar nestoriandırlar (Qeyd müəlliflə-rindir).

² **Məlikilər** – İskəndəriyyə, Antioxiya (Antakiya) və Qüds patriarxlığında məliyə (padşaha) sadıq xristianlar.

qabil olmasın, xristian hökmranlığının sahəsi bir bastion təki Aralıq dənizindən Bolşevik Rusiyasına qədər uzansın.

Osmanlı qənimətinin bölünməsini tənzimləyən bir neçə gizli müqavilə və gələcək öhdəlikləri əxz edən bir neçə rəsmi sənəd var idi.

Ərəblərin hüquqları barədə Hüseynlə Mak Mahan arasındaki danışıqlarla (1915-ci ilin iyunundan 1916-ci ilin fevralına qədər) artıq tanışıq. İngiltərə ilə Fransa üzdəniraq “Sykes-Picot-Agreementi – “Sayks-Piko Müqaviləsini – (1916-ci ilin martından mayına qədər) bağlayanda danışıqlar yenicə səssiz-səmirsiz qurtarmışdı. Bu müqavilə ilə müəyyən olundu ki, İngiltərə Mesopotamiyani, eləcə də Hayfa və Akko¹ şəhərlərini birbaşa idarə etsin. Fransa isə birbaşa idarəyə Adana əyalətini, Cənubi Anadoludan Fərata qədər uzanan torpaq zolağını, eləcə də Suriya və Livanın bütün sahil ərazilərini götürürdü. Bundan başqa, britan və fransız nüfuz sahələri yaradılmalı idi ki, burda da britan nüfuz dairəsi Cənubi Fələstin və Transiordaniyanı, fransız nüfuz dairəsi isə indiki Suriyanın ərazisini və bir də Mosulu! Əhatə etməliydi Gələcək idarəciliyi sonalar həll olunacaq Mərkəzi Fələstin (Qüds, Yaffa², Nablus³, Tiberia⁴) üçün xüsusi idarəetmə forması nəzərdə tutulurdu. Fransız və britan idarəciliyi və nüfuz zonaları daxilində hər iki dövlət hazır olduqlarını bəyan edirdilər:

¹ **Akko** – Fələstində (indiki İsraildə) Aralıq dənizi sahilində Hayoradan şimalda şəhər və balıqçılıq limanı.

² **Yaffa** – Fələstində şəhər, 1949-cu ildən Tel Əvviv-Yaffa adlanır.

³ **Nəblus** və ya **Nəbulu** – Qərbi İordaniyada şəhər. 1967-ci ildən İsrailə birləşdirilmişdir.

⁴ **Tiberia** – Fələstində (indiki İsraildə) Genezart gölünün qərb sahilində şəhər.

"Bağımsız Ərəb dövlətini, yaxud Ərəb dövlətləri konfederasiyasını ərəb başçısının ali hakimiyyəti altında tanımaq və qorumaq; burada onlar öz nüfuz sahələri daxilində müşavir və xarici məmurları onların sərəncamına verməyə və birbaşa idarəcilik zonaları çərçivəsində elə bilavasitə və bilvasitə administrasiyalar və ya nəzarət orqanları yaratmağa üstünlük verirdilər ki, onlar ərəb dövlətinin, yaxud ərəb dövlətlər birliyinin razılığı ilə hər iki dövlətin ürəyincə olsun və ya onlara məqsədyönlü görünsün".

Göründüyü kimi, İngiltərinin şərif Hüseynə verdiyi vədlər "Sayks-Piko müqaviləsi ilə gözəlcə üst-üstə düşürdü. 2 noyabr 1917-ci ildə çar Rusiyasının süqutu ilə mümkünləşən üçüncü müqavilə əlavə olundu: Böyük Britaniya və Sionist Təşkilatı arasında Bəlfə¹ deklarasiyası kimi tanınan müqavilə:

"Əlahəzrət hökuməti Fələstində yəhudi xalqı üçün milli ocağın yaradılmasını razılıqla nəzərdən keçirir və həmin məqsədə nail olunmasını asanlaşdırmağa imkanca çalışacaq; burada aydın başa düşülməsini istəyir ki, həmin çağlar Fələstində mövcud olan qeyri-yəhudi icmaların vətəndaş və dini hüquqlarını, yaxud yəhudilərin hər hansı digər ölkədə malik olduqları hüquqları və siyasi mövqeyi tapdalayan şeylərin heç birinə yol verilməməlidir".

Fransız və italyan hökumətləri bu bəyanata öz razılıqlarını bildirdilər. Bir il sonra, 7 noyabr 1918-ci ildə Fransa və İngiltərə Suriya və Mesopo-

¹ **Bəlfə** – Böyük Britaniyanın siyasi xadimi Artur Ceyms Bəlfənin (Arthur James Balfour – 1848-1930) soy adından. A. C. Bəlfə Mühafizəkarlar Partiyasının sədri(1895-1911), baş nazir (1902-1905), xarici işlər naziri (1916-1919) olmuşdur.

tamiyanın gələcək idarəciliyi üçün dördüncü bəyannaməni qəbul etdilər:

“... Fransanın və Böyük Britaniyanın Şərqdəki mühəribə amaci uzun müddət türklər tərəfindən istismar olunan xalqların tam və qəti azadlığı, eləcə də öz nüfuzlarını yerli əhalinin təşəbbüs və azad seçki ilə qazanacağı milli hökumətlərin və idarə üsullarının yaradılmasıdır. Bu məqsədlə Fransa və Böyük Britaniya Suriya və Mesopotamiyada milli hökumətlərin və idarə üsullarının yaradılmasını təqdir edib dəstəkləməkdə razılığa gəldilər... İttifaq Dövlətlərinin xalqların öz azad iradələri sayəsində qazanacaqları həmin hökumət və idarə üsullarının normal fəaliyyətini özlərinin dəstək və əməli yardımı ilə təmin etməkdən başqa, heç bir arzusu yoxdur...”

Bu bəyannamə həm Hüseynə, həm də yəhudilərə verilən vədlərlə ziddiyət təşkil edirdi. Çünkü suriyalılar Fələstini Suriyanın bir hissəsi kimi nəzərdə tuta bilərdilər və buradan da orda “özlərinin elə idarəcilik formalarını qurmaq hüququna iddia edə bilərdilər ki, bu onlara uyğun olsun və Bəlfə deklarasiyası ilə ziddiyət təşkil etsin. Bundan əlavə, suriyalıların Məkkə şərifinin təbəəsi olmamaq kimi tamam başqa maraqları da ortaya çıxa bilərdi. Doğrudan da qatı düşmən kimi əmir Feysələ qarşı duran kifayət qədər suriyalı tac iddiaçıları vardı.

Bütün bunlara digər vədlər və müqavilələr də əlavə olunurdu. Kürdlərə verilən vədlər İraqdakı ərəb hökmənlərin istahasına zidd idi. İtaliya Türkiyənin cənubunda baş liman Adalia¹ ilə böyük maraq sferası qazanırdı. Yunanistan İngiltərə tərəfindən Kiçik Asiyada Avropa siyasetinin daşıyıcısı kimi nəzərdə tutulurdu: Ona Egey adala-

¹ **Adalia** – Türkiyənin Antalya şəhərinin qədim adı.

rının hamısı, İzmir və ona bitişik torpaqlar, demək olar, bütün Avropa Türkiyəsi vəd edilirdi.

Avropa və Asiya xalqları Parisdə bir araya gələnə qədər bütün bunların hamısı az və ya çox dərəcədə zərfləşdirilib surquclanmışdı. İndi orda bütün bu gizli müqavilələrdən yeni, uzun ömürlü sülh yaranmalı idi. Sülh müqaviləsinin problemi heç də müxtəlif vədləri necə birləşdirmək, müxtəlif millətləri necə razı salmaq deyildi, əksinə, bu idi: gizli müqavilələrin prinsipini “millətlərin öz müqəddəratını təyin etməsini islam xalqlarına da şamil etmək istəyən amerikalı professor Vilsonun prinsipləri ilə necə uzlaşdırmaq?

Bu problemin həlli özünü mandat sistemində tapdı. Bu, şərqlilərin prinsipcə payına düşən azadlıqdan axıra qədər istifadəni məhdudlaşdıraraq şərq xalqlarına azadlıq, Avropa xalqlarına isə ali hökmranlıq üçün zəmanət verir. Avropa dövləti azadlıq tərbiyəsində yardımçı olmaq vəzifəsini bəzi hallarda öz üzərinə götürür. Məsələn, Yəmən, yaxud dilənci kökündə olan cahil Azir, İdrisinin Yəmən və Hicaz arasındaki bufer dövləti kimi ölkələr tamam bağımsız tanındılar, çünkü bu dövlətləri azadlıq yolunda tərbiyə etməyə lüzum yox idi. Bunun əksinə olaraq İraq müqayisədə daha sivil təsir bağışlayırdı, amma Mosulun neft qaynaqları onun mədəni inkişafına elə güclü xələl götirirdi ki, bu ölkə Avropanın rəhbərliyinə və idarəciliyinə təcili ehtiyac duyurdu.

Konfrans konfrans dalınca bütün bu məsələləri müzakirə edirdi. Gələcək üçün əhəmiyyətli olan yeganə şey odur ki, 1919-cu ilin əvvəlində qoca pələng Klemenso “ingilis zonasına qəbul edilən Mosuldan və Kürdüstandan imtina etdi. İki əsas dövlət arasındaki bu razılıqdan sonra hər şey haqqında, hamı haqqında fikirləşdilər, yalnız Tür-

kiyənin zavallı kabusundan başqa. Loyd Corc onu müstəqil dövlətlər sırasından yerli-dibli silmək qətiyyətində idi. Onun razılığı ilə yunanlar atəşkəsdən sonra müharibə elan etmədən İzmirə çıxıb hər tərəfə səpələndilər. Ermənilər üçün dövlət yaradıldı, Kürdüstan muxtarıyyat qazanmalı idi. Mandat vilayətləri sistemi Türkiyənin qalan hissəsinin nəfəsini kəsməli idi.

Hirs və acıq daşqını müsəlman ölkələrinin üstünə axıdıldı. Ən qəribəsi, ən gözlənilməzi, ən müəmmalısı indi ortaya çıxdı. Dünya müharibəsində Alman-Avstriya-Bolqar-Türk dövlətlər sistemi kimi hər hansı milli üsyana təsirli dəstək verməyə imkanı olan həmin xalqlar üsyana heç bir güc və cəsarət tapmadılar – həmin xalqlar indi ixtişaşda idilər. Çünkü Almanıyanın və Türkiyənin tam süqutundan sonra köməksiz və öz umudlarına qalmışdılar.

Bütün bunlara baxmayaraq Əbdülhəmid havayı yaşamamışdı. Doğrudur, islamın birliyi hələ ki gerçəklik deyildi, fəqət cümləpərdəzələq da deyildi. Əbdülhəmidin dövründə olduğu kimi xəlifə Altinci Mehmet Vəhdəddinin emissarları dinib-danışmadan Şərqiin bütün ölkələrinə – Misirə, Kürdüstana, Əfqanistana, Hindistana yola çıxdılar. Nümayişlər və ixtişaşlar başladı. İngilislər hələ 9 avqust 1919-cü ildə Persiya ilə onlara bu şahlıq səltənəti üzərində yüksək səlahiyyət verən bir müqavilə bağlaşmışdır, lakin elə həmin andan küləyin səmti dəyişməyə başladı.

Panislamızmin qoca, unudulmuş kabusu məzardan baş qaldırıdı və indi əvvəlcə tam təvazökarlıqla, sonra isə xeyli enerjili və qaba şəkildə özünə hörmət istəyir.

“Çindən tutmuş Aralıq dənizinə qədər bütün Şərq dönyası qaynamaq üzrədir. Hər yerdə Avropaya

nifrət alovlanır. Mərakeşdəki ixtişaşların, Əlcəzairdəki üsyanların, Tripolidəki narazılıqların, Misirdəki, Ərəbistandakı və Liviyadakı millətçi hərəkatlarının məqsədi Şərq dünyasının Avropa sivilizasiyasına qarşı üsyandır”.

Sermoneta hersoqunun “New-Jork Timesin 1919-cu ilin iyun ayında dərc olunmuş bu sözləri Parisdəki türk danışıqlarının başlanğıcındakı situasiyani eks etdirir. Amma iki ay keçmiş qoca kabus tamam canlanmağa başladı: Hindistandakı ixtişaşlar, Əfqanıstandakı müharibə önqaçarlar idilər; 23 noyabr 1919-cu ildə panislamizm özünü tam günəş işığında göstərdi: ilk hind xilafət konqresi həmin gün Dehlidə toplandı. Müsəlman hindlilər qəflətən bütün qətiyyətlə ingilislərin heç də ürəyindən olmayan bir sıra şeylər tələb etdilər; tələb etdilər ki, xəlifə İstanbulun hökməranı qalsın, hətta tələb etdilər ki, müqəddəs yerlər Məkkə və Mədinə ona verilsin, eks halda, əla-qaləri tam kəsməklə ingilis mallarının boykotu və mümkün olan başqa şeylrlə hədələdilər. Əfqan müharibəsindən az keçmiş bu heç də xoşa gələn deyildi. Hindli müsəlmanlar hindulara qarşı lazımlı idi və beləliklə Loyd Corc yolundan döndü. Onlar üçün müqəddəs olan bu yerin başı üstündən xaçı parlatmaq istəyən yunanların qızığın arzusuna baxmayaraq İstanbulu sultana verdi. Bu, panislamizmin osmanlıların sonuncu sultanına son xidməti oldu: bundan azca keçmiş, 20 avqust 1920-ci ildə Altıncı Mehmet Vəhdəddin öz səltənətini məhv edən Sevr müqaviləsini imzaladı.

Osmanlı imperiyasının altıyüzillik tarixi həmin gün sona çatdı.

Dünya tarixi üçün 20 avqust 1920-ci il müqaviləsi Versal müqaviləsindən də önəmli idi. Həmin gün

dünya tarixində bircə dənə də olsun bağımsız
islam dövləti yox idi¹

Avropa qalib gəlmişdi – aypara torpağa sərilmüşdi.

Sonuncu səlib yürüşü sona yetdi.

İKİNCİ KİTAB

Şərq alov içində

Qoca Şərq dünya müharibəsində ölmüşdü: Şimali Afrika Fransa, İspaniya və İtaliya arasında bölgüsdürümüşdü, Misir ingilis protektoratına çevrilmişdi, Bağdad, Qüds, Məkkə və Mədinə ingilis himayəsində idi. Camal Paşa öz xatırələrində yana-yana yazırkı ki, kral Hüseynin satqınlığı sayəsində qədim vüqarlı titul “Hadam əl-Hərmeyn əş-Şərifeyn (Müqəddəs Şəhərlərin qoruyucusu) indi brit Əlahəzərləri kral Beşinci Corcdan başqa heç kəsə tabe deyildir.

Hətta Rusyanın xristian sınır dövlətlərinə müstəqillik götirmiş rus inqilabı da çar səltənətinin saysız müsəlman tayfalarının heç birini azad edə bilmədi. Qısa mövcudluqdan sonra Azərbaycanın, Dağıstanın, Buxaranın islam dövlət qurumları yenidən ruslar tərəfindən zəbt edildilər.

Bu siyasi çöküşdən daha pis Şərqi mənəvi məğlubiyyəti oldu. Kordova, Bağdadda və Qahirədə bir neçə yüz min kitabları olan müsəlman kitabxanaları dövrü hara uçub getdi!? Alman kayzerlərinin sarayında ərəb alımlarının, müsəlman həkimlərinin fəaliyyət göstərdiyi çağlar necə oldu!? 1919-cu ildə islam da mənəvi cəhətdən Avropa koloniyası oldu. Ucuz Avropa xalıları və fabrik yolu ilə istehsal

¹ Faktiki müstəqil olan Yəmən hələ də türk əyaləti sayılırdı. Hicaza, eləcə də iç Ərəbistana o vaxt «dövlət» demək olmazdı (Qeyd myəlliflərindir).

olunmuş Avropa polad məmulatları kimi Avropa dəbi və Avropa kitabları da Şərqə daşındı. Ərəb tünəkə Avropa qılincını can-başla alır və Dəməşq poladının heyrətamız imkanlarını dəyərləndirməyi unudurdu. Türk İngiltərə kralının, yaxud feldmarşal Alembinin şəkli olan dəyərsiz xalçaları alıb öz mənzilindən asırdı, krala, yaxud marşala sevgisindən yox, yalnız ona görə ki, onları ulularının Anadolu namaz xalçalarından gözəl sayırdı. Fars alman anilin boyalarını ona görə almırkı ki, boyan üçün topladığı çöl otlarının əzablı axtarışına nisbətən buna az zəhmət çəkirdi, ona görə alırdı ki, onlar doğrudan da xoşuna gəlirdi: anilin boyalı xalçalar daha açıq rəngli idilər, bitki və torpaqdan hazırlanmış təbii rənglərin incə, harmonik tonlarına nisbətən daha əlvan görünürdülər. Dünya müharibəsindən cəmi bir neçə il keçmiş fars köçəriləri əvvəllər boyalar hazırladığı bir çox bitkiləri artıq unutmuşdu – Avropaya qovuşan kimi əsrlərin mədəniyyəti bu tezliklə məhv oldu.

Mədəniyyətdəki kimi həyatın digər sahələrində də eyni çöküş müşahidə olunurdu. Məşhur fars rəssamlığı faktiki olaraq bir gecənin içinde yoxa çıxdı: "Fotoqrafiyanın kaşfi elə güclü təsir bağışladı ki", deyə Mohsan Moqadam "L'Art Persanda yazır, "bir neçə sənətkar sadəlövhüklə düşünürdü ki, Persiyanın indiyə qədər rəssamı-zadı olmayıb, çünki ən məşhur rəssamların əsərləri belə, səhvlərlə doludur. Həmin andan onlar yalnız Avropaya üz tutdular və bu ona gətirib çıxartdı ki, xalis idealist bir xalq qəflətən incəsənətdə realist yönə meyl etdi..." Ondoqquzuncu yüzilin ortalarına qədər azman və misilsiz olmuş şərq tikinti üslubunun çöküşünü göstərməyə ehtiyac var mı? "Şah tikinti ustalarının yoxa çıxması ilə şah sənəti öz dəyərini itirdi.

Sənət üçün səciyyəvi olanlar ictimai həyata da sirayət etdi. Qadın birdən-birə problemə çevrildi. Türk, ərəb,

fars, hind gəncləri etiraz etdilər ki, ata-anaları, əmi-dayıları və xala-bibiləri ona arvad arayıb axtarmasın. Etiraza qalxdılar ki, arvadları onlara yalnız “paltar, yaxud “tarla (2, 223) olmasın; onlar rəfiqə, sevgili qadın, Avropa timsallı məşuqə istədilər. Həyatdan avropalı ilk öncə sevinc və çılğınlıq tələb etdiyi kimi müharibədən sonrakı dövrün gənc müsəlmanları da “əyləncə istədilər. Müqəddəs Kitab əbəs yerə bərk-bərk tapşırmırıldı:

„Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da haramdır və şeytan əməlidir. Bunlardan çəkinin, bəlkə nicat tapasınız. Şeytan... içki və qumarla sizi Allah fikrindən və namazdan döndərmək istəyir” (5, 92-93)¹

Şərab, oyun və əyləncə ehtirasları Şərq ölkələrində üstünlük qazandılar. Avropanın bütün nailiyyətləri – rəqs yurdları, barlar, teatr və kinolar – tezliklə populyarlaşdı. Həzz hərisliyi Asiyaya da savaşsonu Avropa kimi hakim kəsildi. Allaha üz tutmuş meditativ, asketik Şərqiñ ruhu oldu.

Bu misilsiz çöküş islam xalqlarında əslində tənəzzül əhval-ruhiyyəsi yaratmalıydı. Müsəlman şəhərlərinin küçələrindəki əcnəbi hərbi dəstələr, müsəlman məktəblərindəki yabançı ideyalar, banklardakı yad pullar, dəmir yollarındaki, neft çöllərindəki, dağ mədənələrindəki əcnəbi mühəndislər – bütün bunların hamısı dərin ümidsizlik yaratmalıydı, ən çoxu da ona görə ki, bu qəfil bir olay deyildi, əksinə, Napoleonun Misirə yürüşü ilə başlanan inkişafın ardıcıl sonu idi. O vaxtdan müsəlman dövlətləri bir-birinin ardınca məğlub olurdular. O vaxtdan onların mədəni geriliyi getdikcə barizləşirdi. O vaxtdan onlar ildən-ilə iqtisadi cəhətdən Avropadan daha çox asılı vəziyyətə düşürdülər – 1920-ci il avqustun 20-sinə, Sevr müqaviləsinin bağlandığı günə qədər.

¹ Azərbaycancaya tərcümədə 90-91-ci Ayələr.

Lakin məhz həmin günlə ağlagəlməz dövlət qu-ruculuğu yolunda Şərqiñ tərəqqisi başladı. Xalqlar ümidsizliyə qapılmadılar.

Şərqiñ diplomatları, ziyalıları, burjuaziyası mübahisə edirdilər ki, gedilməli iki yoldan hansı daha yaxşıdır: Qərbi Avropaya şərtsiz qoşulmaq və onun mandat siyasətinə tabe olmaqmı, yoxsa Qərb əleyhinə ümumi intiqam savaşı marağrı ilə Sovet Rusiyasına şərtsiz qoşulmaqmı. Hər iki həllin öz təəssübçüləri vardı, lakin nə Rusiyani, nə də Qərbi Avropanı yaxın qoymaq istəyən kəndlilər və köçərilər tərəfindən üçüncü bir yol tutuldu. İslama nə diplomatlar, nə də ziyalılar rəhbərlik etdilər, əksinə, yenə də adi insanlar, bədəvilər, döyüşçülər başçılıq etdilər.

Müsəlman tərəqqisinin keçmiş günlərində olduğu kimi, islam səhraya üz tutdu, səhra süvarisi at belinə qalxdı, qılınca sarıldı və son gücü ilə kafirlərin üstünə yeridi. Nəticə Avropadan və Rusiyadan eyni dərəcədə uzaqda yerləşən yeni bir dünya, yeni bir Şərq oldu ki, buradan da sabah yeni bir islam baş qaldıra bilər. Ərəb basqılarının və səlcuq müharibələrinin ənənəsi ilə Yeni Şərq özünü təkəbbürlü Avropaya cır-cındır dərviş libasında təqdim etdi. Qoca Türkiyənin göbəyində, kiçik şimali fars şəhərində, Nəcd səhrasında, Əfqanistan dağlarında, Mərakeşin 4 min metr ucalığında yerləşən alp çəmənliklərində əzilmiş generallar, ac-yalavac zabitlər, müflisləşmiş siyasetçilər, sürgünləşmiş milli başçılar, döyüşkən ruhanınlər biryerə yığışdılar.

Hər yerdə nəticə eyni oldu: avropalı qaliblərin ağrı başına gələnə qədər bütün Şərq alove bütündü. Səbəbləri tutqun, niyyətləri görünməz olan bir hərəkat başladı, hər yerdə onun əlaməti dilənçilərin və səhra döyüşçülərinin əllərindəki qılıncı oldu. Əldə qılıncla Şərq “Böyük Dördlərin” siyasi oyununa müdaxilə etdi. Müsəlman diplomatları Paris

salonlarının parket döşəmələrində, Riveranın¹ nəcib hotellərinin konfrans zallarında hələ də danışqlar aparır, məşvərətlər keçirir və sövdələşirdilər. Lakin bu danışqlara məhəl qoymadan səhra süvariləri, qədim zamanlardakı kimi, at belində mədəni ölkəyə hücumu keçirdi. Əvvəlcə hər yerdə müsəlmanlar müsəlmanlara qarşı qalxırdı – azadlıqsevərlər ağıllılara qarşı. Cəsurlar qorxaqlara qarşı. Kasıblar varlılara qarşı. Hər yerdə gənclik qocalığa qarşı. Və Avropa indi yorğun idi, dəhşətli dərəcədə müharibə yorğunu. 1918-ci ilin noyabrında qalib dövlətlər bu yorğunluğu hələ o qədər hiss etmirdilər. Fransa, İngiltərə, İtaliya və Amerika sözün gerçək anlamında Almaniyaya qarşı bundan sonra da vuruşmaq imkanında idi. Lakin silahı yerə qoyduqdan bir neçə həftə, bir neçə ay sonra yorğunluq özünü göstərdi.

Az qala bircə gecənin içində Avropanın Asiya üzərindəki qələbəsi bununla şübhə altına düşdü. Avropanın dünya müharibəsində qazandıqlarının, demək olar, hamısı 1919-cu ildən 1936-ci ilə qədər, cəmi ondörd ilin içində yox oldu. Sevr sülh müqaviləsi elə imzalandığı gün öz dəyərini itirdi, millətçi türklər onu tanımaqdan boyun qaçırdılar. 1919-cu il brit-fars müqaviləsi imzalandığı gün predmetsizləşdi: fars ordusu onu tanımaqdan boyun qaçırdı. Misir üzərindəki britan protektoratı qaldırılmalı oldu. İtaliya zəbt etdiyi türk ərazilərindən çıxdı. Fransa Kilikiyanı² və Adana əyalətini verdi. Yunanistan zəbt etdiyi türk quru ərazilərinin hamısını itirdi və 1912-ci il Avropa

¹ **Rivera** (Riviera) – Aralıq dənizi sahilboyunun Kann şəhəri (Fransa) ilə Spesiya şəhəri (İtaliya) arasındakı hissəsi. Uzunluğu təqribən 370 km. Fransa Respublikasına (Mavi Sahil) və İtaliya Respublikasına ayrılır. Avropada ən böyük kurortlar rayonudur.

² **Kilikiya** – Kiçik Asyanın cənub-şərqində Türkiyənin tarixi vilayəti, hazırda Çuxuroba.

sərhədlərinə sıxışdırıldı. 1936-cı ildə Türkiyə hətta yenidən boğazları möhkəmlədib bununla İstanbulun “dəniz və qitələr üzərində hökmdar adını özünə qaytarmağa nail oldu. Əfqanıstan və Yəmən sərt ingilis siyasetində öz müstəqilliklərini sübut etdilər. Suriyada əvvəlcə ərəblər üsyana qalxdılar, sonra druzlar, lap axırda isə ikisi bir yerdə. Mərakeşdə Rif¹ tayfaları ordularının üsyانını yatırmaq üçün iki Avropa dövləti səfərbər ediləsi oldu.

1919-cu ildə başlamış və indi də davam edən bu mübarizələrin nəticəsi böyükdür. Ön Asiyadakı Avropa koloniyalarının şəbəkəsinin yerində dünya siyasetinə artıq aktiv müdaxilə edən bir sıra azad müstəqil ölkələr yarandı ki, onlar da Avropanın istədiyini diktə etməsinə daha yol vermədilər, əksinə, öz iradələrini Avropa dövlətlərinə qəbul etdirməyə hazırlaşdırılar. Türkiyə, Persiya, Əfqanıstan, Səudiyyə adlanan İbn Səud Ərəbistanı və Yəmən bugünkü Avropadan faktiki olaraq tam bağımsızdırılar. Bu sətirlər yazılanda Misir, İraq və Suriya eyni bağımsızlığı doğru ən düzgün yoldadırlar. İordan çayının hər iki sahilindəki Fələstin və Şimali Afrika qaynayırlar.

İslamın bu inkişafını böyük Avropa dövlətlərinin danışığa qabil tərəfdəşları kimi qəbul etmək heç də səhv olmazdı. Belə bir faktı nəzərdən qaçırmak heç də yanlış olmazdı ki, bu inkişaf Əbdülhəmidin istədiyindən, Cəmaləddinin bəyan etdiyindən, yəni Avropa hücumlarına qarşı siyasi müdafiədə müsəlman xalqlarının birliyindən – Avropa üsullarının köməyilə – əslində əsaslı şəkildə fərqlənmir.

Belə bir faktı qəbul etmək də səhv olmazdı ki, bu qələbə hələlik sona yetməmişdir. Qəbul etmək ki buna islamın gücü ilə nail olunmamışdır, əksinə, dünya mühərabəsindən sonra Avropanın yorğunluğu və zəifliyi ilə nail olunmuşdur. Bu bizim “islamın

¹ Rif – Şimali Mərakeşdə dağlıq vilayət.

tərəqqisi tezisimizin məhdudlaşdırılması deyildir. Napoleonun belə bir kəlamı var: “*Müharibədə o sərkərdə qalib gəlir ki, az səhv edir və rəqibinin səhv-lərindən yaxşı istifadə etməyi bacarır*”. Müsəlmanların ilk əzəmətli qələbələri onunla qazanılmadı ki, səhra orduları xususilə güclü və ya xüsusilə bacarıqlı idilər, əksinə, onlar ona görə qalib gəldilər ki, həm Bizans, həm də fars səltənətlərində orduya xususilə zəif rəhbərlik edirdilər və bu dövlətlər siyasi baxımdan xususilə pis idarə olunurdular.

Həmin inkişaf, olduğu kimi, onuç əsrden sonra təkrarlanır. Müharibənin sonunda britan orduları Xəzər sahilində dayanmışdılar. Brit alayları Qafqazın neft çöllərinə nəzarət edirdilər. Brit hərbi dəstələri Əfqanıstan əmirini məğlub etmişdi. İngilis və fransız hərbi dəstələri Dardaneli və Bosforu əldə saxlayırdı – fəqət qalib orduların arxasında yorğun arxa cəbhə, hər qumbaranın filan qədər franka, yaxud filan qədər funt-sterlinqə başa gəlməsini hesablayan vergiçilər dayanırdı, onlar hesablayırdılar ki, hər hərbi yürüş gündə filan qədər udur və soruştururlar ki, bütün bunlar nəyə lazımdır? İnsanlar dinclik, yalnız dinclik isteyirdilər.

Bunu ən gözəl şəkildə Öl of Ronaldshay'ın populyar dildə yazılmış “Hindistan qartal zirvəsindən adlı kitabçası, Hindistana dair dəyərli ümumiləşdirmələri küçədən keçən insan üçün toplamağa çalışan nəcib bir ingilisin kitabı nümayiş etdirir. Həmin qraf Əfqanıstanə son yürüş haqqında yazır:

“*Əfqanistanın müstəqilliyi bir daha (22. 11. 1921) bütün formalarda tanındı. Hər iki tərəf özünü qalib görmək kimi xətərsiz bir məmənuniyyətin əsiri oldu. Əfqanistan güman edirdi ki, azadlığını qazanıb. Etiraf onszu da nəzərdə tutulub, deyərək İngiltərə bir azca onun köpünü yatrırdı. Lakin Əfqanistan öz bildiyini*

etdi: Kabulun ən gözəl yaraşığı ayağı zəncirlənmiş britan şirindən ibarət qalibiyyət abidəsidir”.

İngilis qrafi və siyasətçisi 1924-cü ildə bunu “xətersiz məmənunluq hesab edir! Niyə belə hesab etdiyini bir neçə sətir sonra aydınca bildirir:

“Brit xalqının hökumətdə iştirak edən dairələri hardasa bədxərc, imperialistsayağı, yaxud macaralı sayıla bilən bütün tədbirlərdən yüksək dərəcədə qaçırdılar... Dağlı tayfaların müasir səviyyədə silahlanması məsələyə tamam başqa bir görkəm vermişdir. 19-cu əsrin sonuna qədər sərhəd döyüşləri o qədər də pul tələb etmirdi. Məsələn, 1880-ci ildən 1890-ci ilə qədər əfqan sərhədindəki tədbirlər yalnız 300 min funt-sterlinqə başa gəlmışdı. Təkcə 1900-cü ildən 1902-ci ilə qədər isə 250 min funt-sterlinq xərclənmişdi. 1915-1916-ci illərdə 300 min funt-sterlinq. 1916-1917-ci illərdə 500 min funt-sterlinq. 1919-1920-ci il yürüşü, yəni üçüncü əfqan müharibəsi bir milyon altı yüz min funt-sterlinq uddu, 450 min əsgərlik bir ordu lazımlı oldu və bu, 5 min qurban tələb etdi. Hətta ən qatı lovğa və yaxud şöhrət düşküünü də öz şöhrətpərəstliyinin qane edilməsi üçün sərhəd müharibəsini aramayacaq” (səh. 70 dən 78-ə qədər, qısalılmış şəkildə).

Belə, əldə saygac nəinki zəngin İngiltərə, hətta Fransa da indi Şərq siyasəti yürüdürdü. Fransız və ingilis parlamentindəki siyasətçilər xalqın ovqatına tabe olmağa tələsdilər. Fəhlələr, xırda burjuaziya, qadın hüququnun müdafiəçiləri sosial islahatlardan, seçki qanununun dəyişdirilməsindən və buna bənzər şeylərdən eşitmək istəyirdilər, heç Six-Pence atlaslarında tapılmayan ölkələrdə gedən döyüşlərdən yox. Şərqlilər bu simptomları çox diqqətlə izləyirdilər. Druz sərkərdəsi Sultan Paşa Əl-Ətraş 1925-ci il druz üsyانında müəlliflərdən birinə belə dedi: “Biz qələbəyə ümid edirik. Bilirik ki, fransızlar indi Mərakeşdə güclü bir ordu saxlamağa məcburdurlar.

Bilirik ki, Parisdə müstəmləkə müharibələri istəmirlər. Və fransız parlamenti icazə verməyəcək ki, uduş yox, yalnız məğlubiyyət gətirən bir müharibə aparılsın”.

“Bununla nə udmaq olar? fikri Avropanın bütün parlamentlərini, bütün hökumətlərini məşğul edirdi. Digər tərəfdən üsyankar müsləmanlar hər şeyi udacaqlarını dəqiq bildiklərindən Avropa bu döyüşlərdə təslim oldu.

Döyüşlərin aparıcıları, təbii ki, sərkərdələr idi, Türkiyədə və Persiyada Kamal Paşa və Rza Şah kimi generallar. Ərəbistanda isə dövlət xadimi, eyni zamanda sərkərdə və dini islahaçı bir şəxs: İbn Səud. Şərqdəki azman dəyişkənlik bu üç kişi ilə başladı və həmin dəyişkənliyi Avropa bugün də qəbul edə bilmir. Avropa qüdrətinin çöküşü, Şərqiň yüksəlişi, islamın tərəqqisi.

Aydındır ki, bu proses tamamlanmayıb. Son üç beşillilikdəki uğurlarına baxmayaraq Şərqiň uzun müd-dət imkanı yoxdur ki, Avropa böyük dövlətinə qarşı mübarizə etsin, əgər insan və pul qurbanlarını nəzərə almadan döyüşüb qalib gəlmək, yəni hər hansı avropalı rəqibinə qarşı apardığı müharibəni Şərqdə aparmaq doğrudan da həmin Avropa dövləti tərəfindən qət edilmişdir. Fransanın Əbdülkərim və druzlar üzərindəki qələbələri, İtaliyanın sənusilərin və sonralar həbəşlərin güclü və intizamlı orduları üzərindəki yengiləri bunun üçün yetərli sübut idi.

Fəqət: o da dəqikdir ki, qeyşər Herakl da – islamın ilk qələbələrinin analogiyasını bir daha göstərmək üçün – 635-ci ildə yaranmaqdə olan islam dövlətini çətinlik çəkmədən məhv edə bilərdi, əgər müvafiq pul qurbanlarını həqiqətən vermək istəmiş olsayıdı. Texniki və maddi üstünlük mübahisə edən dövlətlərin əhalilərinin sayı kimi bugünün özündə də Yaxın Şərqə qarşı müharibədə Avropanın uğurunu qaçınmaz edir – əgər Avropa istəyirsə. Amma keçmiş dövrün

Bizans və Persiyası kimi Avropa bugünkü gündə islama qarşı konfliktdən qaçacaq. Və beləliklə, ancaq öz qayğıları ilə ovunan yorğun, daxilən parçalanmış Avropaya qarşı gənc və güclü Şərqi dayanmışdır – yüksəlişə, hakimiyyəti ələ almağa hazır.

General Anadoluda

İttifaq Dövlətləri Türkiyə üzərində qələbə çaldılar. Pərt bir kirmışlıq içində İstanbul öz ekselenslərinə, hərbi missiyalarının başında durub Modrus atəşkəs şərtlərinə nəzarət edən Ingiltərənin, Fransanın və İtaliyanın uca komissarlarına tamaşa edirdi: türk ordusunun buraxılışı, ərəb ərazilərindəki istehkam və qarnizonların kapitulyasiyası, Mosulun təmizlənməsi, yeni erməni dövlətinə daxil olacaq şərqi Anadolunun təmizlənməsi.

Ancaq işlər düz gətirmədi. İstanbul müqavimət göstərə bilmədisə, şərqi Anadolu təslim olmadı. Van gölü və Ərzurum arasındaki ucqar dağ vilayətlərində gənclər, məmurlar, müstəqil zabitlər bir araya gəldilər. Göylərlə gedən qərarlar qəbul etdilər, etiraz teleqramı göndərdilər, yerlərdə “Şərqi Anadolu vətəninin müdafiəsi komitələrini yaratdılar.

Gerçək qorxunu dərk etməkdən çox, nəsə bir iş görmək ehtiyacından uca komissarlar türk hökumətinə demarş etdilər və tələb irəli sürdülər ki, şərqi Anadoluda sakitlik yaradılsın və atəşkəs orda da tam həyata keçirilsin. Türk hökuməti İttifaq Dövlətlərinə bu məqsədlə öz gücünü əvvəlcə Qallipolinin müdafiəsində, sonra Fələstindəki qəhrəmancasına döyüşündə sübuta yetirmiş və sultanın Ənvər Paşanın şəxsi rəqibi kimi tanıldığı vəzifəsiz gənc general Mustafa Kamal Paşanı məsləhət gördü. İttifaq Dövlətlərinin bu düşmənçilikdən xəbərivardı və onlar Kamal Paşanın ordu inspektoru kimi Anadoluya göndərilməsinə razılıq verdilər.

Bu, “Pandorma adlı acınacaqlı buxar gəmisi kompassız, xəritəsiz Samsuna yan alanda, 19 may 1919-cu ildə oldu. Kiçik şəhərin bütün əhalisi limana topluşmışdı və sultan Vəhdəddin Altıncı Mehmetin şərqi Anadoluda qayda-qanunu bərpa etməyə layiq

gördüyü kişini gözleyirdi. Sahilə ortaboylu, enlikürək, iti mavigözlü, sarışaç, kərpicsifət bir general çıxdı. Enli almacıq sümükləri soy kökündən xəbər verməsəydi, onu ingilis, yaxud alman sayardılar, nəinki xəlifənin qanad adyutantı.

O dinib-danişmadan sahilə çıxdı, dinib-danişmadan da liman komendantının binasında gözdən itdi. Dinib-danişmadan bir neçə gün sonra “millətçi əməlləri boğmaq üçün ölkənin içərilərinə getdi. Amma ona tabe olan bütün idarələrə yazdığı ilk sirkulyar məktub müəyyən mənada gözlənilməz oldu: *“Gələn həftə siz hər yerdə iri toplantılar halında milli mitinqlər təşkil edəcəksiniz. Bu mitinqlər Sizin idarə etdiyiniz ərazini tam əhatə etməlidir. Böyük dövlətlərin nümayəndələrinə təsirli teleqramlar göndərmək lazımdır”*.

İttifaq Dövlətlərinin İstanbuldakı komissarları generalın bu hərəkətindən əməllicə hirsənləndilər. Baş vəzir Damad Fərid ipə-sapa yatmaz Kamal Paşanı geri çağırmalı oldu. Kamal Paşa arxayın-axayın tel vurdu: *“Millət müstəqilliyinə qovuşana qədər Anadoluda qalıram”*.

Həmin teleqramla təkcə Kamalın karyerası başlamadı, həm də Şərqiñ intibahı başladı.

O, gəncTürk ideyalarını axıra qədər düşünən ilk general idi. Millətçiydi, bu nədənlə də türklərin yaşamadığı ərazilərdən imtina etdi və bircə şey istədi: balaca, cilxa türk dövlətinin yaranmasını, amma bu dövlət bağımsız, tam suveren olmalıydı. Əbdülhəmidin, yaxud Ənvərin ideyaları ilə ölçüdə bu plan nə qədər sadə olsa da, 1919-cu ilin mayında tam sərsəmlik kimi görünürdü. Beşyüz milyon qızıl funt sterlinq borcla yanaşı əzilmiş, tarmar edilmiş, qan sızan Türkiyə – İzmirində yunanlar, Adanasında fransızlar, İstanbulunda britlər, Adaliyasında italyanlar oturan Türkiyə, dəmir yolları, quru yolları, limanları,

dağ mədənləri, sənayesi əldən çıxmış Türkiyə – necə müstəqillik tələb edə bilərdi axı!? Ən yaxşı halda Amerika protektoratına tabe ola bilərdi, ən ağıllı türk diplomatları, hətta Kamalın ən sadıq təəssübçüləri də, belə düşünürdü. Kamal Paşa başqa fikirdəydi, amma hələlik onu diline gətirmirdi. İndilikdə yerli “milli komitələrin yaradılması ilə kifayətlənirdi. Əksərən ən etibarlı zabitlərdən ibarət yeni yerli və bölgə idarələri belə adlanırdı. 23 iyul 1919-cu ildə bu komitələr Ərzuruma konqresə dəvət olundular: Təhlükədə olan şərqi Anadolunun hüquqlarının müdafiəsi üçün. Həmin konqres türk qoymalarının¹ bər-bəzəkli, çilgin qərb iclaslarından biri idi. Uzunqol köynəkli kurd tayfa başçıları, kəmərlərinə dümdüz uzun xəncərlər bağlanmış gürcü lazları bozumtul arxalıq geymiş qaçqın deputatlarla, məzlam məmurlarla, jurnalistlərlə və tərxis olunmuş əsgərlərlə yan-yana oturmuşdular. Dünyanın qurtaracağında yerləşən Ərzurum qalasındakı dilənçi kökündə olan bu iclas qocaman baş vəzir Damad Fəridi söyüş və rüsvayçılıqla evinə yola salan Böyük Döndlərə məlum olsaydı, Parisdə həqiqi basqısal həyəcan doğurardı. Konqres – nə az, nə çox – türk milletinin bölünməzliyini açıqladı, yabançıların türk iç işlərinə qarışmamasını tələb etdi. Bundan sonra dərvişlər, başçılar və paşalar Sultan Əlahəzrətlərinə sadıqlik teleqramı göndərib Mustafa Kamalı İcrayə Komitəsinin sədri seçdilər və evlərinə yollandılar.

Hüquqi durum qəribə idi: Konqres hüquqi baxımdan Türkiyəyə deyil, gələcək erməni cümhuriyyətinə məxsus olan bir şəhərdə – Ərzurumda keçirilirdi. O, ölkənin müdafiəsinə tabeçilik göstərməkdən boyun qaçırdığına görə ordunun siyahısından silinmiş bir generalı başçı təyin etdi. Türk millətinin adından danışdı, əslində isə məmurlardan və kurd (Türk yox) köçəri döyüşçülərindən, eləcə də hələlik tərkisilah

¹ Qoyma – Əslində “dilənçi”.

edilməmiş və buna görə də tərxisdən və aclıqdan yaxa qurtarmaq naminə zabitləri Kamal Paşaya tərəfdar olan 20 min acınacaqlı türk əsgərinin nümayəndələrindən ibarət idi.

Təbii ki, sultan bu itaətsizliyə qarşı tədbir görməli oldu. Bəlkə də paşanın əsl məqsədini bilən yeganə türk kimi o, Kamal Paşaya qarşı iki diviziya göndərmək üçün İttifaq Dövlətlərindən icazə istədi. Əlbəttə, İttifaq Dövlətləri bu səfərbərliyə boyun olmadılar, xəlifənin əlinə iki diviziyanın verilməsi onlara Mustafa Kamalın əlində olan iyirmi min acyalavac əsgərdən qorxulu göründü. Beləliklə, Vəhdəddin Kamal Paşaya qarşı platonik tutqu əmri ilə kifayətlənməli oldu.

Kamal Paşa bir an belə itirmədi. O, inqilabi hərakatların sirlərinə: konqreslərə, seçkilərə bələd idi, xalqda belə bir duygunu oyatmağı yaxşı başa düşürdü ki, hər kəndli, hər əsgər, hər baqqal öz səsi, öz şəxsi və öz məsləhəti ilə Türkiyənin taleyində məsuliyyətlə iştirakçı olsun. Ərzurumda ilk konqres avqustun əvvəlində yenicə dağılmışdı ki, bir ay sonra, 4 sentyabr 1919-cu ildə Sivasda – bu dəfə düz Anadolunun göbəyində – gizli saxlanılan, qeyri-qanuni seçimlər əsasında yaradılmış bir növ Millət Məclisi toplandı. Bu dəfə dərvişlər və kəmərində xəncər olan kurd başçıları yox, bütün Anadolunun faktiki nümayəndələri Sivasda “Milli Paktı bağladılar, türklərin yaşadığı bütün Osmanlı səltənətinin müstəqilliyinə hər hansı məhdudiyyət qoyulmadan onun bölünməzliyini və bağımsızlığını bəyan etdilər. Eyni zamanda Kamal Paşa dini qanunun mömin bilicilərinin razılığı ilə açıqladı ki, həşəmətli və şöhrətli padşaha hal-hazırda kafirlərin əsiri kimi baxmaq lazımdır; onun əmrlərinin heç bir keçərliliyi yoxdur və o, düşmən əlindən azad olana qədər hökuməti

qanunsuz sayılır. Konqres milli hökumətin qurulmasını qərara aldı.

İndi Vəhdəddin ciddi şəkildə narahat oldu. Ehtiyatsızlıq üzündən Anadoluya göndərdiyi bu general İttifaq Dövlətlərinin sülh şərtlərindən də qorxulu olan təhlükəyə çevrilmişdi. Əvvəlcə xain bir qətlə, sonra isə ipə-sapa yatmaz Kamal Paşaya qarşı kürdlərin üsyانına cəhd olundu. Heç birisi baş tutmadı. Bu vaxt mömin sultan Qurana əl atmağı qərara aldı. O, azmış övladı islam xəlifəliyinin qoynuna qaytara bilən müdrik bir insanı yanına çağırıldı. Bu, general, həm də dərviş ordeninin başçısı Əbdülkərim Paşa oldu. General kimi o, Mustafa Kamala tay idi, dərviş kimi mömin arqumentlərin və müdrik kəlamların təsəvvürə gəlməz ehtiyatına malik idi.

İstanbuldakı mömin general gecəyarısı Anadoludakı dinsiz generalla telegraf əlaqəsinə girdi. Təkcə müraciəti onun nəcib bilgisinin sübutu idi: O, Mustafa Kamala şərəfli ərəb titulu “Kutb Ul-Aktabla (Qütblər Qütbü) müraciət edirdi və Qurandan və Məhəmmədin hədislərindən saysız iqtibaslarla başlayırdı. Bundan sonra bir general digər generala cəhənnəmin bütün əzablarını təsvir edirdi və ona and verirdi ki, adıgedən cəhənnəm əzablarından qaçmaq üçün xəlifənin əzəmetli əmrinə itaət göstərsin. Mustafa Kamal vəziyyəti dəyərləndirməyi bacarırdı. Dərvişin öz üslubunda geri telegram göndərdi:

“Şübhəsiz, şərafətlim, Allahın əli bütün əllərin üstündədir. Ona görə də, canım-ciyərim, tam gerçəkdir ki, Ucalar Ucasının mərhəmətli qədərinə arxayıñ olmaq olmaz, əksinə, çətinlikləri aradan qaldırmaq üçün insan özü yol və vasitələr tapmalıdır”.

Qurani dərindən bilən Mustafa Kamal Paşaya dərviş arqumentləri ilə təsir etmək mümkün olmadıqda xəlifə onunla dil tapmağa çalışdı. Seçkilər təyin olundu və baş tutdu. 1920-ci ilin yanvarında

İstanbulda yiğcam milli çoxluqlu bir parlament çağrı-
rıldı və o, imperator nitqi ilə açıldı. Parlament “Milli
Paktı qəbul etdi. Bundan sonra ingilis hərbi qüvvələri
İstanbulu tutdular (16 mart 1920-ci il), parlamenti və
nazirlikləri zəbt etdilər və deputatları qovdular.
*“İngilislər türk üsyankarlarına əvvəlcə başçı
göndərdilər, indi də parlamenti arxasında yolladılar”*,
deyə Simke bu yetkin siyasi müdrikliyi təsvir edir.
Deputatların çoxu Anadoluya qaçdı, sultan isə İttifaq
Dövlətlərinin basqısı altında Kamal Paşanı ölümə
məhkum etdi və öz xəlifə səlahiyyəti ilə onu
dindarların sırasından sildi.

Artıq gördük ki, xəlifədə papanın qüsursuzluğu
yoxdur və onun dini qərarları dişbatmaz deyil. Təbii
ki, Mustafa Kamal Paşa müsəlman avtoritetlərinin
konfransını çağırıdı ki, həmin konfrans da xəlifənin
hökəmünü qeyri-qanuni və Mustafa Kamalın
müsəlmançılığını toxunulmaz saydı. Beləliklə o, yeni
dövləti qurmağa başladı: vergilərin sultana
ödənişindən imtina olundu, zabitlər yenidən silah
altına çağırıldı, könüllülər alayları yaradıldı, silah-
sursat əldə olundu. Həmin dövrdə İttifaq Dövlətləri
dünyanın indiyə qədər görmədiyi böyük hərbi gücə
malik idilər, amma onların əsgərləri üzücü qələbədən
sonra öz həyatlarını bir daha qumara qoymağa hazır
deyildilər. Bolşeviklər əleyhinə göndərilmiş fransız
hərbi dəstələri cənubi Rusiyada əmrə tabe olmadılar;
İtaliyanın adından Hitti bəyan etdi ki, onun hökuməti
Türklərə qarşı, bircə dənə də olsa, əsgər göndərməyə
hazır deyil. İngilis ictimaiyyəti təcili tərxis tələb etdi.

Bu vəziyyətdə İttifaq Dövlətlərinin nəhayət sultanın,
gec də olsa, Kamala qarşı mübarizəyə qalxmasına
razılıq verməkdən başqa, ayrı çarələri qalmadı.

Bu, xəlifeliyin sonunu yürüşü oldu. Qoşuna “islam
ordusu adı verildi; onun sərkərdəsi bədnəm, lakin
məmin çərkəz qulduru Anzavur idi və xəlifənin bir

dəstə agenti dindarları allahsız Mustafaya qarşı üsyana çağırmaq üçün Anadoluya və Kürdüstana göndərildi. Sultan öz sülaləsinin bu sonuncu müharibəsini müqqəddəs savaş, cihad elan etdi!

Xəlifənin müqəddəs adı, cihada çağırış Anadolu kəndlilərinin sadə qəlbinə təsirsiz qalmadı. Paşaya qarşı üsyənlər alovlandı, onun hərbi qüvvələrindən bir diviziya Peyğəmbərin bayrağını görən kimi duruxub silahı yerə qoydu. “İslam ordusu Ankara ilə üzbeüz dayanmışdı.

Mustafa Kamalın durumu fəna idi. Doğrudur, 1919-cu ilin dekabrında məşhur “Sayks-Piko Müqaviləsinin müəlliflərindən biri Jorj Piko ilə bir növ xüsusi barış bağlayıb bununla Fransanı İngiltərəyə qarşı təhrik etmək ona müyəssər olmuşdu, lakin danışıqlar “islam ordusunun qalib yürüşü sayəsində pozulmuşdu. Bu vaxt sonuncu və həlledici anda İttifaq Dövlətləri – Anadolu üsyənini onlar sultanla “dəstəbaşı Kamal arasında lap arın-arxayı və qələbəyə inamlı daxili məsələ hesab edirdilər – məşhur xəncəri xəlifənin kürəyinə sancılar: “Sevr sülh müqaviləsinin şərtləri 11 may 1920-ci ildə çap olundu.

Müqavilə türklərin gözlədiyi pisliklərdən də pis idi. Osmanlı imperiyası Anadolunun şimalında bir neçə miskin əyalətdən başqa bütün əraziləri, İzmiri, dəniz boğazlarını, Ədənnəni, Ərzurumu – hər şeyi itirirdi. Hətta yerdəqalanlar da uluslararası maraq dairələrinə bölnürdü. Bu sülh şərtləri dərc olunan gün Kamal Paşanın son yengisini həll etdi.

“Arslan gibi geldik, it gibi gediyoruz (“dünya tarixinə aslan kimi gəldik, it kimi qovulub gedirik¹”) türk vətənpərvərlərinin bu məşhur kəlamı bundan sonra Anadolunun ən sadə, ən mömin kəndlisinin dilində

¹ Orijinalda türkcəsi buradakı kimi verilmiş və sonra qadaqda almanın dilinə çevrilmişdir. Biz də orijinalın ruhuna sadiq qalıb eyni şeyi təkrarlamalı olduğum.

əzbər oldu. Xalq yaşıl bayraqa itaətdən boyun qaçırdı. Sultanın son ordusunu dağınıq halda İstanbula üz tutdu.

Sultan Altıncı Mehmet sülh müqaviləsinə imza atdığı gün həmin müqavilə bir kağız cindası idi. Mustafa Kamal həmin sülh müqaviləsinə özünün məşhur cavabını verdi: "*Dünya kökündən qopsa da, mən buna qarşı döyüşəcəm*". Amma təkcə Kamal yox, hər bir türk, hətta sultan özü də imkan düşən kimi həmin müqaviləni cırmağı kəsdirmişdi.

Bu kitabın müəlliflərindən biri həmin vaxt yeni Türkiyənin paytaxtı və "Böyük Millət Məclisinin iqamətgahı olan Ankarada idi¹ Kamal Paşanın bu yeni iqamətgahını öz şəxsi müşahidələrimizlə biz onun yaşam yolunun yazarı Daqober Mikuşun sözlərindən artıq yaza bilmərik:

"Kiçik şəhər Pommernin orta məktəbindən böyük və yaxşı olmayan bir binada, köhnə kənd təsərrüfatı məktəbində baş qərargah öz iqamətgahını qurmuşdu. İslədikləri kiçik salonda həm yeyir, həm də yan-yana yatırlılar. Uçub-dağilan köhnə taxta evlər nazirliliklərin idarələrinə çevrilmişdi. Qəzet naşırı özünə bir tövlə tutmuşdu, oraya bir çap maşını qoymuşdu və tezliklə ilk qəzet işiq üzü gördü... Prezident və ali başqan Mustafa Kamal kiçik vağzal binasında birbaşa teleqrafin yanında iki otaqda yaşayırırdı".

Və Allahın unutduğu bu miskin şəhər Türkiyənin coğrafi mərkəzi kimi təkcə Türkiyənin paytaxtına yox, həm də oyanan Asiyənin Məkkəsinə çevrildi. Şərqi bütün məmləkətlərindən olan könüllülər – istanbullu paşalar, izmirli zəngin tacirlər, hindistanlı

¹ Mustafa Kamal Paşanın hökuməti hələ 27 dekabr 1919-cu ildə Ankaraya köçmüdü, lakin İstanbul Millət Məclisini o, formal şakildə tanıdığından Ankaranı rəsmən 1920-ci il aprelin sonunda paytaxt elan etmişdir (Şərh müəlliflərindir).

panislamçılar, rusiyalı və qafqızalı bolşeviklər – bütün dünya tərəfindən rəsmən tanınmayan bu şəhərə axışırıldı. Onlar mığmığa və bit-sirkə içində çadırlarda yaşayırıldılar, ucuq-sökük daxmalardan ibarət restoranlarda yemək yeyirdilər, bir neçə neft çırığının işığında öz iclaslarını keçirən Böyük Millət Məclisinin toplaşlığı xırda şəhər hotelinin ətrafındakı Korsoda¹ gəzişirdilər.

Bu Millət Məclisinin açılış mərasimi gözəl və coşqun oldu: öndə Peyğəmbərin yaşıl bayrağı olmaqla deputatlar cərgə ilə məscidə doğru getdilər ki, xəlifənin şərafətli şəxsiyyətinə Allahın mərhəmətini diləsinlər; və bundan sonra müsəlman adətincə parlamentin qapısı ağızında iki erkək qurban kəsildi. Parlamentin sonrakı qərarları hər halda sultanın arzularına uyğun gəlmirdi: Baş bakan və Millət Məclisinin başkanlığı vəzifələrini Millət Məclisi Mustafa Kamala həvalə etdi və yaziq sultan İstanbulda hətta Kamalın ən yaxın məsləkdaşlarının bilmədiyi və bilmək istəmədiyi şeyləri başa düşdü. Başa düşdü ki, Türkiyə cumhuriyyət olmuşdur və onun prezidenti Kamaldır, xəlifə və xilafət yeni cumhuriyyətə əlavə ağır yükdür ki, imkan düşən kimi onu göyərtədən atacaqlar. Bu imkan isə o vaxt baş tutardı ki, Paşa qalib dövlətlərin birgə gücünə qarşı döyüssün və qalib gəlsin.

¹ **Korso** - italyanca «küçə».

Böyük Yunanistanın son Asiya yürüşü

1920-ci il mayın sonunda Böyük Dövlətlər tam acınacaqlı vəziyyətdə idilər: Öz aralarında türk siyaseti barədə razılığa gəlmişdilər, Türkiyəni elə bölmüşdülər ki, İngiltərənin baxışına görə hər kəs razı qalmalı idi, təkcə türklərdən başqa. 16 mart 1920-ci ildə hələlik İstanbulu zəbt etmişdilər və bununla türk hökumətini əsir almışdılars; əllərində girovlarıvardı ki, bununla onlar hər vaxt hədə-qorxu gələ bilərdilər: “*Antanta, İstanbul şəhərini Türkiyədən qoparmaq qətiyyətində deyil; amma, Allah göstərməsin, ümumi çaxnaşma, yaxud talanlar başlayarsa, onda bu qərar yəqin ki, dəyişdirilə bilər*” (İttifaq Dövlətlərinin ali komissarlarının bəyannaməsi, səh. 3).

Bura qədər hər şey gözəl və yaxşı idi. Çətinlik yalnız sülh müqaviləsini sona çatdırmaqdən ibarət idi. Və Mustafa Kamal Paşa buna müqavimət göstərdiyindən onu itaətə məcbur etmək lazımdı. Aydındır ki, ordu ilə daha yaxşı məcbur edərlər. Belə bir sual cavabsız qalırdı ki, bu ordunu kim versin. Bu sual ingilis dünya siyasetinin – təkcə Şərq siyasetinin yox – sonrakı illər üçün ağırlıq mərkəzinə çevrilmişdi. Bu baxımdan da biz həmin dövr ingilis siyasetinə bir neçə kəlmə ilə açıqlıq gətirməliyik. O, bugünkü günə qədər bütün Avropanın taleyini həll etdi!

Türkiyəyə qarşı ingilis siyaseti iki yön arasında tərəddüd edirdi. Onlardan birini biz Lord Bayron yönü adlandıra bilərik ki, bu da sentimental səbəbdən türkləri Avropadan qovub çıxarmaq istəyirdi. Burada

Perikl¹ və Aspasiya² çağlarının romantik xatirələri kimi xristian tendensiyalar rol oynayırırdı. Ellen mədəniyyəti Asiya barbarlığına qarşı.

İkinci yön ellensevərliyin (filellenizmin) əleyhinə çıxan və – “Güclərin müqəddəs tarazlığı naminə – 19-cu əsrin ortalarında ümumi şəkildə Avropaya, xüsusu halda isə İngiltərəyə Türkiyəyə toxunmamağı və onun qüdrətli dövlət kimi Avropa dövlətlər sisteminə daxil olmasına kömək etməyi məsləhət görən tarixçi Devid Urkvartın adı ilə bağlanır.

Lord Corc öz böyük sələfi ser Edvard Qrey kimi Urkvartın əleyhdarı və Bayronun tərəfdarı idi. O, Türkiyəni məhv etməyi kəsdirmişdi. Fələstini, Suriyanı və Mesopotamiyanı İngiltərənin zəbt etməsi faktına söykənərək o, digər İttifaq Dövlətlərinə öz iradəsini diktə edirdi. Və panavropa baxışından nəzər yetirdikdə onun planı çox nəhəng, uzaqqorən və ardıcıl idi. Lord Corc bununla müsəlman Ön Asiyasını Avropa hökmranlığının altına salmaq istəyirdi ki, həmin ərazilərin istismarında imkanca çox dövlətlərin iştirakına nail olsun.

İngiltərə burada şir payı almaliydi: Mesopotamiya və Fələstin, üstəgəl Mosulun neft çölləri ilə Kürdüstan. Fələstində daha sonra yəhudilər iştirakçı idilər ki, onların da “milli yurdu Misirlə Ərəbistan arasında bufer dövlətini təşkil etməliydi.

Daha sonra Fransa haçansa Livandan ikinci (xristian) bufer dövləti yaratmalıydı ki, o da yəhudü Fələstini ilə birlikdə bir növ Avropa plasdarmını təşkil edirdi. İtaliya Anadolunun cənub bölgəsindəki Adalianı ona bitişik olan nəhəng torpaqlarla almalıydı ki, bu da az qala ümumi Türkiyənin üçdəbirini əhatə edir.

¹ **Perikl** (Perikles) – e. ə. 490-429, qədim yunan siyasi xadimi. Xarici siyasət fəaliyyəti Afina dəniz dövlətinin genişlənməsinə və möhkəmlənməsinə yönəlmüşdi.

² **Aspasiya**, yaxud **Aspaziya** (yun. Aspasiv) – Periklin arvadı, gözəlliyyi, biliyi və ağlı ilə seçilirdi.

Yunanistan birbaşa İzmir ətrafındaki sahillərdə Türkiyəni Egey dənizindən tamamilə ayıran dördüncü bloku tutmalıydı.

Beşinci dövlət kimi Sevr müqaviləsinə əsasən həm rus torpaqlarında yerləşən ərazidən, həm də Qara dənizə çıxməqla türk ərazilərindən ibarət Ermənistən nəzərdə tutulurdu ki, Türkiyə bununla Rusiyadan ayrılsın.

Həmin Ermənistən üçün amerikan mandatı nəzərdə tutulurdu; Ermənistənla Türkiyə arasındaki sərhədləri yalnız və yalnız prezyident Vilson təyin etməliydi.

Nəhayət Fransaya Livandakı birbaşa payından əlavə nəhəng bir maraq dairəsi verildirdi: bir tərəfdən Suriya, digər tərəfdən isə cənubi Anadolu ki, burada da Fransanın maraq sahəsi şərqi Ermənistənla sınırlanır və Sivas üzərindən şimala qədər çatır.

Bəli, bu təminatlarla kifayətlənilməyib Mərmərə dənizinin sahili boyunca bütün Asiya ərazisi Dardanel və Bosforla birlikdə İngiltərə, Fransa və İtaliya tərəfindən tutulmuş dəniz boğazı zonasına çevrildi. Bu yolla Türkiyə faktiki olaraq Samsun, Sinop, İneboli və Ereglinin yararsız ərazilərindən başqa bütün limanlarını itirmiş, səlcuq xanlığı böyüklüyündə bir iç dövlətə çevrilmişdi.

Bütün dövlətlərin türk qarətində iştirakını təmin etmək fikri çox ağıllı idi. Bəlkə qeyri-etik idi, amma yaxşı siyaset idi. Lakin o əvvəlcədən nəzərdə tutulmamış maneələrə: Ermənistən barədə heç nə eşitmək istəməyən amerika-lıların yorğunluğuna və tərəfdarların yatmaq bilməyən iştahına toxunub çıplıkləndi.

Öz payından narazı qalan və buna görə aradan çıxan birinci tərəfdaş İtaliya oldu. Adalıya ərazisi türk coxluğundan ibarət olduğuna görə onun mandat ölkəsi məsələsi baş tutan deyildi – Vilsonun prinsiplərinə görə. Beləliklə, İttifaq Dövlətlərinin italyanlara

“İqtisadi təsir sahəsi verməkdən başqa çarələri qalmadı. 29 aprel 1919-cu ildə italyanlar Adalıyanı tutmuşdular və sonralar onların əraziləri qədim sultan şəhəri Konyaya, qüdrətli dərviş ordenlərinin iqamətgahına qədər yayılmışdı. Lakin bununla belə, onlar özlərini İngiltərə və Fransa tərəfindən aldadılmış saydılar: italyan baxışınca hər iki böyük dövlət İtaliyanın Türkiyədə möhkəmlənməsinə bu Aralıq dənizi dövlətinin arzuolunmaz genişlənməsi kimi baxırdı – italyanlara “təsir zonası” vermək istəmişdilər, amma gerçək hökmənlilik yox. Və beləliklə, əslində o vaxt, orda, uca, sərt qayalı Karst¹ dağları ilə əhatə olunmuş romantik Adaliya limanında Həbəştanın ilhaqi ilə qurtaran siyaset öz başlangıcını tapdı.

15 may 1919-cu ildə yunanlar ingilis-fransız donanmalarının dəstəyi ilə İzmir şəhərini heç bir bəhanə olmadan tutanda italyanlar aldandıqlarını başa düşdülər. Sühl danışqları yolu ilə türklərdən təkbətək ala biləcəklərinə umud bəslədikləri “təsir zonasını özlərinə təmin etmək üçün onlar “nə bir lirə, nə də bir əsgər itirmək istədilər. Ingiltərənin, yaxud Yunanistanın İzmirdə ağılığı üçün döyüşmək onlara tam məraqsız gəldi. Bu nədənlə də artıq 1920-ci ilin martında Nitti İtaliyanın Türkiyəyə ərazi iddiasından imtina etdiyini bildirdi. Buna baxmayaraq hər halda italyan təsir zonası Sevr müqaviləsinə daxil edildi, amma Mustafa Kamalın müqavimətini görüb Nittinin sələfi qraf Sfortsa İtaliyanın bütün iddialarından əl çəkdi. Sevr müqaviləsinin sultan tərəfindən imzalanmasından bir gün qabaq o, palatada bəyan etdi:

“Islam irqi yaşayacaq və irəliləyəcək... şanlı hərbi tarixə malik olan Anadolu türklərinə biz Türkiyəyə azadlıq və suverenlik verilməklə iqtisadi və mədəni sahələrdə səmimi və ürəkdən gələn bir əməkdaşlıq tək-

¹ **Karst** – Yuqoslaviyada Dinar dağlarının şimal-şərqi hissəsi.

lif etmək istəmişik. Belə bir sistem bizim yüksək dərəcədə inkişaf etmiş mənəvi prinsiplərimizə uyğun gelir”.

Beləliklə, Mustafa Kamal Paşanın üç rəqibi qalırdı: İngiltərə, Fransa və Yunanistan. O, nəfəsini dərdi. Bundan dərhal sonra sıradan çıxan ikinci rəqib Fransa oldu.

Burada İngiltərənin Suriyadakı ikiüzlü oyununun heyfini çıxdılar. Loyd Corc Fransanı həqiqətən Suriyada görmək istəyirdi, amma polkovnik Lorensin böyük ərəb xülyalarının təsiri altında olan Qahirə ərəb bürosunun zabitləri bunun əleyhinə çıxdılar. Mak Mahonun kral Hüseynlə müqaviləsi – oxularımız xatırladığı kimi – açıqca nəzərdə tuturdu ki, ərəblər Dəməşq, Homs¹, Həmaz, Hələb şəhərlərindən qərbədə yerləşən əraziləri Fransaya gəzəştə getsinlər, halbuki həmin şəhərlərin özləri “bağımsız Ərəbistana daxil olmalıdır”. Sayks-Piko müqaviləsi isə bu ərazilər üçün fransız “təsir zonası” anlayışını nəzərdə tutmuşdu. Şərif Feysəl polkovnik Lorenslə birlikdə Dəməşqə yürüş edəndə ordan çıxmağı heç ağlına belə gətirmək istəmirdi. Suriyadan o özünə bir dövlət qurdu. Suriya hökumətinin başçısı Əli Rza Ər-Rikabi eyni zamanda tam antifransız “Nadi Əl-Ərəb cəmiyyətinin prezidenti” idi. Onların hər ikisi ingilis təsirinin altında idilər və istilaçı ordunun ingilis zabitləri artıq hazır şəkildə əllərində olan şeyi fransızlara verməyi heç cür qəbul etmək istəmirdilər. Fransızlar həmin “Suriya məsələsindən gileylənəndə ingilislər Loyd Corcun sözləri ilə cavab verirdilər: “İngilis ordusu olmasaydı, fransızlar ‘Suriya məsələsindən’ ümumiyyətlə danişa bilməzdilər”.

¹ **Homs** – aşağıdakı coğrafi məkanların adı:

a) **Əl-Xulis**: Tripolitaniyada (Liviyada) liman şəhəri, Aralıq dənizində sahil vadisi.
b) **Xums**: Qərbi Suriyanın içərilərində şəhər.

Beləliklə, Fransa elə müharibə qurtaran kimi Suriyaya hərbi dəstələr göndərmək məcburiyyətində qaldı. Qoşunları Avropaya yeritmək əvəzinə, yeni müstəmləkəyə göndərəsi oldu. Erməni batalyonları ərəblərlə yola getmədi. Ermənilər təkidlə tələb edirdilər ki, Suriyada Fransanın mənafeyi üçün Feysəlin tərafdarları ilə vuruşmaq əvəzinə, qan qarışlarının müdafiəsi naminə onları Kilikiyada türklərə qarşı göndərsinlər. Kilikiyada isə 1919-cu ildə hələ də ingilis alayları dayanmışdı. Buna görə də Fransa Kilikiyanı itirəcəyindən qorxurdu və sərancamında olan bütün qüvvələri oraya göndərib 1919-cu ilin sentyabrında ingilisləri əvəz etdi və tezliklə də indiyə qədər ingilislərə hücum etməkdən özünü saxlayan kamalçıların basqısına məruz qaldı. Təbii ki, bu, fransızların kefinə soğan doğradı.

Bu nədənlə də Klemenso tələsik Mosulun neft bölgələrindən, Kürdüstandan və onun həmsərhəd ərazilərindən (ümmumi Mesopotamiya neft ehtiyatının 25 faizə yaxın iştirakdan) imtina etdi. Əvəzində Loyd Corc Suriyadakı fransız tələblərini tanımağa boyun oldu. Feysəl də Dəməşqdə fransız “yardımını qəbul etdi, deməli, Sayks-Piko bağlaşmasına uyğun olaraq fransız təsir zonasını İngiltərə, axır ki, tanıdı. Brit hərbi dəstələri Suriyadan çıxdılar, fransız qüvvələri Livana daxil oldular. 1920-ci ilin başlanğıcında Asiyadakı ingilis-fransız münaqişəsi aradan qaldırıldı, türk problemlərinin müzakirəsində razılığa yol açıldı.

Lakin Feysəl 1920-ci il yanvarın axırında Suriyaya çatar-çatmaz mövqeyini dəyişdi. Mustafa Kamal Paşanın Anadoludakı uğurları Suriya hərəkatına təsir etdi, eləcə də tərsinə, güclənən Suriya millətçiliyi Mustafa Kamalın umudlarını artırdı. Türklerin ərəblərə və ərəblərin türklərə qarşı əsrlərboyu davam edən mübarizəsinin yerində birdən-birə Avropaya

qarşı aydın mənafə birliyi duyğusu baş qaldırdı. Türk zabitləri Fransaya qarşı ərəb təbliğatını Suriyada körukədilər.

Ərəblərin fikrini suriyalı millətçi “Le Populairedəki məqaləsində (16.02.1920.) qismən aydın şəkildə ifadə edir:

“Fransa və İngiltərə birdəfəlik bilməlidirlər ki, ərəblər türklərlə birgə dirlə bağlıdırular və onlar əsrlərdən bəri mövcud olan siyasi birlikdən ona görə əl çəkmirlər ki, son olaraq Avropa millətinin hökm-ranlığı altına düşsünlər, fərqi yoxdur, onların müstəqilliyi hansı paltara bürüñəcəkdir... Almaniya və onun müttəfiqləri iqtidarsızlaşan kimi atəşkəs vədləri və Vilsonun ondörd maddəsi ayaqlar altına atıldı. Tam bağımsızlıq vədlərinin pozulması ərəblərlə türklərin yenidən birləşməsinə imkan yaratdı ki, bu da bir neçə ayın içində indiyəqədərkindən də six oldu”.

Bu deyimin o yeri doğrudur ki, ərəblər gerçəkdən də heç vaxt türklərin əleyhinə qalxmamışlar, burda, olsa-olsa, söhbət yalnız kiçik ali təbəqənin manevrindən gedə bilərdi. Həmin ali təbəqə indi türklərlə el-ələ işləyirdi; fransız hərbi dəstələrinin Dəməşq dəmir yolu ilə daşınmasına icazə verilməməsi – Hələb bu birgə əməkdaşlığın ilk ifadəsi oldu. 1920-ci ilin martında “Suriya konqresi şərif Feysəli Suriyanın, Livanın və Fələstinin kralı seçəndə və Antanta dövlətlərindən bu yeni dövləti tanımağı tələb edəndə Fransa başa düşdü ki, Suriyanı həmişəlik itirmək təhlükəsi ilə üz-üzə dayanmışdır. İngiltərə hər məqamda altını cızırı ki, Suriya “əslində və “demokratik prinsiplər anlamından ingilis mandatının altına düşməlidir. Bu işaretlər Fransanı ingilis yağısı etməkdə az yardımçı olmadı.

Yeni baş komissar general Quroya o, hərbi dəstələri hərbi dəstələr üstündən göndərdi. 1920-ci ilin mayında “kral Feysəlin höküməti fransız mandatından

həmişəlik imtina edəndə Fransa seçəsi oldu ki, onun üçün vacib olan nədir: ingilis-yunan siyasetini Türkiyədə dəstəkləməkmi, yoxsa Suriyadakı ingilis-ərəb siyasetini yenməkmi. Seçmək o qədər də çətin olmadı. 1919-cu ilin mayında kamalçılarla artıq adını çəkdiyimiz atəşkəs başlanğıc idi; Fransa sərt, yaşamsız Antitavr¹ dağlarında arxasını möhkəmləndirirdi ki, üsyankar saylığı kral Feysələ qarşı var gücü ilə yeriyə bilsin.

Sevr sülh danışqlarının tam ortasında Fransanın Feysələ ultimatumu bomba kimi partladı ki, bu da “üçgünlük mühəribəyə gətirib çıxartdı. O, 1920-ci il iyulun 23-də başladı və 25 iyul 1920-ci ildə ərəblərin müqaviməti sona çatdı. Fransız hərbi dəstələri Dəməşqə daxil oldu, kral Feysəl ölkənin sərhədlərini az qala döyüssüz tərk etdi, indi Fransa Suriyanı ipəsapa yatırmaq işinə girişə bilərdi.

Lakin həmin andan onun Türkiyədə ingilislərə kömək etməyə bir damla da həvəsi qalmadı. Fransız palatasında belə bir statistik hesablama dərc olundu ki, Türkiyə bölünərkən onun 33 milyonluq əhalisinin 15 milyonu ingilis hökmranlığının altına girir, 11 milyonu Türkiyədə saxlanılır və yalnız 3 milyonu Fransaya düşür. Fransa bu fikirdə idi ki, öz silah yardımına görə İngiltərə ona daha yüksək mükafat vermelidir, ona görə də özünü neytral apardı. Türkiyəyə səmimi də olmadı, gözləmə mövqeyi tutdu. Bəyan etdi ki, hal-hazırda Suriya ilə elə məşğuldur ki, kamalçıların müqavimətini qırmaq üçün qoşundan istifadə etmək imkanında deyil.

Deməli, qalırkı üçüncü rəqib: 28 may 1919-cu ildə öz müstəqilliyini elan etmiş və Mustafa Kamala arxadan

¹ **Antitavr** və ya **Antitoros** – Türkiyənin cənubunda Tavr dağlarının şimal-şərq hissəsi.

hükum çəkmək imkanında olan Ermənistan. Ermənistanın əsl vəzifəsi də elə bu idi, erməni dövlətindən Loyd Corc bu məqsədlə istifadə etmək istəyirdi. Lakin müharibəsonu dövrədə, hər yerdə olduğu kimi, İngiltərə burada da ziddiyətli tendensiyaya əl atdı. Amerikani, nəyin bahasına olur-olsun, türk alverinə qatmaq və Ermənistan üzərində mandatı ona həvalə etmək istədi. Amerika isə imtina etdi, Vilson açıqlı-acıqlı vətənə yola düşdü və İngiltərə Qafqazı boşaltdı. İngilislər geriyə çəkildilər, bolşeviklər irəli cumdular. Sevr sülh danışıqlarının tən ortasında, 1920-ci ilin iyulunda, sonuncu ingilis böülüyü Batumda gəmiyə mindi. Gücsüz, kimsəsiz erməni respublikası bir tərəfdən türk qisası ilə, digər tərəfdən də bolşevik hücumu ilə üz-üzə qaldı. İngiltərə bu gənc, xristian dövlət üçün bircə ordu korpusunu belə, qurban verməyə hazır olmadı: Bununla üçüncü tərəfdaş da itirilmiş oldu.

Nəzəri cəhətdən dördüncü bir tərəfdaş da vardı: türk sultani. Ona kömək edilsəydi, Mustafa Kamalı məhv etməyə sultan can-başla razı olardı. İngiltərə də faktiki olaraq belə bir mövqe tutmuşdu ki, yalnız sultan Vəhdəddin Altıncı Mehmet və onun istanbullu bəbəcikləri Türkiyənin qanuni hökumətini təmsil etsinlər. Əgər İngiltərə ona sadıq sultanın avtoritetindən Mustafa Kamal Paşa qarşı istifadə etmək istəyirdisə, onda ona nüfuz qazandırmalıydı. Onun hərbi dəstələrini Mustafa Kamalın üstünə göndərmək istəyirdisə, onda gərək həmin dəstələrə kömək edəydi. Fəqət İngiltərə bunu başa düşmürdü. Anlaşılmaz bir korluqla Loyd Corc İngiltərənin qanadı altına girə bilmək üçün bəhanədən başqa heç nə istəməyən dördüncü mümkün tərəfdaşını da havayı yerə məğlub etdi. 1920-ci ilin iyulunda türk nümayəndə

heyəti Spada¹ dözülməz sərt Sevr sülhünü yumşaltmaq xahişi ilə çıxış edəndə – məsələn, həmin sülh müqaviləsi, bütün digər şərtləri nəzərə almasaqlı, türk ordusunu 700 kişilik can qorçusuna və 35 minlik jandarmeriyaya endirmişdi – həmin heyət təkəbbürlü qaliblərin söyüşünə məruz qaldı. Damad Fərid Paşa geri qayıdası oldu; İstanbulun yeni türk kabinetini Mustafa Kamalla gizlində əməkdaşlıq etməyə başladı. Dördüncü tərəfdəş da itirildi.

Beləliklə, İngiltərənin bircə yolu qaldı: ya özü müharibə aparsın, ya da Yunanıstanı odun içinə atsın. Aydın idi ki, Anadoluda yeni bir müharibəni başlamağa İngiltərə qəti maraqlı deyildi. Əgər 1920-ci ildə o, Qafqazın neft yataqlarından çıxmışdısa, onda təsəvvür etmək olardı ki, mərkəzi Anadolunun duzlu səhralarına yürüşə qəti həvəsi olmazdı. Əfqanistanda və hind şimal-şərq əyalətlərində müharibə və müharibə qorxusu, Misirdə ixtiashaşlar, Mesopotamiyada üsyan və ingilis vergiçilərinin yeganə uca qışqırtısı vardi: dinclik, nəyin bahasına olur-olsun, dinclik! Bu vəziyyətdə Loyd Corc içsiyasal səbəblərdən Türkiyəyə qoşun göndərə bilməzdidi. Odur ki, son tərəfdəşinə, Venisolos tərəfindən idarə olunan və Mesopotamiyada üsyan başlığına görə, Mesopotamiyanın zəbtinə 100 min nəfərlik ingilis qoşunu lazımlığına görə Hüthe konfransında təcili öz dəstəyini təklif edən Yunanıstan'a umud etməkdən başqa onun ayrı çarəsi qalmamışdı. Bu dəstək İttifaq Dövlətləri tərəfindən qəbul olundu. 1920-ci ilin iyununda Kiçik Asiya torpağında Böyük Yunanıstanın son səlib yürüşü başladı. Venisolos Bizans qeysərinin ırsını qəbul etmək istədi.

¹ **Spa** – Belçikada şəhər.

Yunan alayları 1920-ci ilin iyunundan sentyabrına qədər türk torpaqlarına hücümə keçəndə onlar ellin ulusunun qədim xəyal ölkəsinə daxil oldular. Onların indi tutduqları ərazi ellin xülyalarının İoniyası¹, yunan əfsanələrinin vətəni, qədim Efes² və qədim Troya³ idi. Hələ səksən il qabaq türklərin köləsi olmuş yunanlar indi öz ağalarını Elladanın⁴ ən böyük çicəklənməsi dövründə yunanların olmuş ərazilərdən qovub çıxarmağa girişə bilmisdilər. Yunanistan xaçı ilə möhürlənmiş mavi-ağ bayraq Kiçik Asyanın yunanca danışan ikimilyonluq əhalisinin başı üstündə yenidən dalgalanmalı, Ellin dənizinin hər iki tərəfində Böyük Yunanıstanı yaratmalydı.

Yunan hücumu tam uğur qazandı. Ordulardan biri Mərmərə dənizi sahillərini Brussa⁵, İsmid, Panderma⁶ şəhərləri ilə birlikdə zəbt etdi; ikinci ordu Ədənnə qarışiq Trakiyanı ələ keçirdi, üçüncü ordu Uşakı tutub orda italyan sərhəd qoşunları ilə birləşdi. “Anqorada-ki⁷ Böyük Millət Məclisi sinir böhranı keçirdi və bu onunla bir daha sağalmaz oldu ki, 1920-ci ilin sentyabrında prezident Vilson Ermənistanın sərhədlərini təyin etdi, bununla Türkiyədən gözlənil-

¹ **Ioniya** (İonia) – e.ə. 11-9-cu əsrlərdə Kiçik Asyanın qərbə doğru mərkəzi hissəsində, Fogeya və Milet şəhərləri arasında (ətraf adalarla birlikdə) ioniyalıların müstəmləkəyə çevirdiyi vilayət.

² **Efes** (Efesus) – Kiçik Asyanın qərbindəki Karyada şəhər.

³ **Troya** və ya İlion – Kiçik Asyanın şimal-qərbində qədim şəhər.

⁴ **Ellada** (Hellas, Hellados) – ellinlərin vətəni, qədimdə öncə (Homerə görə) Fessaliyada kiçik ərazinin, sonralar bütün Yunanıstanın adı. 1833-cü ildən Yunanistan dövlətinin rəsmi adı.

⁵ **Brussa** – Bursa şəhərinin qədim adı.

⁶ **Panderma** – Bəndirmə şəhərinin Avropa qaynaqlarındaki adı.

⁷ **Anqora** – Ankaranın qədim adı. Buradan da “Anqora pişiyi”, “Anqora keçisi”, “Anqora yunu”.

diyindən də çox ərazi qopartdı, ən azı kağız üzərində böyük Ermənistən dövlətini qurdu.

Kamal Paşa belə bir fakt qarşısında qaldı ki, çox güclü bir düşmən – ingilis dəstəyi ilə Yunanıstan – onu qərbdən hədələyir, bir yandan da zəif bir düşmən – heç bir dəstəyi olmayan Ermənistən – ona şərqdən hücum edir. Kamal əvvəlcə zəif düşmən Ermənistəni məhv etməyi və yalnız bundan sonra güclü ilə üz-üzə gəlməyi qərara aldı. 1920-ci il sentyabrın 28-də onun qoşunları erməni sərhədini keçdi. Türk dəstələrinin önündə panik bir qorxu irəliləyirdi. Dünya müharibəsi qətlərinin əvəzini özlərinin bu yerdəki qısa hakimiyyəti dövründə türklərdən saysız-hesabsız vəhşətlərlə çıxan ermənilər indi türk intiqamından qorxurdular. Arxaları bolşeviklərlə kəsilən ermənilər pərən-pərən oldular. Müharibə beş gün çəkdi, müharibə vəziyyəti isə altı həftə. Noyabrın 6-da ermənilər atəşkəs istədilər, dekabrın 2-də sülh bağlandı ki, onunla da Ermənistən dövlət olmasına son qoyuldu: dünya müharibəsindən qabaq Rusiyanın olmuş bir neçə bölgəni, öncə də Qars qalasını ermənilər Türkiyəyə verəsi oldular və yalnız 1500 nəfərlik bir ordu saxlaya bilərdilər. 1920-ci ilin sonunda Mustafa Kamal Paşa nəinki arxadan arxayıncılıq qazandı, hətta Sevr sülh müqaviləsinə imza atan dövlətlərdən biri 1914-cü ildən qabaq türk əraziləri olmayan torpaqları ona verdi. Mustafa Kamal səltənətin böyüdücüsü oldu. İndi onun ordusu Yunanıstana qarşı döyüşə hazır dayanmışdı.

Anadolunu qoruyan millətçi könüllülər dəstələrinə heç nəsiz şamil edilən “ordu kəlməsi” böyük sözdür. Türkiyənin nə silahı, nə sursatı, nə də pulu vardı. Özünə müttəfiq tapmasaydı, məğlubiyyəti qaçınmaz idi. Beləliklə, gecəsini gündüzünə qatıb Mustafa Kamal müharibəyə lazımlı şeyləri verə bilən bir müttəfiq aradı. Burda yalnız bircə dövlətdən söhbət

gedə bilərdi, yalnız bircə dövlətə bütün dünya Türkiyəyə etdiyi kimi israrla düşmənçilik edirdi. Yalnız bircə dövlət Türkiyə kimi Avropa dövlətlərinin öz aralarında barışmzalığına umud edə bilərdi və bu dövlət də Sovet Rusiyası idi. Ona görə də belə bir ittifaqın iyi gəlirdi. Ruslar Türkiyənin köməyi ilə Qərbi Avropaya qarşı döyüşü Aralıq dənizinin sahil-lərinə çıxara bilərdilər, Asiyani inqilabıləşdirərdilər, İstanbul və Dardanel üzərində təsirə sahib olardılar – rus xarici siyasetinin qədim xülyasını daha türklərə qarşı yox, türklərlə birlikdə gerçəkləşdirə bilərdilər. Və Türkiyə özünə təcili lazım olan həmin hərbi köməyi və həmin siyasi arxanı Rusiyadan, yalnız Rusiyadan ala bilərdi. Rusiyasız Kamal Paşa hələ də millətçi üsyankarlar başçısı olaraq qalırdı. Rusiya ilə ittifaqda o, İngiltərə üçün ciddi təhlükəyə çevrilirdi. 1920-ci ilin payızında bu dostluq daha çox güc qazandı. Qara dəniz üzərindən Anadolu limanlarına qızıl, silah və sursat gəldi. Kommunist rublu Türkiyə ordusunu xilas etdi: rubl axını nəticəsində könüllülərdən tədricən nizami dəstələr yarandı. Mustafa Kamal Paşanın ödədiyi dəyər heç də yüksək deyildi: Ənvər Paşanın Turan xəyallarından imtina, Azərbaycandan, Türküstandan, Buxaradan imtina, qisası, Rusiyanın türk ərazilərindən imtina ki, onların əldə olunması mümkünləşərdi, əgər...

Əgər Loyd Corc sentimental türk siyaseti yeritməsəydi. Əgər Loyd Corc Türkiyəni məhv etməyi istəməkdənsə, türklərə qərbdəki itkilərin yerinə şərqdəki müharibə qarətindən pay versəydi. Əgər Türkiyəni xəritədən silmək istəməkdənsə, ondan Rusiya əleyhinə döyüşdə, rus Turanının zəbtində istifadə etsəydi. Lakin İngiltərə tutduğu yolla türkləri Rusiya ilə ittifaqa məcbur etdi.

Türk torpaqlarında yeni Rusiya öz brit rəqibinə qarşı qədimi düşmənçiliyini dirçəltmişdi. Kamala silah

verməklə o, Asiya xalqlarının düşmənindən dəstəkənə dəstək verdi və eyni zamanda Böyük Britaniyanı şərqi millətlərinin istibdadçısı kimi çılpayılmışdı.

1920-ci ilin bu günlərində dünya tarixinin yeni epoxası başladı. Onun doğuluşunu iki sənəd möhürləyir: Sevr sülh müqaviləsi və rus-türk ittifaqı.

Sakariyada möcüzə

Ancaq Loyd Corc hələ də silahı yerə qoymamışdı. Brit əsgərləri savaş yorğunu idisə, brit xalqı Şərqdəki avantüralardan eşitmək istəmirdi. Sevr müqavilələrinin müqəddəsliyini qorumaq üçün şərqi brit donanması ilə gücləndirilmiş yunan ordusu qalırıldı. Yunanıstan təkbaşına təxminən beş milyonluq əhalisi ilə Ankaranın Böyük Millət Məclisinin güc dairəsində olan səkkiz, yaxud doqquz milyon türk üçün heç də ciddi rəqib deyildi. Lakin brit donanması ilə gücləndirilmiş Ellada daha qüdrətli görünürdü.

Burda tale türk millətçilərinin dadına yetdi. Yunanıstan da yorulmuşdu. 1912-ci ilin Balkan müharibəsindən bəri onun kiçik ordusu az qala ardı-arası kəsilmədən silah altında idi. Xalq, axır ki, dinclik istəyirdi. Hiyləgər Krestens dövlət adamı Venit solosun cəsur və bahalı planlarından daha heç nə eşitmək istəmirdi. 1920-ci il noyabr seçkilərində bu böyük diplomat məğlub oldu ki, buna da dünya tarixində çox az rast gəlmək olur: On min səsə qarşı doqquz yüz doxsan min səslə Ellada İttifaq Dövlətlərinin və Venit solosun 1917-ci ildə taxtdan saldıqları kral Konstantini yenidən geri çağırıldı. Antantanın kəskin etirazlarına baxmayaraq növbəti ayda o, Afinada koronasiya olundu.

İndi Fransa tamamilə oyundan çıxdı. Heç kəs İkinci Vilhelmin qaynına kömək etmək üçün onu türklərə qarşı döyüşə təhrik edə bilməzdi. Doğrudur, poalü¹ Kilikiyada hələ də türk könüllülərinə qarşı döyüşürdü, amma Paris Konstantini Mustafa Kamaldan az düşmən saymırıldı.

Bu düşməni məhz həmin vaxt Millətlər Liqasından xilas və yardım diləyən erməni respublikasının

¹ **Poalü** - Birinci Dünya Müharibəsində fransız əsgərinin ayaması. Anlamı “qıllı deməkdir.”

bədbəxt nümayəndə heyəti hamidan qabaq hiss etdi. Avropa ciyinlərini çəkdi, əvvəllər rus ərazilərində yerləşən və Kamal Paşanın yaşatdığı erməni respublikasını Millətlər Liqasına qəbul etməkdən hətta boyun qaçırdı. Çünkü diplomatik fəaliyyətə ümid qalmamışdı, necəki onu lord Bəlfə əsaslandıraq şərh edir:

“Mustafa Kamal Pasha est un chef de brigands, un de ces hommes absolument intenses à tous les sentiments auxquels la Société des Notions fait naturellement appel” (“Mustafa Kamal Paşa qudurlar başçısıdır, bu adamlardan biri Millətlər Liqasının təbii olaraq müraciət etdiyi hisslərin hamısına tam biganədir”).

Diplomatik fəaliyyətdən başqa da heç kəs heç nə istəmirdi. Ruminiyanın İttifaq Dövlətlərinin 40 minlik ordusunu döyüşə atmaq təklifi baş tutmadı, çünkü heç kim Ermənistən üçün əsgər qurban vermək arzusunda deyildi. Beləliklə, Kamal Paşa xilası üçün Ərzurumda bir il qabaq milləti silaha çağırıldığı şərqi Anadolu əyalətlərini nəhayət müqavimətsiz ələ keçirdi.

Onun bu ilk qələbəsi Hohentsoller¹ Konstantinin taxta çıxmasının birbaşa nəticəsi oldu. Zira yeni qazanılan iqtidardan dinclik içində barınmaqdan çox-çox uzaq olan Konstantin düşməni Venitsolosun böyükellin siyasetini qətiyyətlə davam etdirdi. O, qoşuna səlibçilər romantikası gətirdi². Birinci Konstantin əvəzinə özünə

¹ **Hohentsoller** – Hohentsollern qəsrinin adı ilə adlanan hökmdar soyu. 1192-ci ildə Nürnberq qraflığına sahib olmuş, 1415-ci ildə Brandenburq qraflığı da bura qatılmışdır. 1701-ci ildən Prusiya padşahları və 1871-dən 1918-ə qədər alman kayzerləri olmuşlar.

² Gerçəkdən də romantika! Burada siyasi götürqoydan daha çox qədim peygəmbərlik önemli rol oynadı. Yunanlar paleoloji dövrün sonuncu qeyseri Konstantinin adı ilə bağlı peygəmbərliyə bərk-bərk inanırlılar: “Yunan xalqına Sofiya (müdriklik) ilə evlənmiş Konstantin başçılıq edərsə, Bizans

Onuçüncü Konstantin adını götürdü. Nəhs 13 rəqəmi bir program idi. Onun boynuna yük qoyurdu ki, özünü Konstantinopolun zəbtində türklər tərəfindən öldürilmiş sonuncu Bizans bəzelişü Onikinci Konstantinin xələfi kimi görsün. İngiltərə tərəfindən ürəkləndirilərək o, Millətlər Liqasının etinasızlığını, Fransanın düşmənciliyini vecinə almadı. Yunanistan təkbaşına hücuma keçdi.

Birinci hücum hərbi yox, siyasi hücum oldu. Yunan sərkərdəsi Papulas Eskişehir dəmir yolu xəttindəki türk mövqelərinə qarşı vur-tut üç diviziya göndərdi ki, onları da İsmət Paşa strateji baxımdan əhəmiyyətsiz görünən 7 yanvar 1921-ci il İnönü döyüşündə geriyə oturdu. Bununla belə, bu vuruş dünya şöhrəti qazandı, çünki İnönü yer üzünün elə bir parçası idi ki, türk sülaləsinin banisi Osman orda könüllü yaraqdaşlıq üçün təşəkkür əlaməti olaraq Səlcuq sultanı tərəfindən Kiçik Asiya torpağının ilk parçası ilə mükafatlandırılmışdı. İnönü türk qüdrətinin doğan günəşinin ilk saçğını görmüşdü, İnönü indi türk vətənpərvərlərinin səlibçi Konstantin ordusu üzərində ilk qələbəsini görürdü. Simvolik dəyərləndirilən bu qarşılaşmanın mənəvi təsir gücü ölçüsüzdür. Sonralar Türkiyə Avropa nümunəsi ilə soyadı qəbul edəndə İsmət Paşa təşəkkür əlaməti olaraq fəxri İnönü soyadını götürdü, həmin “ilk döyüşün əbədi xatirəsi” kimi.

Yunanistanın bu hücumu özbaşına başlaması Büyük Britaniyanın müttəfiqlərinə yeni nümayişlər üçün imkan açdı. İtaliya Kiçik Asiyani boşaltdı (1921-ci il, iyunun sonu). Adananın evakuasiyası ilə Kamal Paşa Anadolunun cənub sahilində bir liman qazandı və bundan sonra döyüş ləvazimati ilə təmin oluna bildi.

yenidən dirçələr. Kral Konstantinin arvadının adı məhz Sofiya idi! (Şərh müəlliflərindir).

Bria¹ 1921-ci ilin 7 iyununda bəyan etdi ki, Fransa yunan-türk konfliktində heç bir halda qoşun yeritməyəcək və sülh araşdırıcısı kimi M. Franklin-Buyyonu Ankaraya göndərdi. İngiltərə “neytrallıq” şüarına üstünlük verdi, bu da ona haqq qazandırırdı ki, Yunanıstan silah satsın.

Kral Konstantin Mustafa Kamala qarşı tək qaldı. Tarixi duel başladı.

Yunanıstan üçün böyük ellenizmin müqəddəs idealını - yeni Bizans qeyşər səltənətini gerçəkləşdirmək önəmli idi. Təxminən beş milyon ellenli qədim sınırların içində yaşayırıdı, iki milyondan çox yunan isə İstanbulda, İzmirdə və hər iki böyük şəhərə bitişik ərazilərdə məskunlaşmışdı. Onların azad edilməsi Egey hökmranlığını yaradardı ki, bu da Elladəni böyümiş serblərin və rumınların layiqli tərəfdası edərdi. Amma məsələ bu siyasi məqsəddən xeyli yüksəkdə dururdu. O siyasi məqsəddən ki, onun vasitəsilə Yunanıstan nəhayət bütün ellenliləri xaçın mavi-ağ bayrağının altında birləşdirə bilər. Söhbət Bizansın çöküşünün qisasından gedirdi. Osmanlı səhra çaparlarının cəngavər ordaları Mehmet Fatehin rəhbərliyi altında Bizans səltənətini tarmar edəndən bəri altı əsr, Müqəddəs Şəhəri xristian qanında çızmışdırəndən və Aya Sofiya² gümbəzinin başı üstündə ayparanı sancandan bu yana isə az qala beş əsr keçmişdi. Amma yara elə göynəyirdi ki, elə bil təptəzə idi.

İndi haqq-hesab məqamı - intiqam saatı yetişmişdi. Meydanda nəyin durduğunu türklər də dəqiq bildirlər. Yunanıstandan da çox. Onlar üçün bir əyalətin azlığından-çoxluğundan söhbət getmirdi. Onüçüncü Konstantinin Kamalla dueli türk millətinin olum-ölüm

¹ **Bria** – Briand Aristide (1862-1932). Fransız liberal siyasetçi, 1909-1931-ci illər arasında bir neçə dəfə baş nazir və xarici işlər naziri olmuşdur.

² **Aya Sofiya** – Müqəddəs Kilsə.

məsələsini həll edirdi. Onun üsyani indiyə kimi nə qədər uğurlu olsa da, rus dostluğu nə qədər xoşbəxtcəsinə onun soluğunu genitsə də, indi, arasıkəsilməz müharibədən on il sonra sözün əsl mənasında sonuncu kərə insan qüvvələrini və hərbi ləvazimati irəliləyən yunanlara qarşı atdı. Millətin sonuncu müdafiəyə qadir kişilərini. Beləliklə, bu, Kiçik Asiya yürüşü qurtardıqdan sonra rəqiblərin məşvərət masasının arxasında oturduqları mübarizədən fərqli bir şeyə çevrilmişdi. Bu, iki xalqın ölüm-dirim savaşı idi ki, burda təkcə döyüşçülər yox, həm də qocalar, qadın və uşaqlar vuruşur və iztirab çəkirdilər. Xalq xalqa qarşı, qoşun qoşuna qarşı yox. Avropanın, bəlkə elə müsəlmanların da gözündə bu müharibə Asiya və Yunanıstanla təmsil olunan Avropa arasında iki min ildən artıq sürən mübarizənin hələlik son aktı idi. O, Kserkesin¹ rəhbərliyi altında Asiya hücumu ilə başladı, sonra Filip oğlu Makedoniyalı İskəndərin rəhbərliyi altında Avropanın əks-hücumu gəldi. Ərəblər və romalılar, türklər və səlibçilər bu torpaqda döyüşdülər, yendilər və yüz illərdən sonra yenidən yenildilər. Asiya torpağında Avropanın sonuncu hücumu aparılana qədər: osmanlıların zərbələri altında birinci diz çökən həmin yunanların nəvələri türk səhra çaparlarının son varislərini qədim Elladanın torpaqlarından çıxarmaq üçün onlara qarşı döyüşə girdilər.

Bu döyüşü başqa cür – Asyanın Avropaya qarşı savaşı kimi yox, əksinə, mistik görünüşü olmadan iki millətin müharibəsi kimi – qəbul edən bircə şəxs vardısa, o da yeni türk ordusunun, yeni türk dövlətinin başçısı və qurucusu oldu. Mustafa Kamal Paşa üçün

¹ Kserkes – (Xosrov) doğuluşu bəlli deyil, e.ə. 465-ci ildə öldürülüb; I Daranın oğlu və davamçısı, e.ə. 486-ci ildən İran şahı, atasının Yunanıstana qarşı istilaçı müharibələrini davam etdirib və həmin müharibələr onun məglubiyəti ilə bitib.

onun Anadolu dağlarının verimsiz, günün qarsıdıği, küləyin qamçıladığı torpaqda qurmaq istədiyi səltənət Asiya dövləti deyildi. Asiya xalqları üçün sarışın türk generalı islamın öndəri idi; Sovet Rusiyasının xarici siyasetini aparanlar üçün o, inqilabçı Asiyanın öndəri idi: İstanbulda olduğu kimi Hindistanda və Mərakeşdə də müsəlman Türkiyənin cəsur müdafiəcisinə Allahın mərhəmətini diləyirdilər – Livan səhrasında o vaxt biz bir bədəvi toyunda dastançının cəsur, qəhrəman Kamalın, Allahın müttəfiqinin və müdafiəcisinin şərəfinə coşğun mahnilər oxuduğunu eşitdik.

Və Kamal bilirdi ki, hər ikisi yanılır, ruslar da müsəlmanlar kimi. O, Avropaya qarşı vuruşurdu ki, yengidən sonra öz səltənətindən Avropanın bir parçasını yarada bilsin. Bilirdi ki, Avropa bu gəliş-kənliyə mane olacaq. Və buna görə də “Türkiyənin tam, qalıqsız, qeyri-məhdud, siyasi, hərbi və iqtisadi suverenliyi uğrunda öz müharibəsini aparırdı.

Asiya, eləcə də Avropa coğrafi anlayış deyil. Bunu hələ yarım əsr öncə müdrik Misir vitse-kralı bilirdi. O bəyan etmişdi: “Misir daha Afrikada yerləşmir, Avropada yerləşir! Kamal Paşa da belə qərara gəldi. Özünün Yunanistana qarşı döyüşündə o, asiyalıların köməyini qəbul etdi. Amma daxilən məhz bu Asiyanın özünə qarşı mübarizə aparırdı. Öz sarayında Avropa generallarının qarşısında əyilən sultan Asiyanın təmsilçisi idi. Avropanın qalığını türk torpağından qovub-çıxarmış Kamal isə bununla nəhayət Avropanın ruhunu zorla Asiya torpağında əkmək isteyirdi.

Amma 1921-ci il ərəfəsində bu barədə heç kim bilmirdi – nə türklər, nə də yunanlar. Nə də taleyi burda həll olunan Asiya.

1921-ci ilin iyulunda hərbi dəstələr Eskişehir və Afyon Kayserinin kəsişmə nöqtəsinə, Anadolunun içərilərinə yeriyəndə kral Konstantin onlara xaćla

xeyir-dua verdi. Türkler yalnız on gün müqavimət göstərə bildilər. Sonra onların Kutahiyadakı ön mövqeləri pozuldu. Kamal Paşa son ordusunu xilas etmək üçün dəmiryol xəttini qurban verməli oldu. Yenilmiş türk ordusu nizamsız dəstələrlə geri çəkildi. Son qatarın siniq şüşəli miskin kupesində baş qərar-gah neft çırığının öləziyən işığında geriyə yol aldı:

“Ay işığının düşdürüyü yalnız təpələr üzərindən qaçan ordunu simiq-salxaq pəncərələrdən görmək olurdu. Kəlgəyə bənzər fiqurlar seyrək, uzun kolonalarla əyilə-əyilə sürüñürdülər, bəziləri kiçik dəstələrin qalıqlarına çevrilərək soğulan çayın son sixvarıntısı kimi. Həmin dəstələri qoşun adlandırmaq olardımı? Bu vaxt Paşa kirmışlıyə üz tutdu. Sanki uzun düşüncədən nəticə çıxarırdı: ‘Bir aya düşməni məğlub edəcəyik’. Lakin bunun imkan dairəsində olması o qədər az idi ki, az qala onun hallusinasiya olacağına inanasan”. (Mikuş. “Mustafa Kamal”).

Paşa öz sözünü yerinə yetirənə qədər cəbhə 150 kilometr məsafəni geridə qoymalı oldu. Ankaradan təxminən 100 kilometr aralı axırıncı türk əsgərləri Sakariya çayının bataqlıq sahilinin arxasında səngər qazdırılar. Ankaraya gedən dəmir yolu həmin çayla kəsişdiyi yerdə. Çayın qarşı sahilinə yunanlar yaxınlaşırırdı.

Məsələ həll olunmazdan bir neçə həftə qabaq Kamal Paşa bir möcüzə yaratdı. Fransızlar Marne möcüzəsindən söhbət salanda islam da tam haqla Asyanın taleyi həll olunan Sakariya möcüzəsindən danişa bilər. Mustafa Kamal bu günlərdə yalnız iç-kinin hesabına duruş gətirirdi. Quranın yasaqladığı “uyuşdurucu bu dəfə Peyğəmbərin əməlini xilas etdi, tam fədakarlıq qətiyyətinin ruhunu bütün türk xalqına sirayət etməkdə Kamal Paşaya güc verdi. Türkiyədə, bir dənə də olsa, silah zavodu yox idi, ona görə də Kutahiya döyüşündəki maddi itkinin yerini doldurmaq

üçün kənd dəmirçiləri və manufakturçuları dəzgahlarda silah və sursat hazırlamalı oldu. Qadınlar kəl arabalarında cəbhəyə sursat və ərzaq daşıyırıldı. Vurulub-salinmiş bir-iki düşmən təyyarəsi təmir olundu və “hava qüvvələrini təşkil etdi. Xalq orduya özünün son ayaqqabısını, alt və üst paltarını, arxalığını verdi. Kişilər və qadınlar, uşaqlar və qocalar son ölüm-dirim savaşına qalxdı.

Sakariyada, yaşıl dağların ətəklərində, türk çoban və naxırçılarının haçansa ilk otlaq yerində döyük avqustun axırında başladı. Üç həftə hər iki xalq ensiz çayın sahilində qan axırdı. Hər iki sərkərdə şəxsən komandirlilik edirdi. Çayın sol sahilində kral Konstantinin Bizans bayraqları əzəmətlə dalgalanırdı. Çayın sağ sahilində, balaca bir kəndlə komasında Paşa oturmuşdu. Sadiq zabitlərin kiçik bir ştabı onu dövrəyə almışdı. Özü xəstə idi. Qızdırması vardi, bir qabırğası sınmışdı. İndi bu həftələrdə heç vaxt əyilməyən bu insanın tarixə qəhrəman, yoxsa satqın kimi düşəcəyi məsələsi həll olunurdu.

Yunanlar ondörd gün hücum etdilər. Qorabişirən ayında, istidən, susuzluqdan və aclıqdan əzab çəkəçəkə. Onlar türkləri addım-addım geriyə oturdurdular. Çayın türklərə aid sol sahilini artıq tutmuşdular. Gecə Çal dağının zirvəsinə, Ankaranın strateji açarına dırmandılar. Döyük türklər üçün uduzulana oxşayırdı. Ankarada, Büyük Millət Məclisində öz əyilməzliyi ilə Türkiyəni məhvə sürükləmiş Paşanı suçlandıran səslər eşidilirdi. Onun özü əl-ayağı yiğilmiş qoşuna baxanda bu dəfə doğrudan da türk xalqının sonu olacaq geriyəçəkilməni artıq götür-qoy edirdi.

7 sentyabr 1921-ci il gecə saat iki idi. Qərargah zabitləri Paşanın kəndlə komasında oturmuşdular. Onun özü isə döyük planının üzərinə əyilərək susurdu. Birdən səhra telefonu dilləndi. Ön xətdə olan xırdaboy, qulağı ağır eşidən İsmət Paşa baş ko-

mandanı istədi. Qərargah zabitlərinin nəfəsi durdu. Tam məğlubiyyət xəbərimi? Səngərdəki son döyüşülər qanlarına qəltanmı edilmişdilər? Kamal dəstəyi götürdü. Birdən sifəti gərildi.

- Nə danışırsız, ekselens? Yunanlar geri çəkilir? Çal dağı boşalıb?

Asiyanın taleyi həll olunmuşdu!

Xalqların bu yorucu savaşında ilk yorulan, sözün əsl mənasında daha bacarmayan, bəlkə də türklərdən bir neçə saat qabaq gücdən düşən yunanlar oldu. Susuzluq və acliqdan əzab çəkərək onlar qələbəni əldən verdilər. Tutduqları mövqeləri tərk edib Sakariyanın sol sahilinə çəkildilər. Yeddi gündən sonra Kamal hücum əmri verdi. Sentyabrın 16-da yunan sərkərdəsi general Papulas təslim oldu. Bizansxaçı bayraq endirildi. Yunanlar geri çəkilməyə üz qoydular.

Bu çəkilmə qaçış idi. Bizans xülyasının tarmar olması yunanları məyusluğa düşər etdi. Türk qaynaqları xəbər verir və avropalı şahidlər təsdiq edirlər ki, yunanlar özlərinin iyirmiiki günlük qaçışında bütün ölkəni viranə qoydular. Türk kişiləri, qadınları və uşaqları süngüdən keçirildi. Məscidlər havaya sovruldu. Kəndlər yerli-dibli yandırıldı. Bütün ölkə xarabazarlığa çevrildi.

Lakin Türkiye bayram edirdi. Dardanel döyüşlərindən bəri bu onun ən şanlı qələbəsi idi. Hələ qələbədən də artıq; millətin xilası idi. Millət Məclisi xilaskar Mustafa Kamal Paşaya təntənəli bir ad verdi: “Əl-Qazi (“Qalib). Kafirlərə qarşı döyüşdə müsəlman xalqını xilas edən qəhrəmana verilən ad. Əslində heç bir müsəlman bu şərəfli adı indiyə qədər belə böyük bir haqla daşımamışdı. Bu qələbə ilə Kamal bir gecənin içində dünya şöhrəti qazandı. Təkcə islam yox, bütün Asiya onun simasında öz qəhrəmanını görürdü. İlk böyük dövlət kimi Fransa bu dəyişmiş durumdan ibrət

götürdü: həmin an Franklin Buyyon Ankara bağlaşmasında Kilikiyanın bərəkətli torpaqlarından, Aralıq dənizi limanı Mersinadan, Anadolunun içərilərinə gedən strateji baxımdan vacib dəmir yolu xəttindən, Türkiyənin cənub sahillərindəki ən yaxşı döyük limanlarından, xristian azlığını müdafiə hüququndan imtina etdi – hətta Türkiyənin həddən artıq qılıq çəkdiyi savaş sursatının Kamal Paşaya verilməsini öz öhdəsinə götürdü. Sülh sazişinə görə Fransa tam təchizatla on min mauzer, iki min at, on uçaq və Adanadan veriliş aparmaq üçün radiostansiya avadanlığı verdi. Bundan əlavə o, sonrakı aylarda (müqaviləsiz) daha yeddi uçaq, yüz min silah, iki min pulemyot, iki min beşyüz ton döyük sursatı, yüzəlli ton tibbi ləvazimat ötürdü. Kamal Paşanın soluğu genidi. İndi o, təchizatda yunanlara bərabər idi, insan sayına görə isə üstünlük təşkil edirdi.

Fransa mətbuatı və parlamenti gizlətmədən etiraf edirdi ki, Ankara sazişinin məqsədi hamının nifrət etdiyi Loyd Corcun kefinə soğan doğramaq olmuşdur. Bəlkə də kral Feysəlin, “Dəməşq quldurunun Mesopotamiya, yaxud, indi rəsmən adlandığı kimi, İraq kralı sıfəti ilə taxta çıxarılmasının qisası. Lord Kartson Fransanın Türkiyəyə qarşı separat sülhünə havayı etiraz edirdi. Bir tərəfdən türk silahlarının qələbəsinin təzyiqi, digər tərəfdən isə müsəlman hindlilərin rəğbət göstərmələri (27 dekabr 1921-ci ildə Əhmədabaddakı panhind qurultayı) istiqaməti dəyişməyə məcbur etdi. Yenidən Şərq Qurultayı toplandı, bu dəfə Parisdə: Türkiyəyə yeni güzəştlər. Bununla belə, Yunanistan yunan çoxluğunun türk qisasına məruz qalacağı İzmiri boşaltmaqdən boyun qaçırdı. Buna görə də Kamal danışqları kəsdi. Üç gün sonra hücum əmri verdi. Sonrakı beş günün içində yunan kral ordusu darmadağın edildi. 9 sentyabr 1922-

ci ildə türklər İzmirə girdilər, Asiya torpağında bir dənə də olsun yunan əsgəri qalmadı.

Və tezliklə bircə nəfər yunan da. Çoxlu avropalı yaşadığına görə “gavur İzmir, kafirlərin Smirnası adlanan böyük, zəngin, çiçəklənən ticarət şəhəri alovə büründü. Marsel və İskəndəriyyəyə nisbətən içində daha çox həyat sevinci, daha çox zənginlik və zəriflik olan şəhər oda qalandı. Yunan qəsbkarlarının vəhşətlərinin intiqamını türklər çox dəhşətli aldılar.

Xristianların kənd və həyətləri oda tutuldu. Yunan kəndliləri və çərçiləri, icarəciləri və tacirləri harda ələ keçdi, orda öldürüldü. Vaxtında qaçıb aradan çıxa bilməyənlər, sahildən, dəmir və quru yoldan uzaqda yaşayanlar Bizans xülyasının altını öz həyatları hesabına çəkdilər. Canının üstündə əsən qaçqınlar ordusu dənizə can atdı, xilas olmaq üçün İzmirə axışdı.

Bir milyon dördyüd min xristian – əksəriyyəti yunan, ermənilərin və bolqarların qalıqları – həmin və sonrakı aylarda Anadolunu, sonralar isə Trakiyanı tərk edib Yunanistana üz tutdu. Onlar indiyə qədər yunan xəçinin altında yaşayan türklərə “dəyişdirildi. Human, yeni çağın ən böyük xalqlar köçkünlüyü – türklərlə yunanlar arasında nəhayət sülh yaratmaq üçün yeganə vasitə.

Ellada beləcə məğlub edildi. Birdəfəlik.

Kiçik Asiyada daha “yunan azlığı yox idi. Onlar Kilikiyadan da qaçmışdılар – səksən min yunan əhalisindən yetmiş mini. Və İzmirdən daha əsər-əlamət yox. Yunanistana qarşı savaşı Kamal Paşa qan və dəmirlə sona çatdırdı. Və Avropa susdu.

Amma hər halda Loyd Corc susmadı. İzmir onu bir o qədər də narahat etmirdi, nəinki dünya müharibəsində Britaniyanın bəlkə də ən qiyamətli uduşu olan Dardanel üzərindəki hökmranlıq – axı İttifaq Dövlətləri tərəfindən boğazların tutulması Rusyanın Qərbi

Avropaya çıkışını hər zaman kəsmək imkanı verirdi. İndi isə qələbədən sərməst olmuş türk, baş qərargah rəisi İsmət Paşanın rəhbərliyi altında Dardanele yürüydü. İsmət Paşa ən yüksək qabalıqla İttifaq Dövlətlərinin hərbi birləşmələrinin komendantı general Harrinqtondan Dardanelin Asiya sahilindəki Çanakı qısa müddətdə boşaltmayı və öz ordusunu ilə Avropa sahilinə çəkilməyi tələb etdi. Loyd Corc və Çörçill cavab olaraq brit dominyonlarına¹ və Balkan dövlətlərinə boğazların neytrallığını silah gücünə birgə qorumaq təklifi ilə müraciət göndərdilər. Lakin nə Balkan dövlətləri, nə də Kanada, Avstraliya, Cənubi Afrika buna hazır idi – Fransa isə İngiltərənin Reyn torpağındakı mövqeyinə görə yenidən “Çanakın xəncər zərbəsi ilə intiqam aldı: fransız (və italyan) hərbi dəstələri geriyə çəkildilər. Fransız mətbuatına misilsiz təntənə hakim kəsilmişdi. “Journal des Débats” yazırıdı: *ruh yüksəkliyi o həddə çatmışdı ki, az qala inanırdın, dünya müharibəsində türklər fransızların düşməni yox, müttəfiqi olmuşlar!*

Yunanistan kapitulasiya etməli oldu. Trakiya boşaldıldı; İstanbulda sultan hökuməti dəyişdi. 4 noyabr 1922-ci ildə Mustafa Kamalın nümayəndəsi xəlifə şəhərinin idarəciliyini qəbul etdi.

Döyüşün taleyi həll olunmuşdu. Yalnız bir türk hökuməti vardı – vur-tut bircəciyi. Onun başında “quldurbaşı”, “Qazi dururdu. Lozanna sülh konfransına onun nümayəndələri möglublar kimi yox, qaliblər kimi göldilər. Alçaqboy, ağır eşidən türk generalı İsmət Paşa daha yalvarmadı, tələb edirdi.

Doğrudur, bir-iki ədəbli kəlmə ilə o, Türkiyənin türk çoxluğunun yaşamadığı bütün ərazilərə “azadlıq verdi, lakin milli türk əraziləri üçün nəinki tam bağımsızlıq tələb etdi, həm də Avropanın və xristian

¹ Dominyon – ingilis koloniyasından çıxıb idarəcilik baxımından müstəqilləşən ölkə, hərfən: əyalət.

kilsələrin qismən ikiyüz ildən bəri, qismən də Ön Asyanın müsəlmanlar tərəfindən işgalindən bu yana doğal haqlar kimi tanıdıqları hər cür imtiyazın aradan qaldırılmasını istədi. Qanun qarşısında əcnəbilərin heç bir əlahəddəliyi, heç bir vergidən azadolma, məhkəmə prosesində heç bir imtiyaz; hərbi qüvvələrin, orduda və gömrükçülükdə əcnəbi müşavirlərin, iqtisadi güzəştərin və bunabənzər şeylərin məhdudlaşdırılmasından bir kəlmə də. Türkiyə yalnız boğazların neytrallaşdırılmasına, eləcə də onların möhkəmləndirilməsindən imtinaya söz verdi – 1936-cı ilə qədər o bu güzəştə ləğv etdi. Türkiyə müharibədə dəyən zərəri ödəməkdən boyun qaçırdı, amma özü onu Yunanistandan istədi. Axi Yunanistan “Ədalətsiz hücum etmişdi!

Qədim türklərin bu yeni düşüncə tərzinə uyuşmaq üçün Avropaya vaxt lazım oldu. Birinci Lozanna konfransı nəticəsiz qurtardı. Amma Qazinin vaxtı vardi. İkinci konfransda İttifaq Dövlətləri diz çökdülər. 23 iyul 1923-cü ildə sülh müqaviləsinə türk öz imzasını atanda ilk böyük müsəlman ölkəsi kimi Türkiyə təkcə nominal yox, həm də həqiqətdə azad olmuşdu. O həm də dünya müharibəsinin ilk məglub dövləti idi ki, qaliblərin diktəsini qəbul etməməyi sübuta yetirmişdi. Türk nümunəsi Doğustanın bütün psixikasını dəyişirdi. Asyanın Avropa qarşısındaki təzimini nə avropalıların öz aralarında apardığı döyüşlər, nə də Fransa və İngiltərə savaşlarındakı rəngli formasiyaların iştirakı yox etdi – yalnız Mustafa Kamalın qələbəsi Şərqiñ öz gücү hesabına azadlıq umudunu oyatdı.

Əslində: bu, Avropanın Şərqə qarşı ikiyüzqırxillik hücum savaşının acınacaqlı sonu idi, prins Yevgeni Savvalı¹ tərəfindən başladılmış və Lozanna sülhündə bitmiş savaşın. Bunu dərk edərək böyük dövlətlərin

¹ **Savva** – Cenevrə gölündən cənubda tarixi fransız əyaləti.

nümayəndələri ayrı vaxtlar hər bir sülh bağlaşmasını
müşayət edən yağlı nitqlərdən yan ötdülər.
Cənab nümayəndələr evlərinə kipkirmiş və başları -
aşağı döndülər.

Mustafa Kamal
Asiyadan qopur

Türkiyə azad idi, bağımsız idi. Bir o qalırdı ki, bu yeni, gəncləşmiş Türkiyənin irəliləyəcəyi yolu göstərəsən. Zira dövlət təkcə azadlıqla yaşaya bilməz, azadlıqsız yaşamağı istəməsə də. Bu yolu Qazidən başqa heç kim bilmirdi.

Qazi romantik keçmiş iłə öyünməyən, xəyal-pərvərlikdən uzaq, ayıq və sərt bir insandır. O, türklərə bələd idi və bələd olduğu üçün də onları dəyişdirməyi qət etmişdi. Onlara “bəli, bəli demirdi, əksinə, onun üçün onlar dulusçu əlində gil idi. Elə bir material ki, böyük dövlət xadimi ondan dövlət milləti yarada bilsin və yaratmalıdır. Çünkü onun ayrı materialı yoxdur.

Osmanlıların əcdadları köçəri olmuşdu və qəlblərinin dərinliyində onlar babalarının ardıcilları kimi qalırdılar. Saldıqları şəhər və sarayların modeli köçəri ordaların çadır düşərgəsi idi. Hətta padşahın İstanbuldakı sarayı da özünün saysız köşk və pavilyonları ilə 1400 il qabağın köçəri düşərgəsinin daşlaşmış şəkliydi. Yeni sultan yeni saraya köçürdü, ailə başçısının ölümündən sonra bədəvi özünə yeni çadır qurduğu kimi. Və köçəri ürəyi atdanıb yeni örüşlərə köçərkən düşərgə yerini dəyişdirdiyi kimi türkler də ölkədən ölkəyə köç edirdilər. Mərkəzi Asiya, Volqa düzənlikləri adsızlaşmış türk qəsəbələrinin xarabaliqları ilə doludur ki, bunları da çobanlar tayfası öz köçhaköçündə salmış və bir-iki nəsildən sonra əsassız tərk etmişdir.

Həmin ırs bugünə qədər türkün qanına hopmuşdur. Türk mənzili, demək olar, mebel tanımir. Zərif, qatlaqlı masacıqlar, asanlıqla qabqarılı bilən xırda divar dolabları, köçərinin öz əli ilə toxuduğu xalçalar, sərt torpağa örtük kimi, divarda asqı kimi – budur

türk ocağı. Ayrıca götürülmüş bir insanın və bir millətin tarixi – hər ikisi oturaqlıq tanımır.

Türkün vətəni çolün sonsuzluğudur. Onun baxışı sonsuzluğa öyrəşdiyi kimi siyaseti də sınırsız planlarla doludur. Bir vaxtlar dünya istilası, sonralar ümumi islam üzərində hökmranlıq, axırdı isə Böyük Turan imperiyası xülyaları ilə yaşayıb: gəzmək qanına işlədiyindən hamısı da dar ərazi sınırlarını tanımaq istəməyən çöl çaparının dəyişməz çöl psixologiyasının çeşidli formaları. Başqa, dini-fəlsəfi münasibətdə də köçəri özünü bildirir. Onlar zaman-zaman bütçü, buddaçı, yəhudü (yəhudiciliyi qəbul etmiş cənubi Rusiya xəzərləri türk idilər) və xristian olmuşlar. Bəlkə də heç bir digər Asiya irqi qısa bir minillik ərzində türklər kimi bu qədər çox mənəvi dəyişkənliyə məruz qalmamışdır. Dünyaya baxış da onlar üçün yalnız düşərgə meydanıdır – başçı çağırان kimi onu tərk edirsən.

Qazi öz xalqını yeni mənəvi düşərgə meydanına, Qərbin mənəvi-əxlaqi aləminə aparmaq isteyirdi. Səhradakı sarvan kimi o, yeni Türkiyəni addım-addım ora yönəldti.

Təbii ki, Qazi ilk zərbəsini sultan Altıncı Mehmetə endirdi. Bu mərhələdə rəhbər öz əshabələrinə bel bağlaya bilərdi. Bütün türklər bir məsələdə yekdil idilər ki, millətin xilaskarını ölümə məhkum etmiş, düşmənin sadıq quluna çevrilmiş sultan bacardıqca tez yox olmalıdır. Vəhdəddin öz mövqeyini vurgulamaq üçün yalnız hürkək bir cəhdə əl atdı. Paşaya telegram göndərib qələbə münasibətilə onu təbrik etdi. Qazinin cavabı elə sərin və etinasız oldu ki, Vəhdəddin axırının çatdığını həmin an başa düşdü. Cümhuriyyət fikri türklərə hər halda hələ yad idi. Həm qismən az möiminlərə, həm də xalis möiminlərə eyni zamanda islamçı dünya ağalığı iddiasını ehtiva edən monarxist dövlət formasının saxlanılmasının üstünlükleri xoş gə-

lirdi. Ankara Millət Məclisində hər halda yaziq Vəhdəddini millətin satqını kimi damğalayıb onun taxtdan salınmasını tələb edən kəlmələrə qənaət etmədilər. Lakin dövlət forması kimi monarxiya əleyhinə bircə səs belə ucalmadı. Onda Kamal türklərə həqiqətən məzəli bir yolla cümhuriyyətçi fikirləri aşılamağı qərara aldı.

Millət Məclisi bir daha yenidən satqın Vəhdəddinə qarşı çıxıb onun taxtdan salınmasını tələb etdiqdə Qazi qəflətən yerindən qalxıb Vəhdəddinin tacdan məhrum edilməsi ilə sultanlığı xəlifəlikdən ayırmaq, sultanlığı ləğv etmək və “Böyük Türk Millət Məclisinin əli ilə bilik və xarakter baxımından Osman sülaləsinin ən yaxşı üzvünü xəlifə seçmək təklifini amansızcasına irəli sürdü.

Parlament söz tapa bilmədi. Qazinin təklifi hər bir müsəlman üçün mənasız idi. Xəlifə sultana nisbətən daha yüksək ölçülü dünyəvi amirdir; onu ruhani səviyyəsinə endirib alçaltmaq mümkünüsüz göründü.

Böyük Millət Məclisinin vəkilləri aşkarca etiraf etdilər ki, Qazinin toxunduğu bu qıcıqlandırıcı məsələdən onlar baş tapa bilmirlər. Bəs hər hansı bir məsələni qavramayan parlament nə edir? Məssələni komissiyaya ötürür. Xəlifəlik və sultanlıq kimi siam ekizlərini bir-birindən elə kəsib ayırmaq ki, yarqı zamanı onlardan yalnız biri sağ qalsın və sultanlıq məhv olsun məssələsini həll etməli olan komissiya kanonik hüququn ən layiqli bilicilərindən ibarət idi. Ancaq komissiya da parlamentdən az şaşqınlıq keçirmədi. Bütün şəriət kitablarını, Peyğəmbərin səhih hədislərinin altı cildliyini və mümkün təfsirlərin hamısını ələk-vələk etdi, lakin sultanlığın xəlifəlikdən ayrılmاسının dini-hüquqi əsasını tapmadı. Bu vaxt Qazi islam hüququ alimlərinin iclasında ayağa durub nəsihətamız, kəskin səslə dilləndi:

- Müstəqillik, cənablar, verilmir, qazanılır. Əvvəllər onu Osman evi qazanıb, indi isə millət. Millət Məclisinin komissiyası bu mövcud faktı formal tanımağı təklif etsə, fikrimcə çox məqsədyönlü olar. Belə olmazsa, reallıq hər halda lazımı formada özünə yer tapacaq. Amma onda elə alına bilər ki, mənim əzizlərim, bir neçə baş bədəndən üzülər.

Məclisə sədrlik edən yaşlı alim ağıllı, yorğun gözləri ilə Qazini süzdü. Ədəblə cavab verdi:

- Bu nəsihət üçün təşəkkürərimizi bildiririk. Məsələni indi başqa işiq altında görürük.

Yeni qanun qəbul olundu. Sonuncu sultan-xəlifə Vəhdəddin çıskınlı səhərlərin birində öz sarayını tərk edib onu sürgünə aparan ingilis zirehli kreyserinin göyərtəsinə qalxdı. Osmanın qılınçı, sülalənin dünya aqalığının simvolu muzeyə üz tutdu. Vəhdəddinin xələfi Əbdülməcid, qətlə yetirilmiş tac varisi Yusif İzəddinin kiçik qardaşı, Peyğəmbərin əbasını xəlifə kimi ciyninə saldı.

Bu əbanı o, uzun zaman geyəsi olmadı.

Sultanlığın xəlifəlikdən ayrılması Qazinin gözlədiyi təsiri göstərmədi. Türklərin əksəriyyəti üçün sultan və xəlifə arasında heç bir fərq yox idi. Yeni hökmdarın yalnız xəlifə adlanması faktı xalqın ağlına heç cür siğmirdi. Kəndlə, əsgər, hətta hər mömin general üçün xəlifə həmişəki kimi imanın qoruyucusu, amir, ali sərkərdə, bir sözlə, monarx idi.

Xəlifənin sarayında işlərin gedisi monarxin sarayından heç də seçilmirdi. Xəzinədarlar və mərasim başçıları, qəbullar və görüşlər vardi. Bütün hakimiyyəti əlindən alınsa da, xəlifə əslində faktiki respublika olan dövlətin hələ də görünən başçısı idi. Bircə imkan vardi ki, bu da xəlifəni dini rütbə sahibinin adı yaşayışına endirmək idi: Pulunu əlindən almaq. Get-gedə Qazi “Allahın yer üzündəki kölgəsinə düşənləri azaltmağa başladı. Get-gedə eşik

ağaları, mərasim başçıları, xəzinədarlar yox oldular. Imperator bütçesinin təmtəraqı və bununla da hakimiyyət illuziyası qeyb oldu. Bununla belə, xəlifə hakimiyyətsiz və pulsuz da təhlükə törədirdi. Adyutantlar onun siyasi təşviqatçıları, hər məscid onun qalası idi və Millət Məclisində ehtiyatkar siyasətçilər dövlətdəki “Ali idarədən danışanda heç kəsə aydın olmurdu ki, bununla Qazimi, yoxsa xəlifəmi nəzərdə tutulur.

Gözlənilməz tərzdə Qazi bu məsələyə birmənalı aydınlıq gətirməyi qərara aldı. Xəlifə bir dəfə təzminatının artırılmasını xahiş edəndə və öz şəxsiyyətinin tam saya salınmadığından gileylənəndə Qazi cavab verdi:

“Hökumətin və rəsmi şəxslərin xəlifə ilə əlaqə qurmaq barədə xəlifənin tələbi dövlət suverenliyini aşkar pozmaq deməkdir. Xəlifə idarəsinin nə maddi anlamı, nə də mövcudluq hüququ var. Bu idarənin onun üzərinə qoyduğu heç bir öhdəlik yoxdur. Onun yaşayış xərcləri üçün hər halda respublika prezidentinə ayrılan təzminatdan aşağı olan bir məbləğ yetər. Təmtərağa və cah-cəlala ehtiyac duyulmur”.

Əbdülməcid bu cavabı oxuyub səsini içində saldı. Atası Əbdüləziz və qardaşı Yusif İzəddin zorakı ölümün qurbanı olmuşdular. Onun susmağa əsası vardı.

Qazi isə susmadı, əksinə, hərəkət etdi. 1924-cü il martın 2-nə keçən gecə sadıq generalların və yüksək məmurların bir dəstəsi onun yanına məclisə yığışmışdı. Amma savaşdaşlar öz aralarında söhbət edəndə, saqılər badələri təzədən dolduranda prezident qəşqabaqlı və lal-dinməz öz yerində oturmuşdu. Birdən o, əylənənlərin toparına hayqırıldı:

- Sabah cumhuriyyəti bəyan edirik. Xəlifə düşürülür.
Ertəsi gün qanun Millət Məclisinə təqdim edildi.

Bu, 3 mart 1924-cü ildə oldu. Böyük Sultan Mehmet Fateh öz döyüşçülərini xristian Bizansının divarlarına qarşı son vuruşa aparandan bu yana heç 400 il də keçməmişdi.

- Uğurlarınız üçün üç şərt var, - qüdrətli sultan söyləmişdi. - Qələbəni istəmək, məglubiyyətdən qorxmaq və dediyimə əməl etmək.

Sonra o, yenilmiş şəhərə girəndə əvvəlcə Bizansın son qeyşərinin yetimləşmiş sarayına doğru yerimiş və qeyşərin tac salonunun divarına incə fars şerini yazmışdı:

“Perdedarı mikunəd bər Kassri Kaisar ankebut / Bumi nöbat misənəd bər Künbedi Efrosiab”¹.

(Pərdəçilik eyləyir hörümçək qeyşər qəsrinə / Bayquş isə bəkçidir Əfrasiyab günbəzinə)².

Bundan sonra sultan-şair cəsədlər qalağının üstündən keçib “Müqəddəs Müdriklik³ kilsəsinə doğru addımlamışdı. Burada o, əlini düşmənlərin qanına batırıb kilsənin divarına basmışdı. Bu ağır, cod əlin nişanəsi Osmanlı səltənətinin gerbi oldu.

1924-cü ildə də həmin əlin qızılla süslənmiş xətləri sultan sarayının mərmər sütunlarını bəzəyirdi – fəqət hörümçək və bayquş yazıları ora daha çox yaraşardı. Az miqdarada qalmış gözətçilər möhtəşəm zallarda kipkirmış gəzişirdilər. Hardasa uzaq odaların birində ağsaç, qoca bir cənab uyuyurdu. Ona qalan saray və darvazadakı qızılı gerb, ağır, qanlı, cod əllərin sahibi böyük ulu babası haqqında xatirələr idi. Hələ də möminlərin amiri, Allahın Rəsulunun vəlisi adlanan kişiyə. Xəlifə Əbdülməcid ibn Əbdüləziz Xan. O, uzun hökmədarlar sırasının sonuncusu idi. Onun

¹ Əfrasiab fars qəhrəmanlıq dastanı “Şahnamədə döyüşkən padşahın adıdır. – Yenilmiş Bizans qeyşərinə kiçik bir kompliment (Qeyd müəlliflərindir).

² Şerin Azərbaycan dilinə çevrimçisi həmkarım və dostum Muxtar Qiyasıdır.

³ Müqəddəs Müdriklik – Aya Sofiyanın hərfi mənası.

səltənəti hələ də böyük idi. Həqiqətdə isə heç öz sarayının qulluqçuları üzərində də hökmü yoxuydu – kölgə xəlifə.

Çoxdandır daha qonaqlıq və qəbul olmurdu. Heç bir rəsmi sənəddə adı çəkilmirdi. Unudulmuş və xatırlanması arzu olunmayan birisinin ətrafına necə sükut çökürsə, onun da yörəsində eləcə sakitlik hökm süründü.

Martin 4-nə keçən gecə bir zabitin, Qazinin elçisinin gəlişini ona xəbər verdilər. Qətlmi? Tapşırıqlı intiharmı?

O qədər də pis olmadı. Türkiyə getdikcə avropaşırdı. Zabit bir parça kağızla Ankaradan gəlmış kuryer idi. Xəlifə oxudu:

“Böyük Türk Millət Məclisi qərara alıb: xəlifəlik hökumət və cümhuriyyət anlamında və məfhümündə ehtiva olunduğuna görə ləğv edilir!

Xəlifə bu əsaslandırmanın tam başa düşmədi, ancaq həmin cümlənin nə demək istədiyi heç də qorxulu deyildi. Gerisini oxudu. Digər bir qanun:

“Xəlifə, Osman evinin bütün üzvləri ilə əcdadlarının zəbt etdiyi ölkədən həmişəlik çıxarılır. On günün içində o, Cümhuriyyətin ərazisini tərk etməlidir. Hökmdarın mülkiyyəti əvəzi qaytarılmadan əlindən alınır.

Adı gecə paltarında xəlifə sarayda zabitin arxasına düşüb yeriməli oldu. Bir vaxtlar babalarının bütün dünyanın sadıqlik andını qəbul etdiyi iri, kimsəsiz taxt-tac zalında zabit ayaq saxladı. Qocanın taxta çıxmاسını əmr etdi. Qulluqçular tələsə-tələsə gəldilər, işiq gətirdilər. Qazinin nümayəndəsi və qorxuya düşmüş qulluqçular qarşısında sonuncu xəlifə elçinin onun qabağına qoyduğu yazını titrək səslə oxudu:

“Mən, Əbdülməcid ibn Əbdülziz, özüm və bütün Osman evi üçün sultanlığın və xəlifəliyin bütün hüquqlarından imtina edirəm.

Ertəsi gün o, Türk Cümhuriyyətinin ərazisini tərk etdi. İslam dünyası xəbər tutdu ki, daha yer üzündə Məhəmmədin vəlisi yoxdur. 1924-cü il martın 4-nə keçən bu gecədə bütün insanların islam qardaşlığında birliyi ideyası, Allah dövləti ideyası oldu.

Xəlifəni müdafiə etməyə qalxan bir qism türk Qazinin tam hiddətinə tuş gəldi. Adlı-sanlı generallardan birinə Qazi acıqlı-acıqlı cavab qaytarmışdı:

- Bir yiğin şeyx, dədə, çələbi, baba və əmirin yedəyində gedən, taleyini ovsunçuya, münəccimə, falçıya, sehrbaza, baxıcıya və həmail saticısına tapşırın xalqa sivil demək olarmı?

Yeni Türkiyənin qurucusu yeni bir mənəviyyat istəyirdi:

“Ortaəsrlər ruhuna qapanıb-qalan xalqlar məhvə məhkumdur. Türk, beynəlxalq sivilizasionun bir üyəsi olmalıdır. Bu zahirən də görünməlidir... Biz qaytanlı çəkmə, şalvar, pencək geyinəcək, yaxalıq və qalstuk taxacaq, qiraqlı, günlüklü şlyapa qoyacağıq”.

Bu dəyişkənliyi sürətləndirən qanunlar, sərəncam və əmrlər yağış kimi yağıdı. Bütün dini qurumlar, vəqfin (“ölü əl”) bütün sərvəti dövlətləşdirildi. Dini məktəblər – xristianlarındakı da daxil olmaqla – bağlandı. Türk dili bütün məktəblərin rəsmi dili oldu, dərviş ordenləri ləğv edildi, başçıları ölkədən çıxarıldı. Əvvələr şlyapa qoymaq yasaq idisə, indi fəs gəzdirmək cinayət sayılırdı. İslamin şəriəti – heç də ən pisləri yox – qüvvədən salındı. On il öncə türk qadını küçədə çadrasız göründüyüne görə zindana atılırdısa, indi belə bir qismət üzünü kişi baxışından qalın çadra ilə gizlətmək istəyən qadına nəsib olurdu. İsveçrə mülki məcəlləsi sözbəsöz tərcümə olunub türk hüququ statusunu aldı, halbuki Kipr və Fələstində ingilis hökumətinin rəhbərliyi altında köhnə türk

hüququ hələ də qüvvədə qalırdı. Frak və silindr Cümhuriyyətin rəsmi geyimi oldu. Latin əlifbası qədim ərəb yazılısının nəcib xəttatlığıni sıxışdırıb çıxartdı. Avropa gömrük-mühafizə sistemi yalnız şəriət hüququnun icazə verdiyi aşağı gömrük vahidlərini sıxışdırıb Türkiyənin sənayeləşməsinə təkan verdi. Bir sözlə, Şərqiın bütün rekvizitləri külliyyə atıldı. Avropa rəqsi və xristian şərabı rəsmi mərasimlərin tərkib hissəsinə çəvrildi. Romantik saraylar, əzəmətli məscidlər və İstanbulun dar küçələri boşaldı və Ankaranın Qala dağının qədim məhəlləsi ətrafindakı Türkiyənin yeni paytaxtinın “planlı, müasir şəhər məhəllələri” salındı.

Təbii ki, etirazsız ötüşmədi. İngiltərənin Kamal Paşa qarşı tam gücü ilə çıkış etməsinə müəyyən mənada yardımçı olmuş Hindistan müsəlmanları Türkiyənin yox, xəlifənin xatırınə britləri üsyana hədələmişdilər. İndi isə xəlifəlik ləğv edilmişdi, özü də İngiltərənin günahı üzündən yox, Türkiyənin özü tərəfindən. Amma məyus olmuş hindlilər Qazini özünü xəlifə adlandırmağa təhrik etmək istədikdə o, qəddarcasına cavab verdi:

- Şəriətə görə hər müsəlman xəlifəliyə itaət etməyə borcludur. Mənim əmrlərimi yerinə yetirməyə hindlilər qadirdimi? Misirlilər, tatarlar, ərəblər?

Bununla panislamizm və yeni Türkiyə arasında ilk ayrılıq xətti çəkildi. Türk daha Avropa müstəmləkəçi dövlətlərinin müsəlmanları ilə maraqlanmadı.

Kamal Paşanı narahat edən o idi ki, yeni mənəviyyata qarşı Türkiyənin özündə güclü bir müqavimət artmaqdə idi. 1925-ci ilin fevralında qovulmuş dərvişlərdən biri Kürdüstanda üsyana çağırdı ki, bu da güclü hərbi qüvvələrin səfərbərliyini zəruriləşdirdi. Kürdlər xəlifəliyin bərpasını tələb edirdilər.

İstanbulun özündə paytaxtin Ankaraya köçürülməsindən narazi idilər. Gözəl və harmonik türk həyatının müasirləşdirilməsinə qarşı çıxan “əskitürk hərəkatı meydana gəldi. Hətta Paşanın köhnə dostları da etiraza qalxdılar. Telləri Qazinin savaş arkalarına gedib-çıxan bir qəsdin üstü açıldı.

Yunanları darmadağın etdiyi enerji ilə Kamal daxildəki düşməni də məhv etdi. Üsyankar kəndlər yandırılıb kül edildi, Qazinin ən yaxın dostları amansızcasına asıldılar, yaxud zindanlara atıldılar. Müxalif qəzetlər həmişəlik yasaqlandı, baş redaktorlar ömürlük sürgün edildilər, köhnə gənctürk komitəsi məhv edildi, rəhbərləri edam olundu.

Bu ciddilik Qazinin ən gözəl sözlərindən daha çox təsirə malik oldu. Daha müxalifət, hətta müxalifət imkanı belə qalmadı. Cümhuriyyət Partiyasının nizamnaməsinə əsasən Qazi onun daimi sədri oldu, həmin partiyanın fəallarını və parlament namizədlərini o özü verirdi və partiya eyni zamanda Türkiyənin yeganə partiyası idi. Parlament qarşılurma deyil – hətta palatadakı sorğular da partiyanın qərarına əsasən verilməlidir. Hər cür islahatı, hətta ən cəsarətlisini belə, keçirmək üçün Qazinin əl-qolu açılmışdı. Yeni Türkiyənin 19 milyon əhalisi onun əlində yeganə hakimiyyət yaradır. Qazi, yaxud, bugünkü adı ilə Atatürk insanın yalnız arzu edə bildiyi hər şeyə nail olub: ən dərin alçalma və bayılmadan o öz xalqını əvvəlcə üç cəbhədəki döyüş meydanında qələbəyə aparıb, sonra əndazədən çıxmış korrupt hökmdarlar soyunun yerində ona yeni, güclü hökumət verib və nəhayət onu orta əsrlərdən öz enerjisini inkişaf etdirə biləcək yeni zəmanəyə yönəldib.

Fəqət o, dar ul-Islamdan, möminlər icmasından ayrılmışla öz xalqına xidmət göstərə bilibmi? Türk insanları silindr və frakda xoşbəxtmi olacaqlar, nəinki

başlarında fəs qədimi salon arxalıqlarında? Allah barif (“Təkcə Allah bilir).

Zira: yeni Türkiyənin antiklerikallığı, antidinliyi nə qədər güclü formalaşsa da, son söz hələ deyilməmişdir. Bir sıra vacib əlamətlər göstərir ki, ateizm periodu yalnız qısa bir dövr olacaq.

Türk islamı özünün ərəb bağlarını qırmışdır, şərq səciyyəsindən əl çəkmişdir, lakin bugün xəlifə çağlarından fərqli olaraq başqa münasibətdə daha çox mütləqiyyətçidir. Bugünkü Türkiyədə yad dinlərə dö-zümlülük yoxdur. Nə xristian, nə də yəhudü bugün dövlət vəzifəsinə – nadir müstəsnalıqları çıxmaqla – yetişə bilər. İslam Türkiyədə çoxlarının dini olmayı dayandırıb – o, yeganə dövlət dininə çevrilib.

Bununla ikinci bir tendensiya get-gedə daha böyük önəm kəsb edir: türk torpağında müsəlman cəmləşməsi tendensiyası. Mustafa Kamal 1923-1924-cü illərdə Yunanistanın yeddiyüzəlliminlik türk müsəlmanını bir milyon dördüz min yunana, erməniyə və bolqara “dəyişdirdi və bununla Türkiyəni milli azlıqsız bir dövlət etdi. Cəhd etməyə dəyərmiş. Və beləliklə, çağdaş Türkiyə bu yaxınlarda eyni istiqamətli ikinci cəhdə addım atdı: hələ də Bolqarıstanda 800 min, Ruminiyada isə təqribən 200 min müsəlman yaşayır – bu birmilyonluq dışarı türklər də geriyə çağırılıb şərqi və qərbi Trakiyada məskunlaşdırılır ki, İstanbul ətrafındakı Avropa sərhəd zolağı əməlli türk-islam səddinə çevrilsin.

Bu iş hələ bitməyib, amma yeni durumun konturları üfüqdə artıq görünməkdədir: Dardanel və Bosfor keçmişdəki kimi yenidən möhkəmləndirilir – İstanbul əsasən xristian olan sakinlərdən getdikcə azad edilir, xalis türk şəhərinə çevrilir – Maritsa çayının hər iki sahilindəki Trakiya Bolqarıstan və Yunanistandan gəlmiş birmilyonluq türklə gücləndirilir... bu – nə az,

nə çox – türk dövlətinin ağırlıq mərkəzinin Qızıl Buynuz istiqamətinə çəkilməsi deməkdir.

Feqət İstanbul yenidən dirçələndə xəlifəliyin magik ovsunu yenidən baş qaldıracaq. 1936-cı ilin Türkiyəsi daha 1922-ci ilin Türkiyəsi deyil. O vaxt 15 milyondan az olmaqla 1937-ci ildə artıq o, – geriyə köç və doğum artımı ilə – 19 milyona yaxındır, halbuki birlikdə İraq, Suriya, Livan bu rəqəmin heç üçdəbirini, Persiya isə yarısını belə, təşkil etmir. 1908-ci ildə başlayıb yalnız 1923-cü ildə bitmiş sonsuz uzun müharibədən dincələn Türkiyə böyük sürətlə inkişaf edir və, istəsə də, istəməsə də, yaxın illərdə yenidən islamın hökmranlığını ələ alacaq.

Türk gəncliyində, yeni nəslidə köhnə planlar, köhnə hökmranlıq xülyaları artıq təzədən baş qaldırır. Mustafa Kamal bu romantizmi dəf edib, Türkiyəni ayıq, kasib, kiçik bir dövlətə qədər qısaldıb. Kiçik, amma azad. Onuç sülh ilində onun ölkəsi boy atıb orta bir dövlətə çevrildi və sabah Şərqdə böyük dövlət rolunu yenidən öz üzərinə götürə bilər. Bu da türk özünüdərkinə heç cür təsisiz qalmadı ki, gənc ingilis kralı Səkkizinci Edvard 1936-cı ilin sentyabrında İstanbula qonaq gəldi. Yeni Türkiyə boy atıb şaxələnir. Yeni nailiyyətə təzədən iştahlanır.

Və bu iştah ilə islam ruhu da təzədən diriləcək. Gəncləşmiş, yeniləşmiş formada. Ola bilər, beş il, ya-xud on il, ya da biraz çox çəksin – ancaq Peyğəmbər bayrağının daşıyıcısı kimi türkün rolu hələ bitməmişdir.

Yaxın gələcəyə bu baxışla biz yenidən dirçələn Türkiyənin qalibiyyət nəgməsini, Kamal Atatürkün gördüyü işləri tamamlayıraqsa, unutmayaq ki, bu dövlət xadimi və general hər yerdə uğur qazanıb – ermənilərə və yunanlara qarşı, kürdlərə və xəlifəyə qarşı,

gənctürklərə və monarxistlərə qarşı, İtaliya və Fransaya qarşı, Dardaneldə və Bosforda – hər yerdə, yalnız bircə məqamda yox: türk-kürd əyaləti Mosulu o, əldən verməməliydi. Burda o, Böyük Britaniyanın yaxın, həddən artıq qətiyyətli müqavimətinə tuş gəldi. Savaşsonu İngiltərə Mosul üçün hətta müharibəyə də hazır idi.

Və Mosul yeni ərəb dövləti İraqın varlığı ilə birbaşa bağlı olduğundan həmin məsələyə yaxından toxunmaq istəyirik.

Allah böyükdür –
neft isə daha böyük

İslam və xristianlıq arasındaki mübarizə indiyə qədər hər iki rəqibin böyük cəbhələrini yaran və onların meylləri ilə kəsişən saysız yan xətlərə varmadan böyük cizgidə Osmanlı səltənətinin tənəzzül və intibahının siyasi – iqtisadiyyatla şərtlənən yox, daha çox dünyabaxışı cəhətdən – tarixi kimi təsvir edilmişdir. Lakin istənilən problemə müxtəlif yönlərdən yanaşmaq olar. Dini və milli fanatizmin arxasında çox vaxt iqtisadi maraqlar, vətənpərvər bəyanatların dalında isə qəddar tamah gizlənir və hər ikisi vətənpərvərliyin həqiqiliyini və fanatizmin gerçəkliyini istisna etmir. Qanlı savaşsonu islam tarixinin döyüş harayı kimi islamın müqəddəs təkbiri, “Allahu Əkbəri (Allah böyükdür) var. Amma səhifələri neftlə ləkələnən və devizi: “Neftü Əkbər (Neft böyükdür) kimi səslənə bilən daha qanlı bir tarix onunla yan-yana addimlayır. Zira: Amerikadan savayı təkcə islam ölkələri axar qızıl çıxarırlar və müharibələr onun uğrunda və onunla aparılır.

Şərqiñ neft xəzinəsi üç yerdə təmərküzləşmişdir: cənubi Persiyada, Qafqazda, İraqda. Cənubi Persiya 19-cu yüzilin sonundan İngiltərənin təksibsiz torpağıdır; Qafqaz da ruslara məxsus idi. Beləliklə, gələcəyin neft sahəsi kimi yalnız İraq qalırıdı. Və bu neft enli torpaq zolağı ilə Mosul vilayətinin şimalından keçib Xanikin üzərindən cənubi Persiyaya kimi uzanır. Bir çox xalqlar, millətlər bu ərazidə yaşayır və dolaşır. Dağlarda kürdlər məskunlaşıblar – cənubda fars tayfaları ilə, şimalda isə nestorian “assurilər və katolik xaldeylərlə qarışır. Düzənliyə ərəblər səpələnmişlər, şəhərlərdə türklər yaşayır. Öləkə əhalisinin əksəriyyəti köçərilərdir. Torpaq qupquru, düzənlik bombozdur. Köçəri qadınlar hərdənbir

neftdolu vedrələri quyudan çəkir və onunla malaralarını yağılayırlar. Yerdən yanar qazlar püskürür. Belə yerlərdə dəmirçilər öz körük'lərini qururlar, qadınlar isə həmin alovların üstündə mərcilərini və noxudlarını bişirirlər. Neft üçün maraqlılar tapılanda burdakı ərazilər Sultan Əbdülhəmid Həzrətlərinin şəxsi mülkiyyəti sayılırdı.

Hələ Qanlı Sultan zamanında bu yerləri ələ keçirmək uğrunda ingilislər, almanlar və amerikanlar mübarizə aparırdılar.

Dünyanın üç böyük neft kompanyasından biri olan Şell həmin vaxt özünün ən bacarıqlı agentini, erməni Qalust Sarkis Gülbekyanı İstanbul'a göndərdi. Gülbekyan şərq intiqası sahəsində dahi idi və onun Mosul nefti uğrunda ilk qansız döyüşü udması çox çəkmədi. 23 oktyabr 1912-ci ildə Ali Portanın mərasim zalında müqaviləyə üç tərəfdəş imza atdı: Doyçe Bank (Alman Bankı), Şell və Türk Milli Bankı. Gülbekyan ilk zəfəri bayram etdi. İngiltərə, yəni Şell Mosulda 25 faizlə iştirakçı oldu. Qalan 75 faizdən Doyçe Bank 25 faiz və Türk Milli Bankı 50 faiz aldı. Amma bu qələbə əslində qarşısındaki müharibə əməliyyatlarının ilk atışması idi. 25 faiz qüdrətli Şelli heç cür qane etmirdi. Gülbekyan növbəti uğur üçün iki il əlləşib-vuruşur. Türk nazirlərinə məsləhətlər verir, İstanbulda özünə saray tikdirir, qonaqlıqlar təşkil edir və nəhayət dünyasını çoxdan dəyişmiş baş vəzirlərdən birinin hansısa köhnə məktublarını tapır ki, onlarda da qeyri-müəyyən vədlər olur. Gülbekyan bunlardan hüquqi sənəd quraşdırır. Bir neçə milyonluq hədiyyələr paylayır və Mosul çölünün dəyərindən o vaxt yuxarı vəzifəli türklərdən heç birinin anlayışı olmadığına görə erməni yenidən öz məqsədinə nail olur. 19 mart 1914-cü ildə Türk Milli Bankı İngiltərənin xeyrinə özünün 50 faizindən imtina edir. Neft xəzinəsinin yalnız 25 faizi ingilis olmayan

yad əllərdə qalır. Lakin beş ay sonra dünya müharibəsi başlayanda İngiltərə bəyanat verdi ki, ona əsasən də Doyçe Bankın 25 faizi əvəzsiz-filansız Şellə keçdi.

Həmin andan İraq nefti barədə daha heç nə eşidilmədi. Amma baş vermiş olayları qavramaq üçün bu nefti yada salmaq lazımdır. 1916-cı ilin martında alman topları Verdö ətrafında guruldayanda İngiltərə və Fransanın nümayəndələri görüşürlər. Müsyö Jorj Piko mühəribədəki qarət payından Fransanın nə gözlədiyini müəyyənləşdirməli olur. İngilis Mark Sayks Fransanı ürəkləndirmək tapşırığı almışdır – o, əliaçıqlıq edir. Xəritə sərilir, Sayks göy karandaşla Suriyanı, Kılıkiyanı, şərqi Anadolunu çevrəyə alır – sonra bir anlığa tərəddüb edib kürd dağları ilə birlikdə kiçik Mosul vilayəti ətrafına daha bir çevrə çəkir: mavi zona. Bir karandaş cizgisi ilə İngiltərə Gülbekyanın zəhmətinin bütün bəhrələrindən imtina edir. 16 may 1916-cı il tarixli bu gizli müqaviləni bağlamaq ingilislərə heç də çətin gəlməməli idi. O vaxt Mosulda almanlar və türklər oturub Mesopotamiyanı qoruyurdular: onlar məhz dörd həftə qabaq ingilisləri Kut Əl-Amara ətrafında təslim olmağa məcbur etmişdilər. Mosulu hədələyən vardısa, o da həmin vaxtlar britlər yox, artıq Rovandusda dayanan ruslar idi. Bundan başqa ingilislərin əlində hər ehtimala qarşı bir saqqa (kozır) da vardı: Mak Mahonun kral Hüseynlə məşhur müqaviləsi.

Doğrudur, Sayksın Fransaya güzəştə getdiyi ərazini şərif Hüseynin və oğlanlarının tutacağından 1916-cı ildə polkovnik Lorensin hələ xəbəri olmayıb. Əslində o da doğrudur ki, polkovnik Lorens Mosul neftini qanunla Fransaya güzəştə gedəndən sonra öz ərebləri ilə həmin nefti İngiltərə üçün zəbt edəcəyindən ideal düşüncəli nəcib Sayksın da xəbəri olmayıb. Lakin ayrı bir ingilis, şübhəsiz ki, bu barədə məlumat alıbmış: Misirin baş komissarı, əreblərlə saziş bağlamış ser

Artur Mak Mahan – çünki həmin cənab sonralar əlavə vəzifə kimi Royal Dəçin və Şell Kompəninin direktoru oldu.

Müharibə qurtaran kimi, 3 noyabr 1918-ci ildə Mosula girən fransızlar yox, ingilislər oldu. Sayks-Piko bağlaşmasının yerinə yetirilməsinə fransızlar nə qədər çalışsalar da, Londonda və Mosulda buna həvəs göstərən tapılmadı.

1920-ci ildə Fransa Rurun zəbtini hazırlayırdı və bunun üçün ona ingilislərin razılığı gərək idi. İngilis hazır olduğunu bildirdi, amma şərtlər qoydu. 25 aprel 1920-ci ildə San Remonun xurma bağlarında ingilis neft trestinin nümayəndəsi ser Con Kadman və fransız neft firmalarının nümayəndəsi müsyö Filip Bertelo görüşdülər. Hər iki cənab Sayks-Piko bağlaşmasını yerli-dibli unutmaqda razılığa gəldi. Fransız Respublikasının Almaniya və Suriyada əl-qolu açıldı və o, Mosul neftinin 25 faizini, bir vaxtlar Doyçe Bankın payına düşmüş həmin 25 faizi aldı. İngiltərə isə – yerdə qalanını.

Lakin bu şəkildə bölünmüş dünya bölüşdürülmək istəmirdi, ən azı ona görə ki nə İngiltərə, nə də Fransa San Remo sazişi ilə tam razı idi. Beləliklə, neft siyasetinin səhnəsində döyüşkən islam, yaxud də-qıq deyilsə, onun nümayəndələri kimi türklər, ərəblər, kürdlər və müsəlman olmayan druzlar görüşdülər. Tipik şərq oyunu başladı: doğrudur, Suriya Fransaya tabe deyildi, onu da Fransa özü ələ keçirməliydi. Çılğın tayfalar Suriya dağlarında qiyama qalxırlar, üsyən İngiltərə tərəfindən səmimi qarşılanır. Ancaq Fransa bacarıqlı general Quronu yardımına göndərir. Quro qalib gəlir. Və Fransa nə əsir düşmüş qiyamçılardan tapdığı ingilis silahlarını, nə də Mosul neftinin itirilmiş 75 faizini unudur. O, soyuq təbəssümlə intiqam alır: 1921-ci ilin oktyabrında Franklin-Buyyon Ankarada İngiltərənin düşməni Kamal Paşa ilə dostluq sazışını

imzalayıb bununla Mosul çöllərində Türkiyənin müqəddəs haqlarını əməlli-başlı tanırı, nefti Türkiyədən almaq ümidi ilə.

Londonda yüngül şaşqınlıq. Taxta üstündəki şahmat fiqurları özləri yerlərini dəyişmişlər, bunu düzəltmək lazımdır. Beləliklə, etibarlı əmir Feysəl ingilislər tərəfindən Bağdada göndərilir və İraq kral səltənəti üzərində varisli hökmədar elan edilir. Vəziyyət isə gərgin olaraq qalır, çünki Feysəlin həqiqi gücü yoxdur. Mosulun boynu arasında yeni yaranmış və hazırda Fransanın dostu olan Türkiyənin nizələri parıldayır. Misilsiz neft qaynaqları təhlükədədir, London Siti bunu anlayır; Qalust Sarkis Gübəkyan və ser Bazıl Saharof kimi köhnənin etibarlı mütəxəssisləri yenidən zühr edirlər.

Səhnənin dekorasiyası təzələnir. Loyd Corc səlib yürüşlərinin tarixini öyrənir. Onun fikrinə görə xristianlıq islam üzərində qələbə çalmalıdır. Şərqi xristianlığının adı Yunanıstandır. Onun başçısı kral Konstantindir. Yunan Saharof hər şeyi yoluna qoyur. Kral Konstantin amansız Türkiyəyə qarşı müqəddəs savaşa atılır. Nazirlərin sakit iş odalarında bu müharibənin nə demək olduğunu dəqiq bilirlər: müharibəni xristianlıq və islam, Yunanistan və Türkiyə aparmır. Bu, Mosul neft qaynaqları uğrunda İngiltərə və Fransa arasında gedən müharibədir.

Bu dəfə Türkiyə qalib gəlir, Fransa qalib çıxır. Mosulun sərvətləri əlcatarlıqdadır, lakin Fransa bu dəfə də özünün Şərqdəki qələbəsinin bəhrələrini əldən verir. Hamının heyrətinə və Türkiyənin böyük şaşqınlığına səbəb olsa da, Puankare bəyan edir ki, İraq kral səltənətinin Mosula iddiasını Respublika dəstəkləyir! Yalnız həftələr ötdükdən sonra xəbər tuturlar ki, bu imtinanın müqabilində İngiltərə Reyn və Rur əyalətinin zəbti üçün fransızlara tam dəstək

boyun olmuşdur. Qoy alman kömürü fransızlara Mosul neftini əvəz etsin.

Türklərin Mosul röyası aşkarca görülüb qurtarmışdır. 22 noyabr 1922-ci ildə kral Feysəlin dəstələri Mosula daxil olur. Hələ iki il əvvəl İngiltərə İraqa qarşı özünün dövlətsəl-hüquqi mövqeyini bildirmişdi. 25 aprel 1925-ci ildə Milletlər Liqası Şurasının sədri Britaniya imperiyasını İraq üzərində mandatla səlahiyyətləndirmişdi. Əsaslandırması: "Onu xoşbəxtliyə və mədəniyyətə çatdırmaq üçün.

On illərdən bəri necə hərarətlə müdafiə olunduqlarından doğma sakınlarının xəbəri olmayan Mosulun ümidsiz çöllərində fəqət nə xoşbəxtlik, nə də mədəniyyət həsrəti çəkirdilər. İngiltərəsevər siyasetçilər bomba ilə hədələnirdi, üsyankar tayfalar səhralarda dolaşırdı və hətta İngiltərənin İraqdakı hakimiyyətinə illər üçün zəmin yaradan İngilis-İraq müqaviləsi də (iyun 1924) Mosul səhrasında sakitliyi bərpa edə bilmədi. Çünkü türklər Mosulu tələb etməkdən əl çəkmirdilər. Maraqlıdır, iki rəqibdən heç biri "neft kəlməsini dilə gətirmədən Mosul sahib çıxmaq üçün yalnız bu arqumentlərlə mübahisə aparmalı olurdular:

Türklər vilayətin təkcə üç bölgəsi üçün hesablaşdırıldılar:

282 000 kurd	455 000 kurd
147 000 türk	66 000 türk
43 000 ərəb	186 000 ərəb
31 000 xristian və yəhudisi	79 000 xristian və yəhudisi.

Hər ikisi bir məsələdə yekdil idi ki, ərəbləritməkdə olan azlıqlardır. Türklər bildirildilər ki, kürdlər türklərə aiddir və turan kökənlidirlər. İngilislər bildirdilər ki, «Encyclopaedia Britanica»¹ kürdlərin

İngilislər vilayətin dörd bölgəsi üçün hesablaşdırıldılar:

¹ Encyclopaedia Britanica – Britaniya Ensiklopediyası.

turan soyluğunun gösətərsə də, kürdlər aridirlər. Sanki bu, sami-ərəb hökmranlığını yixmaq üçün bir səbəb imiş.

İngiltərə və Türkiyə axırda Mosul vilayətinin mənsubluğu barədə qərar çıxarmağı Millətlər Liqasının neytral komissiyalarından birinə tapşırmaqdə razılığa gəldilər. Qəribə də olsa, Xalqlar Birliyi komissiyasının işə başlamasından düz bir həftə sonra Türkiyədə Mustafa Kamal Paşa qarşı kurd üsyani başladı ki, bu barədə biz ötən fəsildə məlumat verdik. Həmin üsyanın komissiyaya nə dərəcədə təsir göstərdiyini müəyyənləşdirmək olmaz – bununla belə, nəticə bəllidir: Millətlər Liqası Mosulu İraq ərəblərininki saydı. Ingiltərə məqsədinə çatdı.

15 mart 1925-ci ildə Röyter Bağdaddan çıxış etdi: “İraqın Əlahəzrət kralı Feysəl İraqda yeganə neft ixracatı hüququnu İraq-Oyl-Kompaniya vermişdir. Konsessiyanın dəyəri bir milyard funt-sterlinqdir”.

Bir milyard funt-sterlinq – cənab Gülbekyan öz işini görmüşdü.

Asiyadakı hökmranlıq uğrunda çarışan iki dünya Ingiltərə və Rusiyadır. İmparializm bolşevizmə qarşı, xristianlıq və smoking¹ rus ateistinin köynəyinə qarşı – bir tərəfdən yanaşdıqda cəbhələr belə görünür. Digər tərəfdən: rus neft cəbhəsi ingilislərlinkinə qarşı. Rus neft kəməri Qafqazdan başlayıb Türküstan üzərindən Çin sərhədinə qədər gedir. Ingilislərlinki Mosuldan başlayıb cənubi Persiya üzərindən Hindistana uzanır. Mosul vilayəti uğrundakı çekişmələr Asiya nefti uğrundada heç vaxt bitməyən savaşa kiçik bir baxış idi. Nəqədərki sintetik benzin və sintetik ağır neft təbii nefti sıxışdırıb-çıxarmayıb, Asiyada bu neftə

¹ **Smokinq** (ing. smoking) - bayram tədbirləri üçün nəzərdə tutulmuş qara rəngli kişi penceyi.

sahib çıxan tapılacaq. İngiltərə Mosuldan Hayfaya səhra üzərindən on milyon funt-sterlinq dəyərində boru kəməri çəkəndə söhbət neft tankerlərində Ərbistanın başına dolanıb ondördünlük yolla cənubi Persiyadan Aralıq dənizinə çatan neftə nisbətən nefti Hayfada ucuz ala, yaxud sata bilməkdən getmirdi. Xeyr: Hayfanın neft anbarları bu şəhəri Aralıq dənizinin Sinqapuru, Suveyş kanalının girəcəyində qüdrətli ingilis donanmasının bazası edir. Hindistana gedən yol ingilis neftindən çirkənir və rus neftinin təhlükəsinə məruz qalır. Bu iki neft cəbhəsinin arasında isə bir dünya yaşayır ki, o hələ də Allaha səcdə edir, neft illahına yox.

İngiltərənin Rusiyaya, yəhudilərin ərəblərə, fransızların suriyalılara qarşı vuruşduğunu demək bəlkə də bir yanlışlıqdır. Bəlkə belə demək doğru olardı: Allah neftə qarşı vuruşur. Mosuldan Hayfaya və Qaf-qazdan Qara dənizə gedən nazik boru kəmərləri – onlardır islam dünyası üçün ən ağır manəələr, nəinki Avropa ruhunun və Batıstan ağalığının basqısının bütün görünən əlamətləri.

Leninin internasionalı
Allahın internasionalına
qarşı

“Siz ey Şərq müsəlmanları, farşlar və türklər, ərəblər və hindlilər, bütün o insanlar ki, illərdən bəri Avropanın acgöz qudlurları onların azadlıqları və vətənləri ilə alver edirlər, bütün o insanlar ki, mühabibəni başlamış soyğunçular onların ölkələrini bölüşdurmək istəyirlər! Biz bəyan edirik ki, taxtdan salınmış çarın Konstantinopolun zorla tutulması barədə gizli müqavilələri indi cirilib məhv edilmişdir. Bəyan edirik ki, Persiyanın bölüşdürülməsi barədə müqavilə məhv edilib cirilmişdir. Bəyan edirik ki, Türkiyənin bölünməsi və Erməniyyənin qoparılması barədə müqavilə məhv edilib cirilmişdir. Vaxtı itirməyin, ey Şərqi müsəlmanları, öz ölkənizin yüzillik qudlurlarını silkələyib ciyninizdən atın. İsti yurd-yuvanızı onların talamasına yol verməyin. Siz özünüz ölkənizin ağası olmalısınız. Buna haqqınız var. Taleyiniz öz əlinizdədir”.

Asiyaya kommunist müraciətinin bu patetik cümlələrinin azdırıcı gəl-gəlinə qarşı müqavimət göstərmək Şərqi müsəlmanlarına 1918-ci ildə çətin idi.

Avropa ölkələrinin Şərqi birdəfəlik bölünməsini qət etdiyi həmin çağlarda Sovet Sosialist Respublikaları İttifaqı bütün şərqlilərə azadlıq bəyan edirdi! Çarın öz ağır pəncəsini üstünə qoyduğu ölkələrin hamisindən o, əl çəkirdi və bu jest ona farşların, türklərin, ərəbəlrin və əfqanların inamını qazandırdı. Fars şahzadələri, ərəb şeyxləri, hind dinşünasları, türk paşaları birdən-birə qələblərində kommunist duyğuları tapdılar ki, bu duyğular da Sovetlər hələlik islamın əsaslarına və Quran ayələrinə az toxunduqca səmimiləşirdi.

Kommunist inqilabı ideyası şərqlilərə nə qədər uzaq olsa da, Qırmızı İttifaqın Türkiyəyə göndərdiyi silahlardan onlar tam razı qaldılar. Bu nədənlə də 1919 və 1920-ci illərdə çoxları düşünürdü ki, Avropaya birgə mübarizə elan etmək üçün Leninin İnternasionalı ilə Allahın İnternasionalı birləşəcəkdir.

Hər iki internasionalın böyük qardaşlaşması Şərqi əzilən xalqlarının qurultayını 1920-ci ilin sentyabrında Sovetlər Bakıda çağıranda baş verdi.

Qurultaya dəvətin özü göstərirdi ki, İttifaq, lazım gələrsə, özünün marksist əsaslarını Qurandan iqtibaslarla və Peyğəmbərin müqəddəs hədislərinə istinadla bəzəməyi bacarırlar:

“Ey Persiyanın kəndli və fəhlələri! Tehranin qacarlar hakimiyyəti¹ xanlardan ibarət öz əyanları ilə sizi min illərdir soyub-talamışdır. İslamin müqəddəs şəriətinə görə haminizin birgə mülkiyyəti olan torpaq Persiyanı ingilis kapitalistlərinə satmış Tehran lakeylərinin böyük sərvəti olmuşdur”.

Xalqlara beləcə bir-birinin ardınca müraciət olunurdu və axırda dəvət məşhur mömin kəlmələrlə bitirdi:

“Sizinlə Bakıda danışmaq arzusundayıq. İllərdən bəri siz səhralardan keçib keçmişinizə və Allahınıza səcdə etdiyiniz müqəddəs torpaqlara üz tutursunuz, indi də nökərciliyə necə son qoymağın yolunu birgə müzakirə etmək, azad və bərabər insanlar kimi qardaşlıq vəhdətində yaşamaq üçün çöllərdən, dağlardan, çaylardan keçib gəlin”.

Şərq xalqları Bakıya axıstdı. Müəlliflərdən birinin tamaşaçı kimi iştirak etdiyi qurultay ərəb və farsların, əfqan və türklərin minnəfərlik tərkibi ilə qəribə bir mənzərə yaratdı. Zinovyevin patetik nitqi zamanı qəflətən bütün nümayəndələr Ənvər Paşanın daxil

¹ Qacarlar müharibənin sonunda fars şah səltənətinin hakim sülaləsi idi; Xan həm qüdrətli köçəri başçıların irsi tituludur – təqribən qrafa uyğun –, həm də saray sanıdır, təqribən “ekselensə yaxın anlamda (Şərh müəlliflərindir).

olduğu qapıya axışdı, diz çöküb onun əlini öpdülər. Sonradan onlar məscidlərə gedib Allaha üz tutdular. Bir dəfə də qurultayın iclasları ara verdi, çünkü şəhər nümayəndələr aşura günü Müqəddəs Hüseynin şərəfinə sinə vurub özlərini həlak etməli oldular. Bu cür taktiki incəliklərlə vurgulanırdı ki, Quranın müqəddəs təlimi və Marksın yeni təlimi bir-biri ilə çox gözəl çulğasıdır. Bu funksiyalarına Sovetlər hələ xeyli müddət əməl etdilər: qalib dövlətlər blokadasının onların ətrafına çəkilmiş həlqəsini Asiyada islamın köməyi ilə yarib keçməyə çalışdılar. Çarın imperialist siyasetindən imtinaları heç də onların Asiyada maraqsız olmaları demək deyildi, əksinə: xaricdən istismar əvəzinə Asiyani içəridən zəbt etmək. Kommunistləşmiş islamın Ön və Mərkəzi Asiyada paralel qoşulması Sovetlərin dünya səltənətini Asiyada Avropa istilaçı səltənətinin yerinə qoymalıydı. Bu həmfikirlik Polşa ilə Rusiya arasında sülh müqaviləsinin bağlanmasına və Sovetlərin Qərbi Avropa tərəfindən tədricən tanınmasına qədər çəkdi. Eləki Qərbi Avropa komunistlərin şərq saqqasına hörmətlə yanaşmağa hazır olduğunu və əks-təsir kimi qırımızıların Asiyada nisbi passivliyinin müqabilində onları Avropada rahat buraxacağını göstərdi, communist taktikası tədricən dəyişdi. Fədakar islampərəst mövqenin yerini getdikcə və ehtiyatla çarizmin qədim imperialist metodları tutdu.

Əvvəlcə bu özünü keçmiş Rusyanın müsəlman xalqlarına münasibətdə göstərdi. Müsəlmanların bədbəxtçiliyi idi ki, onlar neft olan bir torpaqda oturaqlaşmışdılar - Azərbaycanın gözəl düzənliyində. Rus-polyak müharibəsinin tən ortasında Sovetlər Qafqaz müsəlman respublikası Azərbaycanı tutdular, ingilislər anlaşılmaz bir korluqla ordan çəkilən kimi. Müsəlmanlar müqavimət göstərdilər. Bunun onlara az köməyi dəydi. Azərbaycanın ikinci şəhəri Gəncədə

Zinovyevin “əzilən xalqların qardaşlıq həmrəyliyi, azadlıq və bərabərliyi altında nəyi başa düşdüyü onlara nümayiş etdirildi.

Vətənpərvərlər məhv edildi. Gəncədə on min üsyankar azərbaycanlı qırmızılar tərəfindən pulemyotla yerə sərıldı. Yalnız qırxsəkkiz adam, onların arasında da müəlliflərdən biri, bu qırğından salamat çıxdı. Eyni zamanda Qafqazın ikinci müsəlman respublikası Dağıstan Sovetlər tərəfindən silah gücünə zəbt edildi. 1921-ci ildə bütün Qafqaz yenidən rusların sərəncamında oldu.

Eyni ilə də Mərkəzi Asiyada və Türküstanda. Birdən-birə şərqi islamın qədim paytaxtı Buxarada, Səmərqənddə, Xivə və Aşqabadda yerli ixtişaşlar baş qaldırdı. Təbii ki, nizam-intizam yaratmaq üçün bolşevik hərbi dəstələri yeridiləsi oldu; uzun çəkmədi və Türküstanın müsəlman ölkələri Türkmenistan və Özbəkistan sovet respublikaları kimi Rusiyaya birləşdilər.

Savaşönü Rusyanın sərhədləri Asiyada bu yolla yenidən bərpa edildikdən və müsəlman xalqlar – hər halda geniş dil avtonomiyası ilə – yeni Rusiyaya möhkəm-möhkəm calanandan sonra Sovetlər öz bayrağına Allahla saziş əvəzinə Allaha qarşı mübarizəni yazdırılar. Çağdaş Türkiyədə Allah Kamal Paşanın əli ile “dövlətdən ayrıldı və bu yolla rus Şərqindən sürgün edildi. Məscidlərin əksəriyyəti və dini məktəblər qapandı, yaxud fəhlə klublarına çevrildi. Çar dövründə islamın, ən azı qismən də olsa, işləyən şəriət hüququ qaldırıldı. Rusyanın otuzmilyonluq müsəlmanına panislamçı ideya ilə hər cür bağlılığa «yox» deyildi: Sovet Rusiyasında islam ölümə məhkum edildi.

Amma bununla belə, Sovet İttifaqında elə yerlər və idarələr var ki, Peygəmbər kələmə dövlətin özü tərəfindən təlim edilir: bunlar Üçüncü İnternasionalın,

BSİ-nin¹ akademiyalarıdır. Orda diplomatlar, Şərqi üçün təbliğatçılar hazırlanır. Uzun illerin təlimində onlar islamın qanun və ənənələri ilə elə yaxından tanış edilir ki, hər an Əl-Əzharın ən savadlı professoru ilə mübahisəyə girə bilsinlər. Qocaman kral Hüseynlə dostluq münasibətləri qurmaq üçün 1924-cü ildə birinci Sovet nümayəndə heyəti Ərəbistana göndəriləndə Hicazın ərəbləri islamın qanun və ənənələrini ərəblərin özündən yaxşı bilən sovet nümayəndəsi Nadir Bəy Torakolovun dini biliklərinə və mömin baxışına heyran qaldılar.

Amma: Rusiyada islam yerlə yeksan edilsə də, müsəlmanlar Sovet sınırları daxilində islamın internasionalına mənsubluqlarını itirsələr də və bu nədənlə bugünkü əslində daha birgə müsəlman dövlətinə aid hesab edilməsələr də, Rusyanın yeni aqları Allahla Lenin arasında qardaşlaşmaya can atdıqları 1919-1922-ci illər arasındaki qısa zaman kəsiyi müsəlman xalqlara böyük və daimi səmərələr götirdi.

Bolşeviklərin nəinki icazə verdiyi, həm də təşkil edib dəstəklədiyi şey çar hakimiyyəti altında heç vaxt mümkünləşə bilməzdi, hətta demokratik Rusyanın özü belə, buna heç vaxt yol verməzdi: üç müsəlman dövlətin – Türkiyənin, Persiyanın və Əfqanistanın – düz otuzbeş milyon müsəlman əhalisi ilə öz dövlət müstəqilliyini yenidən qazanmasına. Təbii ki, Sovetlərin aparıcı motivi Anadolunun və İranın müsəlmanlarına fədalı sevgi olmamışdı. Yəqin ki, onlar üçün əsas ilk növbədə bu üç ölkəni britan təsirindən qoparmaq idi. Bəlkə həm də umud edirdilər ki, gələcəkdə bu səltənətləri Türküstan və Qafqaz dövlətləri kimi “Sovet Respublikaları Birliyinə qoşa

¹ BSİ – Rus dilindəki QPU-nun (Qlavnoe Političeskoe Upravlenie – sonrakı DTK-nin ilk adı) Azərbaycan dilindəki abreviaturudur (Baş Siyasi İdarə).

biləcəklər. Fəqət Lenin Allahla oynadığını düşünərkən Allah qırmızı çarla oynadı.

Sovetlərin siyasi və maddi dəstəyini türklər və farşlar özlərinin azadlıq mübarizəsi üçün can-başla qəbul etdilər. Amma bu üç müsəlman dövlət vuruşub azadlıqlarını qazandıqdan sonra qapılarını ustufla marksist ideyalarının üzünə bağladılar. Rus sərhədləri nə qədər yaxınlıqda yerləşirdisə, siyasi maraqlar nə qədər bir-birinə yaxın idisə, rus yardımı nə qədər çox və birbaşa edilirdisə, kommunist təbliğatının təsiri bir o qədər az olurdu. Bunlar rus yardımı ilə yaranmış milli müsəlman dövlətlər idi və ona görə də Leninin beynəlmiləl, ulusalüst xarakterinə qarşı müqavimət göstərirdilər. Rusların tovlama fəaliyyəti lap güclü olanda, 1922-ci ildə, bu ölkələrin hər birində partiyanın təşkilatlanmış üzvlərinin sayı zorla min nəfərə çatırdı! Və Komintern onların işini gücləndirməyə başlayanda, ən yaxşı təşviqatçılarını qonşu dost ölkələrə göndərəndə hər üç ölkənin hökumətləri kommunist təşkilatlarını tələm-tələsik ləğv edib üzvləri həbsə atdırıv və sürgünə göndərdilər. Allahın Lenindən intiqamı...

Rusyanın xarici siyasəti acı oyunda üz-gözünü turşutmamağı tələb edir. Onun nəzərləri Uzaq Şərqə yönəlmüşdür – 450 milyon çinli daha vacibdir, nəinki Yaxın və Orta Şərqdəki 35 milyon müsəlman. Və beləcə o, həmin üç dövlətlə yola getməyində davam edir. Bugün Türkiyə əldə durmayan ərəb əyalətlərindən və geridə qalmış qabiliyyətsiz hökumətdən yaxa qurtararaq Dardanel və Bosforda yenidən istehkamlar qura biləndə, deməli, təzədən 1914-cü ilin siyasi qüdrətini təmsil edəndə Rusyanın dostluğu daha da güclənir, türk hökumətinin içsiyasal arzularına daha etina ilə yanaşılır.

Bununla belə, rus ayısının Ön Asiyaya təzyiqi hələ də qalır. Xalis əhali-siyasal baxımdan: Sovetlərin 165

milyon əhalisi Ön Asyanın vahid rəhbərlikdə cəmləşməyən 35 milyon əhalisinin belindən basır. Bu azman təzyiqə uzun müddət qarşı durmaq üçün Yaxın Şərqi əks-təzyiq arayıb tapmağa məcburdur, müharibə qurtarandan bəri ən azı tox və razi görünə də, özünün Asiya planlarından heç vaxt imtina etməmiş Böyük Britaniyanın təzyiqini. Ona görə də bugün Ön Asiyada siyaset 1900-cü ildəki kimi heç birinə yaxından qoşulmadan Rusiya ilə İngiltərə arasında oynamaq deməkdir.

Daxilən isə Ön Asiya, baxmayaraq ki o, Kamalın rəhbərliyi altında şərq fikir dünyasından get-gedə qopur, hər iki tərəfdaşa və onları cana gətirən hər iki mənəvi aləmə yaddır və onları təkzib edir. Tox, zəngin burjua İngiltərəsinə münasibətdə necə – dinamik, ac, istilaçı Rusiyaya da eləcə. Qırmızı hökmranlıq altında müsəlman olduğunu tədricən unudan “Turan məmləkətlərinin 30 milyon əhalisinin taleyi müsəlman camaatını qorxuya salır. İslam inqilabının rəhbərliyi heç vaxt Leninin istədiyi kimi rus əlinə tapşırılmayacaq! Çünkü Leninin mənəviyyatı Allahın mənəviyyatına ziddir. Kommunist hərəkatı Allah qədərinə, sevincli-səmimi itaətin islamı səciyyələndirən əsas prinsipinə qarşıdır. Sını mübarizə təlimi islamın əsas baxışı ilə ziddiyyət təşkil edir ki, həmin baxışa görə də önəmli olan varlılıq və kasıbılıq yox, yalnız itaət, təsadüf və qismətdir. Önəmli olan yalnız mənəvi münasibətdir: zənginlərin rəhmdilliliyi, kasıbların mömin razılığı və qarşılıqlı vəzifə və hüquqlarla Allah qarşısında özlərini qardaş gözündə görən hər ikisinin itaətkarlığı.

Kommunizm bu mənəvi baxışı tar-mar edir və bu mənəvi baxış islamda ən dəyərli, ən uca sayılan bir şeydir. Bu, müsəlman diləncisinə Avropanın ikrahlı heyrətinə və gizli paxılığına səbəb olan həmin o soyuqqanlı məğrurluğu bəxş edir. Dilənpayı üçün pay

verənə yox, insan əlindən öz sədəqəsi üçün istifadə edən Allaha şükr oxuyan dilənçi – həmin dilənçi Asyanın, hətta bəşəriyyətin həqiqi mədəniyyəti üçün daha çox önəm kəsb etmişdir, nəinki ispan xəlifələrinin tikinti ustaları ve abbasilər hökmdarlarının Yunanistanın ruhunu ərəb dilində Batıstanaya çatdırıran tərcüməçiləri. İslam mədəniyyəti “Minbir Gecə əfsanəsi” və fars müğənnilərinin nəğməsi deyil. Nəğlvəri gözəl məscid və Hindistanın moğol padşahının əzəmətli məqbərəsi də deyil. Nə yunan-fars müdrikliyidir, nə də hind-ərəb cəbri və həndəsəsi.

İslam mədəniyyəti ən kasibin da, ən varlıının da təbii vüqarıdır. Həyat tərzinə, Allahın iradəsinə təslimçilikdir insanı idarə edən. Öz Mənini əldən verməməklə başqasının Mənini tanımaq. Sabahın olmasına əminlik və Allah istəməzsə, heç bir xeyri olmayan cəhddən və çabadan imtina. İslamin mədəniyyəti budur: xarici və daxili dinclik, ədəb və vüqar. Və Allahın rəhminə inam.

Bu mədəniyyət Moskvanın ruhunu sinirmir. Ziddiyətlərə körpü qoymaq mümkün deyil. İslam çağdaşlaşa bilər, zahiri formanın gözəl, nəcib ənənələrindən əl çəkər. Gündə beşkərəlik namazdan və abdəstdən imtina edə bilər. Şərbət əvəzinə şampan içər, müssəlmana hər an ölümünü xatırladan yeddi arşınlıq kəfənlilikdən ibarət çalma əvəzinə silindr qoyar. Amma o, müsəlman olaraq qalır, nəqədərki inanır: hər bir insanın taleyini özünün iradəsi və hərəkəti yox, Allah müəyyənləşdirir. Allah istəyir, xırda bir soğulcan, “toxumun çürüməkdə olan bir damlasından əmələ gələn insan yox. Və Allah böyükdür, Marks yox, Lenin yox, Stalin yox, hansısa Palçıqoğlu yox. Amma kommunizm bu fikrə dözə bilmir. Marksistlərə görə insandır külliqtidar, Allah yox. Və elə buradan da hər iki internasionalın – Leninin və Allahın – yolu yalnız qısa bir zamanda

yanaşı gedə bilərdi. Sonra onlar bir-birindən ayrılmalı idilər.

Artıq Üçüncü İnternasionalın Dördüncü qurultayında Yavani¹ təmsil edən bir holland nümayəndəsi həyəcanla söylədi ki, Allah hələlik ölməmişdir, islam Marks qarşısında silahını hələlik yerə qoymamışdır.

“Panislamizm indi milli azadlıq mübarizəsinin formaları altında gizlənir. Çünkü islam müsəlmanlar üçün hər şeydir – təkçə din yox, həm də dövlətdir, təsərrüfat sistemidir, qidalandırma tərzidir, bir sözlə: hər şey. Odur ki, bir də soruşuram: Bu anlamdan da biz islami dəstəkləməliyikmi? Və burda biz hansı həddə qədər gedə bilərik?”

Buna cavabı tam aydın şəkildə Qırmızı İttifaq verdi: öz torpaqlarından Allahı didərgin saldı, uzaq xaricdə isə Onun neytrallığına çalışdı.

Dini dövlət idarəsinin Sovet İttifaqının müsəlman ərazilərindən qovulub çıxarılması bolşevizmin öz gələcək həyat tərzi uğrundakı iyirmiilik çarpmasında az önemli bir epizod idi. Lakin qanlı faciədən və qədim təkəbbürdən doğan bir epizod. Allahın müdafiəcisinin Türküstan çöllərində Leninin hakimiyyətinə qarşı apardığı müharibə məhz iki dünyagörüş, iki din arasında zəruri olan mübarizə kimi sərt və barışmaz idi.

Bu, illərlə gedən savaşın bir parçasından, Solonikidəki Olimpia Palac-Hotelin balkonunda gənc inqilabçı Ənvərin xalqlara söyədiyi nitqlə başlayıb. Buxarada tamamlanmış faciənin son şəkli barədəki dastandan aşağıda bəhs ediləcək.

¹ Yava (yaxud Dyava) – Malayya arxipelaqında ada. Böyük Zond adaları qrupundandır. İndoneziyanın əsas iqtisadi rayonu. Cənubdan Hind okeanı, şimaldan Yava dənizi ilə əhatələnir.

Ənvər Paşanın süvari ölümü

Əsrimizin başlanğıcında Buxara taxtında Əmir Seyid Olim Xan Həzrətləri, çarın vassalı otururdu. Gəncliyində Olim Xan rus sarayında paj korpusu şagirdi olmuşdu. Fəqət bu təhsil onun daxili aləmində görümlü bir iz qoymamışdı. Atasının taxtına çıxanda o, yenilikləri tətbiq etməyəcəyini, imanın əsaslarını qoruyacağını və qədimlərdən bu yana yaxşı və müqəddəs sayılan hər şeyi müdafiə edəcəyini üləmalar qarşısında and içdi. Bu anda sadiq qaldı. Buxara eyni prinsiplərlə hökmranlıq edən saysız əmir-lərin rəhbərliyi altında xoşbəxt olduğuna görə heç adamın ağlına da gəlmirdi ki, o, məhz Olim Xanın hakimiyyətində bədbəxt olacaq.

Lakin mömin və müqəddəs Buxaranın özündə də iyirminci yüzilin başında adamlarvardı ki, dövlətdə dəyişikliyin həsrətini çəkirdilər.

Bu insanlar “Gənc Buxara Partiyasını təmsil edirdilər. Həmin Gəncbuxaralıları əmirin çeşidli zindanlarında yerbəyer etmək üçün idarələrin işi başından aşındı.

Fəqət çar yixılan kimi və ortaəsrləri indiyə qədər Buxarada müdafiə edən rus süngüləri qəflətən yox olan kimi vəziyyət dəyişdi. Əmir Şərq hökmdarlarının uzun sırasının havayı yerə varisi deyildi ki. O, həmin an yeni zəmanə ilə – özünün başa düşdüyü kimi – ittifaqa girməyə çalışdı. Zindanları açıb “gəncbuxaralıları azad etdi, üləmaları toplayıb onların əli ilə hökm verdirdi ki, islamın demokratik əsasları məhz çağdaş konstitusiyanın tətbiqini tələb edir. Və buna uyğun olaraq o, 1917-ci ildə ölkəyə konstitusiya bəxş etdi. Bu anayasa düz bir ay yaşadı. Gənc azadlığı bayram etmək üçün “gəncbuxaralılar Rejistan meydanında nümayişə çıxdılar. Əllərində qırmızı bayraqlar vardı, urra-murra qışqırıldılar, murdar yəhu-

di və xristianlarla çiyin-çiyinə addımlayırdılar. Əmir öz qəsrinin pəncərələrindən izdihama baxıb qəmləndi. Budur, onun müqəddəs şəhərində yəhudilər və xristianlar müsəlmanlarla yan-yana yeriyirdilər, hətta çadrasız qadınlar da onlarla yanaşı addımlayıb Peyğəmbərin müqəddəs qanununu təhqir edirdilər. Teymurləng irsi üçün bu, dözülməz idi. Konstitusiya ləğv edildi, gəncbuxaralılar isə zindana atıldılar, işkəncələrə məruz qaldılar, onlarla insan edam edildi. Lakin əmirin qəzəbindən qurtarmaq gənc üsyancılardan birinə nəsib oldu: sonralar məşhurlaşmış Feyzulla Xocayev rus Türküstənəna qaçıb rus süngülərini köməyə çağırıldı. Bu dəfə isə onlar çarın ikibaşlı qartalının təmsilçiləri kimi yox, Sovet İttifaqının qırmızı bayraqı altında gəldilər. Olim Xan ruslara qarşı Kəşmir maharacasının hədiyyəsi olan 40 fil, Əfqanıstan əmirinin armağanı olan bir o qədər pulemyot çıxartdı. Fəqət ruslar daha güclü idilər. Hər əzası Teymurləngin bir varisi və Peyğəmbərin xələfi olan Olim Xan özünün hind kəcavələrindən birinə qalxıb dəvənin belində sərhədi aşdı və Əfqanıstan şəhəri Herata gəldi. Ulu əmirliyin şövkət və süqut tarixi bununla sona yetərdi.

Lakin əmirliyin sonu heç də belə qısa və prozaik olmadı. Sirlər sırlı şəkildə bir-biri ilə çulgaşır, bir çərx digərinə ilişir ve gündəlik olayda gizli bir məna, faciəvi bir əzəmet faş olur.

Səid Olim Xan hələ rus çar sarayında paj korpusunun şagirdi olduğu günlərdə Buxara köçəri tayfası Lokayın məmələkətində İbrahim adlı bir oğlan dünyaya göz açmışdı. Lokaylar peşələri, həyata baxışları və maraqları etibarilə at oğruları idi. Nə-qədərki onlar öz işlərini sınır xaricində görürdülər, buna icazə verilirdi və onların bu cəsur qazancına hətta vergi də qoyulurdu. Gənc İbrahim isə tayfadaşlarının başqa bir peşəsinə əl atdı, dəyirmançının

arvadını götürüb-qacaqdı. Dişi bağırsağını kəsən dəyirmançı Hisarın bəyinə, hazırkı qubernatora şikayət etdi. O da atını lokayların yanına sürüb başa saldı ki, oğurluq və qadın qaçırılması ayrı-ayrı şeylərdir. Ola bilsin, bu hüquqi-fəlsəfi söhbət İbrahimə dərin təsir etdi, ola da bilsin, dəyirməncə arvadı onun ümidlərini doğrultmadı, hər halda onu peşmançılıq bürdü. Suçunu boynuna aldı, qadını qaytarıb əvəzində ayağının altından əlli çubuq zərbəsi yeyəsi oldu. Qəribə də olsa, bu cəzəni İbrahim əmir qanunlarının müdrikliyi qarşısında dərin ehtiramla qəbul etdi. On illərdən sonra əmirliyin dəvələri əmirlə birlikdə lokayların ərazisindən keçəndə İbrahim əmirin çadırına gəldi, onun dinsiz qırmızılara qarşı mübarizəyə çağırışını dinlədi və həyatını Buxaranın azadlığına həsr edəcəyinə and içdi. Köçərilərin Şərqi Buxara səhralarında keçirilən böyük “qurultayında o, başçı seçildi və tezliklə bütün Mərkəzi Asiyaya yayılan bir üsyən başlatdı. Məşhur basmaçıların, Türküstan və Buxarada illər uzunu sovetlərə müqavimət göstərən həmin müsəlman qiyamçıların birinci qurbaşısı (başçısı) oldu. Uzaq Əfqanistandan əmir basmaçılara və onların romantik başçısına özünün monarx xeyir-duasını, ingilis pulemyotları və hind rupisi göndərirdi. Bütün Şərqi Buxara tezliklə üsyənçi İbrahimin əlinə keçdi. Odlu yaraq və qılıncla o, allahsızları diz çökdürdü. Partiya mənsubiyətinə məhəl qoymadan ruslar amansızcasına məhv edildi, kəndlər talandı, tarlalar viran edildi. Buxara səhrasının köçəriləri islam üçün son qəhrəmanlıq döyüşündə vuruşurdular.

Olim Xanın tarixi təkcə insanların romantik fədakarlığına görə, İbrahim bəyin qətl və qəhrəmanlıq əməllərinə görə, bolşeviklərin qırıb-tükətmə yürüşünə görə vacib deyil. Bu mübarizənin ayrı-ayrı mənzərələri nə qədər rəngbərəng olsa da, islamın

çöküşü və qalxışı tarixində onlar əslində heç bir əhəmiyyət kəsb etmir. Fəqət dünyanın bütün işlərini müəmmalı şəkildə bir-biri ilə düyünləyən həmin magik bağlılıqda Olim Xan və İbrahim Bəy, basmaçılar və qədim Buxaranın qırmızı islahatçıları sırlı bir rol oynayırlar. Zira əsrlər uzunu Şərqi silkələyən və bəlkə hətta dünya müharibəsini çəkib-götirən, ən azı onun başlanmasını sürətləndirən və qəhrəmancasına yaşayıb cəsurluqla ölməyi bacaran nəhəng ideya burda öz sonunu tapdı. Bu, Osmanlı imperiyasının keçmiş generalisimusu, indi isə sürgün və didərgin Əhməd Ənvər Paşaya xidmət etmiş Böyük Turan ideyası idi.

Sultan Altıncı Mehmet Ənvəri, Tələti və Camalı həbs etmək üçün öz agentlərini göndərəndə Tələtin kasib mənzili də Ənvərin təmtəraqlı konaklı kimi kimsəsiz idi. Onların üçü də vaxtında xaricə qaçmışdı. Amma hələlik mübarizəni yerə qoymamışdır. Xaricdə də ömrlərini həsr etdikləri iş uğrunda döyüşü davam etdirirdilər. Xəyali Turan məmləkəti üçün Osmanlı ordusunun ən yaxşı alaylarını qurban vermiş Ənvər daha qoşunu olmadığına görə indi son qalanını verdi: özünü. Turan xatırınə o, Allah və şeytanla da ittifaqa hazır idi. Xəlifə Allahın işindən əl çəkdiyinə görə ona yalnız ikinci müttəfiq yoldaş qalırdı: bolşevizm.

Sentimentallığa qapılmadan o, Qərbi Avropaya qarşı mübarizəni hələlik yerə qoymamış yeganə dövlətə aparan bu yolu əlinə aldı. 12 fevral 1920-ci ildə xarici işlər üçün vəkil Karaxanın vasitəciliyi ilə Leninin yanına düşdü. Of, dünya tarixinin ironiyası! Erməni qətlçisi Ənvər Moskvada erməni xarici işlər naziri Karaxanla bir yerdə yaşayır, yeyir və yatırıdı.

Ənvərin şəxsiyyəti Leninə heç də Karaxana olduğundan az diksintili təsir etmədi. Hər şeyi soyuq başla hesablayan rus, türk generalı tipli hər cür milli

təəssübkeşə və gələcək xülyaçılarına nifrət edirdi. Ənvəri o, yalnız bir alət kimi göründü. O bu ərdən istifadə etmək istəmirdi, əksinə, onun hərbi şöhrəti və qəhrəmanlıq mifi üsyan məşəlini Asiyanın Avropa koloniyalarına daşımaqda bolşeviklərə yardımçı olmalıdır. Ənvər Paşa da öz növbəsində rus çarının varisi olan marksist dövlət başçısına nifrət edirdi. On-da öz planları və Turan əleyhinə bir təhlükə görürdü və onun başını piyləməyi, rus yarağının yardımı ilə öz yenilməz məqsədlərini gerçəkləşdirməyi qərara almışdı.

Sərkərdə öz planını mülki Leninə çox ətraflı şərh etdi: nə az, nə çox, Türküstanda türkmən və əfqan köçərilərinin arasından toplamaq istədiyi bircə qoşunun köməyi ilə Hindistanı tutmağı təklif etdi. 1920-ci ilin əvvəlində, Rusiya Polşada öz varlığı uğrunda müharibə aparmalı olanda Moskvada Ənvər Paşadan başqa elə bir adam tapılmazdı ki, strateji planı eyni cəsurluqla nəinki kağız üzərində çəkmək, həm də onu döyüş meydanında həyata keçirmək imkanında olmuş olsun. Fəqət Lenin “Əlahəzrət sultanın yez-nəsinin ideyalarını bölüşdürən kişilərdən deyildi. O, Hindistanın inqilabılışdırilməsi imkanına inanmadı. Başqa məqsəd güdürdü. Əmin idi ki, Ənvərin Türküstanda toplayacağı amansız ordalar Hindistan sərhədində ingilislər tərəfindən qəddarcasına gulləbaran ediləcək. Lakin belə bir hücumla İngiltərə Hindistandakı bütün hərbi gücünü bu yeni Babur Xandan müdafiəyə cəmləməyə məcbur olacaq! İngiltərədəki inqilab üçün, Avropadakı inqilab üçün nə qədər yüngüllük!

Beləliklə, müxtəlif məqsədli bu iki insan arasında saziş doğrudan da bağlandı. Ənvər Paşa Bakıya gedib adıçəkilən “Əzilən xalqların qurultayında Şərqi yaxınlaşan azadlığını bəyan etdi.

Dünya tarixinin ən qanlı inqilabının tən ortasında Şərqiñ son nağılı, Ənvər Paşanın axırı haqqında nağıl başladı.

Bakıda Ənvərə yaritanısal şərafət göstərildi. Dün-yaya kommunizmi bəyan etməli olan qurultayın nümayəndələri xəlifənin yeznəsini görən kimi diz çökdülər. Kiçik Təzəpir məscidində Ənvər mişardan eyni zamanda həm panislamizmdən, həm pantürkizmdən, həm də avropalıların qazılıb-atılmasından elə moizə etdi ki, ona nəzarət edən kommunistlər bu sazişdaşın kommunist qurultayını xəlifəliyin qurultayına çevirəcəyindən qorxuya düşdülər. Məglubiyyətinə baxmayaraq Ənvər böyük hörmətə malik idi və Asyanın nümayəndələri öz mənəvi rəhbərləri kimi Lenini yox, Ənvəri görürdülər. Bu, bolşeviklərin ürəyinə yatmadı. Reysiz adlı bir fanatik gənc, gülləsi boş keçsə də, hətta Ənvərə atəş açdı və Ənvərə işarə vurdular ki, Buxaraya gedib yerli qırmızı ordunun təşkili ilə məşğul olsun. Tədricən öz sərkərdələrinin ətrafına yiğmiş cəmi 27 türk zabiti ilə o, bolşeviklərin ayıq-sayıq gözü altında həyatında birinci dəfə öz Turanının, bütün türklərin ulu vətəninin sarımtıl qumuna ayaq basdı.

Buxara əş-Şərif, qədim, müqəddəs şəhər bir dəfə də – axırıcı kərə – iyirminci yüzilin və qırmızı güzəranın üzərindəki qələbəni bayram etdi. Asyanın qəhrəmanı Ənvər Paşa 1920-ci ilin isti noyabr günlərindən birində türk generalının gözqamaşdırın qızılı parad geyimində şəhər qapılarından içəri girəndə qədim şövkətin günləri sanki geri qayıtmışdı.

Bazar Meydandakı alçaq evlərin yastı damları qadınlarla dolu idi. Sifətləri qalın aq və əlvan çadralarla örtülmüşdü. Elə bil quruyub yerlərində qalmışdilar; onlar aşağıda, küçədə cuşa gəlmış kişilər kimi qışqırışmirdi. Amma Paşa kəhərinin başını Bazar Meydانا döndərəndə bütün qadınlar, sözləşmiş kimi,

çadralarını yerə atdilar: qehrəman qarşısında üzlərini açdilar. Bu, Şərqiñ kişiyə izhar edə bildiyi ən böyük şərəfdır. Buxaranın qadınları üçün Ənvər daha kişi deyildi, müqəddəs idi, Allahın elçisi idi.

Bu şərafətin nə demək olduğunu Ənvər başa düşürdü. Yenidən hər şeyi bir daha oyuna qoymağın qərara aldı: Hindistanın zəbtindən əl çəkmək, bolşeviklərlə üzülüşmək və üsyancı basmaçıların başında Asyanın gəbəyində yeni bir səltənət qurmaq. Və şəxsiyyətinin ovsunu o qədər güclü idi ki, Buxaranın bolşeviklər tərəfindən qoyulmuş nazirləri də ona, vətənsiz, pulsuz didərginə qoşuldular. Onunla qaçmağa da hazır idilər. Bir neçə gündən sonra təntənəli bir atlı dəstəsi şəhəri tərk etdi. Ənvər, onun türk zabitlərindən ibarət kiçik ştabı və Buxara nazirləri Şirabad çölünə ova çıxdılar. Buxarada günlərlə, həftələrlə gözlədirən – fəqət nə Ənvər, nə də nazirlər geri döndü. Çölün düzündə Ənvər İbrahim Bəyə rast gəldi və bundan bir neçə gün sonra Buxara əmiri uzaq Herat şəhərində qəribə bir xəbər aldı. O vaxt məhz Hisar qalasını mühasirədə saxlayan İbrahim Bəy öz sərkərdəsinə məlumat verirdi: “Ənvər Paşa 27 türk zabiti ilə səhrada dolaşır. İstəsən, onu əsir ala bilərəm. Amma Ənvər Paşa deyir ki, islamın yolunda vuruşmaq istəyir. Söylə, ya əmir, neyəməli onunla?”

Əmir ağıllı adam idi. Bilirdi ki, bu geniş dünyada döyüş təcrübəsində və qehrəmanlıqda Ənvərlə müqayisə oluna biləcək müsəlman yoxdur. Bu məqamdan istifadə etməyi qərara aldı və sonralar özünün “Əzilən Buxaranın səsi adlı kitabçasında (1929) sadəlövhəsinə təfsilatilə yazdı:

“İbrahim Bəyə yazdım ki, bütün müsəlmanların xəlifəsinin yeznəsi elə bir insandır ki, mühəribəni aparmaqda onun təkcə müəyyən təcrübəsi yoxdur(!), həm də buna xiüsusi istedədi var(!). Buna əsasən də İbrahim Bəydən təvəqqə etdim ki, Ənvər Paşanı ona

layiq olan izzətlə qəbul edib desin ki, əgər Bizim amalımız uğrunda vuruşmaq istəyirsə, Biz ona etibar edərdik. İbrahim Bəy bu əmri alandan sonra Ənvər Paşanı axtarıb-tapmaq üçün hər yana əsgər göndərib. Onu tam hörmət-izzətlə İbrahim Bəyin yanına gətiriblər, o da Ənvərə təvəqqə edib ki, öz niyyətini açıqlasın. Ənvər sevinc içində izhar edib ki, öz qüvvələrini müdafiə üçün müsəlmanların sərəncamına verməyə hazırlıdır və bundan sonra o Mənim bütün qoşunlarımın rəhbərliyinə layiq görüldü”.

Buxaranı yeni düşməndən qorumaq üçün Qırmızı İttifaq ən yaxşı hərbi dəstələrini və ən yaxşı sərkərdələrini, general Frunzeni və Budyonnunun məşhur süvari ordusunu Türküstana göndərəsi oldu. Buxara şəhərinin qapıları ağızında Ənvər öz köçəriləri ilə qırxsəkkiz saat döyüdü və şəhəri xilas etmək Frunzeyə nəsib olsa da, ətraf torpaqların hamısı tezliklə Ənvərin əlinə keçdi.

Ənvərin Turan uğrundakı döyüşü üç il sürdü və onun şöhrəti çöllərdə o qədər ucaldı ki, səhra camaatı ona öyünclü Orxan Padca, türk ulusunun əfsanəvi qəhrəmanın adını verdi.

Bolşeviklərin üsyani yatırmaq cəhdlərinin hamısı uğursuz qaldı. Basmaçıların fanatizmi və Ənvərin strategiyası qırmızı hərbi dəstələrin gücünə qalib gəldi.

Onda Qırmızı İttifaq mübarizəyə digər, şərqsayağı səmtdən əl atmağı kəsdirdi. Basmaçılar yox, Ənvər əvvəlcə məhv edilməliydi. Türküstan BSİ-si belə bir tapşırıq aldı və onun ən cibriq agenti Aqabekov Ənvərin və onun baş qərargahının yerini öyrənmək üçün yerli sakinlərin libasında yola çıxdı. Ona müyəssər oldu öyrənsin ki, Ənvər özünün türk zabitləri və yüzə yaxın basmaçı ilə Vaxş Surxat çayının Sarı Hisar vadisində pusquda dayanmışdır.

Budyonnunun üç min seçmə süvarisi əlüstü Buxara paltarı geyinib Sarı Hisara húcum üçün yola çıxdı.

4 avqust 1922-ci ildə Ənvər üfüqde bir toz dumanı gördü. Əlini tələsik səhra binokluna atdı. Əyri şüşənin durbinin dünyasını daraldan kiçik çevrəsi rus kavaleriyasının nizamlı yerişini apaydın göstərdi.

- Ruslar, - Ənvər qışqırkı. - Rus húcumu!

Zabitlər onun yanına yüyürdülər. Buxara libasına baxmayaraq şübhə yeri qalmamışdı: düşmən hərbi dəstəsi səhra ilə Ənvərin düşərgə meydanına doğru yayılırdı. Türkələr atlara sıçradılar.

- Gərək dağlara qaqaq, - həyəcanla qışqırıldılar. - Bu boyda gücə qarşı döyüşə girə bilmərik!

Səhranın aydın, şəffaf havasında əfqan sərhəd dağlarının zirvələri apaydın seçilirdi. Onların arxasında xilas gizlənirdi. Ənvər yüngülçə əmirin ona bağışladığı atın yəhərinə çökdü. Yüz nəfər basmaçı hazır duruma gəldi. Vəzifələrinin nə olduğunu bildirlər: rusların ilk húcumunu dayandırmaq ki, ilahiləşmiş Paşa dağlara çəkilə bilsin.

Otuz zabit səhra boyu dağlara doğru çapdı. Atlar ağır-ağır tövşüyürdü. Qarşidakı dağların sıvri sıpəri getgedə yaxınlaşış böyüyürdü. Bu vaxt Ənvər qəflətən köhlənin başını çəkib saxladı, əli ilə "dur işarəsi" verdi. Yuxarıda, qayaların başı üstündə kiçik, boz bir bulud göründü: pulemyot quru-quru şaqqıldı. Türkələr mühasirəyə alınmışdı. Zabitlər bir-birinə baxdı. Ənvər sərt bir hərəkətlə atın başını döndərdi. Qırmızı süvarilərin uzaqda onun son basmaçılарını doğradığını gördü.

- Bitdi, cənablar, - ciddi dilləndi. - Vuruşa-vuruşa ölməliyik. Biz əsgərik. - Yəhərdə dikəldi. Baxışı zabitlərinin gözlərinə sancıldı. - Qılıncları sıvirin!

Əmr etdi və ona elə gəldi ki, haçansa gənc zabit kimi öz bürüyünü düşmən üzərinə aparır, Makedoniyada, Tripolidə. Əlini cibinə saldı. Sanki hansı bir möcüzə

ilə – hələ Buxaraya girəndən – bir cüt parıltılı parad əlcəyi saxlayırırdı. Ənvər onu əlinə geydi və sadiq zabitlərinə gülümsədi:

- Sultan qvardiyası parad əlcəyində hücuma keçir. Sonra qılincını sıyırdı, onu başı üzərində tovlayıb hücum əmri verdi. Paşa qabaqda olmaqla otuz zabit düşmən üzərinə yürüyüb otuz min rusa hücum çəkdi. Generalisimus döyüşün sevincini, imperator-osmanlı qvardiyasının son süvari hücumunu bir dəfə də yaşadı. Xəyallar ölkəsi Turan üçün sonuncu kərə qan axdı. Küleyin viyiltisi içindən zabitlər qəflətən Ənvərin səsini eşitdi. Onun dodaqlarından əvvəlcə astadan, getdikcə güclənən “Yasinin, can verənlərin başı üstündə oxunan Quran surəsinin sədaları ucaldı. Zabitlər sədanı tutdular. Onlar həyatla vidalaşırdılar. Düşmənin enli xətti getdikcə yaxınlaşırırdı.

Ənvər özünü rusların arasına vurdı. Zabitlər də onun arxasında. Bir-birinin ardınca onlar qan içində yerə sərilirdilər. Kərən boyda bir rus yara-yara gəlib Paşaya çatdı. Qılincını qaldırdı. Ənvərin sifəti donuqlaşdı: budur, gəlib-çatdı, son.

Yeganə, güclü bir zərbə ilə rus, Paşanın başını və sol çıynını üzdü. Ənvərin üstündən Quran, birinci dərəcəli Dəmir Xaç və arvadının, sultan qızının şəkli tapıldı. Hamısını Türküstana, BSİ-yə göndərdilər. Orda onları işin içində tikdilər. Ənvər məsələsi həll olunmuşdu.

Qəhrəmanın qana bulaşmış başını bir rus nizəyə keçirdi. Dennau vadisində bütün birinci süvari ordusu bu başa aludəçiliklə tamaşa etdi.

Əfqanıstanda, uzaq Herat şəhərində əmir Seyid Olim Xan öz gündəliyində qeyd etdi: “*Ənvər Sarı Hisarda, Balcuan əyalətində qəhrəman kimi həlak oldu. Bu, 4 avqust 1922-ci ildə baş verdi. Allah ona rəhmət eləsin. O, cəsur döyüşçü və qəhrəman idi. Mən, Olim Xan, onun yasını saxlayıram*”.

Fəqət 4 avqust 1922-ci ildə daha çox şey öldü, nəinki Ənvər Paşa və bir dəstə zabit. Ölən Bosforda doğulub öz sonunu Şərqi Buxaranın qumluğunda tapmış Turan ideyası oldu.

Ənvərin ölümündən sonra basmaçı hərəkatı tədricən dağıldı, 1930-cu ildə İbrahim Bəy sovetlər tərəfindən tutulub öldürüldü. Sovetlərin hakimiyyəti altında Türküstan nəhəng iqtisadi və sivil yüksəlişə nail oldu, islam aləmindən ayrıldı. İslamin yolu daha Buxara və Səmərqəndin yolu deyildi.

Bəs Sultan Altıncı Mehmetin ölümə məhkum etdiyi digər gənctürklərin axırı necə oldu? Onlardan heç biri tale “kitablarında yazılandan qaça bilmədi. Camal Paşa 1922-ci ildə Tiflisdə gəzməyə çıxanda bir erməni tərəfindən gülələninib öldürüldü. Tələt Paşa 1921-ci ildə Berlinin Unter der Linden küçəsində yenə bir erməni tərəfindən gülələndi. Və sonucusu, gənctürklərin “Birlik və Tərəqqi Komitəsinin baş katibi doktor Nazim Bəy 1926-ci ildə Mustafa Kamal Paşanın məhkəməsi tərəfindən vətənə xəyanət əməllərinə görə gənctürklərin sabiq maliyyə naziri Cavid Bəylə birlikdə ölümə məhkum edilib asıldı. Şərqi tarixi qanla yazılır. Dar ağacı və qılıncla.

Gümüşü şirin səltənəti

Gerblərin simvolikası hər iki müsəlman ifratçılığı arasındaki – Persiya və Türkiyə arasındaki fərqi aşkarlayır:

Sultanların gerbi – Fatehin qana bulaşmış əli; onların bayrağı – islamın ulduzu üzərində heraldika ayparasına qövslənmiş əyri qılıncla alqırmızı bayraq. Və Persiyanın gerbi – doğan günəş qarşısında gümüşü şir. Bu gerbin keçmiş var və həmin keçmiş fars tarixi beş əsrdir rəmzlə ifadə edir.

Topal Teymurdan xeyli əvvəl Persiyanın bir hissəsinin hökmdarı olmuş səlcuq bəyi Həyasəddin Keyxosrov arvadlarından birinə, gözəl bir gürcü xanımına vurulmuşdu. Bu xoşbəxtlikdə öz təbəələrini də iştirakçı etmək üçün o, şəklini sevgilisi ilə birlikdə sikkəyə həkk etdirmək əmrini verdi. Bu əmrin səltənətin möminlərini necə həyəcanlandırdığını düşünmək çətin deyil. Molla və üləmalar, başı alovlu, sultanın yanına gəlib etirazlarını bildirdilər: belə bir niyyət islam şəriətinə daban-dabana ziddir və yerinə yetirilə bilməz. Səlcuq hirslə gözlərini çevirib əmri təkrarladı.

Onda alımlər xilas yolu tapdilar: öz hökmdarlarının istəyini simvolik ifadə etməyi qərara aldılar. Hökmdarı pəncəsində qılinc tutan şir kimi təsvir etdilər. Arxasında isə xanımını çəkdilər – şəfəq saçan qızılla qadın-günəş kimi. Sultan da razı qaldı, üləmalar da və Persiya bugünə qədər – nə az, nə çox – hərəmxananın qılinc üzərindəki ağalığını və qılincin fars ruhaniliyi üzərindəki hökmranlığını təsvir edən həmin gerbi saxlayır. Zira bu, Türkiyədə və Persiyada siyasi olaylar arasındaki ən önəmli psixoloji fərqlərdən biridir: xalqın iradəsindən asılı bir qurum kimi xəlifəliyin demokratik prinsipi ilə sünənnin hakim kəsildiyi Türkiyədə hökmdarlarla ruhanilik daxildən

və xaricdən bir vəhdət yaradırdı. Ən ali ruhanini xəlifə təyin edirdi. Ruhanilər də məscidlərdə xəlifənin şöhrətinə və dövlətinə xütbə oxuyub ona uzun ömr diləyirdilər.

Persiyada isə şıə¹, “islamın katolik kilsəsi hökmrandır. Şıə seçkili xəlifəlik prinsipini kökündən rədd edir və yalnız sülaləli legitimliyi tanıyor. “İmamların – şıələrin dilində “xəlifə belə adlanır – qanuni tanınan sırası Məhəmmədin sevimli əmioğlusu Əliyə, ondan da Əlinin törəmələrinə keçir. Şıə oniki belə imam tanıyor – sonuncu diri-diri qeybə çəkilmişdir və Qiymət Günü yenidən qayıdacaq. Ona qədər isə qanuna görə yalnız Əlinin nəslİ şıə dindarlarının üzərindəki hakimiyyətə sahib ola bilər. Persiya üzərində rəhbərlik edən əksər sülalələr isə – səlcuqlar, monqollar, asi (sünni) əfqanlar, həmçinin sonuncu yüzildə hökmranlıq edən qacarlar – Əlinin allahlı sülaləsinin törəmələri deyillər, deməli, ruhanilərin gözündə tac oğrularıdır. Əgər xan ruhanilərə qarşı özünü loyal aparırsa, həddən artıq mömindirsə, bol bol hədiyyələr verirsə, onda ruhanilik onun nəcabətsiz keçimini bağışlayır. Amma öz iradəsini dindarlara yeritməyə çalışırsa, onların məscidlərindəki xəzinəyə toxunursa, onda mollalar və hökmardalar arasında, bir qayda olaraq, elmlı və mömin təbəələrə nisbətən daha çox xanlar üçün xoşagelməz olan bir mübarizə alovlanır.

Bu daimi ziddiyyət həmişə ölkənin inkişafına mane olub. Sünni Türkiyə 19-cu yüzulin ortalarında irticaçı idisə və Avropadan bir əsr geri qalırdısa, şıə Persiya da Türkiyədən bir əsr geridə idi. Qısır xurafat fars ruhanilərinin misilsiz hakimiyyətinin nəticəsi idi. Dərvişlər həmayil alverçiləri kimi diyar-diyar

¹ “Şıə” ərəbcə “partiya, yaxud “əshabə deməkdir; o, “şıət Əli, yəni “şıənin qanuni hökmardar kimi tanıdığı xəlifə Əlinin partiyasının qısaltılmış adıdır (Şərh müəlliflərindir).

dolaşırıldılar. Qaraçılardan ve yəhudilər yerli həkimlərin bacara bilmədiyi xəstəlikləri ovsunla müalicə edirdilər. Küçələr cığır kimi, ya da həddən artıq enli idi – yayda toz-duman dənizi, qışda isə lehmə. Atanın tikdirdiyi sarayı oğul uçururdu. Hər tayfa başçısı şahın valisindən güclü idi, lakin başçının münəccimi daha güclü idi¹, çünki o, ulduzların düzümünü yoxlayıb öz razılığını bildirməmiş nə bir quldurluq yürüşü edilərdi, nə bir kəndə basqı yapıldı, nə evə gəlin gətirilərdi, nə də böyük xərclərə yol verilərdi.

18-ci əsrin sonlarına yaxın qacarlar taxta çıxanda Persiya bu kökdə idi. Qacarlar sülaləsinin banisi – demək kifayətdir – xacə idi, öz tayfasının başında Persiya hökmranlığını dərtib ələ keçirmiş Ağa Məhəmməd Xan. Həmin xacənin statistikaya və dəqiq təbiət elmlərinə güclü marağının vardı. Məsələn, Tehrani zəbt edəndə bilmək istəyirdi ki, bu şəhərin sakinlərinin gözlərinin çəkisi nə qədər gələr. Buna görə də baş meydanda bir tərəzi qoydurdu, zəbt edilmiş şəhərin sakinlərinin gözlərini çıxartdırıb tərəziyə atdırdı. 1798-ci ildə o, iki qulluqçu tərəfindən qətlə yetirildikdən sonra taxta qardaşı oğlu Baba Xan çıxdı ki, bu da təqribən qırx ildən çox ilk xan kimi şah titulunu daşıdı və özünə Fətəli Şah ləqəbini götürdü. Fətəli və ondan sonra gələn xanlar da birinci Qacar kimi qəddar, onun kimi acgöz, onun kimi xəsis idi – lakin onlar xacə deyildilər! Fətəlinin səkkiz yüz arvadı və buna uyğun sayıda uşaqları vardı. Həmin məhsuldar xan yurdunun xanzadələri çeyirtkə sürüsü kimi bütün Persiyaya səpələnmişdi. Yeni səltənətin idarəciliyi də ardıcıl olduğu qədər primitiv idi: onun yeganə məqsədi qacarların azman tayfasının varlanmasıydı. Şah valilik vəzifəsini, nazir sanını, hərbi

¹ Şahın münəccimləri ildə dörd milyon dollar məvacib alırlıdılar! (İzah müəlliflərindir).

rütbələri satırdı. Valilər və nazirlər də özlərinə tabe olan əyalət idarəciliyinin bütün vəzifələrini satırdılar. Satmağa heç nəyi olmayan, lakin hər şeyi ödəməli olan biri vardısa, o da kəndli idi. Bəzən hətta birillik məhsulun hamısını təşkil edən vergilərin amansız zülmündən cana gəlmış ağıllı kəndlilər isə öz torpaqlarını qoyub qaçırdılar. Çoxları türk, yaxud türkmən ərazilərinə üz tuturdu. Çoxları quldur dəstələrinə qoşulub bu yolla, şahın razılığı olmadan, nazirlərə, valilərə və generallara uğurla rəqabətlik edirdilər.

Ancaq yalnız 1905-ci ildə tədricən sülalənin xəzinəsi doldu. Qacarlar öyünürdülər ki, İranda Allahın mərhəməti sayəsində yox, qılincın gücünə hökmranlıq edirlər. Ruhanilər də, axır ki, qacarlara göstərmək isteyirdilər ki, Allahın mərhəməti daha önemlidir.

Bu xalis şərq inqilabının siqnalını, qəribə də olsa, rus sosialistləri verdi. 1904-cü ildə onlar çara qarşı üsyana qalxanda və imperator İkinci Nikolay karteclə onlara atəş açdıranda o vaxt əsasən rus təsiri altında olan Persiyada da əhval-ruhiyyə dəyişdi. Hələ nəqədərki üsyana gəlib-çıxmayıb, şah camaatın gözünün odunu almağı kəsdirdi: gözünə şübhəli görünən bir neçə taciri və ruhanini həbs etdirdi. 28 noyabr 1904-cü ildə onlar Tehranin baş meydanında, tamaşaçıların gözü önündə ayaqlarından bir neçə onluq şallaq yedilər. Ruhaniliyə qarşı döyüş bununla başladı.

Ruhanilər əks-zərbə ilə cavab verdilər: iki gün sonra Peyğəmbərin iki mübarək törəməsi, Seyid Tabatabai və Seyid Babaxani, Tehran bazarının enli sırası ilə addımlayıb tacirlərə tapşırıldılar ki, dükanları bağlayıb məscidlərə getsinlər və şah konstitusiyani bəyan edənə qədər orda qalsınlar. Tacirlər əməl etdilər: Allahın adı ilə inqilab onunla başladı ki, bazarlar bağlandı və xalq məscidlərə axışdı. Şah axırda təslim

oldu. Konstitusiya vəd etdi. Bazarlar açıldı – sonra isə o, başçıları və digər “liberalları tutdurub zindana atdırıldı.

Ruhanilər yenidən çaxnaşdılar. 14 min əyan, tacir və molla Tehranı tərk edib and içdi ki, şah konstitusiyani təmin etməyincə geri dönməyəcəklər. Şıə ruhaniliyinin başçıları türk torpağındakı müqəddəs Nəcəf şəhərində toplaşış Müqəddəs Yazıya əsasən bəyan etdilər ki, liberal konstitusiya dini bir buyruqdur. Dekabrın 18-də hüzndən ikiqat olmuş şah Allahın istədiyi həmin konstitusiyani imzaladı. Lakin məğlubiyyətin acısına dözə bilmədi. Məğrur qacar bir həftə sonra ürək tutmasından vəfat etdi.

Onun xələfi altıncı qacar xanı Məhəmməd Əli var gücü ilə işə girdi. Özünün fars kazak briqadasının başında o, Tehrana yürüdü, parlamenti oda tutub inqilabçıları asdırdı və əlinə keçən mübarək Peyğəmbər törəmələrini zindana saldırdı. Persiyanın cəngavərləri, qaçaqları və köçəriləri bu məqamı indiyə qədər azdan-çoxdan etdiklərini daha böyük miqyasda etmək, yəni ölkəni çapıb-talamaq üçün əsl məqam saydılar. Onlar ruhanilərdən Allahın xeyir-duasını alıb Tehrana doğru yürüş etdilər – quldur tayfası bəxtiyarılər başda olmaqla. Tehran tutuldu, şah qəçdi, konstitusiya yenidən bərpa edildi və imperiya taxtına yeddinci və sonuncu qacar kimi onbir yaşılı biçarə Əhmədi dərtib gətirdilər.

Persiyanın şimalında və cənubunda, şərqində və qərbində isə vətəndaş müharibəsi tügyan edirdi. Xanzadələr və kənd zadəganları, quldurlar və inqilabçılar, dindarlar və kafirlər bir-biri ilə və bir-birinə qarşı döyüşürdülər. Hətta ölkənin paytaxtında belə, küçədə gözə insan dəymirdi. Tezliklə müstəqil xanlıqlara, köçərilər bölgələrinə və quldurlar vilayətlərinə bölünmüş ölkədə acliq və qıtlıq hökm süründü.

Persiyanın gələcək taleyinin həllində birləşmək üçün İngiltərə və Rusiya məqamın indi yetişdiyini gördülər. Türkiyə “xəstə kişi sayılırdısa, 20-ci yüzilin başlanğıcında Persiya çürüməkdə olan cəmdək idi.

Hər iki böyük dövlət başlarını açıb Kir, Kserkes və Dara ırsını bölüşdürüdlər: 18 avqust 1907-ci ildə müqavilə bağladılar. Təbriz və Tehran da daxil olmaqla ölkənin şimalı rus təsir zonası oldu, cənub isə ingilis; mərkəzi yerli qaçaqlara buraxdırılar. Ruslar həmin an qoşun yeridib Təbrizi və şimal əyalətlərini tutdular. Persiya müstəqil ölkələrin siyahısından artıq silinə bilərdi.

Qacarların sonu

“Avropasal hər şey çöldən gözəldir – asiasal hər şey içəridən. Saya yundan paltar ipəklə astarlanır. Vərdişləri yada sal: bahalı paltarın üstündən ucuz bir örtük atırlar. Qoy insanlar düşünsün: libasin örtdüyü bədən həmin libasdan çox-çox gözəldir, bədənin içində gizlənən qəlb isə gözəldən də gözəlidir. Düşün: Asiyada ev necə tikilir? Bayirdan rəngsiz palçıq, içəridən isə çoxlu boyan və zəngin incəsənət. Avropa özünə ev tikir ki, fasadını heyrətlənən küçəyə göstərsin. İçində yattığı otaq isə evindəki otaqların ən cılızıdır. Avropa haqqında düşünəndə bunu yada sal!”

Çağdaş Buxara şairi Əmir Sərgican Şərq ilə Qərb arasındaki fərqi bu iddiyalı kəlamlarla açıqlamağa çalışır. Avropa Şərqi “mədəniləşməmiş sayib nifrət edir və düşünür ki, o, mədəniyyətin çatışmazlığından məhv olacaq. Bunun əksi düzəndür. Şərq mədəniyyətsizlikdən yox, mədəniyyət bolluğundan məhvə gedir.

Məhəmməd Peyğəmbər bu inkişafdan səhra insanının instinkтив sadəlövhüyü ilə qorxmuşdu. Şairlər və sənətçilərdən xoşlanmamışdı. Gənc imanın qəddar gücünə incələşmiş mədəniyyətin ruhunu hopdurən hər kəsə kin bəsləmişdi.

Və düz eləmişdi. Onun xələfi Ömər, yalnız onun qılincını və Quranı tanıyan Ömər islamın dünya səltənətini qurdu. Lakin sonrakı nəsillər Aristoteli tərcümə edəndə, şer yazanda və iradə azadlığı barədə düşüncələrə dalanda dinin qılıcı əllərindən düşdü. İlkin barbarlıqlarında hamını lərzəyə salan sərt və güclü köçərilər yeni dövlətlər qurdular – Osmanlı xilafətini, fars səltənətini, Əfqanistan və Türküstan sultanatlarını.

Qəddar barbar tərəfindən zəbtin, incəzövqlü, yaxud eyş-işrət həsrətli mədəniyyət daşıyıcıları tərəfindən tənəzzülün həmişə təkrarlanan getgəlinin azman nümunəsini Persiya verir. Fars zirvə mədəniyyətinin ən parlaq çiçəklənməsi Səfəvilər sülaləsinin adı ilə bağlıdır ki, onun da ən məşhur hökmdarı Şah Abbas (1628-ci ildə vəfat etmişdir) Persiya mədəniyyəti üçün, Günəş Kral¹ Fransa mədəniyyəti üçün hansı önəmi kəsb edirdisə, həmin əhəmiyyəti daşıyırırdı. Lakin incəsənətlə islam yola getmədiklərinə görə səltənət onun xələfləri dövründə dağıldı; Əfqanistandan olan türk köçərilər Persiyaya axışdı və əslinə cabəti olmayan Nadir Şah Hindistanın xeyli hissəsini və Bağdadı tutdu. Türkləri əzib səltənəti birləşdirdi.

Eləcə də Persiyanın son sülaləsi qacarlar saray mədəniyyətini söyməyə bir nümunədir. Qacarların banisi çılgın xacə Ağa Məhəmməd quru yerdə yatardı, qoşunun içində olardı, acliği-susuzluğu onlarla birgə bölüşərdi və hərbi düşərgəni özünün paytaxtı edərdi. Ən fəqir əsgər kimi qara çörək yeyib qatıq içməyi özünə şərəf sayardı, lakin xələfi büllur çarpayıda yatıb bir cild incə şer yazdı və hər gün bir neçə saatını saqqalının qulluğuna ayırdı.

Fəqət 19-cu yüzildə amansız köçərilərin yumşalmış hökmdarı devirə bilmək zəmanəsi arxada qalmışdı. Tatarlar və türkmənlərin əvəzində indi Persiya sərhədlərində ingilislər və ruslar göründülər və ədəbiyyatı, arxitekturası və incəsənəti bütün Asiyadanın fəxri sayılan ölkəni öz aralarında kirmiçə bölməyə başladılar. Cahan savaşı açılında Persiya tələmtələsik neytrallığını bildirdi, amma bu onun dağınışını daha da tezləşdirdi. Müharibə aparanlardan heç biri bu bildirini vecinə almadı. Türklər Girmansaha və

¹ **Günəş Kral** – Fransa hökmdarı Ondördüncü Ludovikin ləqəbidir.

Həmədana doğru yeridilər, ingilislər və ruslar cənubdan və şimaldan hücuma keçdilər, cəsur konsul Vasmus kimi alman və Avstriya agentləri Kürdüstan və bəxtiyar tayfalarını onların hər ikisinə qarşı qızışdırırlar. Hər kəsə aydın idi ki, bu döyüsdə Persiya qalibin payına düşəcək.

1917-ci ilin rus inqilabı bu durumu müvəqqəti dəyişirdi. Doğrudur, Rusiya fars torpağını boşaltdı, ancaq bu onunla nəticələndi ki, fars xarabalığı bundan sonra yalnız bircə qalibin, İngiltərənin öhdəsində qaldı. Amma bu xarabalıqda yalnız sarayla məhdudlaşmayan mənənə tərtəmiz bir mədəniyyət çıçəklənirdi. Ən xırda polis idarəesini belə, idarə etməyə qadir olmayan sadə fars əyalət məmuru boş vaxtlarında klassik şairləri oxuyur və onları əzbər söyləyirdi. Axşamlar əyalətlərdə məmurlar, zadəganlar, zəngin tacirlər qaranlıq çayxanada, yaxud valinin yanında toplaşırıldılar və əzbərçi, Hafızın sevgi nalələrini, ya da müdrik riyaziyatçı Ömər Xəyyamın bədbin rubailərini səsləndirəndə yekə-yekə kişilər həyəcanla göz yaşı axıdındılar. Torpaqşünaslıq, yaxud küçəsalma problemlərinin qarşısında isə bu adamlar aciz idilər. Klassik incəsənət barədə bilgilər nə qədər artırdısa, əyalətlərdəki əmin-amanlıq bir o qədər aza-lırdı.

Paytaxtın özündə də gerçək həyata baxanda yaşayış dünyaya yad mədəniyyətin və pəndəm etinasızlığının qəribə bir qarışığı idi. Fars hökumətinin qanunları lirik axara bənzəyirdi. Son qacarların baxışına görə qanun ilk önce qulağı oxşamalıydı. Məsələn, fars konstitusiyasının 35-ci paraqrafi belə səslənirdi: "Səltənət, üstündə Allahın mərhəməti olan hökmədara xalqın hədiyyəsidir və konstitusiya bu poetik cümlə ilə bitirdi: "Yaxşı və müdrikdir bu qanunlar, Əlahəzrətimiz onlara dəqiq əməl etmək istəyir, əgər Allah bunu istəsə. Bizim varislərimiz və xələflərimiz

də, Allah onlara nəsib etsə, bu müqəddəs prinsipləri qorusunlar.

Sərmayə uğrunda daimi cəfaları, dəbdəbəli sanların bölüşdürülməsini çıxmaqla son qacarların dövlət zəkası tükənmişdi. “Şah Səltənətinin Şiri, “Ədalətin Sütunu, “Padşahlığın Xoşbəxtliyi sanları ilə fars məmurları vardı. Amma bu sançılar iclasa toplaşanda dəyərsiz, hətta gülünc məsələlərə baxırdılar. Məsələn, dünya müharibəsindən azca sonra nazirlər şurası bir dəfə toplaşmışdı, çünkü gənc, subay fars qızı fars elçiliyində katibə kimi xaricə getmək istəyirdi. Nazirlər şurası qızın xahişini rədd etdi, çünkü “fars qadınının ləyaqətinə dünyada bununla xətər yetirilə bilərdi.

Lakin həmin nazirlər qədim xalcanın və ya incə miniatür rəsmiyyətin gözəlliyi haqqında yüksək peşə biliyi ilə saatlarla danişa bilirdilər. Həmişə söhbətlərini yalnız vergi, güzəştər, bank və küçəsalma üzərində quran avropalılar onlara yüksək dəyərlərdən başı çıxmayan cahil kimi görünürdü. Amma bu avropalıların əsgərləri, həmin əsgərlərin də silahları olduğuna görə əksər fars dövlət adamları özləri yüksək mədəniyyətin ağuşunda xumarhana bilmək xatırınə dövlətin qorunmasını yad əllərə tapşırmağa hazır idilər. Çünkü Persiyanın özünün əsgəri yox idi və azdan-çoxdan yaratmağa nə imkanı, nə də niyyəti vardı.

Fars iqtidarının incə köklənmiş daşıyıcıları üçün əsgər peşəsi həqarətli və alçaq idi. İran qoşunlarının qələbələri keçmişə aid idi və fars qəhrəmanlıq dastanı “Şahnamədə təsvir olunan hansısa Rüstəmin, yaxud Söhrabın, ya da başqa dastanlardakı digər qəhrəmanların əməlləri barədə epik şeriyyətə nə qədər dərindən varırdısa, onun silaha sarılmağa bir o qədər az həvəsi olurdu. Saraylarındakı adiləşmiş parazit həyatı qoruyub saxlamaq naminə öz ölkəsini

pula satmış, ona xəyanət etmiş, talayıb viranə qoymuş şahzadələr və dövlət adamları özlərinin yüksək mədəniyyət şüurunda ölkəni dünya müharibəsinin sonunda bu cür idarə edirdi.

Mənəvi mədəniyyət bitkin korrupsiya ilə cütləşən kimidir.

1919-cu il ərəfəsində – Rusiyanın və Türkiyənin dağılmasından sonra – Persiya başsız idi və Hindistana gedən quru yolun təhlükəsizliyi üçün Britaniya dövləti bu başsız sərvəti mənimseməli oldu. Lord Kerzonun tapşırığı ilə ser Persi Koks Tehrana gəlib fars hökumətinə onu sərhədlərin qorunması, qoşunun təşkili, maliyyə, ictimai əsayış qaydalarından həmişəlik azad edəcək bir müqavilə təklif etdi.

Etiraf olunmalıdır ki, məhz ictimai əsayış daha çox səy tələb edirdi. Briqada generalı ser Persi Sayks bildirir ki, müharibənin başlanmasından azca əvvəl ingilis əsgərləri bir quldur dəstəsini Şərqi Persiyanın mərkəzinə yaxın yerdə, Məşhəddə karvan çapanda tutublarmış. General-qubernator ingilisin yanına gəlib və üzr isteyib – quldur dəstəsinin sahibi general-qubernatorun yüngülləşdirici hal təki irəli sürdüyü kimi – bu yolla qədim adətlərdən birinə əməl edən əyalət valisi imiş. 1917-ci ilin sentyabrında İsfahan valisi hər quldur dəstəsinə paytaxta gedən yolun birini gündəlik icarəyə vermişdi; razılaşdırılmış bu məbləğdən başqa o, qarət edilmiş malın satışından da ortaqlıq faizi formasında yüksək pay alırdı.

İngiltərə bu biabırçılıqların hamısını aradan qaldırmağa – zabit, silah, sursat verməyə, dəmir yolları çəkməyə, “müvafiq səlahiyyətlərlə müşavirlər təqdim etməyə, vergi tarifini islahatlaşdırmağa, hətta (o vaxt yüksək olmayan) yeddi faiz sələmlə iki milyon funt sterlinq kredit buraxmağa – hazır idi. Persiyanın baş naziri Vasuğ Əd Davleh öz ölkəsinin sonrakı taleyini İngiltərənin etibarlı əllərinə tapşırmağın əleyhinə de-

yıldı. Ancaq müxtəlif fars deputatları hər halda iddia edirdilər ki, britan xariciyyəsi oçağkı kabinetin üç nazirinə 131 min funt-sterlinq həcmində yüngül bir rüşvət vermişdir. Pisi hələ bu deyilmiş: farsların dediyinə görə ingilislər o qədər xəsis olublar ki, həmin rüşvətin məbləğini o ikimilyonluq kreditin içini salıblar və fars xalqından yeddi faiz sələm götürmək istəyiblər.

Bu suçlandırma özlerini haqlı sayan bütün farslarda görünməmiş narazılıq yaratdı. Korrupsiya və rüşvətxorluq kimi qədim fars rüsvayçılığına son qoymağı qət etmiş gənc nəsl yetişmişdi. Həmin si-tuasiyanın təsviri üçün sözü özünün “Persia (səh. 174) əsərində brit baxışını təmsil edən Sayksa, İngiltərənin aparıcı fars siyasətçisinə verək:

“Dünya, öncə də Amerika və Fransa, haqsız düşünür ki, biz Persiyani özəl monopoliyaya çevirmək istəyirik. Həqiqətdə isə biz gördük ki, Persiya yiyəsiz bir dövlətdir ki, onunla bizi üçyüzillik əməkdaşlıq əsasında qoyulmuş güclü rəğbat telləri və onun parlaq keçmişinə bizim ehtiramımız bağlayır. Biz bu ölkənin indiki və gələcək kasibçılığı üzərində – onun nefti istisna olmaqla – özümüzdə az illuziya yaratdıq və ya heç yaratmadıq. Lakin bu qonşu ölkəni xilas edə biləcək yardımı və rəhbərliyi ona göstərməyi özümüzə borc bildik. Və doğrudan da: müqavilə qəbul edilsəydi və qarşılıqlı inam ruhunda yerinə yetirilsəydi, o, Persiyani xilas etmiş olardı.

Fəqət bu cür geri qalmış bir ölkədə hansı tədbiri isə axıra çatdırmaq çox çətindir.

Farslar tərəfdən kimi işləməyə qadir deyillər. Onlar həmişə destruktiv tənqidə hazırlırlar, lakin qurub-yarada bilmirlər... Farslar həddən artıq lovğadırlar. Özlərinin viranə, barsız ölkələri haqqında elə yüksək fikirdədlər ki, sazişin məhz bu özəl məqsədə yönəlmış bir vasitə olduğunu təsəvvür edə bilmirlər... Bir səbəb də o oldu ki, Persiyanın nazirliyinin ömrü qısa olur və

danişqılar doqquz ay çəkdiyinə görə əvvəlcədən inanılaşdı deyildi ki, həmin danişqıları başlamış nazirlər müqaviləni ratifikasiya edəcəklər”.

Bununla belə, danişqıların aparılmasına başlanıldı: ingilis maliyyə müşaviri peyda oldu, ingilis “Ali Hərbi Müşaviri o vaxt 8 min kazakdan (ağqvardiyaçı rus zabitlərinin rəhbərliyi altında), 8 400 jandarmdan (İsveç zabitlərinin rəhbərliyi altında) və 6 min “cənubi fars qorçularından (yüksek rütbəli ingilis zabitlərinin rəhbərliyi altında) ibarət qoşunu yenidən qurmalı oldu. Şübhəsiz ki, milletçilərin hər cür etirazına baxmayaraq müqavilə yerinə yetirildi, amma araya nəzərdə tutulmayan bir vəziyyət girdi: iprəmiş, həddən artıq mədəniləşmiş Persiyada da islam at belinə qalxdı. Persiya da qılınca əl atdı.

Bu dönüş artıq 1918-ci ildə hazırlandı. Ölkənin şimalında Mirzə Kuçuk Xan adlı qaçağın başçılığı altında özünə “İttihad əl-İslam (imanlıların birlüyü) adını qoymuş bir qardaşlıq yarandı. Bu Kuçuk Xanın kimliyini, onun hardan gəlib nə istədiyini heç kim bilmirdi. Günlərin birində ayaqyalın, dilənçi paltarında şimali Persiya şəhərlərinin bazarlarında zühr etmiş, qaxaca dönmüş əlini irəli uzadıb hədə ilə demişdi:

- Mən Günəşin Qərbədən doğduğunu görürəm!

Dünyanın indiyəqədərki düzənninin dəyişməsindən xəbər verən bu çağırış coşqun və ehtiraslı nitqlərə yol açdı. Müəlliflərdən birinə müyəssər olmuşdu ki, bu sözlərin millətin alt qatını yerindən necə oynatdığını öz gözləri ilə görsün. Yalnız möcüzə yaratmayan, həm də yer üzünün sərvətlərinin ədalətlə bölünməsini həll edən bu yeni “peyğəmbərin tezliklə saysız ardıcilları tapıldı. Bu “peyğəmbər “imanlıların həmin dini birligi ilə yanaşı müharibə məqsədilə öz ustadlarının ətrafinə yığışan ikinci bir qardaşlıq da yaratdı: “cəngəlilər (“meşə qardaşları) İranın

müqəddəs torpağından axırıncı kafir çıxarılmayana qədər saçlarını qırxdırmayacaqlarına və dırnaqlarını tutmayacaqlarına and içdilər. Bu qəbildən olan dini-inqilabi qardaşlıqlar Persiyada nadir hal deyildi və Tehran hökuməti, güman ki, bu yeni hərəkata bədbəxt səltənəti həmin dövrdə çapıb-talayan digər quldur dəstələrindən çox diqqət yetirməzdi. Amma Küçük Xan daha iddialı idi: Tehrana yürüş edib hökuməti yıxmaq istəyirdi. İngilis generalı Danstervil təhlükəni duyub yeni “peygəmbərin meşə qardaşlarını darmadağın etdi. Xan isə təkcə müqəddəs şəxs deyildi, həm də siyasətçiydi. Görürdü ki, ingilisləri qovub çıxarmaqdan ötrü qardaşlığının tutulmayan dırnaqları yetərli olmayacağı və buna görə də növbəti il yardım üçün bolşeviklərə üz çəvirdi.

Bolşeviklər üçün bu xahiş Persiyanın iç işlərinə qarışmağa bir bəhanə oldu. Dünya inqilabı planından ötrü şimali Persiyanın düyü plantasiyaları Anadolu çöllərindən heç də az önəmsiz deyildi. İşə qarışmaq bəhanəsi tezliklə tapıldı: 1920-ci ilin yazında aqqvardiyaçıların əksinqilabçı donanmasının 15 gəmisi farsların Xəzər sahilindəki Ənzəli limanına qaçıdı. İngilislər onları dərhal yaraqsızlaşdırıb ölkədən çıxartdılar, ancaq bolşeviklər qırmızı general Roskolnikovun rəhbərliyi altında bu əlverişli məqamı asanlıqla əldən vermədilər. Ənzəlini bombalayıb gəmiləri tutdular və Gilan əyalətinin paytaxtı yaxınlığındakı Rəştə doğru yeridilər ki, burda da “müvəqqəti hökumət qurdular. Həmin hökumətin başına da möcüzə törədicisi Mirzə Küçük Xanı qoydular. Yaraqlı-yasaqlı rus ordusu onun sərəncamına verildi. Tehranda panika hökm süründü. Fars nazirləri tam haqlı olaraq bolşeviklərin gəlmişində öz ingilis protektorlarını, yaxud “müşavirlərini suçlandırlırdılar. Müttəfiqlik müqaviləsinin mənası da ondaydı ki, İngiltərə ölkənin sərhəd toxunulmzalığını düşmən

müdaxiləsindən qorusun. Onlara irad tutuldu ki, elə həmin an qoşunu “qırmızılar əleyhinə atmadılar. Özlerinin aqqvardiyaçı zabitlərinin komandanlığı altında bolşeviklərə qarşı yeriyən “fars kazak divizionuna məqsəd güdmədən məvacib verməkdən (Sayks) başqa, savaş yorğunu İngiltərənin əlindən heç nə gəlmədi.

Rəştə geri alandan sonra həmin diviziya Gilanda, “Ağ Çay Zefirdudun qumlu sahilindəki üçgünlük döyüşdə qırmızıların və meşə qardaşlarının birləşmiş qüvvələri tərəfindən möğlub edildi. Yalnız üç min kazak canını qurtarıb Tehran və Rəştin tam ortasında yerləşən Qəzvinə qaçıdı. Meşə qardaşları da çapib-talaya-talaya, qətlə yetirə-yetirə bütün şimali Persiyaya axıstdı.

İngilislər bunda kazak diviziyasının rus zabitlərini günahlandırdılar. Bu zabitlər ingilis-fars sazişinə düşmən mövqedən yanaşırıldılar, onları işdən götürmək üçün indi möglubiyət bir bəhanə vermişdi. Fars hökuməti əməl etdi, rusları qovub Qəzvindəki üç min nəfərin komandanlığını yerli zabitlərə tapşırıdı. Və məsələ bununla hələlik həll olundu. Dərdi başından aşan hökumət öz əsgərlərini yerli-dibli elə “unutdu ki, onlara nə məvacib göndərdi, nə də ərzaqla təmin etdi. Və bu üç min kazakin səsi-səmiri çıxmadığına görə İngiltərə tərəfindən qorunduğu bir an belə unutmayan hökumət Persiyanın hərbi qüvvələrinin hamısının itkisinin ağrısına dözdü. Lakin günlərin birində, 1921-ci ilin fevralında Tehranda qəflətən qəribə, qorxulu şayələr dolaşdı. Camaat çaxnaşma içində Toplar meydanının və nazirlər kabinetinin qabağında donub qalmışdı. Polislər idarələrin girişlərini qoruyurdu. Hərdən çaparların xırıltılı çağırışları eşidilirdi: “Xəbərdan – Xəbərdan! (“Diqqət! Diqqət!) deyə bağırıldılardı və arxalarınca bərbəzəkli faytonlar, gözəl arabalar Tehranın dar, əyri-üyru küçələri ilə di-

yırlənirdi. Camaat hamar pəncərə şüşəsindən aq, titrəyən əllər, narahat gözlər, qacar xanzadələrinin və onların nazirlərinin yatımlı qartal burunlarını görürdü. Saray şəhərdən qaçırdı.

Başlarında Peyğəmbər xələflərinin yaşıl çalması olan ruhanilər ətəyi yellənən qara libaslarda çayxana və bazarları dolaşib ütələk-ütələk piçildiyirdilər: "Başınıza çarə qılın, inqilabçı Seyid Ziyəddin qanlarından qorxmaz başkəsənlər bandasına başçılıq edir. İyirmi min adam, otuz min adam, Allah bilir, nə qədər gücləri var! Bu qoşuna Rzaqulu Xan adlı birisi rəhbərlik edir. Yeqin ki şəhər talan olunacaq. Qan döryasına batırılacaq. Xanzadələr və əyanlar qaçırlar. Heç kim bizi qoruya bilməz. Başınıza çarə qılın! Bəs həqiqətdə nə baş verdi? İndi Persiyada da sözün hərfi mənasında islam döyüşçüsü at belinə qalxmışdı, hakimiyyəti aristokratların və üləmaların əlindən qoparmağı kəsdirmişdi. Bu islam döyüşçüsünün adı Rzaqulu Xan idi.

Rza Xan

Bu insan öz sanını şahın mərhəməti sayəsində almamışdı. Fars kazak briqadasının rus zabitlərinin sərt məktəbini keçmişdi. Əslən dağ əyaləti Mazandaran'dan idi. Orda ata-anasının kiçik bir mülkü vardi, burdan hərbiyə getmişdi və adı əsgərdən polkovnik rütbəsinə ucalmışdı. O vaxt Tehranda haqqında çox az məlumat vardi: təkcə onu bilirdilər ki, cüssəli, güclü, zorsevər bir insandır, yaxşı süvaridir, həm də çox yaxşı atıcıdır və ümumiyyətlə poetik istedadı yoxdur. Kazakların Gilandakı məğlubiyyətindən sonra hər ondan biri həlak olmuş, ruhdan düşmüş, hökumətin darda qoyduğu batalyonların rəhbərliyini öz üzərinə götürməyə hazır olan yeganə şəxs idi. Tehrandan xəbər tutdu ki, bu sonuncu fars hərbi korpusunun buraxılmasından ingilisler bir o qədər də narazı qalmamışlar. İşsiz müxalif jurnalist Ziyəddin Rzanın yanına tələsib başa saldı ki, onun üç min əsgəri ölkəni müstəqilliyin tam itirilməsindən qurtara bilən son farslardır. Rza zabitlərini yanına çağırıb onların şərtsiz etibarına əminlik hasil etdi. Bundan azca sonra dəstələrini Tehranın üstünə apardı. 21 fevral 1921-ci ildə Rza Xan və Ziyəddin paytaxtın bərq vuran göy darvazalarının qarşısında dayandılar.

Yalnız bir neçə polis nəfərinin “qoruduğu qorxuya düşmüş nazirlərin nümayəndə heyəti bu ümidlə şəhərdən çıxdı ki, bəlkə müvafiq yüksək bacla mühasirəçilərdən xilas ola bildilər. Lakin onlar üçün heyrətli də olsa, bandit əvəzinə nizami əsgərlər, onların başında qarətçi əvəzinə aydın, apaydın siyasi tələblər irəli sürən zabit gördülər. Rza Xan hökumətin istefasını, İngiltərə ilə bağlanmış, amma parlament tərəfindən paraflanmamış müqavilənin ləğvini, eləcə də siyahısını onun özünün şaha təqdim edəcəyi nazirlər kabinetinin bəyanını tələb etdi. Bunun əvəzində söz

verdi ki, nə qətlə, nə talana, nə də yanğına yol verəcək.

Üç min süvari çox deyil. Amma rəqibin iyirmi-otuz polisi, ədəbiyyat düşkünü bir qoşun məmuru varsa, onda üç min süvari ilə hesablaşmaq gərəkdir. Fars hökumətinin yardımına bel bağlılığı ingilis hərbi dəstələri cənubda məskunlaşmışdı. Və indi yeni iqtidár hətta şahzadələrin saraylarına da toxunmayacağına söz verdiyinə görə qacarlar şəhəri və səltənəti ona tapşırdılar: cibində bir qəpiyi olmayan polkovnik üç min süvari ilə Almaniyadan üçqat böyük bir məmləkəti zəbt etdi.

21 fevral 1921-ci ildə, gecə saat birdə kazak briqadası paytaxta daxil oldu. Günəş çıxanda işsiz baş redaktor Ziyəddinin və əlahəzrət şahın kazaklar zabiti Rzanın qoşunları gənc hökmərət Əhməd Şahın hüzurunda dayandılar. Şahənşah gülümşəyib Ziyəddini baş nazir, Rza Xanı da şah generalı rütbəsi ilə savaş naziri təyin etdi. Yeni epoxa başladı.

Eşitməklə Rudakinin bir beytini Dakikinin beytindən ayıra bilən, lakin fars suverenliyi ilə ingilis protektorluğu arasındaki fərqdən baş çıxarmayan nazirlərin hamısı kabinetdən qovuldu. Ziyəddinin ilk hökumət işlərindən birincisi ingilis-fars bağlaşmasını pozmaq oldu. Ölkənin müdafiəsinin məsuliyyəti indi general Rzanın ciyininə düşürdü. Boğazlı süvari çəkmələrində, həmişə bir əlində matraq o, nazirlər şurasının iclaslarında iştirak edib hər məqamda nümayiş etdirirdi ki, arxasında briqadanın üçtilli nizähləri dayanır. Onun hökmünə tabe ola-ola Persiya bürokratiyası keçmiş zamanların uyuşdurucu ləngliyini unudurdu. Sərəncam sərəncam dalınca gəlirdi. Bir gecənin içində parlament buraxıldı, şahzadələr və saray əyanları həbs edildi, xəzinə zindanlardan çıxməq xatırınə əyanların can-başla ödədiyi pulla doldu, qoşun yaradıldı. Uzun müddət şer düşkünü

mandarinlərin¹ əlində olmuş dövlət indi əlli ildən bəri birinci kərə Şərqi tələb etdiyi bir insan tərəfindən idarə olunurdu: əsgər tərəfindən.

Rzanın ömür yolu müqayisəyə gəlməzdir. Hətta lap qonşuluqdakı Mustafa Kamal Paşanın nümunəsinə da müraciət etmək olmaz. Təbii ki, Kamal Paşanın üzərinə düşən hərbi öhdəlik daha ağır idi – təqribən 20 min pis silahlanmış əsgərlə o, dörd cəbhədə döyüşməli, eyni zamanda öz ölkəsində mənəvi və siyasi inqilabı zorla həyata keçirməliydi. Fəqət bunun üçün Kamalın imkanları vardı, Rzada isə bu imkanlar yox idi. Kamal Avropa çaplı, yüksək bilikli general idi, Avropada, Asiyada və Afrikada müharibəni yaşamışdı, döyükən bir xalqa arxalanırdı. Arxasında Rusyanın mənəvi dəstəyi və bütün islam aləminin rəğbəti vardı. Bütün bunların hamısı Rzada bambaşqa idi. Kamal yüksək bilikli idisə, Rza yalnız iti ağlının, təbii müşahidə qabiliyyətinin və öz briqadasındakı qışla xidmətinin öyrətdiyi şeyləri bilirdi. Və onun arxalana biləcəyi sərt, döyüslərdə bişmiş türk xalqı yox idi, əksinə, elə bir millət vardı ki, o, çinlilər kimi, əsgərə bivec, yaramaz bir varlıq təki baxırdı. Rza öz mübarizəsini xalqsız, dövlətsiz, qoşunsuz, az qala ideologiyasız başladı.

Artıq Tehrana girişindən üç ay sonra o, şimala yürüş edir, meşə qardaşlarını əzib axırına çıxır, qələbəsindən bir həftə sonra ingilislərin müqabilində Persiyanın rəğbətini qazanmaq məqsədilə fantastik güzəştər edən Rusiya ilə dostluq müqaviləsi ərsəyə gəlir.

Rus-fars müqaviləsi (Moskva, fevral 1921) önce Persiyanın Rusiyaya olan azman borclarını ləğv edir, bununla da yeni dövləti maliyyə yükündən qurtarır. Bundan əlavə, Rusiya özünün bütün konsessiyalardan təmənnasız əl çəkir: Xəzər sahili

¹ **Mandarin** – Çində ən ali məmər.

limanları, rus sınırlarından Təbrizə və Urmiya gölünə qədər olan fars dəmir yolu Persiyaya hədiyyə edilir. İngiltərə ilə danışqlar savaş yorğunu dövlətin fars protektorluğundan imtinasına gətirib çıxarır. Seyid Ziyəddin İngiltərəyə qarşı yetərli kəskinlik göstərmədiyinə görə Rza onu da devirib mütləqiyətçi olur. Sərdari-sipeh (baş komandan) kimi qoşunun başında o, təqribən 40 min nəfərlə, 1922-ci ildə şimalı Persiyaya yürüş edir, müstəqilləşmiş feodalları diz çökdürür, Taliş, Maku və Bucnurdun, eləcə də qüdrətli şahsevənlərin köçəri tayfasının bəylərinin itaətinə nail olur.

Bir ay sonra o, amerikalı Milspauqu Tehrana çağırır, fars maliyyəsinin sahmanlaşmasını ona tapşırır. Yenə bir il sonra şərqə yürüş edir. Bu vaxta qədər o, əvvəlki hərbi birliliklərin hamisini, kazakları, jandarmeryanı və müxtəlif adlarla dolaşanların hamisini öz əlinə toplayıb hazırda Persiyanın cənubunu təslim etmək üçün yetərli gücə malik bir ordu yaratmışdı. Heç vaxt boyun əyməyən bəxtiyarılı, qaşqay tayfalarını əzib özünə tabe edir, Mohammeranı, cənubi fars neft kəmərinin son nöqtəsini, İngiltərənin ən yaxşı dostu Mohammera şeyxinin iqamətgahını zəbt edir. Bu zəbtlə o, bir çox onilliklər ərzində yalnız adı Persiyanın tabeliyində olmuş ən varlı əyaləti yenidən öz səltənətinə qatır. Qərbə yürüş edib kürdləri və quriləri¹ diz çökdürür, türkmənləri məğlub etməklə şərqdə qayda-qanun yaradır.

Bir-iki ildən sonra Persiya birləşmişdi.

Üçillik hökmranlıqdan sonra Rza qüdrətli idi. Məhz Kamal Paşa kimi onun da – ən azı adına görə – asılı olmaqdan, nifrət bəslədiyi və onu başa düşməyən bir şahzadənin təbəəsi olmaqdan zəhləsi gedir. 1924-cü

¹ Qurilər – Suri nəslindən Qur sultanlarının qalıqları. 12-13-cü əsrlərdə qurilər müstəqil dövlət quruluşuna malik olmuşlar (indiki Əfqanıstan ərazisindəki Qur vilayətində).

ildə öz nazirlərinin bir neçəsindən narazı qalıb onları qovarkən Əlahəzrətə bu barədə məlumat verdiyi audensiyadan istifadə edib şaha məsləhət gördü ki, səyahətə çıxıb bu geniş dünyani görsün. Persiyadakı bu dövlət çəvrilişi eyni ildə Türkiyədə xəlifənin taxtdan salınmasında müşahidə olunan mənəvi sarsıntıdan, dramatiklikdən tam fərqli şəkildə baş verir. Əhməd şah çamadanını qabqarır, avtomobilə oturub sərhədə yollanır. Və Rza ölkədə qalır – diktator və hökmran.

Fars şairlərindən biri onu belə tərənnüm edir:

Dörd ilə Persiya dəyişdi. Qocanın qurumuş əlindən cavanın düyünlənmiş yumruğu yarandı.

Dörd ilin içində fars səltənəti çöldən azadlıq və müstəqilliyi, içəridən isə özünə inamı geri qaytardı. Fars süvarisi öz qılıncını ləyaqətlə daşıdı.

Belə bir sual qoyulur: Fars süvarisidəmi islamın döyüşcüsü idi?

Deyildi.

Şərqiñ böyük hökmdarlarına xas olan bütün bacarıqları özündə cəmləşdirmiş dahi Rza Xan Avropaya qarşı mübarizə aparanda da onun buxovunda idи, özünə nümunə seçdiyi Kamal Paşa kimi. Onun təki o da dərk edirdi ki, həddən artıq qüdrətli Avropa qarşı Persiyanın müstəqilliyini yalnız Avropa silahı ilə Avropaya müqavimət göstərməklə qoruya bilər. Başqa sözlə: Persiya ilə Türkiyə Yaponiyanın onlardan öncə tutduğu yolu getdilər. Asiyanın oyanışı həqiqətdə Asiyanın kapitulasiyası idi. Asiya özünə xas olan yaşayış tərzini on illər ərzində saxlamağa çalışmışdı, ona barbar görünən, allahsız, texnikanın hökmranlıq etdiyi Batıstan mentalitetini yaxına buraxmamağa on illər uzunu cəhd etmişdi. “Oyanan asiyalılar birdən-birə öz mentalitetlərinin qorunub saxlanılmasından, öz mədəniyyətlərinin gözlənilməsindən imtina etdilər. Xalis Avropa nümunəsi ilə onlar iqtisadi və dövlətsəl-siyasi

tələbləri ön plana çəkdilər; Türkiyəni İngiltərə, Fransa və Yunanıstandan xilas etmək üçün Kamal Paşa, Persiyani İngiltərə və Rusyanın pəncəsindən qurtarmaq üçün Rza Xan Avropa mədəniyyətini götürdülər. İndi ümumilikdə Avropa yox, ayrı-ayrı avropalı düşmən dövlətlərə kin bəslənilib nifrət edildirdi. Persiya, Türkiyə Batıştanın mənəvi müstəmləkəsi olmuşdu.

Bu inkişaf ən xırda zahiriliklərə varındı: Qərbin sakkosu Doğustanın hava mühitinə uyğunlaşmış füsunkar, sağlam libasını əvəz edirdi. Hafızın ölməz nəğmələrinin yerində gənc farslar avropalı kriminal romanlara aludə olmuşdular. Quran, islam, hind-fars incəsənətinin nəcib çiçəklənməsini dünyaya bəxş etmiş həmin mənəvi harmoniya deqradasiyaya uğramışdı. Yeni Persiyanın ayrı qayğıları, ayrı məqsədləri, ayrı ehtirasları vardı.

Qacarların sonuncusu gənc Əhməd Şah, Rza Xanın məsləhəti ilə Parisə köçəndə heç kim onun xiffətini çəkmədi. Hər yerdə respublika arzusu səslənəndə onun karvanı ölkənin sınırlarını yenicə tərk etmişdi. Millətçi zabitlərin başçılığı ilə hər yanda komitələr yaranır, Rzaya teleqramlar göndərilir və ondan fars respublikasının prezidenti vəzifəsini öz üzərinə götürmək tələb olunurdu.

Bu antisülalə təbliğatının başında Rzanın özü dururdu. Nəzərdə tutulan çevrilişin günü artıq müəyyən edilmişdi. Martin 21-də, yeni ilin ilk günündə parlamentin qərarı ilə respublika elan olunmalıydı.

Bu çevriliş baş tutmadı: üst-üstə ordudan və ictimai fikirdən güclü olan bir qüvvə avropalaşmağa doğru bu son addımın yoluna çıxdı, magik bir güclə Persiyani Türkiyənin yolundan dönməyə məcbur etdi. Bu güc ruhanilik oldu.

Bütün Persyanın siyasi düşüncəyə malik əhalisi Rzanın rəhbərliyi altında respublika ideyasını gerçəkləşdirməyə hazır idi, fəqət dünya üzərində həqiqi hökmədarın adından, gizləninib gözəgörünməz olmuş “İmam Əz-Zamanın, bir neçə əsr qabaq müəmmalı şəkildə yoxa çıxmış və o vaxtdan şıələr ölkəsinə hökmranlıq edən ölümsüz və görünməz onikinci xələfin adından, bu əbədi hökmədarın adından ruhanilik özünü diktatora qarşı qoydu, ağlagəlməz çağlardan bəri Persyanın taleyini müəyyənləşdirən həmin bircə kələmi söylədi: Haram! (Yasaq!).

Siyasi təbliğatın inanılmaz başarısını göstərmək qısa zaman içində şıə mollalarına müyəssər oldu. Onlar dərk edirdilər ki, bütün yeniliklərin ən dəhşətlisi respublikadır. Ona görə də məscidlərdə və müqəddəs üləmaların məqbərələrində peyda olub xalqı topladılar, əllərini göyə qaldırdılar, respublikanı gətirib müqəddəs inamı məhv etmək istəyən hər kafirə cəhənnəm əzabı dilədilər. İlk şıə şəhidlərinin işkəncələrini yaddaşlarda təzələmək üçün özlərinə vurduqları qanlı, irinli yaraları dərvişlər açıb xalqa göstərdilər. Ən tanınmış moizəcilər kütləvi yığıncaqlara gəlib cənnət sevinclərinin və cəhənnəm əzablarının mənzərəsini yaratdılar və respublika xülyalarını xalqın başından çıxartdılar. Cuşa gəlmış dindarlıq dalğası camaatı bürümüşdü. Gözəgörünməz imamın işığı altında Rzanın gənc döyüş şöhrəti solğunlaşmışdı. Tehran camaatı diktatoru təqib edirdi. Hətta bir dəfə ona nəcis və daş da atmışdır. Respublikanı yaratmalı olan parlament seçkiləri öldürücü bir sonucla bitdi: 117 deputatdan yalnız 32-si respublikaçı oldu, vətənin xilaskarı ruhanilərlə hesablaşmağa razı qaldı. 1924-cü ilin sonuna yaxın sərkərdə Kərbala və Nəcəfdəki müqəddəs qəbirlərə müti bir zəvvvarlıq səfərinə çıxdı. Zabit eskortu əvəzinə onu mollalar və axundlar müşayət etdi. Şıə şəhidlərinin qəbri önündə

səcdə edəndə Rza Xan Persiyada respublika qurmaq ideyasından vaz keçdi.

İمام Əz-Zaman qalib gəlmişdi.

Rza Xan dəyişən duruma uyğunlaşdı. Ruhanilər şah isteyirdilərsə, onda həmin şah onun özü ola bilərdi. O, ölkənin sükanını burdu və dövlət gəmisinə – ən azı qısa bir zaman üçün – sağa doğru yeni bir kurs verdi. Artıq Avropa nümunəsinə yaxınlaşdırılmağa başlanmış qanunlar yenidən din və ənənə ilə acınacaqlı dəqiqliklə səsləşdirildi. Qadın haqları mübarizlərinə qarşı polis əjdaha amansızlığı ilə çıxdı. Bir vaxtlar olduğu kimi kişi ilə qadın daha küçədə yanaşı görünə bilməzdilər, daha bir arabada gedə bilməzdilər, baxmayaraq bir müddət bu istiqamətdə kifayət qədər hürkək pozuntulara cəsarət edilmişdi. Həmin dəyişiklik öz bəhrəsini verdi: 12 dekabr 1925-ci ildə Milli Yığıncaq Rza Xanı İranın şahənşahı elan etdi və özünə həmişə Kamal Paşanı nümunə götürən, hələ də daha çox respublika prezidenti olmaq istəyən o, parlamentin tribunasında əlini Qurana qoyub and içdi:

“Qadir Allahı özümə şahid tuturam. Qurana və bütün müqəddəslərə and içirəm ki, dinimizin yayılmasına dəstək verəcəm. Bilirəm ki, Allah şahidimdir və mənim bütün əməl və tədbirlərimdən xəbərdardır... İrana xidmətim üçün qadir Allahın və islamın başçılarının köməyini diləyirəm”.

İslamın qələbəsi tamlaşdı. Yeni şahın bütün qanun və sərəncamlarının din və ənənə ilə səsləşməsinə nəzarət üçün beş “din başçısı” təyin edildi. Mollaların sevinci yerə-göyə sığmırıldı.

Lakin islamın bu qələbəsi yalnız elüzəri qələbə idi – geriçəkilmə döyüşündə uğur. Avropa nümunəsinin əlçatarlığının asan olmadığını şah nə qədər aydın dərk edirdisə, o, bir o qədər cazibəli olurdu. Lakin Rza öz məğlubiyyətindən bir şeyi öyrənmişdi: başa düşürdü

ki, Persiya yazılmamış vərəqdir və o, islahatlarını addım-addım həyata keçirə bilər.

Rza ruhanilərə qarşı mübarizəsinə Kamal Paşanın başladığı məqamdan başladı – baş geyimindən. 1925-ci ilə kimi hər bir fars özünün züllə kəllesinə, xoşuna nə gəlirdisə, onu qoyurdu. On çox qara fəs dəbdə idi. Ölkənin şimal-qərbində türklər başlarına qara qotazlı qırmızı fəs qoyurdular. Cənub köçəriləri sarı quzu dərisində papaq geyirdilər. Kürdlər arşın enində bəzəkli çalmalar. Farslar fəslərinə yaşıl parça, yəhudilər qara çalma dolayırdılar, bir sözlə, iranının yalnız başına baxsaydın, onun nəcabətindən, sanından və milliyyətindən xəbər tutardın.

Rza Şah hesab edirdi ki, bütün yamanlıqların kökü bu bəzəkli rənglərdir: çalma milli geyimdir, milli geyim millətləri yaradır və papaqlarda başlayan yumruqlarda qurtarır. Deməli, o, Kamal Paşa kimi Avropa papağını yeritmək istədi. Ümumi, yəni fars dövlət milləti üçün yeni ümumi baş geyimi tapdı; Rzanın götürmə adı Pehləviyə görə bugünkü həmin baş geyiminə pəhləviyyə deyilir və o, çətirli poçtalyon papağına oxşayır. Əsgərinki – xaki, burjuaziyanki – boz-mavi-yaşıl, proletarınkı – ağalarının köhnəsi. Amma bütün Persiya bugün mövcud baş geyimlərinin hamisindən yönəmsiz bu papağı qoyur, başda da şah olmaqla. Mollalar gəlib etirazlarını bildirir: şapqanın günlüyü var axı?! Günlük qabaq tərəfdədirə, alnı yerə necə toxundurmaq olar? Onda şah bu qıcıqlandırıcı dini məsələni belə həll etdi: əsl mömin namazda şapqanı elə çevirir ki, günlük arxaya düşsün. Və mollalar razılaşıb mürəxxəs olurlar.

Şah indi də islahatın ikinci fəslinə keçir. Qadın məsələsi ilə məşğul olmağa girişir və qadın modasının islahatına başlayır.

Hətta 1925-ci ilə qədər öz evlərində ən gözəl fransız tualetlərindən istifadə edən qadınlar da camaat içində

dizə qədər sallanan qara torbadı, bu paltonun altından topuqlara çatan şalvarda, qalın, ağ corablarda və buna uyğun sürütmələrdə çıxırıldılar. Başlarına və üzlərinə qara çadra örtürdülər, onu da əlləri ilə “çadorun altından bərk-bərk tutub saxlayırdılar ki, çadranı üzdən bir az aralı saxlayan göz günlüğünün altından gözləri və burunlarının ucu görsənsin. Rza Xanın rəhbərliyi altında gerçəkləşdirilməz olan şey indi Rza Şahın başçılığı ilə həyata keçirildi.

Qadın daha çox hüquq qazandı. Onlar çəkinib-pəsinmədən açıq maşında öz ərləri ilə küçədə görünə bilərdilər. Və sevgi yolunu azmış zinakar qadınlar həmişəki kimi kisəyə salınıb bazarın ortasında həmin kisənin içində çilpaq kürəklərindən sözün hərfi mənasında ölüncəyə qədər beşyüz kötək yeyirdilərsə, tamaşaçı kütlə başa düşürdü ki, xalqın bu sevimli adəti dinin həmin o beş qoruyucusuna bir güzəştirdi.

Zira Rza Şah hətta öz arvadına da Avropa paltarı geyməyə icazə vermişdi. Şah arvadı camaatın içində nazik vualda, ağ yun corab geyinmədən fransız dəbində çıxırıldı. Hətta bu geyimdə o, maşına oturub Qumun müqəddəs “Qızılı Məscidinə, Persiyanın fanatik axundlarının ən fanatiklərinin iqamətgahına gedirdi.

Onun möiminliyinə bu da çoxluq edirdi! Mollalardan biri uyğarsız geyimli şah xanımının müqəddəs ocağa girməsinə həyəcan içində mane oldu. Bu vaxt ülyahəzrət ondan da bərk həyəcanlanıb telefona gedir, şah ərini istəyir, özünə qarşı edilən rüsvayçılığı ona danışır. Şah matraqını götürür, maşına sıçrayıb Quma olan altmış kilometr məsafəni şütyür, məscidə cumub özünəxas əzəməti və ayı gücü ilə adət düşkünü molların leşini qoyur.

Bu, Rza Şahın etdiyi ən böyük risk idi. Lap yaxın keçmişdə həmin o Qumda amerikan hərbi attaşesi şəkil çəkdiyinə görə camaatın gözü qabağında qətlə

yetirilmişdi. Buna baxmayaraq şallaq mərasiminin xeyri oldu. Hər cür siyasi danişqlardan da çox. Mollalar anladılar ki, Rza Şah özünü yəhərdə arxayıñ hiss edir və onlar addım-addım geri çekildilər. Hər yerdə qızlar məktəbi açıldı; ölkəyə Avropa müəllimləri çağırıldı; çadranın ləğvi, hətta qadın idmanının tətbiqi barədə söz-söhbət gəzdi.

Amma bu vaxt, 1930-cu ilin oktyabrında zəlzələ oldu. Tehranın şərqindən əlli kilometr aralı, təqribən 6000 metr hündürlüyündə başıqarlı bir vulkan mavi fars səmasına yüksəlirdi: Dəmavənd. Və bu vulkan azca püskürməyə başladı. Evlər uçdu, ölenlər oldu. Şahlıq paytaxtında divar bir balaca titrədi. Dəmavənd bir də oynadı və Tehran bir də titrədi. Yerli sakinlər qorxuya düydülər və bazarda xosunlaşma dolaşdı: Bu, şahın günahlarının və islahatlarının cavabında Allahın cəzasıdır!

Əsl bacarıqlı hökmdara xas bir həssaslıqla Rza Şah xalqın səsini eşitdi. İkinci titrəyişdən iyirmidörd saat sonra polis rəisi şahın əmrini aldı və polislər küçədə kişilərin yanınca gedən qadınlara yaxınlaşıb dedilər: “Acığın tutmasın, ey Şirazın qızıl gülündən gözəl Tehran bülbülü, sən ərinlə gəzəndə, Allah qoy onu sənə qıymasın, mən səni dindirirəmsə. Amma Siz indicə küçənin o üzünə keçməsəniz, ərinizlə camaat içində yan-yana görünməyə son qoymasanız, Siz də, abırsız yoldaşınız da zindana atılacaqsınız. Bu, Allahın nurlandırıldığı şahın əmriddir.

Ondörd gün sonra Dəmavənd püskürməyə ara verəndə Tehranın qadınları da ərləri ilə yenidən küçədə görünə bildilər. İslahatlar davam etdirildi.

Lakin bu islahatlar həmin andan etibarən get-gedə elə bir istiqamət aldı ki, ona nə müsəlman, nə də avropalı yön demək olardı. Kamal Atatürkün götürdüyü istiqamətdən daha az avropalı və qərbli. Yeni istiqamətin adı “İran oldu.

İran, bu, Rza Şahın Persiyanın indən belə xaricdə yenidən işlək hala gətirdiyi adıdır, adı, eyni zamanda hökumətinin programıdır. Yalnız islami qəbul etdikdən sonra tarixi xalq olmuş türklərdən və ərəblərdən fərqli, farslar ərəb istilasından qabaq min-beşyüzillik bir tarixə malik idilər. Onlar arxada misilsiz bir mədəniyyət qoymuşdular. Xristianlıqdan qabaq və sonra əsrlər boyu Persiya Asiyanın mənəvi rəhbəri, Aralıq dənizi hövzəsində dünya dövləti olmuşdu. Persiya xristianlığa da dərin təsir göstərmış ən əzəmətli dinlərdən birini dünyaya bəxş etmişdir: parsizmi. Müqəddəs peygəmbər Zərdüşt, xeyir allahı Hörmüzdün və zülmətin şər ruhu Əhrimanın xatirəsi fars qəlbinə hopub qalmış və hətta şıəliyin iman təliminə, onun gizli sektalarına yerimişdir. Qədim İran mədəniyyəti ərəb istilası tərəfindən məhv edilə bilmədi; Kserkes və Daradan tutmuş parlaq Sasanilər səltənətinə qədər böyük fars şahlarının xatirəsi ölmədi. Yerli farslar islam istilasına məruz qaldığı halda fars alımləri, fars məmurları, fars dili və fars ruhu xəlifə saraylarını zəbt etmişdi.

İslamın yeni ruhu İranın qədim ruhu ilə barışanda islam mədəniyyətinin çıçəklənmə dövrü, Ömər Xəyyamın, Səədinin, Hafizin, Firdovsinin zamanı başladı. Və İranın bu tərəqqi dövrünün xatirəsi 20-ci yüzildə də hələ ölməmişdi. Hər bir fars öz ölkəsinin keçmiş əzəmətinin xülyası ilə yaşayırıdı.

Rza Şah bu xülyalardan istifadə etdi. O, dövlətini daha Avropanı yamsılamaqla yox, qədim İran milli vüqarının gücü ilə islahatlaşdırmaq istəyirdi.

Artıq özünə seçdiyi götürmə ad həmin istiqamətdən xəbər verirdi. Özündən əvvəlki digər hökmədarlar kimi o, “Kainatın Nuru kimi təntənəli ad götürmədi, özünü “Pəhləvi adlandırdı, Sasanilər dövrünün qədim fars dili və Persiyanın həmin tərəqqi çağının, yəni islamın hökmərənlığından əvvəlki epoxa üçün hər bir mü-

səlmanın dilində əzbər olan həmin “zülmət çağının mədəniyyəti məcazi mənada belə adlanır. Rza və onun şeyirdləri üçün isə bu ad bir zamanlar Asiyanı özünə tabe etdirmiş qədim irqin yenidən oyanan gücü kimi simvolik məna daşıyırı.

Qədim İranın adət və vərdişləri, hətta onun mədəniyyəti və tikinti üslubu fars ziyalılarının gənc təbəqəsi arasından birdən-birə heyrancıl tərəfdarlar tapdı. İslamin hökmləri hələlik yalnız məcburiyyətdən yerinə yetirilirdi. Doğrudur, o, saray dini kimi qalırdı, şah həmişəki kimi hər həftə məscidə namaza gedirdi, lakin ruhanilər tezliklə yalnız elə bir rola malik oldular ki, həmin rola savaşönü Avropanın mütərəqqi, amma mühafizəkar sarayı sahib idi. Onlara hörmətlə yanaşırıldılar, fəqət daha onlarla hesablaşmırıldılar.

Əvvəllər ictimai və şəxsi həyatın bütün sahələrini əhatə edən, dövlət idarəciliyindən və vergi tariflərindən başlamış yeməyə və qəhvə içməyə, uşaq doğuşuna və varislik hüququna, su kəmərinin çəkilişinə və müharibənin aparılmasına qədər hər şeyi əlində cəmləşdirən islam get-gedə dövlət həyatından təcrid edildi, çağdaş anlamda “din oldu; yəni hər kəsin fərdi işi, bununla da əhəmiyyətsiz. İslamin mühafizəkarlığına Rza Şah elə bir mənəviyyatı qarşı qoydu ki, o, yarıqərb və İranın yüksək səviyyəsinin qədim ruhunun yarısı oldu, amma daha heç vəchlə müsəlman yox.

Yeni fars özünün dini özümlülüyünü vurgulamağı xoşlayır. O, daha nə müsəlmandır, nə xristiandır, nə də bəhai, İran vətəndaşıdır. 18-ci yüzilin maarifçilərinin fikri 20-ci əsrin diktaturası və Məhəmməddən öncəki böyük padşahların xatırəsi ilə birləşir. İslamönü İranın qəhrəmanlarını tərənnüm etmiş şair Firdovsinin şərəfinə Rza Şah pəhləvi üslubunda əzəmətli bir heykəl qoydurdu. Bu heykələ

müasir bir avtomobil yolu gedir və hər ikisi – araba yolu da, qədim İran heykəli də – yeni ruh üçün bir rəmzdır.

Hələlik bu inkişaf qapanmayıb. Hələlik Persiya islamdan qopmayıb. Rza Şah onbeş ildir hökmənliq edir və bu onbeş ildə o, bir dünyani dəyişdirib, yeni bir dünya qurub. Fəqət Rza Şahdan min üçyüz il əvvəl İranla islam arasında birləşdirilib və bu birləşdiricə bugünkü Persiyanın şəklinə yox, həm də onun bəhrələndirdiyi və zənginləşdirildiyi bugünkü islamın ruhuna təsir edib.

Bu bütöv inkişaf izsiz yox ola bilməz və olmayıacaq. Baxmayaraq hər ikisi müsəlman süvarisi idi, amma Nə Kamal, nə də Rza “islamın süvariləri deyildilər. Nə Kamal, nə də Rza qılıncla Qurani eyni anda işə salmağın yolunu bilmədilər. Qılıncı daha yaxşı oynatmaq üçün onlar Qurandan imtina etdilər.

Tarixçi bu nəticəni ayıqlıqla dərk etməlidir: Persiya və Türkiyə bugün suverenliyinə yad dövlətin daha əli çatmadığı iki böyük müsəlman dövlətləridir. Hər iki dövlətdə də Batistanın ruhu islamın ruhu üzərində zəfər çalmışdır – hələlik.

Dünyanın damı ... Əfqanıstan

Nə qədər islamın şərqiñə doğru uzaqlaşırsan, müsəlman din xadiminin təsiri bir o qədər güclənir, qərb ruhunun təsiri bir o qədər azalır. Avropa-amerikan düşüncəsini və davranışını Türkiyədə yeritmək Kamal Atatürkə müyəssər oldu. Persiyada Rza yarıyolda dayanıb İran millətçiliyinin intibahı ilə kifayətlənəsi oldu. Qərbdən şərqə üçüncü islam ölkəsi Əfqanıstanda avropalaşmanın ilk sadə cəhdi baş tutmadı.

Bu amansız, keçilməz, nəhəng məmləkət indinin özündə də çoxlarına bəlli deyil. Gah uca dağlardan, gah da çöllərdən ibarətdir. Orda çılgın tayfalar yaşayırlar – taciklər, beluclar, puştular və bir çox başqa qəbilələr, irqlərinə və soyularına, dillərinə və məskunluqlarına görə bir-birindən fərqli. Yalnız sakinlərinin yarıdan çoxu sözün dar mənasında əfqan tayfasını, sami irqi əlamətli və ari (fars) dilli xalqı təşkil edir. Yerde qalanlar türklər, monqollar, təmiz irqli iranlılardır, xalqlar Babilidir¹ ki, bu səbəbdən də üç-dörd il öncə mərkəzi hökumətə könüllü tabeçilik kimi ümumi millət məfhumu da onlara yad idi. Əfqanıstan əmirini bir neçə on il öncə öz təbəələri “Kabulun əmiri kimi tanıyırdılar; onunla yanaşı Heratda, Bəlxde, Kandaharda başqa əmirlər və xanlar da vardi.

Anma bütün bu tayfalarda bir ortaq cəhət də mövcud idi: Kafirlərə qarşı nifrət. Bu antipatiyanı simvolik ifadə etmək üçün tayfalar ölkənin sərhədində kəsilmiş insan kəllələrindən ehramlar ucaldırdılar. Sonralar azca mədəniləşəndə və ingiliscə öyrənəndə onlar

¹ **Xalqlar Bobili** (Völkerbabel) – Termin kimi ilk dəfə işlədir və heç bir lügətdə qeydə alınmamışdır. Bibliyadakı Babilə, həmin şəhərdəki hərci-mərciliyə işaret kimi yekdil fikirdə olmayı “millətlər yığını” anlamındadır.

yeni qazandıqları dil bilgilərindən istifadə edib dövlət sərhədinə lövhələr vurdular ki, onu da biz müharibənin sonunda öz gözlərimizlə görmüşük:
It is absolutely forbidden to cross the border into Afghan territory.

“Əfqanıstan ərazisinə girmək qəti qadağandır.

Bu lövhənin arxasında xanlar və qaçaqlar hökmranlıq edirdilər və hər ikisinin arasında elə bir ayrıntı yox idi. Qaçaqlar da imkan düşən kimi xan rütbəsinə yüksəlirdilər və onda Kabulun əmirini əmioğlu kimi dindirirdilər, onun qızını alırdılar və axırda da başları üzülürdü, ya da “sərdar (general) adını qazanırdılar. Qaçaq ləyaqəti – və bu, təkcə Əfqanıstana yox, bütün qoca Şərqə xas idi – irsən keçirdi, ya da şəxsi xidmətlərlə əldə edilirdi. Əgər qaçaqlar nizamlı təsərrüfatla məşğul olsaydılar, öz qapılarının ağızına yazardılar: “Qaçaq Həbibullah. Əfqanıstan qaçaqları isə nizamlı təsərrüfatla məşğul olmurdu, tərsinə, hərdən başlarının adamı ilə paytaxt Kabula gedər, xərac toplayar və, imkan düşərsə, əmiri devirərdilər. Bu, zəif qaçaqbaşlarının xəracını artırar və güclülərə bac ödətdirərdi. Qaçağın özünün hərəmxanası və tayfası, bir qayda olaraq çoxlu oğul-uşağı olardı ki, onlar da ən gecи ataları başını yerə qoyan kimi çəkinmədən bir-birinə hücüm edər və bir-birini doğrayardı. Bu sistemdə təbəələrin tamamilə məhvə getməməsi əslində dövlətin feodal dağınqlığının nəticəsi idi, çünkü hər köçəri, hər kəndli bir ağanın, yaxud xərac verdiyi müddətdə onu qoruyan bir qaçağın himayəsində olurdu. Tayfa başçısı nə qədər güclü idisə, onun təbəələrinin həyatı da bir o qədər təhlükəsiz olurdu.

Özündənrazi bu feodal anarxiya islamın sərt qanunu ilə zahiri bir vəhdətdə birləşirdi. Zira feodal hərkiliyin ən murdar hədd aşmasının qarşısını almaq üçün islam hüququnun normaları ilə vaxtında müdaxilə edən dərviş və molla köçəridən, qaçaq və əmirdən daha

qüdrətli idi. Din bununla Əfqanıstanda mövcud olmayan polisin funksiyasını yerinə yetirirdi. Ölkədəki qayda-qanun, əgər o ümumiyyətlə vardısa, xanlara, kəndlilərə, köçəri və əmirlərə eyni cür şamil olan dini normaların nəticəsi idi. Kim bu qanunu pozsaydı, çıxarı edilirdi, çünkü hətta Əfqanıstan ərazisinin səthi dövlət birliyi də yalnız müsəlman şəriətinin mənəvi simasının tələb etdiyi həmin dini birlik ideallarının gözlənilməsi yolu ilə saxlanıla bilərdi. Avropa düşüncəsi, təsəvvür və duyuşları cahanavaşının sonuna qədər bu ölkəyə ayaq aça bilmədi. Bəli, əfqanlar hətta ona qarşı da uğurla mübarizə aparırdılar ki, əcənbilər lap rəsmi missiya ilə də – elçi kimi – yabançı ölkələrin torpaqlarına ayaq basmasınlar.

Lakin dağları altı min metrə qədər ucalan bu amansız ölkə eyni zamanda – Pamir yaylasının kiçik bir parçasını sözün dar anlamında əzizləyə-əzizləyə adlandırdıqları kimi – “dünyanın damıdır. Bu əfqan səltənəti üst-üstə götürüldükdə Almaniya, Avstriya, Belçika, Hollandiya və İsvəçrədən böyük dür. Onun altı milyon döyüşkən təbəəsi və islam tarixinin ən şərəfli səhifələrini təşkil edən bir tarixi var. İlk nobədə də müharibə tarixi. Dar, qorxulu ucurumlar və qarlı gədiklərlə bu ölkədən əfqan savaş qoşunları ardi-arası kəsilmədən Hindistana yürüşlər etmiş və dünyanın bu zəngin ölkəsinə dolmuşmuşlar, necəki qədim və orta dövrün germanları İtaliyaya doluşurdular. Birinci dəfə Mahmud Qəznəvinin, yeni eranın 1000-ci ilində qoşunlarını Hindistana yeridən, şəhərləri tutan, qalaları tarmar edən, məbədgahları dağıdan, bütçüləri qılıncdan keçirib Məhəmmədin dinini bəyan edən “İllahlar Dağıdıcısinin rəhbərliyi altında. Həmin vaxtdan etibarən Əfqanıstan düz beş əsr Hindistana göz verib işiq vermədi. 1526-cı ildə Babur Türk əfqan döyüşçüləri ilə Dehlidə böyük moğollar

səltənətini quranda yorğun düşüb heysizləşmiş Hindistana tərtəzə kişi qanının axar qolunu gətirdi. ***“Bunlar Asyanın gücdə və kişilikdə Avropa normanları ilə müqayisə edilə bilən yaraşıqlı savaş irqi idi”***, əfqanların Hindistanın 350 milyonluq əhalisinə təsirini Holdernes belə təsvir edir (“Peoples and problems of India”).¹

İslamı Hindistanda yenidən möhkəmləndirən əfqanlar olmuşlar. Çünkü böyük moğollar zəifləyəndə, “illahsevər hindular yenidən onların müsəlman ağılığına qarşı baş qaldıranda və maharacaların (fürstlərin) başçılığı altında Hindistanı islamdan qoparmaqla hədələyəndə qarət etmək, amma eyni zamanda dinin hökmranlığını qorumaq üçün əfqanlar yenidən meydana atıldılar. Əvvəlcə özlərinin Persiya sərkərdəsi Nadir Şahın əshabələri kimi, onun ölümündən sonra isə əfqan xanı Əhməd Şahın başçılığı ilə. 1761-ci ildə əfqanlar bütürəst maharacaların hakimiyyətini devirdilər, onları Dekan yarımadasına² qovdular və klassik dillə deyilsə, “özlərinə bugünə qədər böyük və qorxunc bir ad qazandırdılar.

1761-ci il döyüşündən bəri Hindistanın bütün hökmdarlarının gözü Əfqanıstandan Hindistana gedən Xeybər keçidiñə qorxu ilə dikilmişdir. Mahmud Qəznəvinin dövründən bu yana, hətta Büyük İskəndərin savaş yürüşündən bəri Kabuldan Hindistana gedən bu gədiyə həmişə qəsbkar qoşunlar axmışdı. Ona görə də Əfqanıstanın paytaxtı Kabulun əmiri Buxaranın mömin əmiri kimi əldəölən bir xan deyildi, tərsinə, o, siyaset şahmatının taxtasında vacib daşlardan biri idi. Əfqanıstan əmiri ilə yaxın dost olan

¹ “Hindistanın xalqları və problemləri”.

² **Dekan yarımadası** – Müəlliflər Hindistan yarımadasındaki “Dekan yaylasının adı ilə, güman ki, həmin yarımadanı nəzərdə tuturlar

kəs Hindistanda rahat yata, ya da Hindistana asanlıqla hədə-qorxu gələ bilər.

Buna görə də İngiltərə iki yol ayrıcında idi: ya Əfqanıstan zorla tabe etdirilməliydi, ya da xoşluqla ittifaq bağlanmalıydı. Büyük dövlət İngiltərə ilə altımilyonluq xalqın “ittifaqı başqa ölkələrdə protektorat formasında ola bilərdi. Döyüşkən Əfqanıstanaya gəldikdə isə bu ittifaq daha çox, taleyə boyun əymə idi. Digər yol da vardi: Əfqanıstanın istilası. Hər iki yola müxtəlif zamanlarda cəhd olunmuşdu. Rusların təsiri Kabulda güclü olanda ingilislər zora əl atırdılar. Əmirlər rus əleyhdarları olanda xoşluğa cəhd edildi. Bugünün özündə də həmin fəsil hələ qapanmamışdır. Əfqanıstanı güclə ram etməyin ilk cəhdini 1838-ci ildə general-qubernator Lord Aukland etdi. O, Əfqanıstanı tutdu, əmir Dost Məhəmmədi əsir aldı, lakin Məhəmmədin oğlu Əkbər ingilis məmurlarının gözü önündə heyrətamız bir qəsd təşkil etdi. 2 noyabr 1841-ci ildə bütün ölkə ayağa qalxdı. 8 min ingilis əsgəri, Kabuldakı britan səfiri, ingilis baş komissarı qətlə yetirildilər. Ingilislər qaçmağa üz qoydular və yolüstü Xeybər keçidində kütləvi doğrandılar. 16 min insan öldürdü, yaxud onlar şış dağın qış şaxtasında donub qaldılar. Bircə nəfər ingilis hərbi həkim ölümündən qurtula bilib Hiob xəbərini¹ Pişəvərdəki dövlət idarələrinə çatdırdı.

Təbii ki, ingilislər bu məğlubiyyətin qisasını aldılar. Əkbərin dəstələrini darmadağın edib Kabulu tutdular, ancaq bu zəbtlə neyləmək lazım gəldiyini bilmədilər. Beləliklə, onlar Əfqanıstanı boşaldıb hətta əsir Dost Məhəmmədi də azad etdilər. Birinci əfqan müharibəsini əfqanlar uddular.

İndi də İngiltərə xoşluğa əl atdı: Dost Məhəmmədi Əfqanıstan əmiri kimi təsdiqləyib onunla dəstək sazişi

¹ **Hiob xəbəri** – Tövratda bədbəxtlik rəmzi olan Hiobun adı ilə bağlı olub “nəs, bəd xəbər anlamındadır.

və bac müqaviləsi (1855) bağladı, hətta farslara qarşı ona kömək də etdi (1863).

Məhəmmədin ardıcılı Şirəlinin zamanında Rusiya Əfqanıstanla maraqlanmağa başladı. 1864-cü ildə ruslar Daşkənd üzərindən əfqan sərhədiniə soxuldular və Şirəlini öz tərəflərinə çəkmək onlara müyəssər oldu. 1878-ci ildə, rus-türk müharibəsinin sonuna yaxın Kabulda rus missiyası təntənəli şəkildə qəbul edildi, baxmayaraq ki məhz o vaxt rus kafirləri İstanbul xəlifəsini divara qışnamışdılar. Lakin bir neçə ay sonra ingilislər də Kabula missiya göndərmək istədikdə Əlahəzrətin nümayəndələri belə bir lövhə ilə rastlaşdırıldı: It is absolutely forbidden to cross the border, missiya Xeybər keçidindən geri dönəsi oldu. Davamçısı və oğlu Əmir Yaqub irəliləyən 41 min ingilis əsgərinə 144 odlu silahla müqavimət göstərmək üçün heç bir imkan görmədi. Təslim oldu, İngiltərə ilə sərhəd əyalətləri güzəştə getdi və daimi ingilis missiyasının Kabulda qalmاسına razılıq verdi, İngiltərə də öz qoşunlarını geri çekdi. Missiya Kabula daxil oldu və ilk imkan düşən kimi qətlə yetirildi (3 sentyabr 1879). Sonralar dünya şöhrəti qazanmış general Roberts cəza ekspedisiyasına başçılıq etdi, Kabulu tutdu, üsyancıları əzib cəzalandırdı, Əmir Yaqubu əsir alıb Hindistana göndərdi. Sonra isə ingilislər Əfqanıstanla neyləmək lazım olduğunu yenidən bilmədilər. İkinci əfqan müharibəsini ingilislər uddular. Bəs sonra?

Bir neçə alayı silahla təmin edib Əfqanıstanın əmiri olmaq xatırınə ayaqlar altında qurban kəsməyə hazır olan tayfa xanı Əbdürrəhman Bəlxədə peyda olanda general Robertsin sevincinin hüdudu yox idi. Onun bu təqdirəlayıq niyyətini dəstəkləmək üçün general Roberts xanın istədiklərini boyun oldu. İngiltərə Kabuldakı daimi missiyasından imtina etdi, bütün Əfqanıstanı boşaldacağına söz verdi, Əbdürrəhmanın

sələfi Əmir Yaqubun sərhədyanı güzəştlərindən əl çəkdi, hətta Əbdürrəhməna illik kəsmət verməyi, qarət edilmiş silahları və tüfəngləri ona bağışlamağı boynuna çəkdi.

Bu şərtlər altında Əbdürrəhman Əfqanıstanın tacını itaətlə qəbul etdi və ingilislər nəhayət 1881-ci ildə rahatca Hindistana yol aldılar.

Birinci və ikinci müharibələrin nəticələrini geniş şərh etməyə ehtiyac duyuldu ki, bu da onların keçici əhəmiyyətinə haqq qazandırır: Zira həmin nəticələr İngiltərənin Əfqanıstanı silah gücünə boyunduruğa salmaq cəhdlərinin ümidsizliyini göstərir. Əfqanıstan asanlıqla zəbt edilə, hətta yenilə bilər, ancaq ona aqalıq etmək qənimətin dəyərindən qat-qat artıq pul və insan gücü tələb edir.

İngiltərə bu “amansız sərhəd ölkəsinin böyük bir parçasını qoparıb götürdü, ondan özünə “şimal-qərb sərhəd əyalətini yaratdı. Lakin onun əli heç vaxt həqiqi Əfqanıstana çatmadı. Əbdürrəhman öləndə və oğlu Həbibulla onun yerini tutanda atasının bağladığı hər iki müttəfiqlik sazişi təzələndi (1905): Əfqanıstan xarici məsələlərin hamisində İngiltərənin məsləhəti ilə oturub-duracağını, İngiltərə isə Əfqanıstani xarici düşmənlərdən qoruyacağını və bu dövlətin daxili işlərinə daha qarışmayacağını öz öhdəsinə götürdü.

Yeni əmir Həbibulla sələfi kimi tam irticaçı deyildi. O, öz ölkəsinə telefon və teleqraf çəkdirdi, avropalı reportyorum yazdığı kimi “batışal qurğulara meyli ilə qatı dindarları cinləndirdi. Bəli, bəla bəla üstündən; Sərdar Mahmud Bəy adlı bir əfqana qəzet təsis etməyə də icazə verdi ki, “Sirac əl-Əkbər adlı bu qəzetə də çilgin dağavar ölkənin panislamist ideyaları yol tapdı.

“Bütün sancmaları Əmirə mədhlərlə ört-basdır edərək Əfqanıstanın geriliyini fars dilinin incəlikləri ilə qamçılıyırlılar. Mahmud Bəy öz qəzetində minnətdarlıq və həzzlə udulan acı kinəni şəkərə batırılmış həblərdə verirdi...”

Doktor Əbdülfəzəli özünün “Review of the Political Situation in Central Asia”¹ belə yazır. Lakin panislamçı ideyaları ölkəyə gətirən qəzet həmçinin gəncəfqan hərəkatını, eyni zamanda ölkənin islahatlaşdırılması üçün gizli ittifaqlar yaratdı.

Hətta “Dünyanın Damı üstündə də müdrik Cəmaləddinin ruhunu islamın bütün məmləkətlərinə əsdirən yeni küləyi duydurdu. Əfqanlar öz əmirlərini də birbaşa tənqid etməyə başladılar. Onların fikrincə əmir kef-damağı çox sevirdi. İmzasız məktublar saraya axın aldı, onu xəbərdar edib hədələdi. Əmir gülür və belə şeyləri qulaqardına vururdu.

Bu zaman dünya müharibəsi alovlandı. Xəlifə müqəddəs savaş elan etdi, İngiltərə Hindistandan Batistana qoşun dalınca qoşun göndərdi. Əfqanların keçmiş savaş şöhrətini təzələmək, yenidən Hindistana enmək, çapib-talamaq və qətlə yetirmək, bununla da islamı qılınç gücünə yaymaq üçün heç vaxt belə gözəl imkan ələ düşməmişdi. Əfqanistanda müharibə əhval-ruhiyyəsi gündən-günə artırdı. Bir alman-türk mis-siyası gəlib cihad əmrinə əməl etməyi, Hindistana hücum çəkməyi əmirdən tələb etdi. Müqəddəs savaş elan etməyi. Kim bilir, dünya müharibəsi necə qurtarardı, əgər Həbibulla İngiltərəyə qarşı xeyli ehtiyatla, xeyli loyal hərəkət etməsəydi? Lakin Əfqanıstan neytral qaldı. Əmir heç ona da dözmədi ki, sərhəddəki qaçaq tayfalar Hindistanın vitsekratalına qarşı özbaşına müharibə aparsınlar.

Bu siyaset onun özü üçün pis nəticələndi. 20 fevral 1919-cu ildə dağa çıxanda öz çadırında güllələndi.

¹ “Mərkəzi Asiyada Siyasi Vəziyyətin Xülasəsi.

Ölümünün sümüyünə damması onun son saatlarını qüssəyə batırmışdı. Qətlindən bir gün qabaq dağ çayında tutduğu balığı qarmaqdan çıxaranda fikirli-fikirli demişdi: “Ölümün pəncəsi insanı həyat sularından dartıb çıxaranda o da beləcə qəfildən dünyasını dəyişir.

Ertəsi gün onun ölüsünü tapmışdılar. “Əzrail çıxıb getmiş və dəhşətli sükut içində öz yatağında uyuyan Əmirin cəsədindən başqa heç bir iz qoymamışdı (Dr. Əbdülqəni).

Əlahəzrət Əmənulla – baş redaktor

Həbibullanın qətlindən sonra Əfqanıstanda adı tac çəkişmələri başladı. Çəkişməni qətlə yetirilənin oğlu, gəncəfqan dairələrinin dəstəyinə arxalanan Əmənulla uddu. Onların xoşuna gəlmək üçün öz hökumətinin məqsədi kimi o, “Məhəmməd qanunundan çıxmamaqla bütün təbəələrə tam azadlıq, ilk növbədə isə Əfqanıstanın həm də xarici məsələlərdə tam müstəqilliyini bəyan etdi. Buna uyğun olaraq o, tələsik İngiltərə ilə müttəfiqlik sazişi bağladı.

Siyasi durum əlverişli idi. Cünki 1919-cu ilin məhz bu ilk aylarında – dünya müharibəsi əsəbləri tarıma çəkdikdən sonra – Hindistanda ciddi inqilabi ab-hava yaranmışdı ki, bu da panislamçı “xilafət hərəkatı ilə türk sultanının müdafiəsi xatırınə daha da kəskinləşmişdi. “Fətva başçıları sentyabrin əvvəlində Kəlkətədə üç gün sürən böyük bir xalq məclisi çağırıldılar. Saysız-hesabsız intibahnamələrdə müxtəlif yerlərdə Peygəmbərin və islamın təhqir olunması barədə məlumat verildi. Vaxtdır hökumətə deyəsən ki, su bəndi-bərəni aşmaq üzrədir və səbr kasası dolub. Bu açıq təbliğatla yanaşı Kəlkətənin müsəlman fəhlələrinə yönəlmış daha təhlükəli, gizli bir təbliğat da gedirdi. Deyingən camaat arasında yaxşılıqdan xəbər verməyən bir söz tezliklə ağızlarda dolaşdı: Cihad! Müqəddəs savaş! Dəstələşmələr yarandı, qoşunlar ateş açdı; hər halda axırda dinclik yenidən bərpa olundu. Amma Kəlkətə çaxnaşması bir başlangıç oldu.

Hindistannın qərbində, müsəlman Pəncabında (Beşçay torpağında)¹ qıçkırmaya başlamışdı. Bombeydə və digər

¹ Müəlliflər alman oxucularına bəlli olan Fünfstromland (hərfən: “Beşçay Torpağı) terminini Pəncabla yanaşı izahat kimi işlətmislər.

sənaye mərkəzlərində böyük tətillər gedirdi. Şayə gəzirdi ki, əfqanlar Hindistandakı din qardaşlarının hayına yetmək üçün güclü bir ordu ilə hazır dayanıblar. Sonralar adı dillər əzbəri olan ingilis generalı Odvayer yeganə adam idi ki, bu durumun ciddiliyini qəbul edirdi. O, qəddar bir ciddiyətlə hərəkət etdi, bir ovuc əsgərlə tətilçiləri daşıtdı və ilk nəticələrdən sonra elə bir durumla üzləşdi ki, “Indian Year-Bookun¹ illər ötəndən sonra arxaya nəzər salıb yazdığını kimi onu “1857-ci ilin böyük hind qiyamından başqa heç nə ilə müqayisə etmək olmazdı. General Odvayer dəmiryollarına basqı, relslərin sökülməsi, teleqraf xətlərinin sıradan çıxarılması və buna bənzər üsullarla hökuməti laxlatmağa çalışan üsyankarların hücum iradəsini əks-terrorla sindirmaq qərarına gəldi. Və uğur qazandı. Bir-iki həftənin içində Pəncabda səkitlik yenidən bərpa olundu, lakin narazılıqlar, “Amritsar Qangölü, hind kral dövlətinin sərhəd əyalətlərində fövqəladə vəziyyətin elan olunması barədə xəbərlər müsəlman başçılarının məktubları vasitəsilə o saat Əfqanistana çatırdı.

Həbibullanın dünya müharibəsi ərəfəsində qaçırdığı fürsətin yerini doldurmaq imkanı – müqəddəs savaşa Hindistana keçirmək – indi, deyəsən, yenidən əfqanların əlinə düşmüşdü. Şah sarayında Əmənulla acı göz yaşı tökə-tökə Hindistandan gələn məktubları camaata oxuyub qışkırdı: “Budur, siz zərbələri altında hind qardaşlarımızın zarıldığı yumruğu görürsünüz. Eyni zoraklıq Bağdadda və Müqəddəs Məkanlarda da hökm sürür. Ona görə də sizdən soruşuram: müharibəyə hazırlınız mı? Hazırınızsa, kəmərlərinizi qurşayın, çünki vaxt yetişmişdir.

Bundan azca sonra Kabulun Hadda-Molla Məscidində iman savaşının bəyənnaməsi oxundu. Çaparlar ayrı-

¹ “İllik Hindistan Məcmuəsi.

ayrı tayfalara tələsdilər. Üçüncü Əfqan müharibəsi başladı, 1919-cu ilin mayında.

Bir neçə həftə gecikmişdi. Pəncab üsyani artıq boğulmuşdu və hindlilər tərpənmədilər. İngilis uçaqları Əfqan dəstələrini darmadağın etdi, ingilis qumbaraları hücuma keçənlərin dağ mövqelərini yerlə yeksan etdi və üçhəftəlik döyüşdən sonra Əmənulla aman dilədi. Əfqanıstan Xeybər keçidindən və rus missiyasını və konsulluğunu Əfqanıstanda yerləşdirməkdən əl çəkdi, Əfqan-rus dostluq müqaviləsindən imtina edib əvəzində tam müstəqillik qazandı. Bununla Əfqanıstan Türkiyədən də, Persiyadan da qabaq ilk tam suveren müsəlman ölkəsi oldu və onun hökmədarı daha “əmir yox, “şah kimi çağdaş islamın ümidi lərindən birinə çevrildi.

Taxta çıxmışından azca əvvəl müəlliflərdən biri onunla Səmərqəndə görüşəndə Əmənulla ona həm peyğəmbər, həm də kütləvi qatil ola biləcək sütül həvəskar təsirini bağışlamışdı. Əmənulla dünyani gəzib-dolaşmışdı, Beyrutda, Hindistanda, Rusiyada olmuşdu, Avropa mədəniyyətinə, Qərbin sevincdolu coşqun dünyasına maraq göstərirdi.

İngilislər üzərindəki “qələbəsindən sonra o, bu dünyani öz dövlətinin içinə yeritməyi qərara aldı. Birinci öz sarayından başladı. Ata-babasından fərqli olaraq bircə qadınla, avropalaşmış ərəb xanımı ilə kifayətləndi. Ölkəsinə parlament bəxş etdi, xəstəxanalar tikdirib yollar çəkdirdi, küçələrdəki kimsəsiz, yetim uşaqları toplatdırıb onları öz hesabına xaricə oxumağa göndərdi. Və Həbibulla özünün baş redaktoru Mahmud Bəylə acı təcrübə əldə etdiyinə görə ölkəsinin “Amani Əfqan adlı yeganə iri jurnalının rəhbərliyini naşir və baş redaktor kimi öz üzərinə götürdü. Baş məqalələri şah özü yazar, nazirləri isə milli tərəqqinin çağdaş ruhu ilə dolu lirik şerlər çap etdirirdilər.

1921-ci ildə biz “Amani Əfqanda aşağıdakı sənət əsərini oxuyurduq:

“Məktəbdə keçirdiyin axşam gündüz kimi işıqlıdır / Məktəb ən gözəl qızıl güllər bitirən bir bağdır / O səni öz taleyinin kimyagərinə çevirir / Sən məktəbi bitirəndə hətta zərgərin özü də heyrətlənəcək / Məktəbin yeraltı yatağından götürdüyüն yaqt və daş-qışların çoxluğuna”.

Bu şerdə təhsilə sadəlövh hörmət nəfəsi var. Başqa birisi isə artıq özünüdərkin tumurcuqlarından xəbər verir:

“Çox yağımız vardi bizim, ancaq indi dostlarımız da var! / Türk'lər və farşlar Əfqanistana qardaş oldular / Tam müdrikliklə biz Rusiya ilə barış bağladıq / Amerika dostumuzdur bizim, elə Almaniya da / İtaliya, Fransa və Yaponiya bizim dövləti tanıyor / Ey Vətən! Biz sənin işığının pərvanəsiyik / Sənin uğrunda ölməyə hazırlıq, can Əfqanistan!”

İngiltərənin unudulduğu bu misaralarda indiyə qədər Əfqanistanda mövcud olmayan vətənpərvərlik səslənir. Bu hər iki şer miyanədirse, üçüncüüsü Türkiyə və Persiyanın nümunəsində ehtiyatlı davranışmağa öyrədilmiş ruhanilərdə şübhə oyatdı:

“Məşuq yox, vətəndir həyatım mənim! / Vətəndir mənə bayram, o olmasa, ölümdür / Vətən, sənsən Kəəbəm mənim! / Sən mənə Quranın ilk Surəsi qədər müqəddəssən!”

Bu şerin müəllifi əlahəzrət xariciyyə nazirinin özü idi. Vətənin Quranın ilk Surəsi, yaxud Kəəbənin Müqəddəs Daşı ilə müqayisə edilməsi hər möminə ən yüksək çapda şübhəli gəlməliydi.

Nəqədərki şahın islahatları məktəb və xəstəxanaların tikilməsi ilə məhdudlaşırıldı, dözmək olardı. Hətta müasir ordunun yaradılması da bağışlana bilərdi. Amma Əmənulla 1927-ci ilin sonunda özünün məşhur Avropa gəzisinə çıxanda həddən artıq qayğılı

xəbərlər alındı. Artıq Misirdə şah camaatın qarşısına Avropa silindrində və sürtüyündə çıxdı. Əfqanistan mollalarından ötrü bu silindr ilk sübut idi ki, şah dinin düz yolundan çıxmışdır. Sonrakı sübutlar da gəldi: şahın gözəl və nəcib xanımı Sürəyya Avropanın böyük şəhərlərində çadrasız və kürəyiyyarıq paltarda göründü. Məscidlər əvəzinə fabriklərə yollandı. Gənc islahaṭçının ən ağır səhvi isə onda oldu ki, öz vətəninə Moskvadan döndü. SSRİ ona əsl şah qəbulu hazırladı: paradlar, tostlar və gizli danışqlar bir-birini əvəz etdi və bu gizlin müzakirələrin arxasından Hindistana qarşı sovet-əfqan ittifaqının kabusu meydan oxuya-oxuya baş qaldırdı. Doğrudur, Əmənulla rus təkliflərini axırda rədd etdi, amma zahiri görünüş bunun əksini deyirdi. Silindr, üstəlik Kremləki qəbul – bu həddən artıq çox idi! O geri qayıdib öz islahaṭlarını davam etdirmək istədikdə yolunu azmamış qanlı, qoca Şərq ona qarşı çıxdı.

İslamın səhra döyüşçüsü bir daha şimal dağlarından özünü yetirdi! Bu dəfə o, Baça-Sakaonun, “Suçuoğlunun sözü ilə oturub-durdu. Müftilər, xacələr, müftəxorlar, zadəganlar, sarvanlar və qullar onun arxasında getdilər. İqtibas gətirilən vətənpərvər şerin müəllifi xariciyyə naziri tiyanda yağ içində qaynadıldı – həddən artıq mübaliğəli ədəbi tənqid! Dağlardan və çöllərdən, uzaq köylərdən və dağ qalalarından çılgın tayfalar axışıb gəldilər; agentlər onlara söyləmişdi ki, Əmənulla Şah Quranın yasaqladığı “haram işlər tutur. Kabula hücküm edildi. Şah qaçıdı, təbəələri ondan qalan qəniməti saydılar. 1928-ci ilin sonunda Əmənulla yenidən hind sərhədini keçdi, amma bu dəfə qoşunsuz, filsiz. Kabula isə quldur Baça-Sakao yiyləndi, özünü Həbibulla “Allahın sevimli adlandırıb nazirləri təyin etdi, günahlı Avropanın pərəstişkarlarını asdırdı, qazanda qaynatdı və ayaq üstdə diri-diri basdırdı.

Cox şeyə baxmayaraq “Suçuoğlunun hər halda həddən artıq ağıllı hökumət programı vardı. O, feodalizmi aradan qaldırmaq, xanların hakimiyyətini sindirmaq və torpaq islahatı əsasında xalq monarxiyası qurmaq istəyirdi. Şəriət qanunlarına görə torpaq onu faktiki becərənlərə paylanması, su qanunu dəyişdirilməli, su təminatı pulsuz olmalydı. Bu kəndli müharibəsi, qəribə də olsa, həm bolşeviklərin, həm də ingilislərin canına böyük bir vəlvələ saldı. Ola bilsin, Kabulla teleqraf əlaqəsinin pozulması bütün mümkün şeylərə yol açdı, ola da bilsin, çoxdan sınaqdan çıxmış təcrübələr Əfqanistanda həqiqətən spontan, həm də qalibiyyətli inqilaba inanmağı boyuk dövlətlərə yasaq edirdi, amma fakt bu idi ki, onların hər biri digərindən qorxurdu.

İngilislər torpaq islahatının arxasındaki qələbədə, təbii ki, kommunist intriqası, ruslar da öz növbəsində Baça-Sakaoda “ingilis kapitalının muzdlu nökərini görürdü: Və beləliklə, sovetlər kəndli qiyamçılara qarşı Əmənulla Şahı dəstəkləyirdilər.

Bu arada İngiltərə də Suçuoğlunun əleyhinə mübarizə aparır və ona qarşı qoyduğu Şah Nadir Xanı, Əmənullanın indiyə qədər Parisdə səfir olmuş, indi isə sıvanmış köhnə feodal ağalığını yenidən dirçəltməkdən ötrü ingilis ərazisi üzərindən vətənə qayıtmış əmisi oğlunu dəstəkləyirdi. Bütün dürrani tayfası, 1881-ci ildən bu yana Əfqanistani idarə edən bu soy ona qoşuldı. Suçu yenilib əsir alındı və 2 noyabr 1929-cu ildə on nazirlə birlikdə təntənə ilə edam edildi. Onun yerini özünə şah titulu götürən, bütün Avropa islahatlarından üz döndərdiyinə görə dövləti salimliklə idarə edib onu oğluna buraxan Nadir Xan tutdu.

İrtica Əfqanistanda qalib gəldi. Lakin zəfər çalan islam yox, onun fanatizmlə, nadanlıqla, koruş şəxsi mənfəətlə dolu ortaəsr karikaturası idi. Bu islam öz

qonşularına səmərəli təsir göstərə bilməzdi, bu qələbə sovet hökmranlığı altında olan müsəlmanlara, rus planlı təsərrüfatının ən müasir nailiyyətləri ilə inandırılmış müsəlmanlara, İngiltərə tərəfindən konstitusiyalı liberalizm yoluna çıxarılan Hindistanın müsəlmanlarına mənəvi arxa ola bilməzdi.

Əfqanıstandakı islam qələbə çaldı, amma bu, Pirr qələbəsi¹ idi.

¹ **Pirr qələbəsi** – böyük itkiler bahasına qələbə. E.ə. 319-272-ci illərdə yaşamış, qərbi yunanları böyük Ellen dövlətində birləşdirməyə çalışmış, Roma ilə müharibə aparmış, Herakl (280) və Auskulum çağlarında (279) qələbə çalmış Epir qeysəri Pirrin adı ilə bağlıdır. Auskulum dövründəki son qələbə böyük itkiler bahasına başa gəldiyinə görə bu cür qələbələr tarixdə “Pirr qələbəsi” adlanır.

Bəs Hindistan?

75 milyonluq müsəlmana, Heydərabadlı Nazim kimi dünyanın ən zəngin insanları sırasına daxil olan müsəlman bəyzadələrinə malik Hindistan? Bundan əlavə, Malayya dövlətlərinin, Holland arxipelaqı adalarının milyonlarla mömin müsəlmanlarına mədəni cəhətdən öz möhürünnü basmış Hindistan? İslamın çağdaş olaylarında bu azman qıtə hansı rolü oynayır? Persiya və Əfqanistandakı, Türkiyə və Rusiyadakı inqilabi hadisələr bu onmilyonlar üzərində hansı təsirə malikdir?.. Demək olar, heç bir.

Xalis müsəlman ölkələrinin sakinlərindən fərqli olaraq bu 75 milyonun ayrı problemləri, ayrı dərdləri və ayrı tarixi vəzifələri vardı. Hindistanda, eləcə də Malayya dövlətlərində və Holland adalarında islamın missioner mübarizəsi əslində hələ də davam edir, çoxdandır həll olunmayıb. Elə həmişə oxuyur və eşidirsən: burda müsəlmanlar “müqəddəs inəyi kəsiblər, orda hindular məscidə donuz, murdar heyvan atıblar: hər ikisi də qanlı vətəndaş müharibələrinə daimi yanlış behanə. Hindular və müsəlmanlar arasındaki müharibələr nə qədər çox yerli səciyyə daşısa da, onlar Hindistanın müsəlmanları üçün həddən artıq böyük əhəmiyyət kəsb edir, nəinki Kamal Paşa ilə Yunanistan, yaxud İbn Səudla kral Hüseyn arasındaki müharibələr.

Zira: bunun əsasında da hind islamının əlaməti durur – Ön Asiya ölkələrində bitmiş missioner müharibəsi Hindistanda hələ davam edir. Hind islam camaatının cüzi üst qatı – əksərən də savadsızları – mənəvi və maddi baxımdan imkanlıdır ki, bağımsız müsəlman ölkələri Avropa savaşına ciddi şəkildə müdaxilə edə bilsin. Bu üst qatdan da böyük əksəriyyət panislamçı tendensiyalarından daha çox, başqa şeylərlə maraqlanır. O, başlıca olaraq, hind milli yönümlüdür, bu nədənlə

də hindli başçılarla birlikdə ingilislərdən “Bütün Hindistanın milli müstəqilliyini qoparmağa can atır. Ona görə də məhz bu müsəlman rəhbərlər özlerinin diniyönümlü qardaşlarına arxadan zərbə endirir, fanatizmi irtica sayır və onların missioner çabalarını rədd edirlər.

Mömin və savadsız kütlələrə söykənən üstün diniyönümlü başçılar bu hind millətçilərinin tendensiyalarına qarşı vuruşur. Lakin elə onlar üçün də qarşında duran problem budur: 250 milyonluq hindlilərin üstün gücü müqabilində biz müsəlmanlar öz mövqeyimizi və nüfuzumuzu necə qazanaq? Çeşidli, qismən də nəhəng planlar ortaya atılır. On milyonlarla “əldəyməzləri, hinduizmə qatmaq üçün Qandinin əlləşib-vuruşduğu pariaları¹ islama çəkmək və bununla aparıcı hindu mövqeyini dəfn etmək cəhdı bu planlardan biridir, baxmayaraq ki xristian kilsələri ilə yarışa islam buna qismən nail olur. İngiltərə ilə dostluq – hindu başçılar məhz onunla düşməncilik aparırlar – digər ana sütunlardan biridir. Belə planların hər birinin həyata keçirilməsində isə hind islami öz partiyalarının çeşidli siyasi məktəblərinin acı mübarizəsinə məruz qalır.

Bu baxımdan da hind islami tarixinin təsviri əslində həmin partiya mübarizələrinin təhlilini verməliyi və belə olduqda o, mübahisəli məsələləri deyil, mühakimələri təsvir etmək istəyən bu kitabı öz xəttindən çıxarmış olardı.

Daxili parçalanmalara baxmayaraq Hind yarımadasından kənardə öz sözünü müsəlman siyaset tərəzisinin gözünə atmaqda hind islami harda imkan tapırdısa – türk xilafəti uğrundakı mübarizədə, Məkkə və Qüds qurultaylarına nümayəndə göndərməkdə və s. – onun zaman-zaman adı tutulurdu.

¹ **Paria** – hind cəmiyyətində hüquqsuz aşağı təbəqə.

Lakin tam və bütün halda hind islamı yatmış
əjdahadır. Hələlik yatmış.